

# GÜNAHIN ACISI

Günahın acısı

**AZƏRBAYCAN RESPUBLİKASININ DİNİ QURUMLARLA İŞ  
ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN  
07 yanvar 2011-ci il DK-751/A sayılı məktubu əsasında  
“NURLAR” NPM-nin mətbəəsində çap olunmuşdur.**

**Tədqiqat şöbəsi**

Kitabın adı: ..... Günahın acısı  
Müəllif: ..... Rəsuli Məhəlliati  
Tərcümə edən: ..... Oktay Məmmədov  
Redaktor: ..... Mail Yaqubov  
Çap növbəsi: ..... Birinci  
Tarix: ..... 2011  
Tiraj: ..... 1000

## I FƏSİL

# GÜNAHIN MƏNASI

*Bu fəsildə:*

- \* Günah nədir?
- \* Dini-ilahi günahla təbii-ictimai günahın fərqi;
- \* Günah haqqında fikirləşmək «günah» sayılırmı?
- \* Qanunla müxalifət etməyin dünyəvi cəzası;
- \* Axırət əzabına inam insanı günahdan saxlaya bilər;

## GÜNAH NƏDİR?

Ərəb dilində «zənb», «ism» və məsiyət» sözləri ilə ifadə olunan günah «xəta», «itaətsizlik» və «üsyankarlıq» mənasını daşıyır. Həm ərəb, həm də başqa dillərdə «günah»ın ümumi mənası itaətsizlik, qanundan boyun qaçırməq və ona əks çıxməqdır. Bəzi alimlərin dediyini nəzərə alsaq, «günah» rəva görülməyən və yaramaz bir iş görmək, şəriət əhlinin nəzərində isə insanın qeyri-şəri əmələ qurşanması deməkdir.<sup>1</sup>

Müasir alimlər də günahı «qanunla müxalifət» mənasında təfsir edərək belə demişlər: «Günah insanların səadətini, təbii hüquqlarını qoruyan, məhdud fəaliyyətlərini göstərən qanunlara əks çıxməq və ictimai nizam-intizamı pozmaq deməkdir.»

Can Markize özünün «Cinayət» kitabında, təqribən, bu tərifi qeyd edərək demişdir: «Hər kəs qanun sərhəddini aşış ona qarşı çıxarsa, ictimai nizam-intizamı pozmuş olur və onun bu əməli qazılın nəzərində günah sayılır.»<sup>2</sup>

Fransız alimi Karl yazır: «Günah nizam-intizama əməl etməməkdir. Bunu başa düşmək elə də çətin deyil. Belə ki, günah ictimai yaşayış qanunlarını iradi, yaxud qeyri-iradi şəkildə pozmaqdan ibarətdir...»<sup>3</sup>

Bu barədə Qurani-Kərimdən çoxlu ayə misal göstərmək olar. O cümlədən, Allah-təala «Nisa» surəsində bir-sıra dini göstərişləri bəyan etdikdən sonra buyurur:

تُلَكَ حُدُودُ اللَّهِ وَمَنْ يُطِعِ اللَّهَ وَرَسُولَهُ يُنْذَلِّهُ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا وَذَلِكَ الْفَوْزُ الْعَظِيمُ  
وَمَنْ يَعْصِ اللَّهَ وَرَسُولَهُ وَيَتَعَظَّ حُدُودَهُ يُنْذَلِّهُ نَارًا خَالِدًا فِيهَا وَلَهُ عَذَابٌ مُّهِينٌ

*«Bunlar Allahın sərhədləri və hökmərləridir. Hər kəs Allaha və Peygəmbərinə itaət edərsə, Allah onu (ağacların) altından çaylar*

<sup>1</sup> «Lüğətnameyi-Dehxuda», «zənb» sözü.

<sup>2</sup> «İctimai bəlalar», səh. 10.

<sup>3</sup> «Həyatın yolu», səh. 71-80.

*axan cənnətlərə əbədi olaraq daxil edər ki, bu da böyük uğur və qurtuluşdur. Hər kəs Allaha və Peyğəmbərinə itaət etməyib Onun sərhədlərini aşarsa, (Allah da) onu həmişəlik Cəhənnəmə daxil edər. Onu rusvayedici əzab gözləyir.»<sup>1</sup>*

Deməli, günah həm təbii-ictimai, həm də dini-ilahi qanundan boyun qaçırmış və onlara itaətsizlikdir. Buna görə də bu qanunları pozmaq insanı həm bu dünyada, həm də axırətdə cəza qarşısında qoruyur.

Təbii-ictimai günah dini-məzhəbi günahla bir neçə nöqtəyi-nəzərdən fərqlənir.

Birinci fərq: Təbii-ictimai qanunlardakı günah təbiət aləmində və ictimaiyyətin namus, şərəf və qarşılıqlı hörmətini pozan hallara deyilir. Başqa sözlə desək, bunlar təbii qanunlara qarşı zidd olan əməllərdir; ictimai baxımdan cəmiyyətin asayış və rahatlığını pozan və qarışılıq yaradan hallar günah sayılır. Məsələn:

1) Spirtli içkilərin istifadəsi, yaxud özünə sui-qəsd etməyin hər biri təbii nizam-intizama, şərəf və namusa ziddir. Çünkü spirtli içkilər sağlamlıq, beyin, böyrək, qara ciyər və bədənin başqa üzvlərinə qarşıdır. Öz canına sui-qəsd isə varlıq və həyatı məhv etməkdir. Nəticə etibarilə bunların hər ikisi təbii günah hesab olunur və qanunu pozan şəxs öz sağlamlığı və ömrünü itirmiş olur.

2) Oğurluq, bıçaqlama, adam öldürmək və bu kimi işlər ictimai asayış pozur, qanuna görə cinayət və günah sayılır. Beləliklə, qanunu pozan şəxs cəzalanaraq həbs edilir, yaxud cərimə və ya ölümə məhkum olunur. Bir sözlə, demək olar ki, təbii-ictimai baxımdan maddi-dünyəvi məsələlər çərçivəsində baş verən cinayətlər, din nöqtəyi-nəzərdən isə təbii və ümumi asayışə dair ictimai qanunlar, əxlaqi fəzilətlər, insani şərəf, cəmiyyətdə həya və iffət, ictimai rifah və səadətlə zidd olan bütün işlər və davranışlar «günah» adlanır. Belə günahlara qurşananlar cəzalandırılırlar.

---

<sup>1</sup> «Nisa» surəsi, 13-14-cü ayələr.

## Günahın acısı

Beləliklə, din-məzhəb geniş miqyasda insanı nəzərə alaraq cisim və ruhun sağlamlığı, ümumi asayış və fikrin aramlığına yüksək əhəmiyyət verir.

Bu gün dünya səviyyəsində, inkişaf etmiş ölkələrdə belə, öz canına sui-qəsd edən şəxs üçün bir qanun qərara alınmamışdır, yaxud alkoqollu içkilərin istehsalı və satışı qanunsuz sayılmır, yaxud qadın və kişinin çəkinmədən iffətsizliyə, zina əməlinə qurşanması cinayət və günah deyildir. Çünkü bu gün qanunverənlər onların əməllərini ictimai asayış zərərsiz hesab edirlər. Lakin bu əməllər müqəddəs İslam dinində günah sayılır; çünkü insanların namusunu, şərəfini və əxlaqi fəzilətlərini ləkələyir, həmçinin qeyri-müstəqim formada ictimai və ümumi asayışın sütunlarını sarsıdır.

İndinin özündə yalan, qeybat, töhmət, iftira, qəzəb, həsəd, riya, tamah, təkəbbür, kin-küdürü və bu kimi günahlar üçün bir qanun yoxdur. Halbuki bu günahların hər biri bir milləti məhv etməyə qadirdir. Amma yaşadığımız müasir dünyada qanunverənlər dünya və insanlara maddi eynək arxasından baxdıqlarından, onları cinayət və günah bilmirlər. Lakin İslam maddiyatla mənəviyyatı bir-birindən ayırir, hətta mənəviyyata daha çox əhəmiyyət verir və qeyd edilən günahların bəzilərini bütün günahların əsası və kökü kimi tanır. İmam Baqir (ə) yalan haqqında buyurmuşdur: «Allah-təala şər və pis işləri qifillamışdır (ki, camaat onlara düşər olmasın). Bütün bu qifilların açarı şərabdır. Amma yalan şərabdan da pisdir!»<sup>1</sup>

İmam Həsən Əskəri (ə) buyurmuşdur: «Bütün günahlar bir evə yiğışsa, o evin açarı yalan olar». <sup>2</sup>

Başqa bir hədisdə qeyd olunduğu kimi, bir nəfər Allahın Rəsulunun (s) hüzuruna gəlib dedi: «Ey Allahın Rəsulu! Mənə elə bir əməl göstər ki, onun vasitəsilə Allaha yaxınlaşım.» Peyğəmbər (s) buyurdu: «Yalan danışma!.»

<sup>1</sup> «Camius-səadət», Nəraqi, 2-ci cild, səh. 323.

<sup>2</sup> «Müstədrək», 2-ci cild, səh. 100.

Bu göstəriş o kişinin bütün günahlardan uzaqlaşmasına səbəb ol-  
du. Çünkü o, hər hansı bir günahı yerinə yetirmək istədikdə, göründü  
ki, ya birbaşa o günahda yalan var, ya da axırda yalanla qurtaracaq.  
Buna görə də həmin günahdan yayınırdı.»<sup>1</sup>

Doğrudan da, bu gün alımlar də etiraf edərək deyirlər: «Yalan -  
aşkar bir eyib kimi pişlənilir. Çünkü bu iş öz ardınca başqa alçaqlıqları  
da gətirir və bütün eyblərin üzünə yeni bir qapı açır. Bizim isə, bu cir-  
kin xislətin qarşısını almaqda göstərdiyimiz acizlik və zəiflik bağış-  
lanmaz bir günahdır.»<sup>2</sup>

İmam Sadiq (ə) həsəd, tamah və təkəbbür barəsində buyurmuş-  
dur: «Küfrün üç kökü vardır: Tamah, təkəbbür və həsəd. Çünkü Adəm (ə)-i behiştə qadağan olunmuş ağacın meyvəsini yeməyə va-  
dar edən tamah oldu. Təkəbbürə də Şeytanı Adəm (ə)-a səcdə etməyə qoymadı. Həsəd isə Adəm (ə)-in iki oğlundan birini o birisini öldür-  
məyə təhrik etdi.»<sup>3</sup>

Həmçinin, o həzrət buyurmuşdur: «Qəzəb hər bir şərin açarıdır».<sup>4</sup>

Hal-hazırda dövrün alımları dərk edirlər ki, insanlar arasında fit-  
nə-fəsad və günah həm cismin sağlamlığına və maddiyata, həm də cismə, ruha, əxlaqa, şərəfə və insani keyfiyyətlərə zərbə endirir. Məhz bu səbəbdən də hər bir insan belə günahlardan çəkinməlidir. Misal üçün, «Həyatın yolu» kitabından bu hissəni sizə nəql edirəm:

«Ümid, iman, şövq və güclü iradənin cismə təsiri çox böyükdür. Ruhi və cismi fəaliyyətlər eşqin gücü ilə yüksəlir. Bu fəzilətlər insana yüksək ruh və güc verir, fikri toplayır; eyblər isə onun şəxsiyyətini al-  
çaldır, fikri dağıdır və düşüncəni alır. Məsələn, tənbəllik, süstlük və tərəddüd insan təfəkkürünün inkişafına mane olur; özünübəyənmə,  
yersiz öyünmə və həsəd insanı xalqdan ayırır və ruhi-mənəvi yüksəkliyin qarşısını alır...»

<sup>1</sup> Yenə orada.

<sup>2</sup> «Ma və fərzəndane ma», səh. 59.

<sup>3</sup> «Üsuli-kafi», 3-cü cild, səh. 396.

<sup>4</sup> «Üsuli-kafi», 3-cü cild, səh. 412.

## Günahın acısı

Bildiyimiz kimi, günahlar fərdi yaşayışı da puç və təməlsizləşdirir. Pis və çirkin işlərə qurşanmaq böyük təhlükədir. Hər kəs meyli əsasında rəftar etməyə azad deyildir. Kim mötədilsizliyə, tənbəlliyə, iftiraya və digər günahlara yol verərsə, ümumi bir xətakar kimi nəzərə alınmalıdır. Şübhəsiz, hər bir günah cismi, ruhi, ictimai sıxıntı və qarışılıqlıga səbəb olur...»

İkinci fərq: Təbii-ictimai günahla dini qanunlar qarşısında baş və rən günahın ikinci fərqi bundan ibarətdir ki, ictimai qanunlarda bütün cəzalar «əməl»lə ölçülür. Başqa sözlə desək, hər kəs günah iş görəsə, cinayət maddəsinə cəlb olunur. Dini baxımdan isə, günah haqqında fikirləşmək belə, qadağan olunur. Çünkü günahı fikirdə canlandırmaq insanı ona doğru sövq edir. Hər kəs zehnini günah fikirlərlə qidalandırırsa, zaman keçdikcə, günahkar bir simaya çevriləcək. İmam Əli (ə) buyurmuşdur: «Hər kəs günah haqda fikirləşərsə, bu onu özünə tərəf çəkəcək.»<sup>1</sup>

Ümumiyyətlə, günah haqqında fikirləşmək qəlbi qaraldır, onun paklıq və səfasını məhv edir. Daha doğrusu, İslam günahı kökündən qurutmaq və çirkinliyi cücərməyə qoymamaq məramindadır. İslam və onun dahi rəhbərləri hər şeydən öncə cəza və mükafat baxımından əməllərin əsasını insanın niyyətinə aid etmişlər. Qurani-Kərimdə əksər hallarda saleh əməl Allaha iman gətirməkdən sonra gətirilir. İslamda hər bir əməl «Allaha iman» əsasında qurulmasa, dəyərsiz və səmərəsiz sayılır. Yaxşı əməllər imana, Allaha etiqada əsaslanmalı və imanın ruhundan qaynaqlanmalıdır. Çünkü hər bir yaxşı əməl riyakarlıq və başqasına göstərmək məqsədilə yerinə yetirilsə (və Allaha xatir olmasa), heç vaxt davam gətirməz və tez bir zamanda aradan gedər. Bu gün müasir alimlər arasında bu həqiqəti təsdiqləyənlər də tapılır. Onlar deyirlər:

«Allaha iman gətirməyən, dinə inanmayan ziyalılar və ideoloqların nəzərinə görə, əsas problem əxlaq normalarına əməl etməkdir.

---

<sup>1</sup> «Qürərül-hikəm», 2-ci cild, səh. 296.

Belə isə, bu qanunları öz əməllərimizdə həyata keçirə bilsək, daha dinə ehtiyac olmayacaqdır.

Belə təfəkkür tərzi psixologiyadan xəbərsizliyin əlamətidir. Adətən, insan meyari məlum olmayan qanunlara həmişə şübhə ilə yanaşır. Bundan əlavə, bu təfəkkür tərzi əsl problemin anlaşılmamasına bir sübutdur. Çünkü məqsəd insanların daxilən kamilləşməsidir ki, sonradan əxlaq haqqında fikirləşməyə qadir olsun. Məqsəd insanı əxlaqi rəftarlara vadə etmək deyil. İnsanın rəftar və davranışları onun daxili kamalını göstərmirsə, onun bütün əməlləri bir sıra süni-mexaniki və müvəq-qəti davranışlardan ibarətdir ki, ilk bəhanə ilə aradan gedəcəkdir. Hətta əxlaq normaları məcburi qəbul olunsa belə, nə qədər dəyərli olsa da, heyvani xislətlər qarşısında qəti müqavimət göstərə bilməyəcək.»<sup>1</sup>

Allah-təala Qurani-Kərimdə axırət səadətini türəklərində itaətsizliyə yol verməyən və fitnə-fəsad törətməyən insanlara aid edərək buyurmuşdur:

تِلْكَ الدَّارُ الْآخِرَةُ نَجْعَلُهَا لِلَّذِينَ لَا يُرِيدُونَ عُلُوًّا فِي الْأَرْضِ وَلَا فَسَادًا وَالْعَاقِبَةُ لِلْمُتَّقِينَ

*«Biz axırət evini yer üzündə təkəbbür etməyənlərə və fitnə-fəsad törətməyənlərə qismət edərik. (Ən gözəl) aqibət isə, ancaq Allahdan qorxub pis əməllərdən çəkinənlərindir.»<sup>2</sup>*

İmam Zeynəlabidin (ə) buyurmuşdur: «Heç bir əməl niyyətdən başqa bir əsasla qəbul olunmayacaq.»<sup>3</sup>

İmam Sadiq (ə) buyurmuşdur: «Allah-təala qiyamət günü insanlardan fikirləri və qəlblərindəki niyyətləri əsasında hesab çəkəcək.»<sup>4</sup>

Həzrət Peyğəmbər (s) buyurmuşdur: «İnsanın niyyəti əməlindən yaxşıdır və pis insanın niyyəti isə onun əməlindən də pisdir. Hər bir insanın əməli niyyətinə bağlıdır.»<sup>5</sup>

<sup>1</sup> «Kudək», 1-ci cild, səh. 448.

<sup>2</sup> «Qəsəs» surəsi, aya: 83.

<sup>3</sup> «Vəsailüş-şıə», 1-ci cild, səh. 67.

<sup>4</sup> «Məhasin», Bərqi, səh. 262.

<sup>5</sup> «Məhasin», Bərqi, səh. 260.

## Günahın acısı

Həmçinin, o həzrət buyurmuşdur: «Əməllər (savab və cəza) yalnız niyyətlərlə ölçülür. Hər bir insanın bəhrəsi niyyəti qədərdir.»<sup>1</sup>

Burada belə bir sual qarşıya çıxır ki, nə üçün yaxşı və pis niyyət, əməlin özündən daha çox əhəmiyyət daşıyır? Nə üçün günah fikri qadağandır?

Bu sualların cavabı da rəvayətlərdə qeyd olunmuşdur. Zeyd Şəham nəql edir ki, imam Sadiq (ə)-a dedim: «Mən sizdən belə buyurduğunuzu eşitmışəm: «Mömin şəxsin niyyəti əməlindən yaxşıdır.» Bu necə ola bilər ki, niyyət əməldən yaxşı olsun?»

İmam buyrudu: «Bu ona görədir ki, çox vaxt əməllərdə riya baş verir, lakin pak və xalis niyyət yalnız aləmlərin Rəbbinə xatirdir Buna görə də Allah-təala niyyətin savabını əməldən üstün qərar vermişdir.»<sup>2</sup>

Pis əməlin niyyəti haqda da bir hədisdə o həzrətdən belə nəql olunmuşdur: «Cəhənnəmə əhli Cəhənnəmdə ona görə əbədi qalacaqlar ki, onların dünyada niyyətləri bundan ibarət idi: əgər dünyada əbədi qalsayırlar, həmişə Allaha itaətsizlik edəcəkdilər. Behişt əhli də ona görə behiştə əbədi qalacaqlar ki, onların dünyada niyyətləri bu idi: əgər dünyada diri qalsayırlar, həmişə Allaha itaət edəcəkdilər. Deməli, hər iki qrup niyyətlərinə görə Cəhənnəm və behiştə əbədi qalacaqlar.»<sup>3</sup>

## GÜNAH HAQDA FİKIRLƏŞMƏYİN MƏNFI TƏSİRİ

Rəsuli-Əkrəm (s) buyurmuşdur: «Əgər iki nəfər müsəlman şəxs bir-birinin üstünə qılınc qaldırsa və onlardan biri öldürülsə, hər ikisi Cəhənnəmə gedəcək.»

Bir nəfər soruşdu: «Ya Rəsuləllah! Qatilin Cəhənnəmə getməsinin səbəbi məlumdur. Öldürülen şəxs nə üçün Cəhənnəmə getməlidir?»

Peyğəmbər (s) buyrudu: Çünkü öldürülən şəxs də (öz müsəlman qardaşına qarşı eyni fikirdə idi və) onu öldürmək istəyirdi.»<sup>4</sup>

<sup>1</sup> «Vəsailüs-şıə», 1-ci cild səh. 68.

<sup>2</sup> «Vəsailüs-şıə», 1-ci cild, səh. 68.

<sup>3</sup> «Vəsailüs-şıə» 1-ci cild, səh. 68.

<sup>4</sup> «Cəmiüs-səadət» Nəraqi 3-cü cild, səh. 163.

İmam Sadiq (ə) buyurmuşdur: «Bəzən mömin şəxs günah fikrində olduğu üçün Allahın verəcəyi ruzidən məhrum olar.»<sup>1</sup>

İsa peyğəmbər səhabələrinə buyurdu: «Musa ibn İmran sizə əmr edirdi ki, zina etməyin! Mən isə sizə əmr edirəm ki, nəinki zina etməyin, hətta zinanı düşüncənizə gətirməyin! Hər kəs zina fikrində olsa, gözəl və yaraşıqlı evdə od yandıran adama bənzəyər. Belə ki, ev yanmasa da, odun tüstüsü evi qaraldaraq evin gözəlliyini aradan aparar.»

## BİR NEÇƏ ƏHVALAT

İslam dininin əvvəllərində baş verən müharibələrdə müsəlman qoşununda elə döyüşçülər var idi ki, müharibə meydanında ən böyük şücaət, igidlik və fədakarlıq göstərildilər, bəzən də son nəfəslə-

<sup>1</sup> «Biharul-ənvar», (yeni çap), 73-cü cild, səh. 358.

Əlbəttə, qeyd etmək lazımdır ki, «günah haqqında fikirləşmək» həmişə «ruzidən məhrum olmağa» səbəb olmur, çünkü biz çox vaxt dünya düşkünü və Allahı inkar edənləri görürük ki, bir ömür günah və pis fikirlərlə günlərini keçirirlər. Eyni zamanda onların zahiri yaşayışları yaxşıdır və çoxlu mal-dövlətə sahibdirlər. Bu məsələ möminlərə, Allahın pak bəndələrinə aiddir. Allah-taala möminlərə bəslədiyi məhəbbətə əsasən, günah iş, yaxud günah fikrə görə, onları qəflətdən oyatmaq üçün bir növ cəzalandırır ki, qəflət və bədbəxtliyə düber olmasınlar. Əlbəttə, bu məna hədisin mətnindən də başa düşülür, çünkü hədisdə mömin və Allaha imanı olan şəxs barəsində söhbət gedir. Allah-taala mömini tənbih etmək üçün onu həyatda çətinliyə salır ki, günah işə yaxınlaşmasın, hətta günah fikrində olmasın. Hədisdə buyurulur: «Hər vaxt Allah-taala bir bəndəyə xeyir və yaxşılıq etmək istəsə və həmin bəndə günah bir iş görmüş olsa, onu bir bəlaya düber edər ki, istiqfar və tövbə etməyi onun yadına salsın. Hər vaxt Allah-taala bir bəndədən üz çevirmək istəsə və həmin bəndə günah bir iş görmüş olsa, günahdan sonra ona bir nemət verər ki, tövbə yadından çıxsin. Bu isə, Allah-taalanın buyurduğu bu sözün mənasıdır: «...Tədricən, onları bilmədiyi yerdən tələyə salaram.» Yəni, onları günaha qurşanan zaman nemətlərin vasitəsi ilə qəflətdə saxlayar.»

Bu hədisə uyğun başqa hədislər də vardır. Bir hədisdə Peyğəmbər (s) Əli (ə)-a buyurmuşdur: «Ey Əli! Allahın öz bəndəsinə olan yaxşılıq və kərəmi bundan ibarətdir ki, onun ölümü üçün vaxt təyin etməmişdir. Mömin bəndə günah fikrinə düşdükdə isə, Allah-taala dərhal onun canını alar (ki, günaha düşməsin).»

## Günahın acısı

rinə qədər döyüşürdülər. Lakin onların məqsədləri dünya sərvətinə yiylənmək, şöhrət qazanmaq, yaxud qohum-əqrabasını müdafiə etmək və bu kimi dünyəvi istəklərə çatmaq olduğundan, heç bir mənəvi dəyərlərlə bəhrələnmirdilər. Bunun əksinə olaraq, elələri də var idi ki, müharibə meydanında iştirak etmədikləri halda, türklərində müsəlmanlarla birgə cihad həsrətini çəkdikləri üçün savabda döyüşçülərlə şərik idilər. Misal üçün bir neçə hadisəyə diqqət edin:

1) Asim ibn Qütadə deyir: Bizim qəbiləmizdə (Mədinədə) əslı-nəsəbi məlum olmayan «Qizman» adlı bir kişi var idi. Hər vaxt onun adı çəkiləndə, Allahın Rəsulu (s) buyurardı: «O, Cəhənnəm əhlidir.» Çünkü Qizman Ühüd müharibəsində İslam qoşunu daxilində böyük şücaət göstərdi, təkbaşına yeddi, yaxud səkkiz müşərki öldürdü. Nəhayət, ağır qılınc yaralarına məruz qaldı. Dostları onu Bəni-Zəfər tayfasından olan bir nəfərin evinə apardılar. Müsəlmanlar onun ətrafına toplaşış deyirdilər: «Ey Qizman! Allaha and olsun! Allah yolunda çalışıb çoxlu fədakarlıq etdin.» Müsəlmanlar ona behişt müjdəsi verirdilər.

Qizman dedi: «Mənə nəyi müjdə verirsiniz? Allaha and olsun! Mən yalnız qohum-əqrabamın şərəfini və qəbiləmi müdafiə etmək məqsədilə müharibədə iştirak etdim, yoxsa müharibəyə heç vaxt getməzdəm.»

Qılınc yaraları Qizmani çox incidirdi. Nəhayət, əlinə ox götürüb, bədəninin bir damarını kəsərək öz həyatına son qoydu.<sup>1</sup>

2) Təbuk müharibəsi müsəlmanların ən çətin müharibələrindən biri olmuşdur. Çünkü bu müharibə yayın qızmar günlərində və müsəlmanların yoxsul olduğu bir zamanda baş verdi. Bu müharibədə iştirak etmək müsəlmanlara çox ağır gəldi.<sup>2</sup> Müsəlmanların bir qrupu müharibəyə

<sup>1</sup> «Sireyi İbn Hisam», 2-ci cild, səh. 112.

<sup>2</sup> Şeyx Təbərsi «Məcməül-bəyan» kitabında (5-ci cild, səh.79) «Tövbə» surəsinin 118-ci ayəsinin nazil olma səbəbi haqda yazır: «Bu ayə Təbuk müharibəsi və müsəlmanların həmin müharibədə qarşılaşdıqları çətinliklər barəsində nazil olmuşdur. Həsən deyir: Müsəlmanların çətinliyi o yera çatmışdı ki, hər on həfərə bir dəvə düşürdü və onların hər biri növbə ilə bir saat dəvəyə minirdi. Onların azuqəsi arpa, qurd düşmüş xurma və iyələnmiş piydən ibarət idi. Hər qrup müsəlmana bir miqdardan xurma çatrdı. Onlar-

getmədikləri üçün sonradan tənqid və danlaq atəşilə üzləşdilər. Bir qrup müsəlman isə, isti və susuzluğa görə yarı yoldan qayıtmaq qərarına gəldilər. Lakin Allahan lütf və mərhəməti sayəsində bu fikirdən döndülər. (Allah-təala «Tövbə» surəsində bu hadisəni geniş şəkildə bəyan etmişdir.)

Rəsuli-Əkrəm (s) Mədinədən Təbuka doğru hərəkət edərkən üzünü qoşuna tutub buyurdu: «Mədinədə elə insanlar vardır ki, öz evlərində qaldıqları halda, bizim bütün əməllərimizdə (qət etdiyimiz səhralıqlardan, xərclədiklərimizdən tutmuş çəkdiyimiz achiq və su-suzuqlara qədər) bizimlə şərikdirlər».

Səhabələr soruştular: «Ya Rəsuləllah! Onlar müharibəyə getmədikləri halda, bizim əməllərimizlə necə şərik ola bilərlər?»

Peyğəmbər (s) buyurdu: «Onların üzrləri vardır. Lakin niyyətləri pak və xalis olduğundan bizimlə şərikdirlər.»<sup>1</sup>

3) Rəvayətə görə, müharibələrin birində kafirlərdən biri müsəlman bir kişini qətlə yetirdi. Müsəlmanlar ona «Qətilül-himar» (ulağında ölen) ləqəbini verdilər. Çünkü, o, həmin kafiri öldürüb onun ulağını ələ keçirmək məqsədilə döyüşə getmişdi. Kafirin əlilə qətlə yetirildiyi üçün bu ləqəbi ona vermişdilər.

4) İmam Hüseyn (ə)-in Kərbəlada şəhadətə çatması Mədinəyə yığıldı. Peyğəmbər (s)-in səhabələrindən və Əhli-beyt (ə)-in dostlarından olan Cabir ibn Abdullah Ənsari imam Hüseyn (ə)-in qəbrini zi-yarət etmək məqsədilə Kufəyə tərəf yola düşdü. O, İmamin qırxında (ərbəinində) Kərbəlaya çatdı. Şeyx Tusinin yazdığını görə, o, İmamin (ə) ilk ziyarətcisi olmuşdur. Bu səfərdə İslam dünyasının böyük alim və təfsirçilərindən olan Ətiyyə ibn Səd ibn Cünadə Kufi də (bəziləri onu Cabirin xidmətçisi kimi qələmə vermişlər, lakin bu yanlışdır) Cabirlə birlikdə idi. Cabir əvvəlcə Kufədə onun evinə, sonra isə İmamin (ə) qəbrini ziyarət etmək üçün onunla birlikdə Kərbəlaya getdi.

dan biri möhkəm acdiqda, bir xurma ağızına qoyub onu azaciq sorur, ağızı şirinlaş-dikdən sonra çıxarıb dostuna verirdi. Sonra isə bir qurtum su içirdi.

<sup>1</sup> «Camiüs-səadət» Nəraqi, 3-cü cild, səh. 113.

Təbəri özünün «Bəşarətul-Mustəfa» adlı kitabında Ətiyyədən hə-disin qalan hissəsini belə nəql edir: «Kərbəlaya çatdıqda, Cabir «Fə-rat» çayının sahilinə gedib, orada qüsl etdi və paltarını geyindikdən sonra bir parçanı açıb, onun içindən ətirli ot çıxartdı və üstünə səpdi. Daha sonra İmamın (ə) qəbrinə sarı getməyə başladı. Cabir hər ad-dımda Allahı zikr edirdi. Qəbrə yaxınlaşdıqda, mənə dedi: «Əlimi qəbrin üstünə qoy! (Cabirin gözləri görmürdü.) Mən Cabirin əlini qəbrin üstünə qoyduqda, o, qəbrin üstünə yixilib özündən getdi. Bir az onun üzünə su səpdim və ayıldıqda, üç dəfə «Ya Hüseyn!»— dedi. Sonra üzünü İmamın (ə) qəbrinə tutub dedi: «Necə ola bilər ki, öz dostunun cavabını vermirsən?»

Cabir soruşduğu sualın cavabını özü də verdi: «Necə mənə cavab verə bilərsən, halbuki boynunun damarlarını kəsib, başınlı bədəni-nin arasında ayrılıq salmışlar. Şəhadət verirəm ki, sən həzrət Pey-ğəmbərin (s) övladı, Əmirəlmöminin Əli (ə)-in oğlu və «Kısa» əhlinin beşincisidən...!»

Ətiyyə deyir: «Sonra gördüm ki, Cabir başını qəbrin ətrafına dolandırıb (Kərbəla şəhidlərinə xitab edərək) dedi: «Salam olsun sizə, ey Hüseynin (ə) qarşısında yerə enən canlar və onun qərargahında yüklerini yerə salanlar! Şəhadət verirəm ki, həqiqətən, siz namazı bərpa etdiniz, zəkat verdiniz və əmr be məruf və nəhy əz münkər et-diniz; dinsizlərlə döyüşdünüz və ölüən qədər Allaha pərəstiş etdiniz. And olsun Muhəmmədi (s) haqq olaraq peyğəmbərliyə seçən Allaha! Biz də siz getdiyiniz yolda sizinlə şərik idik.»

Ətiyyə (Cabrin bu sözündən təəccüblənərək) deyir ki, ondan so-ruşdum: «Ey Cabir! Biz bunlarla necə şərik ola bilərik? Halbuki biz onların getdiyi çətin yolları getməmiş və düşmənlərin əleyhinə qılınc çalmamışıq. Amma onlar şəhid olmuş, övladları yetim və qadınları başsız qalmışlar..»

Cabir cavab verib dedi: «Ey Ətiyyə! Öz həbibim Allahın Rəsulunu-n (s) belə buyurduğunu eşitdim: «Hər kim xalqı çox istəsə, onlarla məhşur olacaq və hər kim xalqın əməlini sevsə, onların əməlində şə-

rikdir. And olsun Muhəmmədi (s) haqq olaraq peyğəmbərliyə seçən Allaha! Mənim və dostlarımın niyyəti imam Hüseyin (ə) və səhabələrinin getdikləri yol idi.»<sup>1</sup>

Bəli, İslam günahkarların əməllərinə razı olan insanları onların şəriki bilir. Əli (ə) buyurmuşdur: «İnsanları bir yerə toplayan (və onları bir-birindən ayıran) yalnız razılıq və qəzəbdır. Hər kəs bir işə razılıq versə, ona daxil olmuş və hər kəs bir işə qəzəblənsə, ondan xaric olmuş olar.»<sup>2</sup>

Başqa bir hədisdə buyurmuşdur: «Hər kəs bir xalqın işini bəyənsə, həmin işi görən şəxs kimidir və hər kəs pis işə əl atsa, iki günah etmişdir: (Biri) həmin işi gördüyü günah, (ikincisi isə) həmin işə razı olduğu günah.»<sup>3</sup>

İmam Hüseyin (ə)-in ziyarətnaməsində bu məzmuna uyğun təbir gözə çarpar: «Allahın lənəti olsun səni öldürən camaata! Allahın lənəti olsun sənə zülm edən camaata! Allahın lənəti olsun sənə edilən zülmü eşidib, ona razı olan xalqa!»<sup>4</sup>

Buna görə də Allah-təala Quranda möminlərin arasında pis və çirkin əməllərin yayılmasını istəyən şəxsləri dünya və axırətin şiddətli əzabı ilə qorxudur.<sup>5</sup>

<sup>1</sup> «Bəşarətul-Mustəfa», səh. 89.

<sup>2</sup> «Məhasini-Bərqi» səh. 262.

<sup>3</sup> «Nəhcül-bəlağə», səh. 1154.

<sup>4</sup> «Varis» ziyarəti.

<sup>5</sup> «Nur» surəsinin 2-ci ayəsinə müraciət edə bilərsiniz.

Burada bir sual qarşıya çıxır: «Günah iş görmədən, sərf həmin günahı qəsd etməyi necə günah hesab etmək olar? Halbuki İmam (ə) buyurur: «Həqiqətən, Allah-təala Adəm və onun övladları üçün müəyyən etmişdir ki, hər kəs yaxşı bir iş görmək niyyətində olsa, lakin o işi görməsə, onun üçün bir savab yazılar, hər kəs yaxşı əmal niyyətində olsa və onu yerinə yetirsə, onun üçün on savab yazılar. Hər kəs pis iş niyyətində olsa və onu yerinə yetirmsə, onun üçün günah yazılmaz. Hər kəs pis iş niyyətində olsa və onu yerinə yetirsə, onun üçün bir günah yazılar.» («Üsuli-kafi», 4-cü cild, səh. 161.)

Şəhə aləminin dahi alımları, o cümlədən, Seyid Murtəza, Şeyx Bəhai, Mühibbətullah Tusi və başqaları bu suala belə cavab vermişlər.

## Günahın acısı

Üçüncü fərq: Təbii-ictimai qanunları pozmağın cəzası yalnız bu dünya ilə məhdudlaşır. Lakin ilahi qanunlarla müxalifətin nəticəsi həm bu dünyada, həm də axırtdə cəzaya məhkum olmaqdır. Məsələn, yerin cazibəsi hər bir ağır cismin onun qarşısında müqavimət göstərməyə qadir olmadığına görə onu özünə çəkir. Buna görə də, hər kim bu qanunla müxalifəcilik edərək özünü yüksək yerdən atsa, cəza olaraq yerə düşüb həlak olacaq; yaxud od yandırıcıdır, yanmaq qabiliyyətinə malik olan hər bir cismi oda yaxınlaşdırırsaq, bu qanunla müxalifətin cəzası yanmaqla qurtaracaq. Ölkə və ictimai qanunlarda

---

Ayə və rəvayətlərdən məlum olduğu kimi, günah haqqında fikirləşmək və ona razı olmaq əxlaq nöqtəyi-nəzərindən günah hesab olunur. Bu məsələdə fikir ayrılığı yoxdur. Lakin fiqhi nöqtəyi-nəzərdən müxtəlif nəzəriyyələr irəli sürülmüşdür. Həmin nəzəriyyələrin xülasəsini burada qeyd edirik:

Günah niyyəti iki cürdür: Birincisi, günah qəlbdən keçir və tez bir zamanda unudulur (buna əzab yoxdur). İkincisi, günah haqqında fikirləşmək ciddi suratdə günahı əməli olaraq həyata keçirərsə, rəvayətlərə əsasən, bunun üçün əzab nəzərə alınmışdır.

Günah haqqında fikirləşməyin günah olmasında fikir ayrılığı yoxdur. Lakin qeyd olunan rəvayətdən başa düşülür ki, belə günah güzəştə gedilir.

Şeyx Bəhaidən belə nəql olunur: «Günah haqqında düşünmək həm şə, həm də sün-nü alimlərinin nəzərində günah hesab olunur. Lakin hədisin məzmunu bundan ibarətdir ki, belə günah bağışlanılır və şəxs üçün günah yazılmır.

Hədisin məzmunu bundan ibarətdir ki, eğer bir şəxs zina, yaxud şərab içmək kimi günah niyyətinə düşsə, həmin günaha düşmədiyi vaxta qədər əzabı yoxdur və onun üçün cəza təyin edilmir. Lakin bu o demək deyil ki, günah niyyətində olmaq Allah qarşısında bir növ hörmətsizlik və ona itaətsizlik sayılması.

Şeyx Ənsari «Fəraig» kitabında yazır: «Hədisin mənası budur ki, günah haqqında düşünən şəxs peşman olaraq öz ixtiyarı ilə ondan əl çəksin. Əvvəldə deyilən rəvayətlərin mənası isə budur ki, günah niyyətindən dönmür və öz günah etmək fikrində qalır. Lakin qarşıya çıxan maniələr onu günaha düşməkdən saxlayır. (Şeyx bu barədə daha başqa bir nəzəriyyə də irəli sürür. «Fəraig» kitabına müraciət edə bilərsiniz.

Ümumiyyətlə, rəvayətlər və alimlərin kəlamlarına diqqət yetirdikdə, məlum olur ki, günah haqqında fikirləşməyin özü də günahdır. Lakin günah əməldə gerçəkləşmədiyi vaxta qədər, onun bağışlanması mümkündür, yaxud Allah-taala bəndələrinə olan məhəbbətinə görə, günah niyyəti gerçəkləşməyincə, onları cəzalandırmaz.

da (məsələn,) oğurluq üçün bir müddət zindan təyin olunmuşdur. Hər kəs oğurluq etsə, zindana düşəcək və bununla da cəzalanacaqdır.

Lakin ilahi qanunlarla müxalifət və günaha düşmək həm dünyənin qara gününə və bədbəxtliyinə, həm də axirətin əzabına səbəb olur. İslam bir tərəfdən bütün dünya müsibətlərini günahın məhsulu bilir, digər tərəfdən də, günahkarı axirətin ağır əzabları ilə qorxudur. Qurani-Kərimdə buyurulur:

ظَهَرَ الْفَسَادُ فِي الْبَرِّ وَالْبَحْرِ بِمَا كَسَبَتْ أَيْدِيُ النَّاسِ

*«İnsanların öz əlləri ilə etdikləri (pis əməllər, günahlar) üzündən quruda və suda fəsad yarandı.»<sup>1</sup>*

Başqa bir ayədə buyurulur:

وَمَا أَصَابُكُمْ مَنْ مُّصِيبَةٌ فِيمَا كَسَبَتْ أَيْدِيُكُمْ

*«Sizə iż verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların ucbatındandır!»<sup>2</sup>*

«Bəqərə» surəsində belə buyurulur:

مَنْ كَسَبَ سَيِّئَةً وَأَحَاطَتْ بِهِ خَطِيئَةٌ فَأُولَئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ

*«Günah qazanan və qazandığı günahlarla əhatə olunan kəslər Cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar.»<sup>3</sup>*

Qurani-Kərimin bir çox ayəsində dünya və axirət əzabları bir yerdə qeyd edilmişdir. Belə ki, buyurulur:

فَلَيَحْذَرَ الَّذِينَ يُخَالِفُونَ عَنْ أَمْرِهِ أَنْ تُصِيبَهُمْ فُتْنَةٌ أَوْ يُصِيبَهُمْ عَذَابٌ أَلِيمٌ

*«Allahın əmrinə qarşı çıxanlar başlarına gələcək bələdan, yaxud düçər olacaqları şiddətli əzabdan həzər etsinlər!»<sup>4</sup>*

Başqa bir ayədə fitnə-fəsad törədənlər və Allahla müharibəyə qalxanlar barəsində buyurulur:

<sup>1</sup> «Rum» surəsi, aya: 41.

<sup>2</sup> «Şura» surəsi, aya: 30.

<sup>3</sup> «Bəqərə» surəsi, aya: 81.

<sup>4</sup> «Nur» surəsi, aya: 63.

ذلِكَ لَهُمْ خَزْيٌ فِي الدُّنْيَا وَلَهُمْ فِي الْآخِرَةِ عَذَابٌ عَظِيمٌ

*«Onları dünyada rüsvayçılıq, axırıtda isə böyük əzab gözləyir.»<sup>1</sup>*

Peyğəmbər (s) və Əhli-beyt (ə)-dan nəql olunan rəvayətlərdə də bu məsələyə dəfələrlə toxunulmuşdur. Biz Allahın lütf və mərhəməti sayəsində kitabın sonrakı fəsillərində həmin rəvayətlərin bir neçəsini qeyd edəcəyik. Burada misal üçün, biri yalan, digəri isə zina barəsində olan iki rəvayəti nəql edirik. İmam Əmirəlmöminin Əli (ə) buyurmuşdur: «Yalanın nəticəsi dünyada xar və zəlil olmaq, axırıtda isə əzabdır.»<sup>2</sup>

Rəsuli-Əkrəm (s) buyurmuşdur: «Ey müsəlmanlar! Zinadan uzaq olun!<sup>3</sup> Çünkü zinanın altı aqibəti vardır; üçü bu dünyada, üçü isə axırıtda baş verəcək. Dünyadaki üç aqibət bunlardır: «Gözəlliyi aradan aparır, yoxsulluq gətirir və ömrü azaldır. Axırıtdəki üç aqibət isə Allahın qəzəbinə düçər olmaq, hesab-kitabın pis olması və əbədi atəşdə yanmaqdan ibarətdir.»<sup>4</sup>

Ümumiyyətlə, İslam dini dünya və axırət həyatını bir-birilə tam surətdə bağlı bilir və dünyada insanların səadətini istədiyi kimi, ölümdən sonrakı xoşbəxt həyatlarını təmin etmək fikrindədir. Buna görə də məada, qiyamət gününün hesab-kitabına və axırət əzabına iman gətirməyi insanların qəlblərində gücləndirməklə onları qiyamətin əzabı ilə qorxudur. İslam «heç bir əməl hesabsız qalmır!» – təfəkkür tərzi ilə insanları həm gizli, həm də aşkar günah etməkdən çəkindirir, onlarla günah arasında sarsılmaz divar çəkir, nəfsi istəklər və ehtiraslar qarşısında möhkəm dağ kimi qoruyub-saxlayır.<sup>5</sup> Çünkü

<sup>1</sup> «Maidə» surəsi, ayə: 33.

<sup>2</sup> «Qurəul- hikəm», səh. 361.

<sup>3</sup> «Xisal», Şeyx Səduq , 1-ci cild, səh. 320.

<sup>4</sup> Qurani-kərimdə savab və yaxşı mükafat barəsində bir çox ayədə bu məsələyə toxunulmuşdur. O cümlədən:

**«Nəhayət, Allah onlara həm dünya nemətlərini, həm də ən gözəl axırət nemətlərini verdi.»** («Ali-İmran» surəsi, ayə: 148.)

**«Dünya və axırət savabı yalnız Allahın yanındadır.»** («Nisa» surəsi, ayə: 131)

**«Onlar iman əhli və Allahdan qorxanlardırlar. Onlara dünyada da, axırıtda da müjdə vardır.»** («Yunis» surəsi, 63-64-cü ayələr.)

<sup>5</sup> Hədisdə buyurulur: «Mömin möhkəm dağ kimidir ki, güclü küləklər onu yerindən

qiyamət əzabına iman olmasa, ictimai qanunlar yalnız zahirdə qanunsuz işlərin qarşısını ala bilər. Amma günahkar üçün xəlvətdə güñaha zəmin hazır olarsa, rüsvay olmaqdan və qanundan qaçaraq arxayıñ olan zaman, qiyamətə imandan başqa heç bir qüdrət onun güñah və cinayətinin qarşısını ala bilməz. Bundan əlavə, dünya cəza qanunları nöqsanla yanaşı olduğu üçün günahkar insanlarda o qədər də qorxu və vəhşət yaratır. Hətta mümkündür ki, bəziləri camaatın gözü qarşısında cinayətə əl atsınlar.

Bir oğrudson «Nə üçün oğurluq edirsən?» – deyə soruşduqda, cavab verib dedi: «Bu, iki haldan xaric deyil; ya oğurluq vaxtı mümkündür ki, polis məmurları məni tutsunlar, ya da onların əlindən qaçıb canımı qurtararam. Əgər məni tuta bilməsələr, zəhmət çəkmədən maldövlət sahibi olar və bir müddət xoş güzəran keçirərəm; yox, əgər tutsalar, axır cəzam bir neçə ay zindanda yatmaqdan ibarət olur. Mən də həmin ayları zindanda yeyib-içir və səs-küydən uzaq yaşayaram.»

Lakin İslam qanunları çərçivəsində bu dünyada xalqın gözü öündə oğrunun əllərini kəsməklə, yaxud zinakara yüz dəfə şallaq vurmaqla onu cəzalandırırlar. Əgər oğru bu cəzalardan qaçıb canını qurtarsa da, qiyamətin əzabından qaçıb qurtara bilməz. Qiyamət günü elə bir gündür ki, əgər cinayətkar öz günahını etiraf etməsə belə, onun bədən üzvləri həmin günaha qurşandığını təsdiqləyəcək. Əgər insan bir pis iş görmüşdürə, çox kiçik olsa belə, onun cəzasını çəkəcək. Belə olan təqdirdə, öz günahının cəzasından necə qaça bilər? Beləliklə, məad və qiyamətə inam hər bir zamanda, hər bir məkanda və hər bir vəziyyətdə insanı günahdan saxlayır. Bu məsələ ilə əlaqədar aşağıdakı hadisələrə diqqət yetirək:

## 1-DƏMİRÇİNİN ƏHVALATI

Seyid Məhəmməd Əşrəf Ələvi «Fəzailüs-sadat» kitabında İbn Cövzinin «Müdhiş» kitabından belə nəql edir: «Saleh və pak insanlardan

tərpədə bilməz..»

## Günahın acısı

biri deyirdi: Bir dəfə Misirə səfər etmişdim. Orada bir dəmirçi gördüm ki, qızmış dəmiri əli ilə dəmir kuzədən çıxarıb, zindanın üstünə qoyur və isti dəmir onun əlini əsla yandırmırıdı. Öz-özümə dedim: «Şübhəsiz, bu kişi saleh və pak insandır». Ona yaxınlaşış salam verdim və dedim:

– And verirəm bu kəramatı sənə verən Allaha! Mənə dua et!

Dəmirçi bu sözü məndən eşidən kimi dedi:

– Qardaş, mən elə də sən fikirləşdiyin kimi deyiləm!

Dedim:

– Sənin bu işini yalnız pak insanlar görə bilərlər.

Dedi:

– Qulaq as! Bu barədə sənə qəribə bir əhvalat danışacağam.

Dedim:

– Buyurun!

O dedi:

– Bir gün bu dükanda oturmuşdım. Birdən gözəl bir qadın mənim yanına gəldi. Həmin günə qədər onun kimi gözəl qadın görməmişdim. O, mənə dedi:

– Allah yolunda mənə kömək et!

Mən onun gözəl camalına vurularaq dedim:

– Əgər mənimlə evə gedib istədiyimi yerinə yetirsən, hər nə istəsən verərəm.

O, narahat olub dedi:

- Allaha and olsun, mən elə qadın deyiləm ki, bu işlərə razılıq verim!

Dedim: Onda dur yanımdan çıx get!

Qadın ayağa qalxıb getdi.

Bir müddətdən sonra ikinci dəfə yanımı gəlib dedi:

– Ehtiyac və yoxsulluq məni sənin təklifinə razılıq verməyə məcbur etdi.»

Mən ayağa qalxıb dükəni bağladım və onu özümlə evə apardım. Evə çatan kimi o, mənə dedi:

– Ay kişi! Mənim evdə körpə uşaqlarım vardır. Onları ac-susuz qoyub gəlmışəm. Əgər bir şey versən, onlar üçün apararam, sonra qayıdib, sənin yanına gələrəm.

Mən ondan söz aldım ki, qayıtsın. Sonra bir neçə dirhəm ona verdim. O, evdən çıxıb getdi. Bir saatdan sonra qayıdib gəldi. Mən durub evin qapısını qıfilladım. Qadın dedi:

– Nə üçün qapını qıfillayırsan?»

Dedim: Camaatin qorxusundan.

Dedi: Nə üçün camaatın Rəbbindən qorxmursan?

Dedim: Allah bağışlayan və mehribandır!

Bu sözü deyib ona sarı getdim. Gördüm ki, qadın yarpaq kimi titrəyir və göz yaşları axırdı. Ona dedim:

– Nədən qorxursan? Nə üçün titrəyirsən?»

Dedi:

– Allahın qorxusundan. Ay kişi! Əgər Allaha xatir məndən əl çəksən, söz verirəm ki, Allah səni dünya və axırət odunda yandırmaz.

Mən onun vəziyyətini görəndən və sözlərini eşidəndən sonra bütün sərvətimi ona verib dedim:

– Bu sərvəti götür, çıx get! Mən səni Allaha xatir azad edirəm.

Qadın evdən çıxıb getdi. Məni yuxu tutdu və yatdım. Yuxuda gördüm ki, başına yaqtandan taç qoymuş hörmətli bir qadın yanımı gəlib buyurdu:

– Allah bizə xatir sənə xeyir versin!

Soruşdum:

– Siz kimsiniz?

Buyurdu:

– Mən sənin yanına gələn qadının anasıyam. Sən Allaha xatir ona toxunmadın. Allah dünya və axırətdə səni odda yandırmasın!

Soruşdum:

– O qadın kimin nəslindəndir?

Buyurudu:

– O, Peyğəmbər (s)-in nəslindəndir.

## Günahın acısı

Mən bu sözü eşidən kimi, Allaha şükr etdim ki, məni günahdan qorudu. Sonra bu ayə yadıma düşdü:

إِنَّمَا يُرِيدُ اللَّهُ لِذِكْرَهُ عَنْمَ الرَّجْسَ أَهْلَ الْبَيْتِ وَيَطْهَرُكُمْ تَطْهِيرًا

*«Allah siz Əhli-beytdən çirkinliyi yox edib, sizi pak-pakıza qərar vermək istəyir.»<sup>1</sup>*

Bundan sonra yuxudan oyandım. O gündən indiyə qədər dünya odu məni yandırırmır. Ümid edirəm ki, axırət odu da yandırmayacaq.»<sup>2</sup>

## 2-YOLKƏSƏNİN ƏHVALATI

Mərhum Kuleyni «Üsuli-kafi» kitabında imam Səccad (ə)-dan belə nəql edir: «Bir kişi öz ailəsi ilə dənizə səfərə çıxdı. Yolda gəmi suya batdı və kişinin arvadından başqa hamı boğulub öldü. Qadın bir taxtanın üstünə uzanıb, özünü bir adaya çatdırıldı. Həmin adada günah işlərdən çəkinməyən bir yokkəsən cavan oğlanın gözü həmin qadına sataşdı.

Yolkəsən, qadına yaxınlaşış soruşdu:

– Sən insansan, yoxsa cin?

Qadın dedi:

– İnsanam.

Yolkəsən ona heç nə deməyib, ayağa qalxdı və onu iffətə zidd olan əmələ – zinaya dəvət etdikdə, birdən qadının bədəninin titrədiyini gördü və ondan «Nə üçün titrəyirsən?» deyə soruşduqda, qadın cavab verib dedi:

– Allahdan qorxuram!

Yolkəsən soruşdu:

– İndiyə qədər zina etmişənmi?

Qadın dedi:

– Xeyr!

Yolkəsən, qadının həmin vəziyyətini görüb dedi: Sən indiyə qə-

<sup>1</sup> «Əhzab» surəsi, ayə: 33.

<sup>2</sup> «Fəzailus-sadat», səh. 240-241.

dər belə bir iş görmədiyin halda Allahdan belə qorxursan, halbuki mən səni zorla bu çirkin əmələ məcbur edirəm. Allaha and olsun ki, bu qorxu və vahiməyə mən daha layiqəm!»

Yolkəsən bunu deyib, qadına toxunmadan ayağa qalxdı, tövbə edib adanı tərk edərək öz evinə tərəf yola düşdü. Yolda bir rahiblə rastlaştı və birlikdə yol getməyə başladı. Hava isti idi. Qızmar günəş onların başına şaxirdi. Rahib yokkəsənə dedi:

– Allahdan istə ki, bir parça bulud başımızın üstünə göndərsin və gün bizi yandırmasın.

Yolkəsən dedi:

– Mənim Allah dərgahında yaxşı və bəyənilən əməlim olmadığından, belə dua etməyə layiq deyiləm.

Rahib dedi:

– Onda mən dua edirəm, sən isə «amin» de!

Yolkəsən onunla razılaşdı və rahib dua etdikcə, o, amin dedi. Cox keçməmişdi ki, bir bulud gəlib, onların başı üstə dayandı.

Onlar buludun kölgəsilə yol gedirdilər. Nəhayət, iki yolayricına yetişdilər. Yolkəsən bir yoldan, rahib isə o biri yoldan gedərək bir-birindən ayrıldılar.

Rahib buludun yokkəsən cavanın başı üstündə hərəkət etdiyini gördükdə, ona dedi:

– Sən məndən yaxşısan və mənim duam sənə xatir qəbul olunmuşdur. İndi isə, bunun səbəbini mənə söylə!

Yolkəsən həmin qadınla öz arasındaki hadisəni danışdı. Rahib dedi:

– Allah qorxusu sənin vücudunu bürüdüyü üçün bütün günahların bağışlanmışdır. Lakin bundan sonra özünü günahlardan qoru.

### **3-ŞƏVANƏNİN ƏHVALATI**

Bəsrədə Şəvanə adlı bir qadın elə bir əxlaqsız və günah məclisi yox idi ki, orada iştirak etməsin. O, əyyaşlıqla məşğul olmaq, məclislərdə xa-

## Günahın acısı

nəndəlik etmək və oxuyub-oynamaqla özünə sərvət toplamışdı. Toy məclisləri üçün bir neçə kəniz də almışdı. Bir gün kənizlərilə birlikdə bir küçədən keçirdi. Onlar bir evdən dad-fəryad səsi eşitdilər. Şəvanə kənizlərdən birini bunun səbəbini öyrənmək üçün evə tərəf göndərdi. Kəniz evə girdi, amma qayıtmadı. O, başqa bir kənizi göndərdi və əmr etdi ki, tez qayıtsın. İkinci kəniz də getdi, lakin qayıtmadı. Axır, üçüncü kənizə dedi ki, tez gedib vəziyyəti öyrənsin və ona xəbər versin. Kəniz gedib qayıtdı və dedi: «Eşitdiyin bu dad-fəryad günahkarların səsləridir.»

Şəvanə bunu eşitcək, evə daxil oldu və gördü ki, bir nəfər vaiz (moizə edən) oturmuş və bir dəstə insan da ətrafına toplaşıb. Vaiz onlara öyünd-nəsihət edir, onları Allahın əzabından, Cəhənnəmin odundan qorxudur və onlar da ah-nalə edərək ucadan ağlayırlar.

Şəvanə içəri daxil olanda, vaiz qiyaməti dananlar haqqında nazil olan bu ayəni oxuyurdu:

بَلْ كَذَّبُوا بِالسَّاعَةِ وَأَعْتَدْنَا لَهُنَّ كَذَّبَ بِالسَّاعَةِ سَعِيرًا إِذَا رَأَتُهُمْ مِنْ مَكَانٍ بَعِيدٍ سَمِعُوا لَهَا تَغْيِطًا وَزَفِيرًا وَإِذَا الْقُوَّا مِنْهَا مَكَانًا ضَيْقًا مَفَرِّيْنَ دُعَا هَنَالِكَ ثُبُورًا

«Kafirlər qiyaməti yalan saydilar. Biz də qiyaməti yalan hesab edənlər üçün şiddətli bir atəş hazırladıq. O (atəş) onları uzaqdan görürən, (kafirlər) onun qəzəblə qaynamasını və uğultusunu eşidəcək. Onlar əlləri boyunlarına bağlı vəziyyətdə o atəsdən dar bir yerə atıldıqları zaman ölüm diləyərlər.»<sup>1</sup>

Şəvanə bu ayələri eşitcək, bədəninə lərzə düşdü və üzünü vaizə tutub dedi:

– Əgər mən tövbə etsəm, Allah məni bağışlayarmı?

Vaiz dedi:

– Bəli, Allah həmişə bağışlayan və mehribandır. Hətta günahların

Şəvanənin günahları qədər olsa belə, Allah səni bağışlayar.

O dedi:

– Şəvanə mən özüməm və bir daha günah etməyəcəyəm.

---

<sup>1</sup> «Furqan» surəsi, ayə: 11-13.

Vaiz ikinci dəfə ona tövbə etdirib, Allahın lütf və mərhəmətinə ümid bəsləməyi tövsiyə etdi.

Şəvanə oradan çıxıb getdi və kənizlərini də azad etdi. O, keçmiş əməllərinin bağışlanması üçün gecə-gündüz ibadətlə məşğul olur, oruc tutur və həmişə ağlayırırdı. Nəhayət, ariqlayıb bədəni zəiflədi. Bir gün güzgüdə öz bədəninə baxıb dedi: «Dünyada belə əridim, görəsən, axırətdə necə olacağam?»<sup>1</sup>

Bir gün ona dedilər:

– «Qorxuruq ki, çox ağlamaqdan kor olasan».

O dedi:

– «Dünyada kor olmaq, qiyamətdə kor olmaqdan daha yaxşıdır.»<sup>2</sup>

Bəli, belə bir günahkar qadının qarşısını ala bilən qüdrət yalnız ilahi əzabdır. Müasir dünyada zina rəsmən azaddır. Bir neçə il bundan öncə qəzetlərdə dərc edilmişdi ki, təkcə Yaponiyada on altı min rəsmi fahişəxana vardır. Bu ölkədə həddən artıq qadın fahişəliklə məşğul olsa da, onlardan yalnız dörd min qadına rəsmi icazə verilmişdir. Yaponianın üzləşdiyi ən çətin problemlərdən biri də məhz budur. Əlbəttə, Amerika, Fransa, Almaniyada və digər qərb ölkələrində də bu vəziyyəti müşahidə etmək olar.<sup>3</sup>

Lakin İslamda qadınla kişinin bütün qeyri-şəri (qanunsuz) əlaqələri günah sayılır. Ümumiyyətlə, zina qadağandır və dövlətdən alinan icazə zinanı halal etmir. İslam bu məsələ ilə əlaqədar cismin sağlamlığını, insani keyfiyyətləri, ictimai iffət və həyanı, ailə həyatını, bir sözlə, bütün məsləhətləri nəzərə alaraq qətiyyətlə zinanı qadağan, onun cəzasını dünyada yüz şallaq zərbəsi, axırətdə isə şiddətli əzab təyin etmişdir.

<sup>1</sup> «Meraciüs-səadət», (Nəraqi).

<sup>2</sup> «Rəyahinüş-şəriət», 4-cü cild, səh. 364

<sup>3</sup> «Bəhaneye ictimaiye qərne ma», səh. 89-93

*Xülasə və nəticə:*

- 1) Günah qanunla müxalifət, ondan boyun qaçırmıq və Allahın əmrinə qarşı çıxməqdır.
- 2) Bəşəriyyətin həyatını təmin etmək üçün yazılın qanunlar, yalnız ümumi təhlükəsizliyin qorunması çərçivəsindədir. Lakin İslam insan səadəti ilə əlaqədar olan bütün cəhətləri – cisim, ruh, dünya, axırət, əxlaq, fəzilət, insani keyfiyyətlər, şərəf, abır-heysiyyət və təhlükəsizliyi nəzərə almış və bu qanunları pozmağı günah hesab etmişdir.
- 3) İslam günah haqqında fikirləşməyi belə, qadağan edir. Bu, günahla mübarizənin ən düzgün yoludur.
- 4) İslamin ən böyük və mühüm müharibələrində ölen şəxslər belə, çirkin niyyətlərinə görə şəhid hesab olunmurdu. Amma bəzi şəxslər üzrlü olduqları üçün müharibədə iştirak edə bilməsələr də, xalis və pak niyyətlərinə görə döyüşçülərlə savabda şərīk idilər.
- 5) Dinimizin böyük rəhbərləri başqalarının cinayət və zülmünə, yaxud yaxşı əməllərinə razılıq verən şəxsi onlarla şərīk bilmışlər.
- 6) İslam günahla mübarizədə xalqı yalnız dünya əzabı ilə qorxutmur, onları axırət əzabı ilə də hədələməklə, ürəklərində qiyamətə imanı gücləndirir, düzgün metoddan istifadə edərək bu həqiqəti onlara düşündürür və günahın cəzasının bu dünyaya məxsus olmadığını bildirərək dünya cəzasından bir yolla canını qurtaranlara arxayıñ olmamalarını elan edir.!

## II FƏSİL

# GÜNAH BİR NÖV XƏSTƏLİKDİRMİ?

*Bu fəsildə:*

- \* Günah, yaxud xəstəlik?
- \* Quran və hədislərdə ruhi xəstəliklər;
- \* Günah xəstəliyi və onun müalicəsi;
- \* Günahkarı günahına görə danlamaq;
- \* Günahkarlarla davranışmanın qaydası;
- \* Peygəmbər (s)-in müharibədən boyun qaçanlarla rəftarı;
- \* Çəkinmədən günaha qurşananların cəzası;
- \* «Cəbr» nəzəriyyəsinə inanarlara cavab;
- \* Xoşbəxtlik və bədbəxtlik öz əlimizdədir.

## GÜNAH, YAXUD XƏSTƏLİK?

Xacə Nurinin psixologiyaya dair yazdığı kitabın ilk səhifələrində günün ən mühüm kəşflərindən biri olan «Günah xəstəlikdir, yoxsa pislik? – məsələsi ilə əlaqədar belə yazılır: «Bu gün artıq pis adam yox, yalnız xəstə adam vardır!» – fikri elmi və fəlsəfi nəzərdən sübuta yetmişdir və bu məsələdə heç bir şəkk-şübhə yoxdur. Bu məsələni dərk etməyin əhəmiyyəti haqda işırtmədən deyə bilərəm ki, insan xilqətinin əvvəlindəndənd indiyə qədər heç bir kəşf bu mövzu qədər bəşəriyyətin səadətində təsirli deyil və olmayıacaq. Əgər bir gün insanlar bu həqiqəti düzgün dərk etsələr, cəmiyyət, idarə edici orqan və təşkilatlar onun üzərində qurulsalar, əzab-əziyyət, bədbəxtlik, düşmənçilik, ədavət, kin-küdürət, cərimə və cəzaların böyük bir hissəsi mötədilləşəcək, haqq-ədalət bayarağı altında həll olunacaqdır. Nə üçün? Çünkü bir gün alçaqlıq, paxilliq, tənbəllik, qorxu, hiyləgərlik, zülm, ümidsizlik, xəcalət, rəngdən-rəngə düşmə, insafsızlıq, eybaxtarma, vəfasızlıq və yüzlərlə başqa eyblərin ruhi-psixi nasazlıqdan qaynaqlandığı hamiya məlum olsa, zökəm, boğazağrı, başağrı və digər fiziki xəstəliklər kimi əlavə tapılaraq insanlar iki mühüm faydalı və qəti nəticəyə çatacaqlar:

1) Artıq cəmiyyətdə pis tanınmış xəstə insanlar tam ümidi lə özlərini müalicə edəcək və çalışdıqları qədər bu yolda sağlam və yaxşı insanlara çevriləcəklər.

2) Xalq daha belə insanlara bədbin olmayıb, düşmənçilik və nifrətlə baxmayacaq, əksinə onların xəstəliklərini nəzərə alıb mehribanlıqla davranacaqlar.

Bu iki baxışın və onların nəticə etibarilə fərqi yerdən göyə qədərdir. Çünkü daha kimsə alçaq, paxıl və eybaxtaran adama nifrət və düşmən gözü ilə baxmayacaq. Bu o zamandır ki, biz onu ruhi xəstə bilək. Belə olan təqdirdə, ona qarşı rəhmlı də olacağıq, yəni, bir ruhi xəstəlik kimi əksər hallarda sərtlik və düşmənçiliklərə səbəb olan inadkarlığın yerini mehriban duyğular əvəz edəcəkdir.<sup>1</sup>

<sup>1</sup> «Psixiologiya», (Xacə Nuri) səh. 7-8.

Mən özüm də avropalı bir həkimin müsahibəsində eşitmişdim ki, deyirdi:

«Bu gün Avropada günah bir növ xəstəlik sayılır və günahkarın müalicəsi üçün psixi metodlardan istifadə edilir; günahkar müalicə kurslarından keçir. Hətta keşiş belə, xəstənin başı üstə gəlib, onu dini nəsihətlərlə müalicə edir. Belə xəstələr üçün xüsusi müalicə mərkəzləri də təşkil olunmuşdur.»

Bu yeni faktları qabaqcadan sizin diqqətinizə çatdırmaqdə məqsəd, Quran və hədislərdəki dini maarifə tam aydınlıq gətirməkdir.

Əlbəttə, bu məsələnin kəşfi doğrudan da, əhəmiyyətli, diqqətə layiqdir. Xacə Nurinin sözü ilə desək, bəşərin səadətinə böyük təsir bağışlayır. Qeyd etmək lazımdır ki, bu, yeni bir kəşf deyil, ona görə də biz onu avropalılardan elmi bir müjdə kimi qəbul edə bilmərik? Çünkü on dörd əsr bundan öncə Quran-Kərim və din rəhbərləri bu məsələni bizə bəyan etmişlər.

Ümumiyyətlə, Quran-Kərim və rəvayətlər bir çox kəşflərdə, o cümlədən, bu məsələdə də başqa məktəblərdən öndədir. Bununla əlaqədar aşağıdakı bir sıra ayə və hədislərə diqqət yetirək:

Qurani-Kərimdə hiyləgərlik, insanları aldatmaq xəstəlik adlandırılır və Allahı və möminləri aldadan münafiqlər barədə buyurulur:

فِي قُلُوبِهِمْ مَرَضٌ فَرَأَهُمُ اللَّهُ مَرَضًا

«Onların ürəyində mərəz (xəstəlik) var. Allah onların mərəzini daha da artırar.»<sup>1</sup>

Başqa bir ayədə iffətsizliyi xəstəlik sanıb, Peyğəmbər (s)-in zövcələrinin göstəriş verir ki, danışarkən səslərini yumşaldıb dəyişməsinlər ki, iffətsiz xəstə insanlar tamaha düşməsinlər. Belə ki, buyurulur:

فَلَا تَخْضَعْ بِالْقُوْلِ فَيُطْمَعُ الدِّيْنِ فِي قَلْبِهِ مَرَضٌ

«Yumuşaq (naz-qəmza ilə) danışmayın, yoxsa qəlbində mərəz olan tamaha düşər.»<sup>1</sup>

<sup>1</sup> «Bəqərə» surəsi, ayə: 10.

## Günahın acısı

Həmçinin, nifaq və ikiüzlüyü də xəstəlik adlandırıb buyurur:

وَإِذْ يَقُولُ الْمُنَافِقُونَ وَالَّذِينَ فِي قُلُوبِهِمْ مَرَضٌ مَا وَعَدْنَا اللَّهُ وَرَسُولَهُ إِلَّا غُرُورًا

*«O zaman münafiqlar və qəlblərində mərəz olanlar: «Allah və onun Peyğəmbəri biza yalan vəd etmişdir!» – deyirdilər.»<sup>2</sup>*

Din rəhbərləri də hədislərdə bütün günahları, xüsusilə, bəzi günahları ciddi xəstəlik adlandırmışlar. İmam Əmirəlmöminin Əli (ə) buyumuşdur: «Ürəklər üçün günahdan pis heç bir xəstəlik yoxdur.»<sup>3</sup>

Başqa hədisdə buyurmuşdur: «Günahlar ağrı-acıdır və onların dərmanı tövbə, şəfəsi isə onları bir daha təkrar etməməkdir.»<sup>4</sup>

O həzrət həsəd barəsində buyurmuşdur: «Həsəd dərdlə dolu bir xəstəlikdir ki, yalnız həsəd edənin, yaxud həsəd olunanın həlakəti və ölümü ilə aradan gedər.»<sup>5</sup>

Kin-küdərət barəsində buyurmuşdur: «Kin-küdərət vəba kimi həlakedici bir xəstəlikdir.»<sup>6</sup>

Təkəbbür haqqında buyurmuşdur: «Təkəbbür insanı günahlara sarı çəkən bir xəstəlikdir.»<sup>7</sup>

Başqa bir hədisdə isə, bütün tamah və ehtiras hissini ümumi olaraq öldürəcü xəstəliklər adlandırıb buyurmuşdur: «Ehtiras və tamahkarlıqlar öldürəcü xəstəliklərdir, onların ən yaxşı müalicəsi səbirlə onlardan qorunmaqdır.»<sup>8</sup>

Deməli, məlum olur ki, İslam baxımından günah və pis işlər xəstəlik sayılır.

<sup>1</sup> «Əhzab» surəsi, ayə: 32.

<sup>2</sup> «Əhzab» surəsi, ayə: / 12.

<sup>3</sup> «Biharul-ənvar», 73-cü cild, səh. 342.

<sup>4</sup> «Qurərul-hikəm», səh. 79.

<sup>5</sup> Yenə orada.

<sup>6</sup> Yenə orada, səh. 56-59.

<sup>7</sup> Yenə orada.

<sup>8</sup> Yenə orada, səh. 72.

## GÜNAH XƏSTƏLİYİ VƏ ONUN MÜALİCƏSİ

Günah xəstəliyinin müalicə metoduna gəldikdə, görürük ki, İslam yalnız bu mövzuda yox, hətta bütün ruhi-psixi xəstəliklər üçün ən düzgün və təsirli yolları təqdim etmişdir. Bəlkə də çox illər ötməmişdir ki, qərb alimləri İslamin müalicə usullarını başa düşsünlər. Psixoloqlar hər hansı bir psixi xəstəliklə üzvləşərək daxili düyünləri sağaltmaq üçün ilk növbədə həmin xəstəliyin amillərini araşdırır, təhlil edir, sonra müəyyən proqramlarla insanın ruhunu gücləndirməyə, şəxsiyyəti diriltməyə başlayır və bir sıra ruhi məsələləri bəyan edərək insanı özü-özünü tanımağa vadar edirlər. Əlbəttə, bu proqramların psixi xəstəliklərin müalicəsindəki rolü müəyyən həddə qədər inkaredilməzdır. Lakin müşahidə olunduğu kimi, bu üsullar daxili hislərin qarşısında müqavimət qüvvəsinə malik deyildir. Buna misal olaraq, kiçik sölənin dəhşətli tufan qarşısında, yaxud bir parça taxtanın güclü sel qarşısında müqavimətinə bənzətmək olar. Buna görə də çox vaxt psixi xəstəliyə düber olan şəxs bir neçə ay ruhi təlqinlər, tapşırıqlar və psixoloqların apardıqları müalicə üsullarından sonra həmin xəstəliyin yenidən baş qaldırıldığı vaxt özünü müdafiə etmə qüdrətinə malik olmadığını, nəhayət, bir daha həmin xəstəliyin ona qalib gəldiyinin şahidi oluruq.

İslam isə, bütün ruhi nasazlıq, nigarançılıq və mənəvi düyünləri aradan qaldırmaq üçün ilk növbədə fitri əsas olan «Allaha iman» qüvvəsini insanda dirçəldir, sonra bu sarsılmaz qalada ona sığınacaq verərək onun nasazlıq və nigarançılıqlarını bir-bir aradan aparır. Bunu nla da, İslam özündə həqarət, alçaqlıq, məğlubiyyət və bədbəxtlik hissi duyan günahkarı müalicə etmək üçün əvvəlcə onu Allahın pənahına aparır və Onun rəhmətinə ümidvar edir. Günahkarın qəlbində şövq və ümid yaradaraq, onu Allah dərgahında tövbə etməyə məcbur edir. Sonra isə psixoloji üsullarla insanın daxilində günahı tərk etmək üçün lazım olan güclü iradə yaradır. Öncə qeyd etdiyimiz

kimi, imam Əli (ə)-in bu məsələ ilə əlaqədar buyurduğu hədis kifayət qədər bu məsələni bizə açıqlamış və günahın müalicəsinin tövbə ilə tam bağlı olduğunu açıq-aşkar bəyan etmişdir. Sonra şəfa və sağalmağı isə günahı bir daha təkrar etməməkdə görür. Aşağıdakı ayə də bu məsələyə işaretdir:

وَالَّذِينَ إِذَا فَعَلُواْ فَاحشَةً أَوْ ظَلَمُواْ أَنفُسَهُمْ ذَكَرُواْ اللَّهَ فَاسْتَغْفَرُواْ لِذُنُوبِهِمْ وَمَن يَغْفِرُ الذُّنُوبَ إِلَّا اللَّهُ وَلَمْ يُصْرُواْ عَلَىٰ مَا فَعَلُواْ وَهُمْ يَعْلَمُونَ

«O pəhrizkarlar ki, bir günah iş gördükлəri, yaxud özlərinə zülm etdikлəri zaman Allahı yad edib günahlarının bağışlanması istəyirlər. Axi günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdikлərini (gördükлəri işin pis olduğunu) bildikdə, bir daha ona qayıtmazlar.»<sup>1</sup>

İslam rəhbərləri günah xəstəliyini «Allaha iman» siğınacağından ayrılmışda, onun dərmanını isə, yalnız həmin siğınacağa qayıtmaqdə görülərlər. Bu məsələni müxtəlif ifadələrlə zina, oğurluq və şərab kimi bir sıra günahlar haqqında bəyan etmişlər. İmam Baqır (ə) zina barəsində buyurmuşdur: «Zinakarın zinadan sonra iman ruhu bədənindən çıxar. Əgər tövbə etsə, iman ruhu yenidən bədənə qayıdır.»<sup>2</sup>

İslam bunların hamisindən daha çox əhəmiyyətə malik olan məsələyə toxunmuş və insanların günah xəstəliklərinə düçər olmaqlarının qarşısını alan təlim və təkliflər irəli sürmüdüdür. Bu gün həmin üsullar xəstəliklərin qarşısını almaqdə sağlamlıq üçün ən əhəmiyyətli metodlardır. İslam bir tərəfdən insanları təqvaya, pəhrizkarlığa dəvət edir, digər tərəfdən isə günahı törədən amillərin qarşısını alır. Məsələn, İslam müsəlman şəxsi günahkarla oturub-durmaqdan, günah məclisində iştirak etməkdən, hətta günah haqqında fikirləşməkdən də çəkindirir. İslam tarixinə nəzər salmaqla məlum olur ki, doğrudan da, bunlar əməl olunan vaxta qədər, nadir hallarda insanlar günaha aludə olurdular. O insanlar da günaha aludə olandan sonra İslam

<sup>1</sup> «Ali-İmran» surəsi, ayə: 135.

<sup>2</sup> «Vəsailüs-şıə», 3-cü cild, səh. 93.

rəhbərlərinin yanına gedir və öz günahlarına etiraf edərək günahın çirkinliyindən pak olmaq niyyəti ilə cəzalanmaq istəyirdilər.

Burada məsələnin tam aydınlaşması üçün daha çox izaha ehtiyac vardır. Müasir psixoloqlar ruhi-psixi bir xəstəliyi müalicə etmək üçün bir sıra elmi metodlardan istifadə edirlər. Bu metodlar şərti olub, dəyişilə biləcək üsullardan ibarətdir. Psixoloqlar ilk növbədə həmin üsullarla ruhi xəstəliyin amillərini tapır və sonra onlarla mübarizə aparırlar. Buna misal olaraq, «Psixologiya» kitabından bir hissəni qısa şəkildə burada qeyd edir və bu barədə İslamin üstün fikirlərini nəzərinizə çatdırıram:

«Psixi müalicə üçün həftədə üç dəfə, hər dəfə 45 dəqiqə psixoloqun nəzarəti altında, bağlı otaqda və rahat yataqda uzanmalı, onun suallarına cavab verməlisiniz. Psixoloqun qarşıya qoyduğu suallar silsiləsindən istifadə edərək öz ruhunuzun qaranlıq və dərin qatlarına daxil olmalı, orada axtarış aparmalısınız. Gözləriniz getdikcə, qaranlıqlara adət etdikdən sonra yavaş-yavaş ruhunuzun gizli qatlarındakı böyük və kiçik ifritərlə rastlaşacaq və görəcəksiniz ki, onlar təleyinizin bir hissəsini öz əlinə almışlar. Bu zaman həmin ifritərlə sizin təkbətək mübarizəniz başlanacaq. Lakin bu mübarizə çox da qorxulu deyil; çünkü bu ifritərlə yalnız ruhun qaranlıq qatlarında zərər vurmağa qadirdirlər. Ona görə də siz onları gizli qaranlıqlardan çıxarıb işıqlığa çıxaran kimi, əvvəl onlar çabalamağa başlayır və yavaş-yavaş yarımcان olurlar. Bundan sonra əgər işıqlıq davam etsə, bir müddətdən sonra ölüür, hər birinin ölümü ilə bir tilsim sınır və sizin təleyiniz müəyyən qədər azad olur. Beləliklə, öz məsləhət və istəyinizə uyğun əməl etməyə qadir olursunuz...

İndi isə məsələni aydınlaşdırmaq üçün ruhi xəstəliklərdən birini – paxılılığı misal götürək. Bildiyiniz kimi, paxılıq şiddətli və dərin ruhi xəstəliklərdən biridir. Bu xəstəliyin nəticəsində çoxlu əzab-əziyyət, səhv və insafsızlıq baş verir. Əlbəttə, məlum olduğu kimi, paxıl adamın rəftar və əməllərinin çoxu öz iradəsi ilə deyil, həsadət xülyalarının nəzarəti altındadır.

## Günahın acısı

Görəsən, psixoloq paxillığın müalicəsi üçün nə edir? O, sizi bağlı və sakit bir otaqda rahat çarpayı üstündə yatızdırır. Özü isə sizinlə üzbəüz oturmur. Çünkü sizin sözləriniz ona təsir edə bilər. O, dünya-görmüş səmimi bir dost kimi, sizinlə dərdləşməyə başlayır. Bu metodla sizin ürəkdəki ədavətlərinizi aradan qaldırmağa çalışır. Siz öz xatirələrinizi onun üçün danışır və hər bir xatirədə illərlə yadınızdan çıxartdığınıza başqa bir xatirəni yadınıza salır. Bu metod «fikirlər silsiləsi» adlanır və ən əhəmiyyətli üç psixi müalicə metodlarından biridir. «Fikirlər silsiləsi», «yatızdırmaq» və «yuxu»; bunların hər biri sizin ruhunuzun dərin və qaranlıq qatlarına aparan pillələrdir. Bu üç amilin köməyi ilə, siz paxillığı törədən xülyaların gizləndiyi yerləri tapırsınız. Hər dəfə «fikirlər silsiləsi»nin köməyi ilə ifritələrin gizləndiyi yerlərə daxil olub onların məmurlarından birini qaranlıqdan işığa çıxardıqda, sizin paxilliq hissinizə hökmranlıq edən xülyaların qüvvəsini azaldırsınız. Nəhayət, sizin ağıl və iradə, eləcə də öz əmələrinizə hökmranlıq qüdrətiniz daxilən artır.»<sup>1</sup>

Bəli, psixoloqların ruhi-psixi xəstələri müalicə etdikləri metod bundan ibarətdir. Onlar xəstəni öz daxilində axtarış aparmağa məcbur edirlər ki, daxili ədavətləri özləri aradan qaldırsınlar. Burada bir neçə məsələ qarşıya çıxır:

Birinci məsələ: Psixoloqa əli çatmayan, ümumiyyətlə, bu işə vaxtı, savadı və büdcəsi olmayanlar üçün nə fikirləşmək lazımdır? Həmin kitabın müəllifi bu problemə toxunaraq yazır: «Psixoloqa əli çatmayanlar və yaxud müalicə üçün imkanı olmayanlar, qeyd olunduğu kimi, hər gün evdə özləri daxildə axtarış apararaq bir növ ruhi idman və axtarışı davam etdirməklə son nəticəyə nail ola bilərlər. Lakin o, bu işdə vaxtı, səriştə və təcrübəsi olmayanlar üçün bir yol müəyyənləşdirmir.

İkinci məsələ: Psixoloqa müraciət etdikdən sonra ruhi xəstəlikləri sağalmayanlar üçün nə etmək lazımdır? Cox vaxt insan ruhi nigarancı-

---

<sup>1</sup> «Psixologiya», səh. 119-122.

hığa düçar olandan sonra həkimə müaciət etsə də, sağalmır. Misal üçün, Avropada böyük və tanınmış ailələrdən biri 13-cü günün nəhs və uğursuz olduğuna mötəqid idi. Bununla belə, həmin ailədə bir qız uşağı ayın 13-də dünyaya gəlir. Qız böyüyüb boy-aşqa çatdıqdan sonra ayın 13-də anadan olduğunu başa düşdükdə, narahat olur, bu məsələyə qarşı onda vəhşət hissi baş qaldırır və bütün vücudunu qəm-qüs-sə bürüyür. Böyüdükcə onun narahatçılıqları artır. O, elə bili ki, doğulduğu günün nəhs olması onun bədbəxtçiliyinə səbəb olacaq. Qızın ata-anası müalicə məqsədi ilə psixoloqa müraciət edirlər ki, onda yanmış iztirab və həyəcanları uzaqlaşdırınsınlar. Psixoloq qızın arxayı olmasına üçün mümkün olan hər vasitəyə əl atır, lakin müsbət bir nəticə əldə etmir. Qız isə özünü qaragünlü və bədbəxt bilir, həmişə başqalarına öz bədbəxtliyindən danışır. Nəhayət, qız təhsilini bitirdikdən sonra evlənir və övlad sahibi də olur. Amma həmişə nigarəncilik odunda yanır. Bir gün həyat yoldaşı və övladı ilə öz şəxsi maşınınında küçədən keçərkən, psixoloq onları görür və maşını saxlayıb onlara yaxınlaşaraq qızı deyir: «Gördün, mənim dediklərim düz idi? Sən əbəs yerə özünü narahat edir və həyati özünə çatınləşdirirdin. İndi səni öz həyat yoldaşın və əziz övladınla xoşbəxt gördüyüüm üçün çox sevini-rəm.» Bu sözləri eşidən cavan qız ağlayaraq narahatcasına deyir: «Doktor! Mən əminəm ki, 13-cü günün nəhsliyi və uğursuzluğu axır mənim yaxamdan yapışaraq məni bədbəxt edəcək.»

Bəli, əgər psixoloqun özü bu xəstəliyə düçar olsa, nə etmək lazımdır? Çünkü psixi xəstəliklərin əsası yüyənsiz heyvani və nəfsani istəklərdir. Məlum olduğu kimi, nə elm, nə əql, nə də tərbiyə bu istəklər qarşısında müqavimət göstərməyə qadir deyildir. Hətta sağlamlığın keşiyində duran həkimlər arasında belə, çoxlu nümunə ilə rastlaşmaq olar ki, onlar kifayət qədər agahlıq və elmə malik olduqlarına baxmayaraq, nəfsin istəkləri qarşısında aciz qalır, cana zərərli yemək və içkilərdən çəkinmirlər. Əgər psixologiyanın da əsası tibb elmi kimi qədimə qayıtsayıdı, iddiaları qarşısında sübut üçün çoxlu şahid gətirmək olardı. İbni Sina şəhərvət haqqında yazır: «Bacardığın qədər

## Günahın acısı

cinsi əlaqəni azalt! Çünkü sperma həyat suyudur və onu hədər etmə! Əgər bacarırsansa, gündə bir dəfə yemək ye və əvvəl yediyin tike həzm olunmamış, heç nə yemə!»

Ustadlardan biri öz dostundan belə bir əhvalat nəql edir: «Bir gün məni konfransa dəvət etdirən. Doktorlardan biri orada alkoqollu içkilərin zərərləri barəsində danışmalı idi. Mən konfransı getdim. Konfransın mövzusu və spirtli içkilərin zərərləri haqda müəyyən qədər məlumatım olduğu üçün həmin doktorun söhbəti çox xoşuma gəldi. O, çox məharətlə çıxış edərək, kifayət qədər dəlillərlə onların zərər və təhlükələrini izah etdi. Mən onun söhbətinə valeh olduğum üçün elə həmin məclisdə ona təşəkkürümü bildirmək istəyirdim. Lakin buna imkan olmadı.

Təsadüfən, bir gecə prospektlərdən birində uzaqdan həmin doktor-a gözüm sataşdı. Təşəkkür etmək məqsədilə ona yaxınlaşdım. Lakin çox təəssüflər olsun ki, ona bir neçə addım qalmış ondan şərab qoxusu gəldi. Mən çox narahat oldum. Bir az onunla söhbət edəndən sonra gördüm ki, hali özündə deyil...» Bəli, belə hallar olduqca çoxdur.

Üçüncü məsələ: Qeyd etdiyimiz göstərişlər psixi-ruhi xəstəliklərin müalicəsi üçün müəyyən qədər faydalı olsa da, həmin müalicələr xəstənin keçmiş əməllərilə əlaqədar heç bir müsbət təsir qoymur. Xüsusilə, onun xəstəliyi bir nəfərin ölümünə səbəb olarsa, yaxud başqa-sına maddi zərər vurarsa, yaxud da kimsənin namusuna təcavüz edərsə, psixi müalicələr ona keçmişini unutdura bilmir. Çünkü belə xəstələr və günahkarların müalicəsində ən böyük problem keçmiş əməllərin iz buraxdığı məyusluq və ümidsizlikdir. Yoxsa, onların gələcəyini müalicə etmək asandır.

Tutaq ki, bir nəfər başqa bir adamı öldürüb, ailəsini başsız qoymuşdur. Belə bir şəxs istər məhkum olunsa, istərsə də məhkum olunmasa, həmişə daxildə vicdan əzabı çəkəcək və özünü cinayətkar, insaniyyətdən uzaq bir şəxs kimi biləcək, həmişə narahat və nigarancoğlıqla yaşayacaqdır. Əgər günahkar özünü əməlin çirkinliyindən pak etməyə qadir olmasa və tam naümid olsa, şübhəsiz, cəmiyyət üçün

təhlükəli bir amilə çevriləcək. Belə bir vəziyyətdə günaha qurşanma hissi onda daha da artacaq. Çox vaxt müşahidə edilmişdir ki, belə şəxslər nigaranlıqlı və ümidsizlikdən dəli olmuşlar.<sup>1</sup> Belə olan təqdirdə, bu metodlar bir şəxsin keçmiş iztirab və həyəcanlarını unutdurmağa qadirdirmi? Cavab isə mənfidir!

Bundan əlavə, psixoloji metodlar həmisi hər xəstə üçün münasib üsul deyildir. Mövcud faktlar göstərir ki, günahların eyni metodlarla müalicəsi həmisi düzgün və yararlı olmamışdır.

İndi isə müəyyən qədər psixoloqların müalicə metodu və onların çatışmaz cəhətləri məlum olduqdan sonra İslamin göstərişlərinə nəzər salaq və görək, İslam necə günahkar və ruhi-psixi xəstənin həm daxili həyəcanlarını, həm də indiki və gələcəyə doğru ümid hislərini müalicə edir, onu sağlam və layiqli bir şəxsə çevirir?

Qeyd emmək lazımdır ki, İslam ilk növbədə insanın əməllərini «Allaha iman» ideyası üzərində qurur və əməllərin düzlüğünü Allah

<sup>1</sup> Məhəmməd ibn Şəhab Zöhri «hədis» elminə yiylənmiş böyük sünbü alımlarından biridir, imam Zeynəlabidin (ə) və imam Baqır (ə)-dan hədis nəql etmişdir. Süyütinin dediyinə əsasən, o, «hədis» elmini yazan ilk alimdir. O, təqrübən əlli ilə yaxın Bəni-Üməyyəs sülaləsi tərəfindən Hicaz və İraqın müxtəlif şəhərlərində hakimlik etmiş və Hişamin övladlarının təlim-tərbiyə üzrə ustادı olmuşdur. Mərhum Ərbili «Kəşfü'l-ğümə» kitabında (2-ci cild, səh. 317) onun əhvalatı haqda belə yazar: «Məhəmməd ibn Şəhab Zöhri Bəni-Üməyyənin hakimiyyəti dövründə günahsız bir şəxsi öldürür. Beləliklə, böyük nigaranlıqlı və qorxuya qapılır, səhralıqlara üz tutur və bir mağarada qalaraq, tədricən dəli olur və nəhayət, qorxunc simaya düşür. Belə bir vəziyyətdə imam Zeynəlabidin (ə) həccə gəlir və Məkkədə o həzrətə Zöhrinin vəziyyətini xəbər verib, ondan xahiş edirlər ki, onu bu bələdan qurtarsın. İmam (ə) Zöhrinin yanına gedib ona buyurur: «Mən sənin etdiyin günahdan yox, ümidsizlik və qəm-qüssəndən daha çox qorxuram!. Öldürdüyün adəmin qan bahasını ver, öz ev-eşiyinə qayıt və din əhkamlarını öyrənməklə məşğul ol!»

Zöhri İmamın (ə) bu sözlərindən sonra, sanki bədəninə yeni can üfürülür, başını qaldırıb deyir: «Ey monim sərvərim! Qəlbimdəki düyüünü açıb, narahatlılığını aradan qaldırdım. Allah-taala yaxşı bilir ki, öz risalətini hansı sülaləyə tapşırsın.

İbn Şəhr Aşub «Mənaqib» kitabında yazar: «Zöhri bu hadisədən sonra imama Zeynəlabidin (ə)-in səhabələrindən olur..»

## Günahın acısı

və qiyamət gününə imanla ölçür, eyni zamanda bu əqidəni möhkəm-lətməklə ona daxilən pənah verir və bu güclü qüvvə ilə bütün nigarənciliqləri aradan qaldırır. Qurani-Kərimdə buyurulur:

الَّذِينَ آمَنُوا وَتَطْمَئِنُ قُلُوبُهُم بِذِكْرِ اللَّهِ تَطْمَئِنُ الْقُلُوبُ

*«O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allaha zikr etməklə aram tapmışdır, bilin ki, qəlblər yalnız Allahi zikr etməklə aram tapır.»<sup>1</sup>*

Təfsircilərin dediyinə əsasən, «**تَطْمَئِنُ قُلُوبُهُم**» (qəlblər aram tapır) tərkibi özündən qabaqkı «**الَّذِينَ آمَنُوا**» (iman gətirən şəxslər) cümləni təfsir edir. Yəni, Allaha iman gətirmək qəlblərin aramlığına səbəb olur. Əlbəttə, İslam ruhi-psixi xəstələrin və günahkarların müalicəsi üçün psixi metodlarla insanın öz daxilini arayıb-arasdırmağa da diqqət yetirmışdır. «Hər kəs özünü tanısa, öz Rəbbini tanımış olar.», yaxud «bir saat təfəkkür bir il ibadətdən (yaxud yetmiş il ibadətdən) fəzilətlidir!» - kimi hədislər bu mənanı təsdiqləyir. Doğrudan da, «Allaha iman» formulu insanın möhkəm və sarsılmaz dayağıdır. Çünkü bu, hər yerdə və hər bir şəraitdə çirkinliklərin, günahların və psixi xəstəliklərin qarşısını almağa qadirdir. İslam hər şeydən əvvəl günahların iz qoyduğu ümidi-zliyi aradan aparmaq üçün onu Haqqın rəhmətinə və günahın bağışlanacağına ümidvar edir. Qurani-Kərimdə buyurulur:

فَلَمْ يَأْبَايِ الَّذِينَ أَسْرَفُوا عَلَىٰ أَنفُسِهِمْ لَا تَقْنُطُوا مِنْ رَحْمَةِ اللَّهِ إِنَّ اللَّهَ يَغْفِرُ الذُّنُوبَ جَمِيعًا

*«(Ya Peyğəmbər! Mənim adımdan) de: Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahan rəhmətindən ümidsiz olmayım. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar.»<sup>2</sup>*

Həzrət Əli (ə) öz övladına buyurmuşdur: «Allaha elə ümid bağla ki, əgər Onun hüzurunda bütün yer əhlinin günahı ilə hazır olsanda, səni bağışlasın.»<sup>3</sup>

<sup>1</sup> «Rəd» surəsi, ayə: 28.

<sup>2</sup> «Zümər» surəsi, ayə: 53..

<sup>3</sup> «Məcmueyi-vəram», 1-ci cild, səh. 50.

Buna görə də qərb alimi Hanri Baruk belə ruhi-mənəvi müalicəyə böyük əhəmiyyət verərək deyir:

«Vicdan əzabına taqət gətirmək çox çətindir. Bəzən insan peşman olur, lakin vicdan xətanı yaxşı əməllə əvəz etmək, yaxud pis əməlin cəzasını çəkməklə sakitləşmir. Buna görə də dində günahların bağışlanması məsələsi çox böyük əhəmiyyətə malikdir.»<sup>1</sup>

Din insana nigarançlıq və ümidsizlikdən nicat verəndən sonra onun müalicəsini də böyük Allahın dərgahına qayıdır tövbə və istiqfar etməkdə bilir. Necə ki, Əli (ə)-in xəstənin şəfəsi və sağalması ilə əlaqədar bir daha günahı təkrar etməməklə bağlı buyurduğu hədidi qeyd etdik. Peyğəmbər (s) və İmamlar (ə) da günahkarlarla qarşılaşarkən onların pis əməllərinə qarşı kəskin mövqə tutsalar da, onları Allahın rəhmət və məğfirətinə ümidvar edirdilər. (Qarşida belə nümunələrə işarə edəcəyik.)

Ümumiyyətlə, İslam Allahın rəhmətindən naümid olmayı böyük günahlardan bilir, digər tərəfdən də tam ümid bağlamağa da hədd qoyaraq müsəlmanları qorxu və ümid arasında saxlayır. Bu metod İslamın günahkarın keçmişlə bağlı seçdiyi rəftar tərzidir. Lakin günahları gələcək çirkinliklərdən qorumaq məsələsinə və hazırkı vəziyyətilə bağlı müalicə üsullarına gəldikdə isə, İslam dini yenə də «Allaha iman» qüvvəsindən son dərəcədə istifadə edir, eləcə də elmi-psixoloji tövsiyələrə diqqət yetirir. Məsələn, paxilliq xəstəliyi ilə əlaqədar dəqiqliki metodlardan istifadə etməklə, onun cismi və ruhi zərərlərini qeyd edir, müalicə yollarını göstərməklə iman qüvvəsinin əvəzedilməz təsirini açıqlayır. Rəsuli-Əkrəm (s) paxillığın cismi və ruhi zərərləri haqda buyurmuşdur: «Paxıl adam həyatda bütün insanlardan az ləzzət alır.»<sup>2</sup>

İmam Əli (ə) buyurmuşdur: «Paxilliq canı üzür.»<sup>3</sup>

Həmçinin, buyurmuşdur: «Həsəd bədəni məhv edir.»<sup>4</sup>

<sup>1</sup> «Ruhi və əsəbi xəstəliklər», səh. 66.

<sup>2</sup> «Məaniyül-əxbər», səh. 195.

<sup>3</sup> «Qürəül-hikəm», səh. 32.

<sup>4</sup> Yenə orada, səh. 33.

## Günahın acısı

İmam Sadiq (ə) buyurmuşdur: «Od ağaçın yandırıldığı kimi, həsəd də imanı yandırır.»<sup>1</sup>

Əgər Quran və hədisləri diqqətlə nəzərdən keçirsək, görərik ki, İslam günah adlı xəstəliklərin və onlardan təsirlənmiş ruhi gərginliklərin müalicəsində bu iki qüvvədən istifadə edir. Bu isə, dini təlimlərin ən böyük üstünlüklərindən biridir. Təəssüflər olsun ki, bu məsələyə lazımlıca diqqət yetirilməmişdir. Biz (Allahın köməyi ilə) bu kitabda geniş surətdə günahla mübarizə yollarını bəyan edəcəyik. Artıq burada verilən izahlarla kifayətlənir, indi isə diqqətinizi böyük din xadimlərinin günah haqda buyurduqları ilə əlaqədar bir neçə məsələyə cəlb edirik.

## GÜNAHKARI DANLAMAQ

Rəvayətlərdə günahkarı danlamaq qadağan olunmuşdur. Ola bil-sin ki, bunun səbəbi günahın xəstəlik, günahkarın isə bir növ xəstə olmasından ibarətdir. Xəstəni danlamaq düzgün olmadığı və onu danlamaq əvəzinə müalicə etmək lazımlığı kimi, günahkarı da danlamaq düzgün deyil, əksinə müalicə metodlarından istifadə edərək onu sağaltmaq lazımdır.

Aşağıda qeyd olunan bir neçə hədisə diqqət yetirir:

İmam Səccad (ə) buyurmuşdur: «Həzrət Xızır (ə) Musa peyğəmbərə axırıncı vəsiyyətində dedi: «Kimsəni günahına görə heç vaxt danlama...»<sup>2</sup>

İmam Baqir (ə) həzrət Xızır (ə)-in Musa (ə)-a etdiyi vəsiyyəti belə bəyan edir: «Heç kəsi xətasına görə danlama...»<sup>3</sup>

İmam Sadiq (ə) buyurmuşdur: «Hər vaxt səninlə müsəlman qardaşın arasında kin-küdərət yaransa, onu günahına görə danlama.»<sup>4</sup>

<sup>1</sup> «Usuli-kafi», 1-ci cild, səh. 416.

<sup>2</sup> «Biharül -ənvar», 73-cü cild, səh. 386.

<sup>3</sup> Yenə orada, 73-cü cild, səh. 387.

<sup>4</sup> «Müstədrək», 2-ci cild, səh. 105.

Peyğəmbər (s) buyurmuşdur: «Əgər kəniziniz zina etsə, şəriət hakiminin vasitəsi ilə onu cəzalandırın, lakin onu danlamayın.»<sup>1</sup>

Xüsusilə, əgər günahkar dəfələrlə və xalqın gözü önündə danlanılsa, ola bilər ki, bu iş onu intiqam almağa və əksüləməl göstərməyə məcbur etsin və yaxud ondan da böyük günaha əl atsın. Əli (ə) bu haqda buyurmuşdur: «Həqiqətən, artıq danlaq inad və ədavət atəşini şölənləndirir.»<sup>2</sup>

Yenə də o həzrət buyurmuşdur: «Bir kəsi tez-tez danlamaqdan çəkinin; çünkü bu iş günahkarı günah etməyə cürətləndirir və danlığı təsirdən salır.»<sup>3</sup>

Diqqət: Bəzilərində şübhə yarana bilər ki, günahlara göz yummaq və onun sırasında sükut etmək günahkara günah şəraiti yaradır və bu, bir növ günahkarla həmkarlıq deməkdir. Bu şübhəni aradan qaldırmaq üçün qeyd etməliyik ki, İslam müsəlmanlara «əmr be məruf və nəhəy əz münkər» i (insanları yaxşı işlərə dəvət etmək və pis işlərdən çəkindirmək) vacib etməsindən əlavə, günahkarı tənbeh, yaxud hidayət etmək üçün də çox dəqiq və düzgün proqramlar qarşıya sürür. Məsələn, müsəlmanlara göstəriş verir ki, günahkarla əlaqənizi kəsin, onunla qarşılışında etinasızlıq və qaş-qabaqla öz narahatçılığınızı bildirin. İmam Sadiq (ə) Əmirəlmöminin Əli (ə)-dan belə nəql etmişdir: «Günahkarla dost olmaq müsəlmana yaraşmaz. Çünkü günahkar öz çirkin əməlilə onu özünə cəlb edir (çirkin əməli ona gözəl cilvələndirir) və onu da özünə qoşmaq istəyir. Halbuki nə dünya, nə də axırət işində ona yardımı dəyməz. Müsəlmanın isə günahkarın yanına get-gəli rüsvayçılıqdır.»

---

<sup>1</sup> «Məcmueyi- vəram», 1-ci cild, səh. 57.

<sup>2</sup> «Tühəfüt-üqul», səh. 7.

<sup>3</sup> «Qürərül-hikəm», səh. 278.

## **GÜNAHKARLARLA YOLDAŞLIQ ETMƏYİN!**

İmam Zeynələbidin (ə) oğlu imam Baqir (ə)-a beş tayfa ilə dostluq və yoldaşlıq etməməyi tövsiyə etmişdir. Onlardan biri günahkarlardır. Belə ki, buyurmuşdur: «Günahkarla dostluq etmə! O, səni bir tikə çörəyə, hətta ondan da ucuz qiymətə satar.»<sup>1</sup>

İmam Əli (ə) buyurmuşdur: «Şər adam və günahkarla dostluq etmə! Çünkü sənin təbiətin pisliyi onlardan oğurlayır, halbuki özün bunu hiss etmir sən.»<sup>2</sup>

Təbiblər keçici xəstəliyə tutulanlarla oturub-durmağı insana qadağan etdiyi kimi, din rəhbərləri də günahkarlarla əlaqəni kəsməyi tövsiyə etmişlər. İmam Əli (ə)-in məqsədi günahın keçici və təhlükəli bir xəstəlik olmasınadır. Günahkarla yoldaşlıq etmək insanı ixtiyarsız xəstəliyə düşçər edir. İmam Cavad (ə) buyurmuşdur: «Şər adamdan uzaq ol! Çünkü o, qılınc kimi zahiri gözəl, özü isə itidir.»<sup>3</sup>

## **GÜNAHKARLARLA NECƏ RƏFTAR EDƏK?**

İmam Sadiq (ə) Əmirəlmöminin Əli (ə)-dan günahkarlarla davranışmaq haqqında belə nəql edir: «Allahın Rəsulu (s) bizə göstəriş verdi ki, günahkarlarla qaş-qabaqlı rəftar edin.»<sup>4</sup>

O həzrətdən başqa bir hədisdə belə nəql olunmuşdur: «Günahdan nəhayə əz münkər etməyin (çəkindirməyin) ən aşağı dərəcəsi günahkarların qarşısında üzü turşutmaqdır.»<sup>5</sup>

Həzrət İsa (ə) buyurmuşdur: «Günahkarlara qarşı nifrət yaratmaqla Allahın məhəbbətini özünüüzə cəlb edin! Onlardan uzaqlaşaraq Allaha yaxınlaşın! Allahın razılığını onlara qəzəbdə axtarın!»<sup>1</sup>

<sup>1</sup> «Kafi», 4-cü cild, səh. 86.

<sup>2</sup> «Şərhi Nəhcül-bəlağə», İbn Əbil-Hədidi, 4-cü cild, səh. 538.

<sup>3</sup> «Biharul-ənvar», 74-cü cild, səh. 198.

<sup>4</sup> «Kafi», 5-ci cild, səh. 58-59.

<sup>5</sup> «Təhzib», 6-ci cild, səh. 176.

Ümumiyyətlə, İslamin dahi rəhbərləri müsəlmanlara günahkarlarla oturub-durmağı qadağan etmişlər. Onlar öz tərəfdarlarını müxtəlif üsullarla günahkarlardan uzaqlaşdırmışlar. Rəsuli-Əkrəm (s) bu-yurmuşdur: «İnsan dostunun və yoldaşının dinində olar.»<sup>2</sup>

İمام Əli (ə) Haris Həmədaniyə tövsiyə edərək buyurmuşdur: «Günahkarlarla dostluq etmə! Çünkü pislik pisliklə birləşər.»<sup>3</sup>

Bir hədisdə Cəfəri deyir ki, həzrət Əbü'l-Həsən (ə) mənə buyurdu: «Nə üçün səni həmişə Əbdür-Rəhman ibn Yəqubun yanında görürəm?»

Dedim: «O, mənim dayımdır.»

Həzrət buyurdu: «O, Allaha iftira atır və Onu cismə aid sıfətlərlə vəsf edir. Belə isə, ya onunla otur-dur və bizdən uzaqlaş, ya da bizim-lə otur-dur və ondan uzaq ol!»

Dedim: «O, hər nə istəyir desin, əgər onun sözlərini mən qəbul etmirəmsə, mənə necə zərər yetirə bilər?»

Həzrət buyurdu: «Bəs, sən qorxmursan ki, ona əzab nazil olanda hər ikinizi məhv etsin? Sən atası Fironun, özü isə Musa (ə) peyğəm-bərin köməkçisi olan şəxs haqqında eşitməmisənmi? Fironun qoşunu Musa (ə) və onun dostlarına çatdıqda, həmin şəxs həzrət Musadan ayrılib, atasının yanına getdi. O, atasına öyünd-nəsihət verib Musa (ə)-a iman gətirməyi tövsiyə edərkən, atası Fironun qoşunu ilə hərəkət edir. Oğul da atası ilə birlikdə gedərək onunla mübahisə edirdi. Nə-hayət, dənizin sahilinə çatdilar. Fironun qoşunu suda boğulduqda, ata-bala da boğuldular. Bu xəbər həzrət Musa (ə)-a çatdıqda, o həzrət buyurdu: «O, Allahın rəhmət dərgahındadır, amma əzab nazil olan-da, günahkarla birgə olan şəxs müdafiə olunmaz.»<sup>4</sup>

Əmirəlmöminin Əli (ə) oğlu imam Həsən (ə)-a etdiyi vəsiyyətdə bu sözlər gözə çarpır: «Bədnamlıq və töhmət vurula bilən yiğincəq-

<sup>1</sup> «Camius-səadət», 3-cü cild, səh. 187.

<sup>2</sup> «Kafi», 4-cü cild, səh. 83.

<sup>3</sup> «Nəhcül-bəlağə» (Fezül-İslam) səh. 1061.

<sup>4</sup> «Kafi», 4 – cü cild, səh. 82.

## Günahın acısı

lardan uzaq ol! Çünkü pis yoldaş özü ilə oturub-duranı qəflətə salar (və onu nalayıq, yaramaz işlərə çəkər.)»<sup>1</sup>

Qeyd olunan hədislərdən məlum olduğu kimi, İslamda dahi rəhbərlər tərəfindən günah və günahkarla mübarizə üçün kifayət qədər düzgün yollar göstərilmişdir. Günahkarı danlamağı, onun günahlarını (xüsusilə, camaat qarşısında) üzünə demək qadağan olunmuşdur ki, bu iş əks nəticə verə bilər və günahkarı daha çox günaha doğru çəkər. Bu, rəvayətlərdə gözə çarpır. Əmirəlmöminin Əli (ə)-in buyurduğu hədis bunun canlı şahididir: «Günahkarı danlamaq onda cürəti artırır və danlığı təsirdən salır.»

Artıq bu gün bu məsələ daha öz yerini tapmışdır. Cavanların və az yaşı uşaqların tərbiyəsi üçün ən düzgün metod onların səhv'lərini üzlərinə vurmadan qeyri-müştəqim yolla başa salmaqdan ibarətdir. Onların tərbiyəsilə əlaqədar kitablarda belə qeyd olunur: «Dərs mühitində səhv və yol verən şagirdi danlamaq özü böyük səhvdir və gözlənilməz nəticələrlə tamamlana bilər. Ondan böyük səhv danlığı təkrar etmək və həddən artıq danlamaqdır. Çünkü bu iş bir tərəfdən danlığı təsirsizləşdirir, digər tərəfdən isə onda intiqam, inadkarlıq, ədavət və kin-küdürət hissi yaradır. Əgər o, şagirdlərin gözü önündə danlanırsa, abır-həyası, şəxsiyyəti aradan gedirsə, günah və bədnəm sayılırsa, hamı onu tərbiyəsiz bilirsə, artıq o, heç bir danlaq və rüsvayçılıqdan qorxmaz. O, bütün töhmətlərin qarşısında əyilməmək və intiqam almaq üçün daha böyük xətalara əl ata bilir və tamamilə eşitdiyi danlaqlara qarşı çıxır.»<sup>2</sup>

İslam təlim-tərbiyəsinə gəldikdə isə, günahkarların tərbiyəsi və günahla mübarizə üsullarında Allahın rəhmət və məğfirətinə ümid hissi yaratmaq, günahkardan uzaqlaşmaq və onunla dostluq əlaqəsini kəsmək kimi digər təsirli yollar diqqət mərkəzində durur. Eyni zamanda da, fərdin günahları üzünə vurulmur və yersiz danlaqlardan da pəhriz olunur.

<sup>1</sup> «Vəsailuş-şıə», 2-ci cild, səh. 270.

<sup>2</sup> «Fəlsəfi cavan», 2-ci cild, səh. 284.

## İSLAM PEYĞƏMBƏRİNİN (S) MÜHARİBƏDƏN BOYUN QAÇIRANLARLA RƏFTARI

9-cu hicri ilində müsəlmanlara xəbər çatdı ki, Ərəbistan yarımadasının şimalında yaşayan qəbilələrdən bəziləri Mədinəyə hücum etmək məqsədilə Roma imperatoru ilə müqavilə bağlamışlar. Bu vaxt Peyğəmbər (s) əmr etdi ki, müsəlmanlar müharibəyə hazırlaşınlar. Müsəlmanlar atlı və piyada döyüşülərdən təşkil olunmuş otuz min nəfərlik qoşunla Təbuka tərəf hərəkət etdirilər. Münafiqlərdən bir qrupu və başqa neçə nəfər də müəyyən bəhanələrlə müharibəyə getməkdən boyun qaçırdılar. Onlardan üçü – Kəb ibn Malik, Mərarət ibn Rəbi və Hilal ibn Üməyyət tənbəllik və səhlənkarlıq üzündən Təbuka getmədirilər. Müharibədən sonra onlar Peyğəmbər (s)-in hüzuruna gəlib üzr istədikdə, Peyğəmbər (s) onlara cavab vermədi və müsəlmanlara buyurdu ki, heç kəs onlarla danışmasın. Müsəlmanlar da Peyğəmbərin (s) əmrini yerinə yetirdilər. Hətta Mədinənin az yaşlı uşaqları belə, onlardan uzaqlaşır və danışdırırlılar.

Onların həyat yoldaşları vəziyyəti belə gördükdə, Peyğəbərin (s) hüzuruna gəlib dedilər: «Ya Rəsuləllah! Bizim də vəzifəmiz onlardan uzaqlaşmaqdır mı?»

Peyğəmbər (s) buyurdu: «Xeyr! Lakin onların sizinlə yaxınlıq etməsinə icazə verməyin.»

Bu hadisə həmin üç nəfərə Mədinəni zindana çevirdi. Onların üçü də şəhərdən çıxıb, ətrafdakı dağlara siğndılar. Həyat yoldaşları hər gün onlar üçün yemək aparırdılar. Amma onları danışdırmadan yeməyi verib geri qayıdırıldılar.

Bir müddət keçdikdən sonra onlar bir-birinə dedilər: «Camaat bizimlə tam əlaqələrini kəsmişdir və heç kəs bizimlə danışmaq istəmir. Yaxşı olar ki, biz də bir-birimizdən ayrılaq.» Beləliklə, onlar bir-birindən ayrılib, hərəsi bir tərəfə getdi. Əlli gün ötüb keçdi. Onlar tövbələrinin qəbul olunması üçün Allah dərgahında ağlayıb bağışlanmaq is-

## Günahın acısı

təyirdilər. Nəhayət, Allah-təala onların tövbəsini qəbul etdi<sup>1</sup> və bunu aşağıdakı ayə ilə Peyğəmbərə (s) xəbər verərək buyurdu:

وَعَلَى الْتَّلَاثَةِ الَّذِينَ خَلَفُوا حَتَّىٰ إِذَا ضَاقَتْ عَلَيْهِمُ الْأَرْضُ بِمَا رَحِبَتْ وَضَاقَتْ عَلَيْهِمْ أَنفُسُهُمْ  
وَظَنُّوا أَن لَا مُلْجَأٌ مِّنَ اللَّهِ إِلَّا إِلَيْهِ ثُمَّ تَابَ عَلَيْهِمْ لِيَتُوبُوا إِنَّ اللَّهَ هُوَ التَّوَابُ الرَّحِيمُ

«(Tabuk döyüşündən) geri qalmış üç nəfərin də tövbələrini qəbul etdi. Belə ki, gen dünya onlara dar olmuş, ürəkləri təngə gəlib sıxılmışdı. Onlar Allahdan yalnız Onun Özüñə siğinmağın mümkün olduğunu başa düşdülər. Allah onlara tövbə etmək üçün tövbə nəsib etdi. Şübhəsiz ki, Allah tövbələri qəbul edən və rəhmlidir!»<sup>2</sup>

## RƏSULİ-ƏKRƏM (S)-İN GÜNAHKAR BİR CAVANLA RƏFTARI

Şeyx Səduq özünün «Əmali» kitabında Əbdür-Rəhman ibn Qənəm Dusidən nəql edir ki, Məaz ibni Cəbəl ağlar gözlə Peyğəmbər (s)-in yanına gəlib salam verdi. Həzrət salamın cavabını verəndən sonra ondan soruşdu: «Nə üçün ağlayırsan?»

Məaz dedi: «Ya Rəsuləllah! Görkəmli və gözəl bir cavan oğlan qapı arxasındadır. O, övladı olmuş ana kimi ağlayır və sizin hüzuru-nuza gəlmək istəyir.

Allahın Rəsulu (s) icazə verəndən sonra Məaz o cavani evə dəvət etdi. Cavan, Peyğəmbərə (s) salam verdi. Həzrət salamın cavabını verib buyurdu: «Ey cavan! Nə üçün ağlayırsan?»

Cavan dedi: «Necə ağlamayım, halbuki elə günahlar etmişəm ki, əgər Allah-təala onların biri ilə məni sorğu-suala tutsa, Cəhənnəmə gedəcəyəm! Elə biliyəm ki, tez bir zamanda Allah məni məhkum edəcək və heç vaxt bağışlamayacaq.»

Allahın Rəsulu (s) soruşdu: «Allaha şərikmi qosmusan?»

Cavan dedi: «Mən Allaha şərik qosmaqdən pənah aparıram!»

Allahın Rəsulu (s) soruşdu: «Bir kəsimi ödürmüüsən?

<sup>1</sup> «Məcməül-bəyan», 5-ci cild, səh. 79.

<sup>2</sup> «Tövbə» surəsi, ayə: 118.

Cavan dedi: «Xeyr!»

Allahın Rəsulu (s) buyurdu: «Əgər günahların uca dağlar qədər olsa da, Allah-təala bağışlayar.»

Cavan dedi: «Mənim günahım uca dağlardan da böyükdür.»

Allahın Rəsulu (s) buyurdu: «Əgər günahların yerdən və onun dənizlərindən, daşlarından, ağaclarından və ondakı məxluqlarından çox olsa da, Allah-təala bağışlayar.»

Cavan dedi: «Mənim günahım onların hamisindən da böyükdür.»

Allahın Rəsulu (s) qəzəblə buyurdu: «Vay olsun sənə, ey cavan! Günahların böyükdür, yoxsa Allahın?»

Cavan ağlaya-ağlaya üzünü torpağa qoyub dedi: «Allahım pakdır və heç nə ondan böyük deyil. Mənim Rəbbim hər şeydən böyükdür.»

Allahın Rəsulu (s) buyurdu: «Böyük günahı böyük Allahdan başqa kim bağışlaya bilər?»

Cavan dedi: «Allaha and olsun, heç kim, ey Allahın Rəsulu!»

Peyğəmbər (s) buyurdu: «Vay olsun sənə! Günahlarından birinin adını de görüm.»

Cavan dedi: «Mən yeddi il idi ki, qəbirləri qazır, ölüerin kəfənini çıxarıb satırdım. Nəhayət, Ənsar tayfasından bir qız dünyadan getdi. Onu basdırıldılar və gecə mən qızın qəbri üstə gəldim. Qəbri qazdım və cənazəni çıxarıb kəfəni götürdüm. Qızı çılpaq edib qəbirə atdım. Qayıtməq istəyirdim ki, birdən şeytan sorağıma gəldi. Çılpaq bədənlə nəfsimi üz-üzə qoydu. Şeytanın vəsvəsəsi mənə güc gəldi və nəfsimin qarşısını ala bilmədim, onu həmin vəziyyətdə qoyub qayıtdım. Bu zaman arxadan belə bir səs eşitdim: «Vay olsun sənə, ey cavan! Qiymət günündən qorx! O gün hər ikimizlə hesab çəkəcəklər. Sən məni ölürlər arasında çılpaq qoydun, məni qəbirdən çıxardın; kəfənimi uğurladın... Vay olsun sənə, ey cavan!»

Cavan bu sözlərdən sonra dedi: «Mən bu günahımla behiştə getməyimi güman etmirəm. (Ya Rəsuləllah!) İndi mənim barəmdə sizin nəzəriniz nədir?»

## Günahın acısı

Burada Allahın Rəsulu (s) cavanın tövbə edib Allaha doğru qayıtması üçün bir söz buyurdu. Ondan sonra cavan Mədinə şəhərindən çıxıb tövbə məqsədilə ətrafdakı dağlara getməyi qərara aldı.

O, Allahın Rəsulunun (s) yanından çıxıb bazara getdi. Bazardan özü üçün azuqə hazırlayıb, Mədinənin ətrafindakı dağlardan birinə pənah apardı. Orada əyninə yun toxunmuş paltar geyindi, əllərini boynuna bağlayıb deyirdi: «İlahi! Bu, sənin bəndəndir ki, qarşında əlləri bağlıdır. İlahi! Sən məni tanıyırsan və günahımı bilirsən. İlahi! Mən öz əməlimdən peşman olub, tövbə etmək üçün Peyğəmbərinin (s) yanına getdim. Lakin o, məni öz yanından qovdu və qorxumu daha da artırdı. İlahi! Sənin adına, cəlalına və əzəmətinə xatır mənim ümidiimi ümidsizliyə çevirmə, duamı qəbul et və məni öz rəhmətindən məhrum etmə!»

Cavan qırx gecə-gündüzü bu minvalla keçirtdi. Qırx gecə-gündüz duadan sonra əllərini Allah dərgahına ərz etdi: «İlahi! Mənim hacətim nə yerdə qaldı? Əgər duamı qəbul edib günahımı bağışlayıbsa, bunu Peyğəmbərinə vəhy et; əgər duamı qəbul etməyib günahımı bağışlamayıbsansa və məni cəzalandırmaq istəyırsənsə, onda bir od göndər ki, məni yandırsın, yaxud dünyada məni bir bələya düşçər et ki, qiyamətin rüsvayçılığından canım qurtarsın.»

Bu zaman Allah-təala Peyğəmbər (s)-ə ayə nazil etdi:

أَوْلَئِكَ جَرَأُوهُمْ مَغْفِرَةً مَنْ رَبَّهُمْ وَجَنَّاتٌ تَحْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا وَنَعْمَ أَجْرٌ  
الْعَامِلِينَ

«Onların mükafatı öz Rəbbi tərəfindən bağışlanmaq və (ağacları) altından çaylar axan cənnətlərdir ki, orada əbədi qalacaqlar. Yaxşı işlər görənlərin mükafatı nə gözəldir.<sup>11</sup>

(Allah-təalanın sözlərindən bunlar başa düşülür: «Ey Muhəmməd! Bəndəm tövbə etmək üçün sənin yanına gəldi və sən onu qovdun. Bəs, o, hara getsin? Məndən başqa kimin yanına gedə bilər? Kim onun günahını bağışlasın?»)

<sup>11</sup> «Ali-İmran» surəsi, ayə: 135.

Bu ayə nazil olduqda, Peyğəmbər (s) gülər üzlə evdən çıxıb səhabələrinə byurdu: «Kim məni tövbə edən cavanın yanına apara bilər?»

Məaz dedi: «Ya Rəsuləllah! Eşitmışəm ki, filan yerdədir.»

Peyğəmbər (s) səhabələrilə birlikdə yola düşdü. Onlar cavanın qaldığı dağa gedib, onu tapdılar və gördülər ki, o, iki daşın arasında durub əllərini boynuna bağlamış və qızmar isti onun üzünü qaraltmışdır. O, ağlaya-ağlaya Allaha deyirdi: «Ey mənim mövlam! Məni gözəl xəlq etmişən. Kaş, mənim barəmdə nə iradə etdiyini biləydim; məni Öz odunla yandırmaq istəyirsən, yoxsa Öz pənahında yer vermək istəyirsən? İlahi! Sən mənə çox yaxşılıq etdin və çoxlu nemət verdin. Kaş, biləydim ki, axırda məni behiştə aparacaqsan, yoxsa Cəhənnəmə? Kaş, biləydim ki, günahımı bağışlamışan, yoxsa qiyamətdə məni rüsvay edəcəksən?»

O, bu sözləri deyib ağlayır və başına torpaq tökürdü.

Allahın Rəsulu (s) irəli gedib, onun əllərini boynundan açdı və başındakı toz-torpağı təmizlədi. Sonra buyurdu: «Ey cavan! Sən Cəhənnəm odundan nicat tapdın.»

Daha sonra üzünü səhabələrinə tutub buyurdu: «Siz də bu cavan kimi günahlarınızı yuyun və tövbə edin. Allahın Rəsulu (s) o cavanın barəsində nazil olmuş ayəni ona söylədi və behiştə müjdə verdi.<sup>1</sup>

## SUAL VƏ CAVAB

Burada bir sual qarşıya çıxa bilər ki, əgər günahkar xəstə hesab olunursa və günah bir növ ruhi xəstəlikdirsə, onda nə üçün İslam bu dünyada günahkar şəxsi tənbeh etmək üçün müxtəlif cəzalar nəzərə almışdır? İslam nə üçün onu axirətin şiddətli əzabı ilə qoxutmuşdur? Halbuki xəstəni xəstəliyinə görə cəzalandırmaq düzgün deyildir.

Cavab: Günahkar dünyada, yaxud axirətdə ona görə cəzalandırılmalıdır ki, xəstəliyinin sağalması onun öz əlindədir. O, bir qərarla

---

<sup>1</sup> «Əmali», Şeyx Səduq, səh. 41.

## Günahın acısı

özünü günah xəstəliyindən nicat verə bilər. Həmçinin, xəstəliyə tutub-tutulmaması da onun öz əlindədir və Allah-təala onu xəstə yaratmamışdır. Lakin çox vaxt cismi xəstəliklər və onların müalicəsi xəstənin əlində deyil və onun ixtiyarından xaricdir. Bəzən xəstəlik xəbərsiz cana keçir. Bundan sonra əgər bir sıra dərmanlar qəbul etməsə, qısa və yaxud uzun müddətli rejim saxlamasa, sağalmayacaq. Bəzən isə bütün dərmanlardan istifadə edib, rejim saxlasa da, sağalmır və xəstəlik onu məhv edir. Həm dünyada, həm də axirətdə günahkarın cəzaya məhkum edilməsi ona görədir ki, o, Allahın bəxş etdiyi ağıl qüvvəsinə malik olduğu, pisi yaxşıdan ayırdığı, xeyir və şər, hidayət və azğınlıq yolunu seçə bildiyi halda günah edir. Xəstəlikdən sonra da müalicə günahkarın öz əlində idi və hər an qərara gəlib, özünü müalicə edə bilərdi. Deməli, özü sağalmaq fikrində deyildir. İmam Sadiq (ə) Abdullah ibn Cündəbə xitab edərək buyurmuşdur: «Öz nəfəsini düşmən bil və onunla mübarizə et; onu əmanət bil və (olduğu kimi – pak fitrətlə) geri qaytaracaqsan. Çünkü səni öz nəfsinə təbib etmiş, sağalmağın yolunu göstərmmiş, xəstəliyi deyib onun müalicəsini də öyrətmışlər.»<sup>1</sup>

Əli (ə) «Nəhcül-bəlağə»də insanın Allaha qarşı üsyan və qəflətini qeyd etdikdən sonra<sup>2</sup> buyurmuşdur: «(Ey insan!) Gəl öz qəlbinin süstlük (xəbərsizlik) xəstəliyini qətiyyətli qərarla müalicə et və qəflət yuxusundan oyan!»<sup>3</sup>

İmam Əli (ə)-a mənsub edilən bir beyt şeirdə deyilir:

Dəvaukə fikə və la təbsur,  
Və daukə ənkə və ləm təşur.

«Sənin dərmanın özündədir, lakin bunu görmürsən. Xəstəliyin də sənin özündədir, lakin bunu düşünmürsən!»

<sup>1</sup> Tuhaful-uql, səh 304-305.

<sup>2</sup> «Ey insan! Səni günah etməyə cürətləndirən nədir? Səni Allah qarşısında məğrur edən nədir? Səni məhvinə doğru çəkən nədir? Sənin dərdinə əlacı, yaxud yuxuna ayılmaqını yoxdur?»

<sup>3</sup> «Nəhcül-bəlağə», (Feyzül-İslam), səh. 699.

Ümumiyyətlə, insanın ən böyük üstünlüyü onun azadlığıdır. İnsan özünü iradəsi ilə nəfs və şəhvət zindanından azad edib, ən ali dərəcələrə nail ola bilər. Həmçinin, özünü nəfsani istəklərin və ehtirasların caynaqları altına atıb, heyvandan da alçaq ola bilər. Bəzən insanlar məsuliyyətdən boyun qaçırtmaq, istədikləri kimi hərəkət etmək, yaxud tənbəllik və səhlənkarlıq etmək, yaxud da digər bəhanələrə əl atmaq üçün «alın yazısı» və «tale» məsələsini qarşıya qoyurlar. Onlar günahı bəxt və tale ilə əlaqələndirir, onu qəza-qədərin, taleyin və ruzigarın boynuna ataraq deyirlər: «Xilqət və cövhəri çirkin insan pak və yaxşı ola bilməz.»

Dəhşətli budur ki, bəzən bilerəkdən və yaxud nadanlıqdan güñahı Allah-təala ilə əlaqələndirərək özlərini birbaşa günah etməkdə ixtiyarsız bilirlər. Cabir ibn Abdullah Peyğəmbərdən (s) belə nəql etmişdir: «Axırəz-zamanda bir qrup insan günah edər və deyərlər ki, Allah bizim taleyimizi belə yazmışdır. Onların bu iddiasının əleyhinə mübarizə edən insanların savabı Allah yolunda qılınç çalanın savabına bərabərdir».<sup>1</sup>

Ümumiyyətlə, belə insanlar öz çirkin əməllərini müxtəlif bəhanələrlə təmiz bilib, öz günahlarını paka çıxartmaq istəyirlər. Onlar vicdan əzabından canlarını qurtarmaq üçün əsassız fikirlərə üz gətirir və vicdani hislərə zidd olaraq öz günahlarını başqasının boynuna atırlar. Alimlərdən biri yazır: «Çox vaxt «cəbr» nəzəriyyəsini özlərini və zifə, əxlaq və qanun çərçivəsindən azad etmək istəyənlər irəli sürür-lər. Onlar bu fikri irəli sürməklə günahlarını üzrlü hesab edir və deyirlər: «Allah-təala belə istəyir. Biz, Allahın istəyi qarşısında nə edə bilərik?» Bəzən də deyirlər: «Mühit və şərait bunu vacib edir. Tarixin yaratdığı məcburiyyətin qarşısını almaq qeyri-mümkündür.»

Əlbəttə, belə fikirlər «cəbr»dən qaynaqlanır. Bizim böyük din alimlərimiz isə kifayət qədər Quran ayələri və hədislərlə bu məsələyə cavab verib, haqq məzhəbi (orta mövqeyi) sübut etmişlər. Əgər biz

<sup>1</sup> «Biharul-ənvar», 5-ci cild, səh. 47.

## Günahın acısı

burada həmin məsələni geniş surətdə açıqlasaq, mövzudan uzaqlaşarıq. Lakin bu məsələnin oxucunun fikrində şübhə yaratması və belə şübhələrin cavabsız qalmaması üçün qısa da olsa, ona toxunuruq:

Bizim insani keyfiyyətlər və əxlaqi fəzilətlərlə zidd olan əməllərimizi «qəza-qədər» və «alın yazısı» ilə bağlamağımızın elmi nöqteyi-nəzərdən yanlış olmasından əlavə, insanın vicdani hislərilə də ziddiyət təşkil edir. Çünkü biz öz vicdanımızla hiss edirik ki, hər bir şəraitdə hər hansı bir işin zəmin və səbəbləri mövcud olduqdan sonra o işi yerinə yetirmək və ya tərk etməkdə azadıq. Həmin işi görə də bilərik, görməyə də bilərik. Hər bir işi görmək öz iradəmizdən asılıdır. Biz özümüz hər hansı bir işi görməyi və yaxud tərk etməyi qərara alırıq.

İnsanın öz əməllərində, xüsusilə günah işdə ixtiyar sahibi olmasını sübut edən məsələlərdən biri günahı tərk edən zaman onda yaranan «qələbə hissi» və nəfsani istəklərə təslim olub günaha düşən zaman onda yaranan «məğlubiyyət hissi»dir. Həmçinin, günaha düşəndən sonra insanda yaranan «peşmançılıq hissi» onun günahı yerinə yetirməsi və yaxud tərk etməsində azad olmasına bir sübutdur.

Psixoloqlar günahı tərk edən insanda «qələbə hissi»nin yaranması ilə əlaqədar belə yazırlar: Şəhvət və heyvani istəklərin hər hansı biri təhrik edildikdə, insan ya öz şəxsiyyətini qorumaq üçün onun qarşısında müqavimət göstərib, daxilində «qələbə hissi»ni duyur, ya da şəhvət insana qələbə çalaraq, «məğlubiyyət hissi» ilə qarşılaşır...»<sup>1</sup>

Bu fikir insanın işlərdə muxtar və azad olmasına bir dəlildir. Eyni zamanda da vicdani şəxsiyyət hissi insan vücudunda əsaslı bir kökə malik, maddi və şəhvani hislərdən yüksəkdir. Şəhvət və ehtiras şaxələri insan vücudundan qidalanan həşəratlara bənzəyir. Əgər insan bu həşəratlara qələbə çalsı və «qələbə hissi» məğlub olsa, həmişə «məğlubiyyət hissi» ilə yaşayacaq.

---

<sup>1</sup> Lord Aviburi özünün «Xoşbəxtlik axtarışında» kitabında (səh. 338) yazır: Alçaq və çirkin əməllərdən özünü qoruyun. Çünkü pis əməllər sizin şərəfinizi, şəxsiyyətinizi ləkələyir. Pis əməl düşəndə, həqir və zəlil olduğumuzu hiss edirik...!»

Psiyoloqlar «peşmançılıq» barəsində deyirlər: «Əgər insan güñah, yaxud digər zərərli işləri yerinə yetirən zaman ixtiyar sahibi olmasaydı, həmin əməllərdən sonra peşmançılığın heç bir məna və məfhumu olmazdı. Ona görə də peşmançılıq hissi insanların əməl meydənında onu tərk edə bilmədiyinə bir sübutdur. Lakin vaxtında məhəl qoymadığı üçün zərərə düşmüş və indi isə peşmandır.

Məlum olduğu üzrə, yaxşı və pis əməllərdə ixtiyar bizim öz əlimizdədir. Allah-təala peyğəmbərləri və səmavi kitabları göndərməklə yaxşı və pis yolları bizə bəyan etmiş və bizi yaxşı-pisi seçməkdə azad yaratmışdır. Biz Allahın vücudumuzda qoysduğu iradə vasitəsilə nəfsani istəklərin qarşısını alaraq özümüzü əbədi səadətə çatdırı bilər, eləcə də özümüzü heyvani istəklərin əsiri edib bədbəxçiliyə düşər edə bilərik.

Qərb alimi Lord Aviburi yazar:

«Bəla və müsibətlərin bir hissəsi keçmiş əməllərin nəticəsində baş verir. Bizim bu müsibətlərdən şikayət etməyə haqqımız yoxdur. Hər kəs nə toxum əkərsə, onun da məhsulunu götürməlidir. Əgər toxum eyblidirsə, bu kimin günahıdır? Belə olan təqdirdə, ruzigara nalayıq sözlərmi deməliyik? Yer və göydən şikayətmi etməliyik? Sözsüz, yoxsulluq və xəstəlik həyatın ən ağır müsibətlərindəndir. Lakin bizim müsibətlərimizin çoxu təkəbbür, yersiz qürur, tamahkarlıq və bu kimi xəstəliklərdən doğur...

Hər kəs şərafətli, xeyirxah, yaxud da alçaq və bədxah ola bilər. İnsanlar yersiz olaraq qəza-qədərin əlindən nalə edirlər. Biz özümüz müqəddəratımızın xaliquyik. Deməli, diqqətsizlik və səhlənkarlıq üzündən özümüzü bədbəxtliyə ata bilərik. Həmçinin, eks halda xoşbəxt ola bilərik. Bunun məsuliyyəti öz öhdəmizdədir. Bəli, biz özümüzü ən şərafətli, ən uca zirvəyə qaldıra, həm də bədbəxtliyin ən qorxulu uçurumundan ata bilərik. İnsanın bədbəxtliyi hər şeydən əvvəl onun öz məsuliyyətsizliyinə qayıdır.

İnsan heyvan və mələk surətini özündə birləşdirən qəribə varlıqdır. Milton deyir: «Cismimiz heyvana, ruhumuz isə mələyə bənzəyir.» Cox təəssüflər olsun ki, bəzən insanlar özlərini təhqir edir, yüksək zirvədən

## Günahın acısı

heyvandan da aşağı səviyyəyə salırlar. Lakin biz mənəvi şərəfi qorumaq üçün bacardığımız qədər sağlamlığını da qorunmalıyıq. Tamamilə ruhu unudub, yalnız cismi nəzərə almamalıyıq. Çünkü cisim nə qədər şərəfli olsa da, bizi bütün məqsədlərdə müşayiət edə bilməz.»<sup>1</sup>

Qeyd etməliyəm ki, çoxları iki yolayricunda bədbəxtliyi seçib, şəh-vət əsiri olmuşlar. Bunun əksinə olaraq, elə insanlar da olub ki, güclü iradə və qəti qərarla öz nəfsani istəklərini tapdayıb səadətə çatmışlar. Birinci dəstəyə Ömər ibn Sədi misal göstərmək olar. Belə ki, Kufənin valisi Übeydullah ibn Ziyad Rey hökumətini Ömər ibn Sədə vəd edəndə, onunla şərt kəsmişdi ki, əgər imam Hüseyn (ə)-i qətlə yetirsə, Rey hökumətini ona verəcək. Burada Ömər ibn Səd iki yolayricında qaldı O, fikirləşmək üçün Übeydullah ibn Ziyaddan bir gecə möhlət istədi.

Ömər ibn Səd həmin gecə sübhə qədər yata bilmədi. Bəzən xam xəyal – riyasət, vəzifə və Rey hökuməti gözü önündə cilvələnir, bəzən də Allah, Peyğəmbər (s) yadına düşür, şərəf, vicdan və insaniyyət hisləri onu daxilən bu cinayətdən çəkindirirdi. Onun daxilində qəribə bir səhnə yaranmışdı. Ömər ibn Səd sübhə qədər bu şeri do-daq altı zülmətə edirdi:

Fə-vəllahi ma ədri və inni ləhair,  
Ufəkkiru fi əmri əla xətəreyn,  
Utruk milkər-Reyyə vər-Reyyu mənitəni,  
Əm əsbəhu məsovəmən bi-qətli Hüseyn.

«Allaha and olsun! Heç bilmirəm nə edim?! İki böyük yolayricında giriftaram. Mən Rey hökumətindən göz yumummu? Halbuki bu mənim yeganə arzumdur, yoxsa, Hüseyni öldürməklə özümü ən böyük günaha düçər edim?»

Nəhayət, Ömər ibn Səd çox fikirləşəndən sonra öz nəfsinə qələbə çala bilmədi. Vicdanı isə insanlıqdan uzaq alçaqlığa və cinayətə rahat əl atmağı ona icazə vermirdi. Buna görə də öz xəyanət və çirkin əməli üçün bəhanə gətirməyə başladı. O, özünü vicdan əzablarından və da-

<sup>1</sup> «Xoşbəxtlik axtarışında» səh. 47-48 və 87.

xilində duyduğu danlaqlardan qurtarmaq üçün əsassız və puç fikrə düşərək dedi: «Deyirlər ki, Allahın behişt və Cəhənnəmi, savab və əzabı vardır. Əgər bu düz olsa, mən iki il ərzində tövbə edərəm; əgər yalan olsa, böyük riyasət və əzəmətli hökumətə nail olacağam.»

Bələliklə, o, böyük cinayətə əl atdı.

## MƏRD BİR KİŞİ

Biz Kərbəla meydanında Hürr ibn Yezid Riyahi kimi güclü və şücaətli insanlarla rastlaşıraq ki, onlar bu fani dünyaya göz yumub, əllərini cinayətə bulaşdırmadılar.

Ömər ibn Sədin qoşununda olan Mühabir ibn Qeys deyir: «Elə ki, müharibə başlandı, meydanın önündə Hürr ibn Yezidi gördüm. O, yavaş-yavaş İmam Hüseyn (ə)-in qoşununa tərəf gedirdi. Mən ondan soruştum: «Ey Yezidin oğlu! Hükum etməkmi istəyirsən? Hürr mənim cavabımı vermədi. Lakin gördüm ki, onun bədəni titrəyir. Ona dedim: «Sənin işin məni şəkk-şübəhəyə salır. Allaha and olsun ki, mən heç bir döyüş meydanında səni bu vəziyyətdə görməmişəm. Əgər məndən «Kufənin ən şücaətli kişisi kimdir?» – deyə soruşsaydlar, sənin adını çəkərdim. Nə üçün səni bu halda görürəm?»

Hürr dedi: «Allaha and olsun! Mən özümü behiştə Cəhənnəmin arasında görürəm. Əgər bədənimti tikə-tikə edib, cəsədimi yandırsalar da, behiştə əldən verməyəcəyəm!»

O, bu sözü deyib, atını imam Hüseyn (ə)-in qoşununa sarı çapıb, imam Hüseyn (ə)-in qoşununa qoşuldu və o həzrətin hüzurunda döyüşüb şəhid oldu.

## BİR AZ FİKİRLƏŞDİKDƏN SONRA QƏRARA GƏLDİ

Əli ibn Əbi Həmzə deyir: «Mənim bir dostum var idi. O, Bəni-Üməyyənin xilafəti dövründə hökumət dəftərxanasında işləyirdi. Bir gün mənə dedi: «İmam Sadiq (ə)-la görüşmək istəyirəm. Mənim üçün o həzrətdən vaxt al.» Mən də İmam Sadiq (ə)-dan vaxt aldım. O, Həz-

## Günahın acısı

rətin hüzuruna gəlib salam verdi və oturdu. Sonra dedi: «Ağə, qurbanın olum! Mən bir müddətdir ki, Bəni-Üməyyə hökumətində işləyirəm və bu yolla çoxlu mal-dövlət yiğmişəm. Mən bu mal-dövləti yiğmaqda halal-harama riayət etməmişəm.»

İmam Sadiq (ə) buyurdu: «Əgər Bəni-Üməyyə hökumətində sizin kimi insanlar dəftərdarlıq, maliyyə işlərində çalışıb, onların müharibə və yiğincaqlarında iştirak etməsəydi, bizim haqqımızı qəsb edə bilməzdilər. Əgər camaat onları dəstəkləməsəydi, təsadüfən kəsb etdikləri ruzidən başqa bir şeyə malik olmazdilar.»

Dostum dedi: «Qurbanın olum, indi mənim nicat və qurtuluş yolum yoxdurmu?»

Həzrət buyurdu: «Dediymə əməl edəcəksənmi?»

Cavab verib dedi: «Bəli, əməl edəcəyəm!»

Həzrət buyurdu: «Onların hökumətində qazandıqlarından göz yum! Kimdən nə almışansa, özünə qaytar. Əgər aldiğin pulun sahibini tanımırınsa, onun əvəzinə sədəqə ver! Əgər bu işləri etsən, mən də əvəzində Allah tərəfindən behiştə sənə zəmanət verirəm.»

Əli ibn Həmzə deyir: «Cavan bizimlə birlikdə Kufəyə qayıtdı. Büttün sərvəti, hətta əynindəki paltarlarını da infaq etdi (Allah yolunda xərclədi). Mən özüm pul toplayıb, onun üçün paltar aldım. Pulun qalanını da xərclik üçün ona göndərdim.»

Bir neçə müddətdən sonra o cavan xəstələndi. Biz gündüzlər ona dəyməyə gedərdik. Bir gün yenə onun yanına getmişdim. Gördüm ki, can verir. Gözünü açıb, məni görən kimi dedi: «Allaha and olsun, sənin sahibin (imam Sadiq (ə)) verdiyi vədə vəfa etdi.»

O, bu sözü deyib dünyadan getdi. Biz onu dəfn etdik. Sonra İmam Sadiq (ə)-in yanına getdim. İmam (ə) məni görən kimi buyurdu: «Ey Əli, Allaha and olsun! Sənin dostuna verdiyim vədə vəfa etdim.»

Mən dedim: «Sənə qurban olum, o da öləndə bu sözü dedi!»<sup>1</sup>

---

<sup>1</sup> «Furui-kafi», 5-ci cild, səh. 106.

\* \* \*

Buna oxşar hadisə çoxdur. Bu onu göstərir ki, Allah-təalanın insanın ixtiyarında qoyduğu iradə ilə ən çətin vəziyyətlərdə qətiyyətlə günahı tərk edə bilər və əzaba düçər olmaz. Həzrət Yusif (ə)-in hadisəsi burada hər bir hadisədən daha aydın və aşkardır. O zaman günah üçün tam zəmin var idi, yəni, cavan, gözəl və Misirin ən böyük şahzadə xanımlarından olan Züleyxa əynində qiymətli paltarı, səra-yın xəlvət və sakit guşəsində Yusif (ə)-a öz eşq və məhəbbətini bildirir. Yusif (ə) isə öz gözəlliyi, cavanlığı və cinsi qüvvəsinin tügyan edə biləcəyi bir təqdirdə, Allah qorxusundan Züleyxaya rədd cavab verir və onun əlindən çıxıb qaçır.

İmam Sadiq (ə) buyurmuşdur: «Allah-təala qiyamət günü üç nəfəri insanlara nümunə və örnək göstərəcəkdir.» Hədisin mətni bundan ibarətdir:

«Əbdül-Əla deyir ki, imam Sadiq (ə) buyurdu: «Qiyamət günü gözəlliynə görə fitnəyə (günaha) düşmüş bir qadını gətirəcəklər. O qadın deyəcək: «İlahi! Sən məni gözəl xəlq etdin və həmin gözəlliym ucbatından günaha düşdüm. Bu zaman (gözəllikdə misli olmayan) Məryəm (ə)-i gətirib həmin qadının qarşısına çıxaracaqlar. Sonra ona deyəcəklər: «Sən gözəlsən, yoxsa Məryəm? Biz Məryəmi gözəl xəlq etdik, lakin o, günaha qurşanmadı.»

Sonra gözəlliyi ilə günaha batmış bir kişini gətirdikdə, deyəcək: «İlahi! Sən məni gözəl xəlq etdin. Mən də bu gözəlliym ucbatından qadınlara aldandım.»

Bu vaxt həzrət Yusif (ə)-i onun yanına gətirib deyəcəklər: «Sən gözəl idin, yoxsa Yusif? Biz Yusifi gözəl yaratdıq, lakin o, qadınlara vurğun olmadı.»

Sonra bələya düçər olmuş və bələləri ucbatından günaha batmış bir kişini gətirəcəklər. O, deyəcək: «İlahi! Məni çətin bələlərə saldin və ona görə də mən günaha düçər oldum.»

Bu zaman həzrət Əyyub (ə)-i qarşıya gətirib həmin kişiyyə deyərlər: «Sənin müsibətlərin çətin idi, yoxsa Əyyubun? Əyyub da müsibət və bələya düşçər oldu, amma günaha düşmədi.»<sup>1</sup>

## **QADINLAR ÜÇÜN İBRƏTLİ DƏRS**

Yuxarıdakı hədisdə İmam (ə) qadınlara ibrətli bir dərs öyrədir ki, özlərini günahdan qorusunlar. Hədisin ilk cümləsindən başa düşmək olur ki, qadınlar iradə və müqavimətdə kişilərdən zəif xəlq olub adətən, daha tez hiylə və günaha düşsələr də, Allah-təalanın onların vücudunda qoyduğu qüvvə ilə özlərini ən çətin şəraitdə günahdan qorumağa qadirdirlər. Onlar mehriban Allaha siğınaraq günahın şərindən özlərini qoruya bilərlər. İmam (ə) nümunə olaraq həzrət Məryəm (ə)-i qeyd edir.

Həzrət Məryəm (ə) çox gözəl olmuşdur. O, cavan ikən camaatin gözündən uzaqlaşaraq ibadətə bağlanır. Birdən, gözəlliyi təsəvvüre-dilməz bir mələk Məryəmin qarşısında insan surətində aşkar olur. Belə bir səhnədə ərsiz cavan bir qadının özünü qoruması çox az görünmüştür. Lakin iffətli və ismətli Məryəm (ə) bu gözəl və bəzənmiş cavanın bəşər surətindəki mələk olduğunu bilmədən, hətta onun adını və kim olduğunu belə soruşmadan, öyünd-nəsihətlə ona deyir ki, oradan uzaqlaşın və bir an da orada qalmasın. Allah-təala Qurani-Kərimdə həmin sözü həzrət Məryəm (ə)-in dilindən belə söyləyir: «(Məryəm) dedi: «Mən səndən Allaha pənah aparıram. Əgər pəhrizkarsansa, (mənə toxunma)!»<sup>2</sup>

Bu zaman o mələk özünü ona tanıdırıb, Allah tərəfindən məmur olduğunu elan edir.

İmam (ə) demək istəyir ki, hər bir insan ən çətin şəraitdə özünü günahdan qoruyub saxlamağa qadirdir; istər kişi olsun, istərsə qadın; istər xəlvətdə olsun, istərsə də aşkarda. Əgər günaha batsa, onun heç

<sup>1</sup> «Rovzeyi-kafi», 2-ci cild, səh. 32.

<sup>2</sup> «Məryəm» surəsi, aya: 18.

bir üzrү yoxdur. Necə ki, Yusif (ə) və Məryəm (ə) ən çətin vəziyyətdə özlərini qoruyub günaha batmadılar. Burada sözümüzü həm sünnü, həm də şəhəriqilə Peyğəmbər (s)-dən nəql olunmuş hədislə sona yetiririk. O həzrət buyurmuşdur: «Siz mənə görə altı şeyi öz öhdənizə götürürsəniz, mən də sizə behiştə vəd edərəm: 1-Bir hadisəni danışanda, yalan deməyin; 2-vəd edəndə, ondan boyun qaçırmayın; 3-sizə əmanət tapşıranda, ona xəyanət etməyin; 4-gözlərinizi naməhrəmə baxmaqdan saxlayın; 5-övrətlərinizi günahdan qoruyun; 6-əl və dilinizi (camaata əziyyət verməkdən) saxlayın.»<sup>1</sup>

### *Xülasə və nəticə:*

1. Günah xəstəlikdir və onu müalicə etmək lazımdır.
2. İslamda günahkarı danlamaq və günahı üzə vurmaq qadağandır.
3. Günah və günahkarla mübarizə etmək üçün günahkardan uzaqlaşmaq və onun günahına qarşı nifrətlə yanaşmaq tövsiyə olunur.
4. Allahın Rəsulu (s) da günahkarlarla belə davranırdı.
5. Günahkara ona görə əzab veriləcək ki, günah xəstəliyini özü sağalda və ciddi qərarla günahdan uzaqlaşa bilərdi.
6. Bəzən insanlar azad olmaq və öz vicdanlarını asudə etmək məqsədilə günahı ruzigarın boynuna atır, «alın yazısı» və «tale» məsələsini ortaya çəkirərlər.
7. Nə ruzigar təqsirkardır, nə də tale bizim günahlarımıza təsir edir. Bütün əməllərimiz öz ixtiyarımızdadır.

---

<sup>1</sup> «Xisal» Şeyx Səduq, 1-ci cild, səh 321; «Əl-məhəccətül-bəyzə», 5-ci cild, səh. 242.



### III FƏSİL

## GÜNAH DUANIN QƏBUL OLUNMASINA MANE OLUR

*Bu fəsildə:*

- \* Duanın mənası;
- \* Dua – Allahla əlaqə;
- \* Dua – dərdlərin dərmanı;
- \* Dua hər halda lazımdır;
- \* Dua – həyatın qorxulu tufanlarında siğınacaq;
- \* Günah dua fürsətini necə əldən alır?
- \* Günah duanın qəbul olunmasına mane olur;
- \* Günahkar Allah dərgahına necə getməlidir?.
- \* Duanın qəbul olunmasının bəzi şərtləri;
- \* Allah-təala kimlərin duasını qəbul etmir?
- \* Dua haqqında bir neçə yaddaş;
- \* Duadan əl üzmək olmaz;

Günah bir mənfi amil kimi ilk növbədə dua etməyi insanın əlin-dən alır, sonra isə duanın qəbul olunmasına mane olur. Dinin dahi şəxsiyyətləri də bu həqiqəti bir çox rəvayətdə bəyan etmişlər. Biz burada onların buyurduqlarını sizə nəql etməzdən öncə dua haqqında, onun insanın ruhu və cismində qoyduğu müsbət təsiri, ümumiyyətlə, duanın insan həyatının bütün sahələrindəki əhəmiyyətini qısa şəkildə qeyd edirik. Beləliklə, onların bu haqda buyurduqları daha da aydınlaşacaq, habelə bəzilərinin «Nə üçün dualarımız qəbul olunmur?» – deyə soruşduğu sual da müəyyən qədər məlum olacaq.

## DUA NƏ DEMƏKDİR?

Dua lügətdə «çağıırmaq» mənasını daşıyır. İstər bu çağırış istəklə, istərsə də sitayışlə yanaşı olsun. Quran və rəvayətlərdə də hər zaman «dua» sözü həm məsdər, həm də başqa hallarda işlənsə, «çağıırmaq» mənasını verir. Bir neçə ayəni buna misal göstərmək olar:

وَاصْبِرْ نَفْسَكَ مَعَ الدِّينِ يَدْعُونَ رَبَّهُمْ بِالْغَدَاءِ وَالْعَشِيِّ يُرِيدُونَ

*«Səhər-axşam Rəbbinin razılığını diləyərək, Ona ibadət edənlərlə birlilikdə özünü sabırlı apar.»<sup>1</sup>*

أَمَنْ يُجِيبُ الْمُضْطَرُ إِذَا دَعَاهُ وَيَتَشَفَّعُ السُّوءَ وَيَجْعَلُكُمْ خُلَفاءَ الْأَرْضِ إِلَهٌ مَعَ اللَّهِ قَلِيلًا مَا تَنَكِّرُونَ

*«Əli hər yerdən üzüliüb darda qalan bir kimsə Ona dua etdiyi zaman onun duasını qəbul edən və (sizdən) şəri sovuşdurən, sizi yer üzünün varisləri edən kimdir? Siz nə az düşünürsünüz?»<sup>2</sup>*

اَدْعُوا رَبَّكُمْ تَضَرُّعًا وَخُفْيَةً إِنَّهُ لَا يُحِبُّ الْمُغَنَّمِينَ

*«Rəbbiniza yalvara-yalvara, həm də aram səslə dua edin. Şübhəsiz ki, O, zülm edənləri sevmir.»<sup>3</sup>*

<sup>1</sup> «Kəhf» surəsi, aya: 28.

<sup>2</sup> «Nəml» surəsi, aya: 62

<sup>3</sup> «Əraf» surəsi, aya: 55.

Başqa ayələrdə də «dua» «çağırış» mənasında gəlmişdir.

Dua rəvayətlərdə də bu mənada işlədilmişdir. Lakin hazırkı zamanda «dua» sözü «tələb etmək» və «istəmək» mənasında daha çox işlənir. Ola bilsin, İslam dinində duanı şəri termin kimi işlədilməsin-də məqsəd, hər bir halda Allahı çağırmaq, Ondan kömək diləmək əə Onu unutmamaqdır. Bu özü ibadət sayılır. Rəsuli-Əkrəm (s) buyurmuşdur: «Dua ibadətin cövhəridir.»<sup>1</sup>

Qurani-Kərimdə də Allah-təala duanı «ibadət» mənasında işlətmişdir. Belə ki, buyurur:

اذْهُنُونِي أَسْتَجِبْ لَكُمْ إِنَّ الَّذِينَ يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِي سَيَذْكُلُونَ جَهَنَّمَ دَاخِرِينَ

«Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! Mənə ibadət etməyi təkəbbürlərinə siğışdırmayanlar, Cəhənnəmə zəlil olaraq girəcəklər.!»<sup>2</sup>

## DUA – MÖMİNİN SİLAHI

Dua qeyd olunan müsbət təsirlərdən əlavə, bir növ ibadət və Al-lahla bəndə arasında əlaqədir. Bu da insana daxili-mənəvi dincilik, həyatın çətinliklərində və ağrı-acıclarında təskinlik verməkdə çox böyük təsirə malikdir. Bu ibadətdən məhrum olanlar həyat problemlərində möhkəm bir sığınacağı əldən vermiş olurlar. Belələri müharibə meydanında silahsız və qalxansız şəxsə bənzəyir. Rəsuli-Əkrəm (s) buyurmuşdur: «Dua möminin silahıdır.»<sup>3</sup>

İمام Əli (ə) buyurmuşdur: «Dua möminin qalxanıdır.»<sup>4</sup>

İمام Riza (ə) səhabələrinə buyurmuşdur: «Peyğəmbərlərin silahından istifadə edin!»

Soruşdular: «Onların silahı nədir?»

Buyurdu: «Dua.»<sup>1</sup>

<sup>1</sup> «Biharul-ənvar», 93-cü cild, səh. 300.

<sup>2</sup> «Mömin» surəsi, aya: 60.

<sup>3</sup> «Üsuli-kafi», 4-cü cild, səh. 213-214.

<sup>4</sup> Yenə orada..

## Günahın acısı

Peyğəmbəri-Əkrəm (s) bir hədisdə buyurmuşdur: «Düşmənlər dən nicat tapmağın və ruzinizin artması silahını sizə göstərimmi?»

Dedilər: «Bəli!»

Buyurdu: «Gecə-gündüz Allaha dua edin, çünki dua möminin siyahıdır.»<sup>2</sup>

İmam Əli (ə) buyurmuşdur: «Bəla dalğalarını dua ilə qurtarın.»<sup>3</sup>

Bu kimi hədislərə diqqət etdikdə, məlum olur ki, dua ali-mənəvi təsirə malikdir, istər insan dua əsnasında Allah-təaladan bir hacət istəsin, istərsə də istəməsin. Müasir dövrdə psixoloqlar da bu nəticəyə çatmışlar ki, Allaha yalvarmaq, ibadət və dua çoxlu problemin, hətta xəstəliklərin aradan getməsinə səbəb olur. Ümumiyyətlə, dua və ibadət mühitlərində xəstəliklərin çoxu məhv olur.

«İnsanda Allaha ehtiyac hissi duada öz əksini tapır. Dua bir növ acizlik fəryadı, kömək və eşq simvoludur və onun təsiri həmişə müsbətdir. Sanki Allah-təala insanın istəyinə qulaq asır və birbaşa cavab verir. Gözlənilməz hadisələr baş verir, ruhi mütənasiblik yaranır, dünya zalim və qabarlıq çöhrəsini itirərək mehribanlaşır, varlığımızın dərin qatlarından bir qüdrət yüksəlir. Bəli, dua insana qəm-qüssələrdə dözüm bəxş edir. Məntiqli fikir ümid hissi yaratmadıqda, dua insana ümid bağışlayır. Bu zaman ən çətin və ən böyük hadisələr qarşısında dua insan vücudunda müqavimət gücü yaradır.

Elm dünyası dua dünyasından fərqlidir. Lakin bir-birinə zidd deyildir. Bu keyfiyyətlərin dərki nə qədər çətin olsa da, bir o qədər onların həqiqətinə etiraf etmək lazımdır.»<sup>4</sup>

Amerikalı məşhur psixoloq Deyl Karengi «Həyat tərzi» kitabında həyəcan və nigarənciliqdan necə uzaq olmaq barəsində yazır:

<sup>1</sup> «Üsuli-kafi», 4-cü cild, səh. 214.

<sup>2</sup> «Biharul-ənvar», 93-cü cild, səh. 291.

<sup>3</sup> «Nəhcül-bəlağə» (Feyzül-İslam) səh. 1144.

<sup>4</sup> «Həyatun yol», səh. 137.

«Bu gün elm və psixologiya peyğəmbərlərin təlim etdiklərini öyrədir. Çünkü psixoloqlar bu nəticəyə çatmışlar ki, dua, ibadət və dinə olan möhkəm iman insanda narahatlılığa səbəb olan halları, həyəcan və qorxu hislərini aradan aparır. Böyük psixoloqlar deyirlər: «Hər kəs həqiqi mənada dindar olsa, ruhi-əsəbi xəstəliklərə heç vaxt dürçə olmaz. Deməli, dinə inam olmadan, həyat puç və mənasızdır.»

Hanri Fordun ölümündən bir neçə il qabaq onun görüşünə getmişdim. Görüşdən öncə elə düşünürdüm ki, o, dünyanın ən böyük şirkətlərindən birinin təsisini və idarəsində illər boyu çəkdiyi zəhmətlər və çətinlikləri bürüzə verəcəkdir. Lakin müşahidə etdim ki, o, yetmiş yaşında tamamilə aram, sakit və sağlamdır. Mən buna təəccüblə-nərək ondan soruşdum: «İndiyə qədər nigarançılıq keçirmisənmi?»

Cavab verib dedi: «Xeyr! Mən inanıram ki, bütün işləri Allah-təala həll edir və Onun mənim tövsiyə və məsləhətlərimə ehtiyacı yoxdur. Çünkü O, bütün işlərə hakimdir. Belə isə, hər işin sonu yaxşı olacaq və artıq nigarançılıq üçün bir yer qalmır.

Bu gün hətta psixoloqlar da dinin yeni təbliğçiləridir. Onlar bizi Cəhənnəm odundan qurtarmaq üçün deyil, bu dünyadan Cəhənnəm odundan xilas etməyə çalışır, psixi-ruhi xəstəliklərdən, əsəb sisteminin pozulmasından, ümumiyyətlə, mənəvi əzablardan xilas etmək üçün dindarlığı tövsiyə edirlər.

Müasir psixologianın atası Vilyam Ceymz dostlarından birinə yazdığı məktubda qeyd edir ki, ömürdən nə qədər keçdikcə, bir o qədər də Allaha inamsız halda yaşamaq çətinləşir.<sup>1</sup>

Nobel mükafatının laureati və «Məchul bəşər» kitabının müəllifi doktor Alksis Karl bir məqalədə yazır:

«Dua və ibadət insanın icad edə biləcəyi ən güclü qüvvədir və yerin cazibə qüvvəsi kimi, həqiqi bir varlığa malikdir. Mən özüm elə insanlarla rastlaşmışam ki, bütün müalicələrin onlara təsiri olmadıqda, dua və ibadətin gücü ilə xəstəliklərdən canlarını qurtarmışlar. Dua və

---

<sup>1</sup> «Həyatın yolu» səh. 181.

## Günahın acısı

ibadət parlaq qüvvə mənbəsi «radium» kimi öz-özünə yaranır. İnsan dua edərkən öz məhdud qüvvəsini bütün qüvvələrin mənbəyi olan qeyri-məhdud qüvvə ilə calayır. Biz dua zamanı özümüzü kainatın yaradəni olan sonsuz mühərrrik qüvvəsinə bağlanırıq. Həmin qüvvədən bizim hacətlərimizin ödənilməsini və nöqsanlarımızın aradan qaldırılmasını diləyir, nəhayət, daha çox güc toplayıb, yüksək ruhla yaşayıraq. Hər vaxt eşq və şövqlə dua və ibadətlərimizdə Allaha xitab etsək, həm ruhumuz, həm də cismimizdə gözəl dəyişiklik yaranar. Həm kişi, həm də qadının bir an belə, dua etdikdən sonra müsbət və faydalı nəticə almaması qeyri-mümkündür.»

Doktor Aleksis Karl hətta yuxusuzluqla mübarizə yollarından birini dua bilir və bir ingilis aliminin bir konfransdakı nitqindən bir hissəni belə nəql edir: «Uzun illərin təcrübəsinə əsasən, yuxunun ən təsirli amillərindən biri duadır.»<sup>1</sup>

Bu faktlara əsasən, dua və Allahla bəndə arasındaki mənəvi əlaqə insanın dərdlərinin, nigarançılıqlarının, hətta xəstəliklərinin aradan getməsində böyük rol oynayır. İmam Baqir (ə) Məhəmməd ibn Müslümə buyurmuşdur: «Sənə hər bir dərdin, hətta ölümün şəfasından xəbər verimmi?»

Dedi: «Buyurun!»

İmam buyurdu: «O duadır.»<sup>2</sup>

## DUA – HƏR BİR HALDA

Qeyd etmək lazımdır ki, bəzən insanların fikirləşdiyinin əksinə olaraq, dua yalnız çətin vaxtlar üçün deyildir, hətta Allah-təala, yalnız giriftar olan zaman Allah dərgahına üz tutub dua edən şəxslər haqqında buyurur:

وَإِذَا مَسَّ الْإِنْسَانَ الضُّرُّ دَعَا لِجَنِيْهِ أَوْ فَأَعْدَّاً أَوْ فَأَتَيْمَا فَلَمَّا كَشَفْنَا عَنْهُ ضُرَّةً مَرَّ كَانَ لَمْ يَدْعُنَا  
إِلَى ضُرٍّ مَّسَّهُ كَذِلِكَ زَيْنَ الْمُسْرِفِينَ مَا كَانُوا يَعْمَلُونَ

<sup>1</sup> «Həyatın güzgüyü», səh. 249.

<sup>2</sup> «Fəlahüs-sail», səh. 21.

*«İnsana bir sıxıntı (möhənət və bəla) üz verən zaman uzananda da, oturanda da, ayaq üstə duranda da Bizi dua edər. Lakin onu sıxıntıdan qurtardıqda ondan ötrü (əvvəlcə) Bizi heç dua etməmiş kimi çıxıb gedər. Həddi aşanlara etdikləri əməllər beləcə yaxşı göstərildi.»<sup>1</sup>*

Başqa bir ayadə buyurur:

*وَإِذَا أَنْعَمْنَا عَلَى الْإِنْسَانِ أَغْرِضَ وَنَأَى بِجَانِبِهِ وَإِذَا مَسَّهُ الشَّرُّ فَدُوْ دُعَاءُ عَرِيضٍ*

*«İnsana nemət bəxş etdiyimiz zaman (imandan) üz döndərər, (haqdan) uzaqlaşış yan gəzər. Ona bir bəla üz verdikdə isə (Rəbbinə) uzun-uzadı dua edər.»<sup>2</sup>*

Bu haqda «Yunus», «Rum», «Loğman» və «Ənkəbut» surələrində söz açılmışdır. İslamin dahi rəhbərləri də rəvayətlərdə müxtəlif bəyanlarla öz səhabələrinə göstəriş vermişlər ki, hər bir vəziyyətdə - istər xoş, istərsə də ağır günlərdə - Allah dərgahına üz tutub dua etsinlər. Hətta bəzi hədislərdə qeyd olunmuşdur ki, əgər insan yalnız çətin vəziyyətdə dua edərsə, onun duası qəbul olmaz. İmam Sadiq (ə) buyurmuşdur: «Kim həmişə dua etsə, bəla nazil olanda da, onun duası qəbul olunar və mələklər deyərlər ki, bu səs bizə tanışdır və duası geri qaytarılmamalıdır; yox, əgər insan həmişə dua etməsə (yalnız bəla nazil olanda dua etsə), onun duası qəbul olunmaz və mələklər deyərlər: «Bu səs bizə tanış deyildir.»<sup>3</sup> (və yaxud başqa bir hədisdə buyurduğu kimi, ona deyilər: «Bəs, indiyə qədər harda idin?»)

Həmçinin, o həzrət buyurmuşdur: «Hər kəs çətin günlərdə duasının qəbul olunmasını istəyirsə, mütləq xoş günlərdə də dua etsin.»<sup>4</sup>

İmam Musa ibn Cəfər (ə) buyurmuşdur: «Əli ibn Hüseyn (ə) həmişə buyurardı: «Bəla yetişəndən sonra duanın faydası yoxdur.»<sup>5</sup>

<sup>1</sup> «Yunus» surəsi, ayə: 12.

<sup>2</sup> «Fussilət» surəsi, aya: 51

<sup>3</sup> «Usuli-kafi», səh. 219.

<sup>4</sup> Yenə orada, səh. 220.

<sup>5</sup> Yenə orada.

Allah-təala Davud peyğəmbərə vəhy etdi: «Məni xoş və əmin-amanlıq günündə yada sal ki, Mən də sənin duanı çətin günlərdə qəbul edim.»<sup>1</sup>

Amerikalı psixoloq Deyl Karengi bu məsələ ilə əlaqədar deyir:

«Bizim çoxumuz yaşayışdan təngə gələndən, taqətimiz çatmayıb naümid olandan sonra Allaha üz tuturuq. Əlbəttə, giriftar olanda heç kəs Allahı inkar etmir. Belə isə, nə üçün naümid olmamışdan qabaq bu işi görməyək? Nə üçün hər gün qüvvəmizi artırmayaq? Nə üçün ibadət etmək üçün müəyyən günün yetişməsini gözləməliyik?!»<sup>2</sup>

Beləliklə, duaların qəbul olunmamasının səbəblərindən biri yuxarıda deyilən faktordur. Bu mətləblərə diqqət yetirdikdə, məlum olur ki, Allah-təala və din rəhbərlərimiz nə üçün bu qədər duaya əhəmiyyət vermişlər. Duadan əsl məqsəd insanların Allaha diqqətini cəlb etmək və Allahla bəndələr arasındaki bağlılığı möhkəmlətməkdir ki, bəndələr hər zaman Allahdan öz istəklərini diləyərək, Onu yaddan çıxarmasınlar. Belə olan halda, bəndə həyatın coşqun tufanları qarşısında, gözlənilməz acı hadisələr zamanı Allahdan kömək alaraq sarṣılmayacaq. Yaxşı olar ki, burada nümunə üçün bəzi peyğəmbərlərin və başqa imanlı kişi və qadınların başlarına gələn əhvalatlardan bir neçəsini sizin üçün nəql edək. Burada görəcəyik ki, dua və Allaha sığınmaq ən böyük müsibət və bəlalarda necə insana arxayınlıq və qəlb dincliyi bağışlayır, necə insanı səbirli və iradəli olmağa sövq edir!

## **YUNİS PEYĞƏMBƏR BALIĞIN QARNINDA**

Yunis (ə) Allahın böyük peyğəmbərlərindən biri olmuşdur. O, uzun illər idi ki, Neynəva şəhərində camaati Allaha pərəstişə dəvət edirdi. Lakin şəhər camaati başqa ümmətlər kimi xeyirxah, islahatçı və türək yandıran Yunisin məntiqli sözlərini qəbul etmədilər. Onlar Allahın peyğəmbərini əzab-əziyyətlərə məruz qoydular, bir-iki nəfər-

<sup>1</sup> «Biharul-ənvar», 93-cü cild, səh. 381.

<sup>2</sup> «Həyatın güzgüsi», səh. 185.

dən başqa, heç kəs ona iman gətirmədi. Bunu görən Yunis (ə) qəzəblənib, Neynəvadan çıxb getdi. O, şəhər camaatına qarğış edərək Allahdan bəla nazil olmasını istədi. Yunis (ə) yoluna davam edib, bir dəniz sahilinə çatdı. Orada bir dəstə adam gəmiyə minib, yola düşmək isteyirdilər. Yunis (ə) onlardan xahiş etdi ki, ona da gəmidə yer versinlər. Onlar Yunisin xahişi ilə razılaşıb, onu gəmiyə mindirdilər. Gəmi yola düşdü. Gəminin hərəkətindən çox keçməmişdi ki, dəryada tufan başladı. Dəryanın amansız dalğaları gəmini hər tərəfdən büründü. Tufanla üzləşən sərnişinlər gəminin ağırlığını azaltmaq üçün qərara gəldilər ki, püşk ataraq bir nəfəri gəmidən dənizə atsınlar. (Bəzi tarixçilərin nəzərincə, onlar mötəqid idilər ki, dənizin öz tanrısi vardır. Dənizin tanrısi qəzəbləndiyi vaxt tufan qalxar. Onun qəzəbini sakitləşdirmək üçün bir nəfəri dənizə atmaq lazımdır.) Püşk Yunis peyğəmbərin adına düşdü. Lakin o həzrətin nurlu və heybətli çohrəsi sərnişinlərin onu dənizə atmasına mane oldu. Onlar yenidən püşk atdırılar. İkinci və üçüncü dəfə də püşk Yunis (ə)-in adına düşdü. Onlar başa düşdülər ki, artıq, bu işdə bir sərr vardır. Nəhayət, onu dənizə atdırılar. Bu zaman Allah tərəfindən göndərilmiş böyük bir balıq onu uddu və onu qarnında saxladı. Burada təsəvvür etmək olar ki, həyat Yunis (ə)-a nə qədər çətin və acı idi. Elə buna görə də, Allah-təala onun məkanını «zülmətlər»<sup>1</sup> adlandıraraq buyurur:

وَذَا الْوَنُ اذْ ذَهَبَ مُعَاصِيًّا فَظَنَّ أَنْ لَنْ تَقْدِرَ عَلَيْهِ فَنَادَى فِي الظُّلُمَاتِ أَنْ لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ  
إِنِّي كُنْتُ مِنَ الظَّالِمِينَ فَاسْتَجَبْتَ لَهُ وَنَجَيْتَاهُ مِنَ الْغَمَّ وَكَلَّكَ ثُنْجِي الْمُؤْمِنِينَ

«Zun-Nunu (balıq sahibi Yunisi) də xatırla! Bir zaman o, (küfr etməklə həddini aşmış ümmətinə qarşı) qəzəblənərək çıxb getmiş və (Bizə xoş gəlməyən bu səbirsizliyinə görə) onu möhnətə salmayacağımızı güman etmişdir. Amma sonra qaranlıqlar içində (balığın qarnında və dənizin zülmətində): «(Pərvərdigara!) Səndən başqa heç bir tanrı yoxdur. Sən pak və müqəddəssən! Mən isə, həqiqətən, zalimlər-

<sup>1</sup> İmam Baqir (ə) bir rəvayətdə buyurur: «Zülmətlərdən məqsəd balığın qarnındaki, dəryanın daxilindəki və gecənin zülmətidir.»

*dan olmuşam!» – deyib, dua etmişdi. Biz onun duasını qəbul etdik və (balığın qarnından çıxartmaqla) onu qəmdən qurtardıq. Biz möminlərə belə nicat veririk!»<sup>1</sup>*

Belə bir qorxulu məkanda və dözülməz vəziyyətdə Allah dərgahına üz tutub dua etməkdən başqa hansı bir qüvvə insanı fəlakətdən xilas edər, ona mənəvi dayaq ola bilər?

## **YƏQUB (Ə) YUSİF (Ə)-LA BINYAMİNİN AYRILIĞINDA**

Şam diyarında Kənan adlı bir qəsəbə var idi. İlahi peyğəmbərlərdən olan Yəqub (ə) öz ailəsi ilə orada yaşayırırdı. O həzrətin həyat çraqları sayılan on iki igid və şücaətli oğlu var idi ki, onların on ikincisinin adı Yusif idi. Onun gözəl əxlaqi və yaraşıqlı çöhrəsi atasının digər oğullarından çox ona məhəbbət bəsləməsinə səbəb olmuşdu. Bu da öz növbəsində digər qardaşların Yusif (ə)-a qarşı paxıllıq etməsi ilə nəticələndi. Nəhayət, onlar Yusif (ə)-i öldürmək fikrinə düşüb, belə qərara gəldilər ki, bir gün onu atasından alıb, özləri ilə səhralığa apararaq, bu işi həyata keçirsinlər. Həmin gün gəlib çatdı. Qardaşlar əylənmək və səhranın təmiz havasından istifadə etmək bəhanəsi ilə Yusifi atasından alıb apardılar. Onların aralarında gedən danışqlardan sonra Yusif (ə)-i quyuya atdlar, onun köynəyini qana bulaşdırıb evə qayıtdılar və Yəqub (ə)-a dedilər: «Biz Yusifi paltarlarımızın yanında qoyub, özümüz isə yarış keçirirdik. Birdən canavar gəlib, Yusifi parçaladı.»

Yəqub kimi qoca bir kişiyə gözünün işığı, həyatının çrağı olan gözəl camallı və müstəsna əxlaqa malik olan bir övladının səhər tez-dən sağ-salamat evdən aparıb, axşam ölüm xəbərini eşitməsi nə qədər də ağır və dözülməz idi. Allahdan başqa hansı bir qüdrət ona təskinlik verə bilərdi? Burada Yəqub (ə) həmin nəhayətsiz qüdrətə siğindi, bir sözlə, özü-özünə təskinlik verdi. O, oğulları ilə söhbəti kəsib dedi:

بَلْ سَوَّلْتُ لَكُمْ أَنفُسُكُمْ أَمْرًا فَصَبَرْتُ جَمِيلٌ وَاللهُ الْمُسْتَعْانُ عَلَىٰ مَا تَصِفُونَ

<sup>1</sup> «Ənbibiya» surəsi, ayə:87-88.

*«Xeyr! Sizin öz nəfsiniz sizi bu işə sövq etmişdir Mənə yalnız gözəl səbr gərəkdir. Dediklərinizdən (Yusif barəsində dediklərinizin yalan olduğunu sübut etməkdən) ötrü, ancaq Allahdan kömək diləmək lazımdır.»<sup>1</sup>*

Bu hadisədən bir neçə gün sonra həmin quyunun yanından bir karvanın yolu düşdü. Onlar quyudan su götürmək istədikdə, su əvezinə Yusif (ə)-i quyudan çıxarıb xilas etdilər. Karvan onu Misirə aparıb, qul kimi satdılar.

Ruzigar Yusif (ə)-i Misir padşahının sarayına gətirdi. Uzun illər və acı hadisələrdən sonra Allah-təala onu hökumət kürsüsündə oturtdı. Yusif (ə) diləyi və xalqın ehtiyac qibləsinə çevrilmişdi.

Bir il quraqlıq camaatı acliq və susuzluğa düçər etdi. Beləliklə, Yusif (ə)-in evinə müraciət edən yoxsulların sayı artdı. O, öz uzaqqö-rənliyilə belə günlər üçün çoxlu bugda zəxirə etmişdi. Buğdanı camaatın arasında bölərək, onların yaşayışını tədbirlə idarə etdi.

Misir ölkəsinin quraqlıq və acliği qonşu ölkələrə də təsir qoydu. Ətraf şəhərlərdə camaat arasında çaxnaşma düşdü. Onlar gecə-gündüz azuqə toplamaq fikrində idilər. Yusif (ə)-in böyüklüyü, alicənablılığı, kərəmi və tədbiri ətraf şəhərlərdə yaşayan xalqların qulağına çatdıqda, onlar Misirə tərəf hərəkət etməyə başladılar. Bu ümidił ki, Yusif (ə)-in hüsn-rəğbəti ilə öz canlarını acliqdan qurtarsınlar.

Bu karvanların arasında bir karvan da Kənandan gəldi. Onlar Yusif (ə)-in qardaşları idi və həmin günə qədər Yusifi tanımamışdılar və bilmirdilər ki, Misirin vəziri quyuya atdıqları kiçik qardaşı Yusifdir. Lakin Yusif (ə) onları böyük hörmətlə qarşılıdı. Qardaşları Kənana qayıtməq istədikdə, Yusif (ə) onların yaşayış vəziyyətlərini soruşdu. Onlar keçmiş həyatlarını Yusifə xəbər verdilər. Yusif (ə) onlardan istədi ki, ikinci səfər-də Kənandakı on birinci qardaşını da özləri ilə Misirə gətirsinlər.

Yəqubun oğulları Kənana qayıtdılar. Onlar Misirin vəzirindən gördükleri yaxşılıqları ataları üçün danışdilar. Həm də atalarından

<sup>1</sup> «Yusif» surəsi, ayə: 18.

## Günahın acısı

xahiş etdilər ki, ikinci dəfə Misirə səfər etməyə icazə versin və bu səfərdə on birinci qadaşı da özləri ilə aparsınlar.

Yəqub uzun illərdən bəri, Yusif (ə)-in ayrılığında pərvanə kimi od tutub yanırırdı. O, Yusif (ə)-in boş qalmış yerini on birinci oğlu Binyaminlə isindirirdi. Buna görə də oğullarının təklifindən narahat oldu və onların Yusiflə etdikləri rəftarlarını yada salıb dedi: «Yusiflə etdiyiniz rəftardan sonra Binyamini sizə necə tapşırı bilərəm? Mən sizə necə inanım? Binyaminin ayrılığına mənim dözümüm yoxdur və onu sizə tapşırı bilmərəm.»

Qardaşlar çox təkid etdilər ki, Binyamini də özləri ilə Misirə aparsınlar. Nəhayət, Yəqub oğullarından əhd-peyman aldıqdan sonra Binyamini onlara tapşırırdı. Onlar Misirə doğru yollandılar. İllər boyu Yusif (ə)-in ayrılığından göz yaşı tökmüş Yəqub (ə) əziz və sevimli oğlu Binyamindən də ayrı düşdü. Buna görə də oğlunun qayıtmasını səbirsizliklə gözləyirdi. Ona gecə-gündüz ağır keçirdi. Yəqubun nəzərində aylara bərabər bir neçə gün gəlib keçdi, nəhayət, karvan qayıtdı. Lakin Yəqubun fikirləşdiyi kimi, bu dəfə də Binyamin onlara birgə qayıtmadı.

Yəqub (ə) oğulları Binyamini Misirdə qoyub onu özləri ilə gətir-mədiklərini eşitdikdə, çoxlu müsibətə məruz qalmış peygəmbər çox narahat oldu. Qəm-qüssə atəşi yenidən ona hücum etdi. Lakin bu yeni müsibəti Yəqub üçün asanlaşdırın və onun lətif cisinə yeni ruh bəxş edən yalnız və yalnız Allah dərgahına dua oldu. Yəqub yenə də əvvəlki kimi Allaha sığınaraq, bu müsibət qarşısında təskinlik tapdı və oğulları ilə danışığa son qoyaraq buyurdu:

**بَلْ سَوَّلْتُ لَكُمْ أَنفُسُكُمْ أَهْرَأْ فَصَبَرْ جَمِيلٌ عَسَى اللَّهُ أَن يَأْتِيَنِي بِهِمْ جَمِيعاً إِنَّهُ هُوَ الْعَلِيمُ الْحَكِيمُ**

**«Xeyr, sizin öz nəfsiniz sizi bu işə sövq etdi. Mənə yalnız gözəl səbir gərəkdir. Ümid var ki, Allah onların hamisini mənə yetirsin! O, həqiqətan, (hər şeyi) biləndir, hikmət sahibidir!»<sup>1</sup>**

Oğulları isə ona irad tutduqda, onların cavabında buyurdu:

---

<sup>1</sup> «Yusif» surəsi, aya: 83.

إِنَّمَا أَشْكُو بَنِي وَحُزْنِي إِلَى اللَّهِ وَأَعْلَمُ مِنَ اللَّهِ مَا لَا تَعْلَمُونَ

«Mən dərdimi yalnız Allaha ərz edirəm və Allahdan gələn vəhylə sizin bilmədiklərinizi bilirəm!»<sup>1</sup>

Qurani-Kərimin buyurduğu bu hadisənin ibrətli dərslərindən biri də həyatın ən çətin anlarında və ən ağrı-acılı çağlarında belə, Allaha arxalanmağın insana təskinlik verməsindən ibarət idi.

## MÜSƏLMAN BİR QADININ BAŞINA GƏLƏN HADİSƏ

Bir nəfər deyir ki, dostlarımdan biri ilə Hicaza səfər edərkən yolu itirdik. Uzaqdan bir xeyməyə gözümüz sataşdı. Yolumuzu xeyməyə sarı dəyişdik. Xeyməyə çatıb salam verdik. Bir qadın içəridən salamın cavabını verib, «Siz kimsiniz?» – deyə soruşduqda, cavab verdik: «Yolu itirmiş və məcbur qalib bura gəlmışık.»

Qadın dedi ki, gözləyin xeyməni sizin üçün rahatlayım. O, bir döşənəcək sərib dedi: «Keçin içəri oturun, indi oğlum gələcək.»

O, bu sözü deyəndən sonra bir neçə dəfə xeymənin pərdəsini qaldırıb səhralığa tərəf baxdı, sonra dedi: «Bir nəfər uzaqdan gəlir. Allah-təala onun qədəmlərini mübarək etsin!» Sonra narahat halda dedi: «Gələn dəvə övladımın dəvəsidir. Lakin ona minən şəxs oğlum deyil.»

Çox keçmədi ki, dəvəyə minmiş şəxs xeyməyə yaxınlaşıb dedi: «Ey Əqilin anası! Allah-təala oğlun Əqilin matəmində sənə ecr versin!»

Qadın soruşdu: «Məgər oğlum Əqil ölübmü?»

Dedi: «Bəli.»

Qadın soruşdu: «Onun ölümünə nə səbəb oldu?»

Dedi: «Quyunun kənarında dəvələr bir-birinə toqquşarkən Əqili quyuya saldılar..»

Qadın dedi: «Dəvədən düş, qonaqlara xidmət et!»

Sonra o, bir qoyun gətirib, o kişiyyə verdi ki, kəsib bizim üçün yemək hazırlasın. Biz, o qadının belə səbirli və dözümlü olmasından hədsiz də-

<sup>1</sup> «Yusif» surəsi, ayə: 86

## Günahın acısı

rəcədə təəccübənmişdik. Biz yeməyə başladıq. Yeməkdən sonra qadın yanımıza gəlib soruşdu: «Sizin hansı biriniz Quran oxumağı bacarır?»

Dedim: «Mən bacarıram.»

Qadın dedi: «Bir neçə ayə oxu ki, oğlumun matəmində Quran ayələrilə təskinlik tapmaq istəyirəm.»

Mən bu ayələri oxumağa başladım:

الَّذِينَ إِذَا أَصَابَتْهُمْ مُّصِيبَةٌ قَالُوا إِنَّا لِلَّهِ وَإِنَّا إِلَيْهِ رَاجِعونَ  
أُولَئِكَ عَلَيْهِمْ صَلَوَاتٌ مَّنْ رَبِّهِمْ وَرَحْمَةٌ وَأُولَئِكَ هُمُ الْمُهَنْدُونَ

«O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman «Biz Allah tərəfindən gəlmişik və Ona tərəf də qayıdacağıq!» – deyirlər. Onları Rəbbi tərəfindən bağışlanmaq və rəhmət gözləyir. Onlar doğru yolda olanlardır.»<sup>1</sup>

Qadın bu ayəni eşidən kimi, təəccübə soruşdu: Səni and verirəm Allaha, de, görüm bu ayə Qurandadırmı?»

Dedim: «Bəli, bu ayəni Quranda olduğu kimi sizin üçün oxudum.»

Qadın bizə təşəkkürünü bildirdikdən sonra ayağa qalxıb bir neçə rüķət namaz qıldı, sonra əllərini Allah dərgahına qaldırıb dedi: «İlahi! Mən sənin əmrini yerinə yetirdim (və oğlumun ölümündə səbr etdim). Sən də mənə verdiyin vədinə vəfa et!» Bu duanın ardınca belə dedi: «Əgər bu dünyada bir kəs başqası üçün qalsayıdı, mən deyərdim ki, oğlum mənə işlərimdə kömək etmək üçün qalacaq.»

Bu zaman biz ayağa qalxıb xeymədən çıxdıq. Bir-birimizə deyirdik ki, ömrümüzdə bu qadından kamil adam görməmişik.<sup>2</sup>

Gördüyünüz kimi, burada Allaha iman və duadan başqa hansı qüvvə köçəri bir qadına yeganə oğlu və dayağının ölümündə qızmar səhralıqdə təskinlik verə bilər? Allaha inamdan başqa hansı bir güc bu qadının oğul dağındakı alovlanmış qəlbini bu sürətlə söndürə bilər?

Muhatma Qandi, Budadan sonra hind aləmində ən böyük rəhbər sayılır. O, əgər ibadət və duanın müqavimət bağışlayan qüvvəsindən

<sup>1</sup> «Bəqərə» surəsi, 155-156 –ci ayələr.

<sup>2</sup> «Ləaliül-əxbər», 1-ci cild, səh. 305.

kömək almasaydı, sözsüz, məğlubiyyətə uğrayardı. O deyirdi: «Əgər dua və ibadət olmasaydı, mən çoxdan dəli olmuşdum.» Bəli, minlərlə insanlar da bunu təsdiq edə bilərlər.»

## GÜNAH ALLAHLA BƏNDƏ ARASINDAKI ƏLAQƏNİ KƏSİR

İnsanın həyatda lazım olan asayışı qazanmaq üçün dua və Allah dərgahına üz tutmasının böyük rolü vardır. Bizə arxayınlıq və mənəvi sükünet bağışlayan amil, yalnız Allahu yad etmək, Onunla əlaqə yaratmaq və dua etməkdir. Bu mənəvi əlaqənin kəsilməsilə bizim həyatımız Cəhənnəmə çevrilir.

İmamlarımızdan (ə) bizə çatmış hədislərə əsasən, bu nemətin əldən çıxmasının, Allahla mənəvi əlaqənin qırılmasının və Allahu unutmağın qorxulu amili günahdır. İmam Sadiq (ə) atasından belə nəql etmişdir: «Heç bir amil günah kimi qəlbi məhv etmir. Qəlb günaha batdıqca, onu dəfələrlə təkrar edəndən sonra qəlbə qələbə çalaraq onu məhv edir.»<sup>1</sup>

Həmçinin, o həzrət buyurmuşdur: «Hər vaxt insan günah etsə, qəlbinə qara bir ləkə düşər. Əgər tövbə etsə, həmin ləkə təmizlənər. Əgər günahı təkrar etsə, qara ləkə yayılıraq bütün qəlbi örtər və insan daha xoşbəxtliyi görməz.»<sup>2</sup>

Başqa bir hədisdə isə buyurmuşdur: «Allah-təala Davud peyğəmbərə belə vəhy etdi: «Mən bildiyinə əməl etməyən bəndəmi cəzalandırdıqda, yetmiş mənəvi əzabın arasından ən azı zikrimi onun qəlbindən çıxarıram.»<sup>3</sup>

Bir nəfər Əmirəlmöminin Əli (ə)-in hüzuruna gəlib dedi: «Mən gecə namazını qılmaqdan məhrumam.»

Həzrət buyurdu: «Günahların səni giriftar edib zəncirləmişdir. (Buna görə gecə namazı qılmağa müvəffəq olmursan.)»<sup>4</sup>

<sup>1</sup> «Üsuli-kafi», 3-cü cild, səh. 370

<sup>2</sup> «Üsuli-kafi», 3 –cü cild, səh. 377.

<sup>3</sup> «Darus-səlam», 3-cü cild, səh. 200.

<sup>4</sup> «İləlüş-şəraye», 2-ci cild, səh. 51.

## Günahın acısı

İmam Sadiq (ə) buyurmuşdur: «Həqiqətən, insan günaha düşdükdən sonra gecə namazından məhrum olur. Pis əməlin öz sahibinə təsiri bıçağın ətə göstərdiyi təsirdən çıxdur.»

Əlbəttə, dinin böyük xadimləri bu məsələni müxtəlif yollarla bəyan etmişlər və bu haqda söz çıxdur.

Şeyx Səduq imam Sadiq (ə)-in belə buyurduğunu nəql etmişdir: «O pəhrizkarlar ki, bir günah iş gördükleri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salib günahlarının bağışlanması isteyirlər. Axi günahları Allahdan başqa kim bağışlaya bilər?»<sup>1</sup> – ayəsi nazil olduqda, İblis «Sur» dağının (Məkkədə dağlardan biri) zirvəsinə çıxb uca səslə şeytanları çağırıldı. Şeytanlar İblisin ətrafına toplaşıb dedilər: «Nə üçün bizi çağırmışan?»

Dedi: «Bu aya nazil olmuşdur. İndi sizin hansı biriniz onun qarşısında qiyam edə bilər?»

Onlardan biri dedi: «Mən filan işlərlə onu təsirdən sala bilərəm.»

İblis dedi: «Sən bunu bacarmazsan.»

Nəhayət, Vəsvasi-Xənnas adlı bir şeytan ayağa qalxıb dedi: «Mən bunu bacararam.»

İblis soruşdu: «Necə və nəyin vasitəsilə?»

Dedi: «Mən onlara vədə və arzularla günaha sürükləyəcəyəm. Sonra günaha düşdükdə, tövbəni unutduracağam.»

İblis dedi: «Bu işin əhli sənsən!»

İblis bu işi qiyamətədək ona tapşırıldı.<sup>2</sup>

Bu hədisə diqqət yetirdikdə, aydın olur ki, günah insanı bədbəxt etmək üçün şeytanın əlində əsir edir, nəhayət, insanı Allahın rəhmətindən uzaq salır.

<sup>1</sup> «Ali-İmran», 135-136-ci ayələr.

<sup>2</sup> «Əmali», Şeyx Səduq, səh. 465.

## GÜNAH DUANIN QƏBUL OLUNMASINA MANE OLUR

Çox vaxt insan üçün dua şəraiti mövcud olsa da, günah duanın qəbul olunmasına mane olur. Bu barədə imamlardan çoxlu hədis vardır. «Kumeyl» duasında belə bir ibarə gözə çarpır: «İlahi! Duanın qəbul olunmasına mane olan günahlarımı bağışla!»

Həmin duanın başqa bir hissəsində oxuyuruq: «(İlahi!) Öz izzətinə xatir səndən istəyirəm ki, pis əməl və rəftarım duamın Sənin dərgahında qəbuluna mane olmasın.»

İmam Baqir (ə) buyurmuşdur: «Bəndə Allahdan bir hacət diləyir və istəyir ki, həmin hacət tez və ya gec qəbul olunsun. Sonra o bəndə bir günaha düşür. Allah-təala hacət mələyinə deyir: «Hacətini qəbul etmə və onu məhrum et! Çünkü o, mənim qəzəbimə və dərgahımdan məhrum olmağa özü səbəb olmuşdur.»<sup>1</sup>

İmam Əli (ə) buyurmuşdur: «Günah duanın qəbuluna manedir.»<sup>2</sup>

Rəvayətlərin birində nəql olunur ki, Əmirəlmöminin Əli (ə) cümə günü bəlağətli bir xütbə söylədi və xütbənin sonunda buyurdu: «Ay camaat! Biz yeddi müsibətdən Allaha pənah aparırıq: əməlsiz alimdən, ibadətdən yorulan abiddən, yoxsul mömündən, əmanətə xəyanət etməkdən, sərvətlinin fəqirliyə düşər olmasından, izzətli insanın xar olmasından və yoxsulun xəstələnməsindən.»

Bu zaman bir nəfər ayağa qalxıb, imam Əli (ə)-i tərifləyib dedi: «Allah-təalanın «Məni çağırın ki, dualarınızı qəbul edim!» – buyurduğu ayə barəsində bir sualım vardır: «Nə üçün biz dua edirik, lakin qəbul olunmur?»

Əli (ə) buyurdu: «Sizin qələbləriniz səkkiz yerdə xəyanət (və vəfa-sızlıq) edir:

1. Allahı tanıyıb iman gətirdiyiniz halda, haqqını əda etmirsiniz.  
Buna görə də bu mərifətin faydası yoxdur.

<sup>1</sup> «Üsuli-kafi», 3-cü cild, səh. 373.

<sup>2</sup> «Qurərul-hikəm», səh. 32.

## Günahın acısı

2. Allahın Peyğəmbərinə iman gətirdiyiniz halda, Onun qanunlarına əks çıxb şəriəti unudursunuz. Bəs, imanınızın səmərəsi nədir?
3. Allahın Kitabı sizə nazil olsa da, əməldə ona laqeydsiniz. Dediniz ki, canla-başla qəbul edirik, lakin onunla müxalifsiniz.
4. Dediniz ki, biz Cəhənnəm odundan qorxuruq, lakin həmişə məsiyət və günahlarınızla Cəhənnəmə doğru gedirsınız. Bəs, sizin qorxunuz hani?
5. Dediniz ki, biz behişt istəyirik, lakin gördüyüünüz işlər sizi behiştən uzaqlaşdırır. Deməli, behiştə olan şövq və rəğbətiniz yoxdur!
6. Allahın nemətini yeyir, amma şükr etmirsınız.
7. Allah-təala sizə şeytanla düşmən olmayı əmr edir və buyurur: «Şeytan sizin düşməninizdir, siz də onunla düşmən olun!»<sup>1</sup> Lakin siz, dildə şeytanla düşmən olub, əməldə onunla dostluq edirsınız.
8. Camaatin eyblərini görür, öz eyblərinizi isə unudursunuz. Nəticədə başqalarını pisləyir, özünüz isə ona daha layiqsiniz. Belə isə sizin hansı duanız qəbul olunar? Halbuki məğfirət və isticabət qapılарını, onun yollarını üzünüzə bağlamışınız. Allahdan qorxun, əməllərinizi islah edin, əmr be məruf və nəhy əz münkər edin ki, Allah-təala da dualarınızı qəbul etsin.»<sup>2</sup>

## **GÜNAHKAR, ALLAH DƏRGAHINA NECƏ ÜZ TUTMALIDIR?**

Bizə verilən göstərişlərə əsasən, hər vaxt dua etmək istədikdə, ilk növbədə etdiyimiz günahları dilə gətirib tövbə etməli və Allah-təalandan onların bağışlanmasıni diləməliyik.

İmam Sadiq (ə)-in bu haqda göstərişi:

Qurandan iki ayənin mənasını başa düşməyən bir şəxs imam Sadıq (ə)-dan onların mənasını soruşduqda, o həzrət buyurdu: «Hansi ayələrdir?»

---

<sup>1</sup> «Mömin» surəsi, ayə: 60.

<sup>2</sup> «Biharul-ənvar», 93-cü cild, səh. 376-377.

Dedi: «Biri «Məni çağırın ki, dualarınızı qəbul edim!», digəri isə «Hər nə qədər infaq etsəniz, Allah onun əvəzin verəcək. O, ən yaxşı ruzi verəndir!»<sup>1</sup> – ayəsidir. Mən isə infaq edirəm, lakin əvəzini görmürəm.»

Həzrət buyurdu: «Sən elə güman edirsən ki, Allah Öz vədində əməl etməmişdir?»

Dedi: «Xeyr!»

Həzrət buyurdu: «Bəs, necə?»

Dedi: «Bilmirəm.»

Həzrət buyurdu: «Qulaq as, mən onun sərrini sənə deyim. Əgər sən Allahın əmrlərinə itaət etdiyindən sonra Ondan hər nə istəsən, qəbul olunacaq. Sən isə Onunla müxalifətçilik edir, əmrindən çıxırsan və Allah-təala da sənin duanı qəbul etmir. Amma infaq edib əvəzini görmədiyinə gəldikdə, malı halal yoldan qazanıb, yerində infaq et-sən, sözsüz, Allah onun əvəzini verəcək.»

Sonra əlavə edərək buyurdu: «Belə isə, əgər Allahı düzgün yolla çağırısan, günahkar olsan da belə, O, sənin duanı qəbul edəcək.»

O şəxs soruşdu: «Duanın düzgün yolu nədir?»

Həzrət buyurdu: «Namaz qılan zaman, əvvəl Allahı uca bil, Onu böyüklüyünə görə təriflə və bacardığın qədər sitayış et. Sonra Peyğəmbərə (s) salam göndər və onun risalətinə şəhadət ver. Daha sonra məsum imamlara salam göndər. Bu zaman Allahın nemətlərini yada sal və şükr et. Sonra isə günahlarını bir-bir etiraf et; hansı yadındadırısa, ona iqrar et, hansı yadında deyilsə, ümumi şəkildə günahları dilə gətir və onlardan Allahın dərgahına tövbə et. Həmçinin, qəti qərara gəl ki, bir daha günah etməyəcəksən. Peşmanlılıq və xalis niyyətlə, ümid və qorxu içində günahlarına görə tövbə et və Allahdan bağışlanmaq istəyərək belə de: «İlahi! Mən günahlarım üzündən Sənin dərgahına üz tutub bağışlanmaq istəyir və tövbə edirəm. Sən də məni Öz itaətinə sövq et! Vəcib etdiyin və Sənin razılığına səbəb olan işlərdə məni müvəffəq et! Çünki mən elə bir kəs görmədim ki, Sənə itaətdə uğur qazansın və Sən itaət-

---

<sup>1</sup> «Səbə» surəsi, ayə: 39.

## Günahın acısı

dən qabaq bu uğura səbəb olan neməti ona verməmiş olasan. Bəs, mənə də nemət ver ki, onun vasitəsilə behiştə nail olum. Bundan sonra hacətini istə. Ümid edirəm ki, Allah-təala bu vaxt səni naümid etməz.»<sup>1</sup>

Bu barədə rəvayət çoxdur və onlar bütünlükklə günahkara ümid verir ki, duanın qəbul olunmasına görə naümid olmasın.

Bu hədisə diqqət edin: İmam Sadiq (ə) buyurmuşdur: «Bəni-İsrail tayfasında bir kişi üç il dua etdi ki, Allah-təala ona bir oğul versin. Allah dərgahında duasının qəbul olunmadığını gördükdə, dedi: «İlahi, ya Səndən uzağam və səsimi eşitmirsən, ya da Sən mənə ya-xinsan və cavabımı vermək istəmirsən?»

Bir nəfər onun yuxusuna gəlib dedi: «Sən üç ildir ki, Allahı günahkar dillə, itaətsiz qəlbələ və ixlassız niyyətlə çağırırsan. Əvvəl dilini pislikdən qorunmalı, qəlbini saflasdırmalı və niyyətini xalis etməlisən (yoxsa, istədiyin dua Allah dərgahında qəbul olunmaz).»

O kişi bu göstərişə əməl edib dua etdi. «Allah-təala da onun duasını qəbul edib, ona bir oğul verdi.»<sup>2</sup>

Bu rəvayətlərdən məlum olur ki, dua və onun qəbul olunmasında ən böyük maneələrdən biri günahdır.

İndi isə bəzi günahları, imamların buyurduqları əsasında, xüsusiylə, duanın qəbuluna mane olan günahların bəzilərini qeyd edirik. İmam Səccad (ə) buyurmuşdur: «Duanı geri qaytaran və havanı zülmətə döndərən günahlardan biri valideynə aq olmaqdır.»<sup>3</sup>

Yenə də buyurmuşdur: «Duanı geri qaytaran günahlar pis niyyət, xəbis xasiyyət, mömin qardaşlarla nifaq saxlamaq, duanın qəbul olunmasına inanmamaq, vacib namazları vaxtında qılmamaq, yaxşılıq və sədəqə vasitəsilə Allaha yaxınlaşmamaq, acı dil və söyüşdür.»<sup>4</sup>

Ümumiyyətlə, günahın duanın qəbul olunmasına böyük təsiri vardır.

<sup>1</sup> «Fəlahüs-sail», səh. 38-39.

<sup>2</sup> «Üsuli-kafi», 4-cü cild, səh. 16.

<sup>3</sup> «Məaniyül-əxbar», səh. 270.

<sup>4</sup> «Məaniyül-əxbar», səh. 271.

## DUANIN QƏBUL OLUNMASININ DİGƏR ŞƏRTLƏRİ

Belə təsəvvür olunmasın ki, yalnız günah duanın qəbuluna mane olur. Buna görə də soruşa bilərik ki, nə üçün bəzən günahsız və məsum insanların duaları da qəbul olunmur və yaxud gec qəbul olunur? Qeyd etmək lazımdır ki, duanın qəbul olunması üçün başqa şərtlər də möv-cuddur. Bu haqda ayə, rəvayət və din rəhbərlərinin sözü çoxdur. Onların hamisini burada qeyd etmək mümkün deyil. Çünkü bu özü ayrıca bir kitab olar. Buna görə də burada qısa olaraq bu mövzuya toxunuruq:

### 1-DUA SƏMİMİ QƏLBDƏN OLMALIDIR

Duanın qəbul olunmasındaki şərtlərdən biri insanın öz hacətini yalnız Allahdan diləməsidir. Dua dil lağlağasına çevriləməlidir. Bəzi alimlərin dediyi kimi, insanın vücudunda həqiqi istək yaranmalı və bütün varlığı ilə Allahdan istəməlidir. İnsanın istəyi həqiqi mənada onun hacəti olmalıdır. Başqa sözlə desək, ürəklə dilin istəyi bir-birilə uyğun gəlməlidir. Allah-təala buyurur:

أَئِنْ يُحِبُّ الْمُعْصِرُ إِذَا دَعَاهُ وَيَكْسِبُنَّ السُّوءَ وَيَجْعَلُنَّ خَلْقَاءَ الْأَرْضِ إِلَيْهِ مَعَ اللَّهِ قَلِيلًا مَا يَذَكَّرُونَ

*«Əli hər yerdən üzülüüb darda qalan bir kimsə Ona dua etdiyi zaman onun duasını qəbul edən, (sizdən) şəri sovuşduran, sizi yer üzüün varisləri edən kimdir?»<sup>1</sup>*

Qurani-Kərimdə dua bir növ qanun xarakteri daşıyır və insanlar buna təsviq olunur. Belə ki, buyurulur:

أَوْلَئِكَ الَّذِينَ اشْرَوُا الْحَيَاةَ الدُّنْيَا بِالْآخِرَةِ فَلَا يَحْفَظُ عَنْهُمُ الْعَذَابُ وَلَا هُمْ يُنْصَرُونَ

*«(Ya Muhəmməd!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağırılanın duasını qəbul edi-rəm. Gərək onlarda mənin çağırışını qəbul edib, Mənə iman gətirsin-lər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər.»<sup>2</sup>*

<sup>1</sup> «Nəml» surəsi, ayə: 62.

<sup>2</sup> «Bəqərə» surəsi, ayə: 186.

Müasir təfsir alımlarından birinin dediyinə görə, ayədə qeyd olunan «Hər vaxt məni çağırılsalar...» şərti cümlədir və göstərir ki, duanın qəbul olunması dua edənin həqiqi istəyindən aslidir. Dua edən dildə deyil, qəlbən və fitri hisləri ilə istəməli, dua etməlidir. İmam Sadiq (ə) buyurmuşdur: «Allah-təala qafil və xəbərsiz qəlbdən qalxan duanı qəbul etməz. Dua edərkən, qəlbinlə Allah dərgahına üz tut (dilin qəlbinlə bir olsun). Sonra onun qəbul olunmasına arxayı ol.»<sup>1</sup>

Həmçinin, başqa bir rəvayətdə buyurmuşdur: «Hər vaxt dua et-sən, səmimi qəlbdən dua et və bil ki, hacətin qapı ağızındadır (yəni, arxayı ol ki, duan qəbul olunmuşdur).»<sup>2</sup>

Yenə də o həzrət buyurmuşdur: «Hər vaxt sizlərdən biri istəsə ki, Allah onun hər hacətini qəbul etsin, gərək bütün insanlardan ümidiyi qırılsın və Allahdan başqa kimsəyə ümid bağlamasın. Allah bəndənin bu halını bilsə, bəndə hər nə istəsə, ona əta edər.»<sup>3</sup>

## 2-DUA İŞ VƏ HƏRƏKƏTİN YERİNİ ƏVƏZ ETMİR

Duanın başqa bir şərti budur ki, istəyimizə əlimiz çatmasın və onun açarı öz əlimizdə olmasın. Amma bir işin açarı öz əlimizdə olarsa, burada dua yararsızdır. Çünkü dua bacarıq və qüdrət əldə toplamaq üçündür. Başqa sözlə desək, dua iş və çalışmağın yerini əvəz etmir. Dua ondan ötəri deyil ki, biz dizlərimizi qatlayıb oturaq və gözleyək ki, dua bütün işləri öz yoluna salsın.

Peyğəmbər (s) buyurmuşdur: «Dua edib (onun ardınca) çalışmayan insan kamansız ox atmaq istəyənə bənzəyir.»<sup>4</sup>

Buna görə də Allah-təalanın bütün işləri səbəb-nəticə üzrədir. Biz elə başa düşməməliyik ki, dua təbii səbəblərin ziddinə olaraq həyata keçir. Əgər hər hansı bir şəxs evlənmədən Allah-təaladan övlad istə-

<sup>1</sup> «Biharul-ənvar», 93-cü cild, səh. 305.

<sup>2</sup> Yenə orada.

<sup>3</sup> «İddətüd-dai», səh. 97.

<sup>4</sup> «Biharul-ənvar», 93-cü cild, səh. 312.

yırsə, o, buna nail ola bilməz. Çünkü evlənmək onun öz ixtiyarında olan bir işdir. Bəli, evlənəndən sonra artıq öz qüdrətindən kənar işi, yəni övlad sahibi olmaq üçün bunu Allahdan istəməlidir. Yaxud əkinçi payızı evində oturub torpağı şumlamırsa, toxum əkmirsə, onu suvarmırsa və yalnız hər gün dua edirsə, yay fəslində bir məhsul gözləməməlidir. Buna görə də rəvayətlərdə deyilir ki, Allah-təala bir neçə dəstənin duasını qəbul etməz. İmam Sadiq (ə) buyurmuşdur: «Dörd tayfanın duası qəbul olunmaz:

1. O kəslər ki, evdə oturub deyərlər: «İlahi! Mənə ruzi ver.» Allah-təala cavabında buyurar: «Sənə əmr etməmişəm ki, ruzinin ar-dınca get və onu əldə et?
2. Bir şəxs evində arvadının əlindən təngə gəlib, Allahdan onun şərindən qurtarmağını istəsə,. Allah-təala buyurar: «Məgər onu boşamaq sənin ixtiyarında deyilmi?
3. Əgər mal-dövlətli bir şəxs sərvətini faydasız yerə xərclədikdən sonra «İlahi! Mənə ruzi ver!» – desə, Allah-təala buyurar: «Mən sənə əmr etmişdim ki, sərvətini xərcləyəndə, israf etmə!
4. Bir şəxs malını, pulunu şahidsiz və sənədsiz başqasına verdiyi borcu ala bilmədiyi təqdirdə Allaha yalvarsa, Allah-təala buyurar: «Mən sənə tapşırmışdım ki, kimsəyə şahidsiz və sənədsiz borc vermə!»

Rəsuli-Əkrəm (s) buyurmuşdur: «Duası qəbul olunmayan şəxslərdən biri də uçuq divarın altında oturub, divarın onun başına tökülməməsini dua edəndir.»<sup>1</sup>

Bir sözlə, ümumi nəticə bundan ibarətdir ki, dua işi əvəz etmir. Buna görə də insan öz məqsəd və hədəfinə əməl və işlə çatmağa qadirdirsə, işləməli, dua ilə kifayətlənməməlidir. Bəli, dua insanın işində yardım rolunu oynayır, insana əhval-ruhiyyə bağışlayır və onun əməlini tamamlayır. İnsan işini yerinə yetirməklə Allahdan onun xeyrini də istəməlidir. Məsələn, əkinçi torpağı şumlamalı, toxumu əkməli və suvarmalıdır. Sonra isə onun qüdrətindən xaric olan işləri,

<sup>1</sup> «Xisal», Şeyx Səduq, 1-ci cild, səh. 199.

## Günahın acısı

məsələn, məhsulun artımı, onun təbii bəlalardan amanda qalması və bərəkətli olmasını Allahdan diləməlidir.

Ümumiyyətlə, Allaha güvənmək, dua, təvəssül və bu inamlar iş və əməli əvəz etmir. İnsan bacardığı işi görməli və əlindən gəlməyən işdə dua edərək Allahdan xeyir istəməli və Ona güvənməlidir.

Biz Peyğəmbər (s) və imamların həyatına nəzər sadıqda görürük ki, edə biləcəkləri işlərdə yalnız dua ilə kifayətlənmir və hər vaxt bir iş ixtiyarlarından xaric olduqda, dua edirdilər. Peyğəmbər (s) «Bədr» döyüşündə üç yüz nəfər yoxsul və kifayət qədər silahlanmamış döyüşü ilə doqquz yüz əlli nəfər sərvətli və silahlanmış düşmənlə üzləşir. Burada Allahın Rəsulu (s) müharibə şəraitindəki bütün taktikaları həyata keçirdi. Özü də döyüş paltarını geyib müharibə meydana daxil oldu. Əlbəttə, bütün tədbirlərdən sonra qələbə üçün Allaha dua etdi. Allah-təala da ən böyük qələbəni ona nəsib etdi.

Həmçinin, o həzrət «Xəndək», «Xeybər» və digər müharibələrdə, eləcə də imam Əli (ə) qarşılaşduğu mühüm hadisələrdə ilk növbədə quđrət və ixtiyarında olan bütün işləri görür, var qüvvəsi ilə öz səyini göstərir və sonra dua edirdilər.

## 3-DUA XALIS VƏ PAK NIYYƏTLƏ OLMALIDIR

Duanın şərtlərindən biri də dua edənin halı ilə əlaqədardır, yəni dua edən xalis və pak niyyətlə, imanla Allah tərəfindən duanın qəbul olunacağına ümid bəsləməli, Allahın dərgahına eşq və məhəbbətlə üz tutmalıdır. Necə ki, keçən rəvayətlərdən bizə məlum oldu ki, duanın qəbuluna mane olan amillərdən biri də onun qəbul olunmasına inanma-maqdır. Məsələn, rəvayətlərdə deyildiyi kimi, namazdan sonra edilən dualar qəbul olunur. Allahın Rəsulu (s) buyurmuşdur: «Hər vacib namazdan sonra bəndənin Allah dərgahında bir duasının qəbul olunması qətidir.»<sup>1</sup>

<sup>1</sup> «Biharul-ənvar», 93-cü cild, səh. 344.

İmam Sadiq (ə) buyurmuşdur: «Qəlbiniz sindiği vaxt dua edin ki, ürək pak və xalis olduğu zaman sinar.»<sup>1</sup>

Rəsuli-Əkrəm (s) buyurmuşdur: «Ürəyiniz sinan zaman duanı qənimət bilin ki, o bir rəhmətdir.»<sup>2</sup>

İmam Sadiq (ə) buyurmuşdur: «Dua etdiyin vaxt hacətini qapı ağzında hazır olduğunu təsəvvür et.»<sup>3</sup>

Rəsuli-Əkrəm (s) buyurmuşdur: «İnsanın üç duasının qəbul olunması şübhəsizdir: Məzlumun, müsafirin və atanın övladı üçün duası.»<sup>4</sup>

O həzrət başqa rəvayətlərdə oruc tutanların, Allah yolunda cihad edənlərin, xəstələrin və hacıların da duasını ayrıca bəyan etmişdir. Bunların hamisindən məqsəd odur ki, dua üçün qəlb saf və xalis olmalıdır. Çünkü rəvayətlərdə adı çəkilənlər, məsələn, xəstələr, hacılar, oruc tutanlar, məzlumlar, və s. pak və xalis niyyətlə Allah dərgahına üz tutur və dua üçün daha çox hazırlıqlı olurlar.

## BİR NEÇƏ MÜHÜM YADDAŞ

1) Bəzən bizim nəzərimizdə duanın bütün qəbul şərtləri mövcud olduğu zaman, yenə də özümüzlə əlaqədar bir sıra məsləhətlər üzündən dua qəbul olunmur. Çünkü biz özümüzün və yaşadığımız cəmiyyətin bütün zərər və məsləhətlərindən agah deyilik. Buna görə də, bəzən işin sonunu düşünmədən israrla ondan əl çəkmək istəmirik. Halbuki, əgər həqiqət bizə aydın olsa, istəyimizdən daşınardıq. Allah-təala buyurur:

كُتِبَ عَلَيْكُمُ الْفَقَارُ وَهُوَ كُرْبَةُ لَكُمْ وَعَسَىٰ أَن تَكْرُهُوْ شَيْئًا وَهُوَ خَيْرٌ لَكُمْ وَعَسَىٰ أَن تُحِبُّوْ شَيْئًا  
وَهُوَ شَرٌ لَكُمْ وَاللَّهُ يَعْلَمُ وَأَنْتُمْ لَا تَعْلَمُونَ

*«Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də zərərlə ola bilər. (Onu) Allah bilir, siz bilməzsiniz.»<sup>1</sup>*

<sup>1</sup> «Məkarimul-əxlaq», səh. 315.

<sup>2</sup> Yenə orada.

<sup>3</sup> Yenə orada.

<sup>4</sup> Yenə orada.

## Günahın acısı

2) Bəzən də Allahdan bir şey istəyirik, eyni zamanda başqası isə onun tam əksini diləyir. Bu arada Allahın təklifi necə ola bilər? Bizim istədiyimizə əməl etsin, yoxsa onun əksini diləyən şəxsin hacətini versin? İmam Baqir (ə) buyurmuşdur: «Bəni-İsraildən olan bir kişinin iki qızı var idi. Onlardan birini əkinçiyə, o birisini isə səhəng düzəldənə ərə vermişdi. Bir gün öz qızlarını görmək fikrinə düşdü. Əvvəl əkinçi ilə evləndirdiyi qızının yanına getdi və soruşdu: «Qızım, vəziyyətiniz necədir?»

Qızı dedi: «Bu il həyat yoldaşım çox taxıl əkmişdir. Əgər Allah-təala göydən Öz rəhmət yağışını nazil etsə, vəziyyətimiz Bəni-İsrailin hamısından yaxşı olacaq.»

Kişi ondan ayrılib, o biri qızının yanına getdi və ondan soruşdu: «Qızım, vəziyyətiniz necədir?»

Qız dedi: «Həyat yoldaşım bu il çoxlu səhəng-saxsı düzəltmişdir. Əgər Allah-təala göydən yağış nazil etməsə və havalar isti keçsə, bu il Bəni-İsrailin hamısından varlı olacağıq.»

O kişi qızı ilə xudafızlaşdırıldıqdan sonra öz-özünə dedi: «Hər ikisinin Allahı var, Özü bilən məsləhətdir.»<sup>2</sup>

3) Bəzən də biz dua edirik, qəbul da olunur. Lakin bir sıra məsləhətlər görə gec həyata keçir Halbüki biz səbirsizliklə duanın o saat gerçəkləşməsini istəyirik. Buna çoxlu misal göstərmək olar. O cümlədən, Musa (ə) və Harun (ə) Allah dərgahına dua edib dedilər: «Ey Rəbbimiz! Sən Firon və əyan-əşraflarına dünyada zinət və mal-dövlət verdin. Ey Rəbbimiz! (Bu sərvəti onlara bəndələrini) Sənin (haqq) yolundan azdırmaq üçün verdin. Ey Rəbbimizi! Onların mal-dövlətini məhv et və ürəklərini möhürlə ki, şiddətli əzabı görməyincə, iman gətirməsinlər!»<sup>3</sup>

Allah-təala həmin an onların cavabını verib buyurdu: «Hər ikini-zin duası qəbul oldu.»<sup>4</sup>

<sup>1</sup> «Bəqərə» surəsi, aya: 216.

<sup>2</sup> «Rovzeyi-kafi», 1-ci cild, səh. 122.

<sup>3</sup> «Yunus» surəsi, aya:88.

<sup>4</sup> «Yunus» surəsi, aya: 89.

İmam Sadiq (ə) buyurur: «Bu duadan sonra Firon qərq olana qədər qırx il ötüb keçdi.<sup>1</sup>

## İBRAHİM (Ə)-IN BAŞINA GƏLƏN BİR HADİSƏ

İmam Sadiq (ə) buyurmuşdur: «İbrahim peyğəmbər Beytül-Müqəddəsin dağlarında qoyunlar üçün otlaq axtarırırdı. Bu zaman bir səs eşitdi. Sonra bir kişini ibadətlə məşğul olduğunu görüb dedi: «Ey Allahın bəndəsi! Kimə ibadət edirsən?»

Dedi: «Allaha!»

İbrahim (ə) soruşdu: «Səndən başqa qohum-əqrəbandan qalan varmı?»

Dedi: «Xeyrl!»

İbrahim (ə) soruşdu: «Azuqə necə toplayırsan?»

Dedi: «Yay fəslində bu ağacın meyvəsini dərib qışa saxlayıram.»

İbrahim (ə) soruşdu: «Evin haradadır?»

O kişi bir dağı gösterdi. İbrahim (ə) ona dedi: «Bu gecə sənin yanında qalmaq üçün məni də özünlə apara bilərsənmi?»

O kişi dedi: «Bizim yolumuz üstə bir çay axır ki, ondan keçmək qeyri-mümkündür.»

İbrahim (ə) soruşdu: «Bəs, sən oranı necə keçirən?»

Dedi: «Mən suyun üstündən keçib gedirəm.»

Buyurdu: «Məni də özünlə apar, bəlkə Allah-təala sənə verdiyi ruzini mənə də nəsib etdi.»

Abidlə İbrahim (ə) yola düşüb, həmin çaya çatdılar. Abid suyun üstündən keçərkən, İbrahim də onunla birlikdə keçdi. Abidin evinə çatanda, İbrahim (ə) ondan soruşdu: «Hansi günlər böyükdür?»

Abid dedi: «Qiyamat günü! Həmin gün camaat bir-birindən öz haqlarını tələb edəcək.»

İbrahim (ə) buyurdu: «İstəyirsənmi, dua edib Allahdan diləyək ki, həmin günün şərrindən bizi qorusun?»

<sup>1</sup> «Biharul-ənvar», 93-cü cild, səh. 375.

## Günahın acısı

Abid dedi: «Mənim duamla nə işin var? Allaha and olsun, otuz ildir ki, Allah dərgahında dua edirəm, lakin qəbul olunmur.

İbrahim (ə) buyurdu: «Bilirsən nə üçün duan qəbul olunmur?»

Abid dedi: «Xeyr!»

İbrahim (ə) buyurdu: «Allah-təala istədiyi bəndəsinin duasını gec qəbul edər ki, Allahla raz-niyaz etsin. Amma bəndəsindən xoşu gəlməsə, onun duasını tez qəbul edər və yaxud onun qəlbində ümidsizlik yaradar.» Sonra ondan soruşdu: «İndi isə de görüm, duan nədir?»

Abid dedi: «Bir dəfə bir dəstə qoyun sürüsü mənim yanımıdan keçdi. Uzun saçlı bir cavan oğlan qoyun sürüsünü otarırdı. Mən ona dedim: «Bu qoyunlar kimindir?» Dedi: «Allahın dostu İbarahimindir.» Bu vaxt mən dua etdim: «İlahi! Əgər yer üzündə bir xəlilin (dostun) vardırsa, onu mənə göstər.»

İbrahim (ə) buyurdu: «Allah sənin duanı qəbul etmişdir və İbrahim Xəlilullah mənəm.» Sonra ayağa qalxıb bir-birini qucaqladılar.<sup>1</sup>

Bu və bu kimi hədislərdən belə nəticəyə gəlirik ki, insan heç vaxt məyus olmamalı və Allaha dua etməlidir; istər duası qəbul olunsun, istərsə də (qeyd etdiyimiz kimi,) müəyyən maneələrə görə duası qəbul olunmasın və yaxud onun qəbulu bir müddət təxirə düşsün. Elə bu fəslin əvvəlində qeyd etdiyimiz kimi, dua özü bir növ ibadətdir. Bundan əlavə, dua hər bir halda, hətta günahkar insanın cisim və bədən üzvlərində öz müsbət təsirini qoyur. Qəbul olunmayan duaların da müsbət təsirləri vardır. Çünkü dua özü də bu dünyadan təsirəmalik hadisələrindən biridir və öz təsirini itirmir. Rəsuli-Əkrəm (s) buyurmuşdur: «Allah rəhmət etsin o bəndəyə ki, hacətini Allahdan istəyir və duadan əl çəkmir, istər hacəti qəbul olsun, istərsə də qəbul olmasın.»<sup>2</sup>

<sup>1</sup> «Əmali» Şeyx Səduq, səh 297.

<sup>2</sup> «Üsuli-kafi», 4-cü cild, səh. 224.

Başqa bir hədisdə buyurmuşdur: «Elə bir müsəlman yoxdur ki, Allaha dua etsin və duası qəbul olunmasın. Bundan sonra ya istədiyini elə dünyada ona verər, ya axırətə saxlayar, ya da günahlarından çıxar.»<sup>1</sup>

Aleksis Karl «Münacat» kitabında alimlərdən birinin dilindən belə nəql edir: «Elə bir şəxs yoxdur ki, dua etdikdən sonra əlinə bir şey çatmasın.»<sup>2</sup>

Başqa bir səhifədə yazır:

«Ümumiyyətlə, dua etdikdən sonra hər kəs bədən üzvündə olan bir xəstəliyə görə şəfa tapmasa da, bilməlidir ki, dua onun ruhunda, canında və əxlaqında öz dərin təsirini qoyur.»<sup>3</sup>

O deyir: «Kişi, yaxud qadının bir an belə, duaya məşğul olaraq, onun müsbət və faydalı nəticəsinə çatmaması qeyri-mümkündür.»<sup>4</sup>

Rəvayətlərdə deyilir ki, Allah-təala öz mömin bəndəsinin duasını gec qəbul edir; çünkü onun dua səsini sevir və istəyir ki, bəndəsi daha çox Onun dərgahına əl açsın.

Deməli, duanın gec qəbul olunması duanın təkrarına səbəb olur və nəticə etibarilə dua edənin ruh və imanını möhkəmləndirir. Bir sözlə, Allah-təala istədiyi hər bəndəni Öz dərgahına möhtac edər ki, onun «Ya Rəbbim!», «Ya Allah!» – zikri və Allahla öz arasındaki əlaqəsi sabit qalsın. Amma istəmədiyi bəndənin hacətini tez verər ki, səsi və əlaqəsi kəsilsin.

İmam Sadiq (ə) buyurmuşdur: «Allahın istəkli bəndəsi qarşısına çıxdığı hadisələrdə Allah dərgahına dua edər və Allah-təala isə hacət mələyinə buyurar: «Bəndəmin hacətini qəbul et, amma onu hə-yata keçirtməkdə tələsmə ki, onun səsini və raz-niyazını çox eşitmək istəyirəm. Allahın pis bəndəsi isə qarşısına çıxan hadisələrdə Allah dərgahına dua edərkən, hacət mələyinə əmr olunur ki, onun hacətini ver və bu işdə tələs ki, onun səsini eşitmək istəmirəm.»<sup>5</sup>

<sup>1</sup> «Biharul-ənvar» 93-cü cild, səh. 378.

<sup>2</sup> «Münacat», səh. 2-51.

<sup>3</sup> Yenə orada.

<sup>4</sup> «Həyatın güzgüsü», səh. 186.

<sup>5</sup> «Üsuli-kafi», 4-cü cild, səh. 246.

## Günahın acısı

Bəzi rəvayətlərdə belə qeyd olunur: «Möminin imanı çoxaldıqca, bir o qədər bəla və müsibəti çoxalar.» və yaxud «Allah-təala sevdiyi bəndəsini bələaya salar.»

Bu rəvayətlərdə qeyd olunduğu kimi, möminin müsibətlərinin sirlərindən biri bu ola bilər ki, Allah-təala bu yolla sevimli bəndəsini Öz dərgahına çəkmək və onu həmişə Öz dərgahına üz tutduğunu görmək istəyir.

Böyük alımlardən biri deyir: «Əgər bəndənin bütün arzu və istəyi yerinə yetirilsə, Haqqın bəndəçiliyindən çıxa bilər. Elə buna görə də bəndəyə əmr olunur ki, daim dua etsin və bəndəlik həddini aşmasın, yoxsa Allah nə istəsə, o da olacaq.»<sup>1</sup>

### *Xülasə və nəticə:*

- 1) Günah hər şeydən əvvəl həyatın ən ali nemətlərini – dua, razniyaz və Allahla əlaqəni insanın əlindən alır.
- 2) Allaha üz gətirmək bəndəni ən çətin müsibətlərdə belə, dağ kimi möhkəm və səbirli edir.
- 3) Peyğəmbərlər və imanlı kişi-qadınlar bəla, müsibət zamanı dua etmək və Allah dərgahına sığınmaqla bütün sarsıntılardan özlərini qoruyurlar.
- 4) İkincisi isə, günah duanın qəbuluna mane olur.
- 5) Günahkar əvvəl tövbə, sonra dua etməlidir ki, duası qəbul olunsun.
- 6) Duanın qəbuluna daha çox mane olan günahlar bunlardan ibarətdir: Ağvalideynlik, pis niyyət olmaq, nifaq, duaya əqidəsizlik, namazı vaxtında qılmamaq, acı dil...
- 7) Təkcə günahdan pak olmaq duanın qəbul şərti deyildir.
- 8) Bəzən bütün şərtlərlə yanaşı dua qəbul olunmur. Biz isə heç vaxt dua və raz-niyazdan əl çəkməməliyik.
- 9) Ümumiyyətlə, duanın müsbət təsiri vardır.

---

<sup>1</sup> «Mixlatu Şeyx Bəhai», səh. 77.

## IV FƏSİL

# GÜNAH – NEMƏTLƏRİ DƏYİŞDİRƏN VƏ MİLLƏTLƏRİ HƏLAKƏTƏ SALAN AMİL

*Bu fəsildə:*

- \* Əməllərin cəzası;
- \* İlahi qayda-qanunlar dəyişilməz və sabitdir;
- \* Əməllərin xarici aləmdə təsiri;
- \* Rahatlıqlar və narahatlıqlar öz əməllərimizin nəticəsidir;
- \* Keçmiş qövmlərin günahlarının cəzası nemətlərin onlardan alınmasıdır;
- \* Heyrətləndirici statistik xəbərlər;
- \* Günah millətləri həlak, şəhərləri viran edir;
- \* İspaniya müsəlmanlarının məglubiyyətinə nə səbəb oldu?
- \* Üç milyon müsəlman qaniçən məsihilərin caynağında;
- \* Zülm və haqsızlıqla millətlərin həlakəti arasında əlaqə.

## ƏMƏLLƏRİN CƏZASI

Qurani-Kərimdə və Əhli-beyt (ə)-in rəvayətlərində qeyd olunduğu kimi, bu dünyanın inkaredilməz həqiqətlərindən biri də insan əməlinin xarici aləmlə əlaqəsidir. Bu məsələ ilahi, fəlsəfi və digər məktəblər nöqtəyi-nəzərindən səbəb-nəticə (determinizm) qanununa əsaslanır. Həm yaxşı, həm də pis hadisələrin xaricdə təzahürü bizim saleh və pis əməllərimizin nəticəsidir. Yaratılışın fəlsəfəsindəki nizam və səbəb-nəticə qanunu, eləcə də onların arasında əlaqə sübut edir ki, kainat zati və dəyişilməyən nizam-intizam üzərində qurulmuş, onun bütün fenomenləri və hadisələri arasında ümumi və qəti bağlılıq mövcuddur. Məsələn, atəş ağacı yandırıb kül etdiyi kimi, bizim bəzi əməllərimiz və günahlarımız da belə xasiyyətə malik olub, ömrün kökünü kəsir, uzun ömrü azaldır; istər biz onu dərk edək, istərsə də dərk etməyək. Su bir bitkinin kökünə çatdıqda, pöhrələnib, yaşallaşlığı kimi, bizim yaxşı əməllərimiz də cismimizə sevinc və şadlıq bağışlayaraq ömrü uzadır.<sup>1</sup>

Qurani-Kərim və din rəhbərlərindən nəql olunan rəvayətlərdə əməllərlə xarici hadisələr – xoşbəxtlik və bədbəxtliklər arasında mövcud olan əlaqələr açıq-aşkar və qəti şəkildə bəyan edilmiş, bu həqiqət filosofların və alimlərin uzun illər apardıqları tədqiqatların nəticəsinde də öz əksini tapmış, bizim üçün öncədən ümumi qanun və ilahi sünə olaraq bir ayədə, yaxud qısa bir hədisdə açıqlanmışdır. Bu fərqlə ki, filosoflar enişli-yoxuşlu yolları ötüb keçdikdən, uzun illər tədqiqat apardıqdan sonra buna nail olmuş, İsləm dini isə, bunu şübhəsiz bir qanun şəklində irəli sürmüştür.

Humanitar və ictimai elmlərlə İlahi peyğəmbərlər və dini rəhbərlər tərəfindən bizə gəlib çatan elmlər arasındaki əsaslı fərq budur ki, humanitar elmlərə yiyələnən alimlər öz elmlərini neçə illər təhsil alıqdan, tədqiqat apardıqdan və çoxlu zəhmətə qatlaşdıqdan sonra

<sup>1</sup> Bu məsələ ilə əlaqədar 5-ci fəsildə geniş söhbət edəcəyik. (İnşaallah!)

kəsb etmiş, peyğəmbərlər isə həmin nəticəni heç bir təhsil və təcrübə görmədən, İlahi vəhydən qidalanmışdır.

Quran ayələrinə və rəvayətlərə əsasən, ilahi qayda-qanunlardan biri də budur ki, hansı bir millət günah və çirkin işlərə qurşandıqda, peşman olub tövbə etmədikləri zaman Allah-təala onlardan nemətlərini alaraq, onları məhv edər.

Allah-təala əhd-peymani pozmaqdan, fitnə-fəsad törətməkdən əl çəkməyən münafiqlər barəsində Öz Peyğəmbərinə belə buyurur: «Əgər onlar öz işlərindən əl çəkməsələr, Biz səni onların üstünə qaldırarıq və axırda onları lənətə və ölümə məhkum edərik.» Sonra əlavə edərək buyurur: «Bu əzab keçmiş ümmətlər üzərində icra olunan İlahi qayda-qanun üzündəndir.» Bu zaman sabit, dəyişilməyən və ümumi qanun şəklində belə buyurur:

سَنَةُ اللَّهِ فِي الدِّينِ خَلَا مِنْ قَبْلٍ وَلَنْ تَجِدَ لِسَنَةً إِلَّا تَبْدِيلًا

*«Sən Allahın qoyduğu qayda-qanununda əsla dəyişiklik görməzsin!»<sup>1</sup>*

Qüreyş müşrikləri haqda buyurur:

اسْتَكْبَارًا فِي الْأَرْضِ وَمُكْرَرَ السَّيِّئَاتِ وَلَا يَحِيقُ الْمُكْرَرُ السَّيِّئَاتِ إِلَّا بِأَهْلِهِ فَهُنْ يَنْظُرُونَ إِلَّا سُنَّةُ الْأَوَّلِينَ فَلَنْ تَجِدَ لِسَنَةً إِلَّا تَبْدِيلًا وَلَنْ تَجِدَ لِسَنَتَ اللَّهِ تَبْدِيلًا

*«Özlərinə qorxudan bir peyğəmbər gələcəyi təqdirdə, hər hansı bir ümmətdən daha artıq doğru yolda olacaqları barədə Allaha çox möhkəm and içmişdilər. Amma onlara belə bir peyğəmbər geldikdə, bu yalnız onların nifrətini artırdı və təkəbbür edərək ondan daha da uzaqlaşdilar.»<sup>2</sup>*

Sonra qeyd etdiyimiz sünnə deyilən ümumi qanuna təkidlə toxunaraq buyurur: «Bu isə onların yer üzündə təkəbbür göstərmələri və pis əməlləri ucbatından idi. Pis əməl yalnız onun öz sahibinin başında çatlayar. Məgər onların Allahın adəti, qayda-qanunu üzrə əvvəlkicə

<sup>1</sup> «Əhzab» surəsi, ayə: 62.

<sup>2</sup> «Fatir» surəsi, ayə: 42.

## Günahın acısı

lərin düçər olduqları müsibətlərini gözləyirlər? Sən Allahın qoyduğu qayda-qanunda heç bir dəyişiklik tapmazsan!»<sup>1</sup>

Başqa bir ayədə bu məsələyə daha dəqiq perespektivdən baxaraq buyurur:

ذَلِكَ بِأَنَّ اللَّهَ لَمْ يَكُنْ مُّعَيْرًا نُفْعَمَةً أَنْعَمَهَا عَلَىٰ قُوِّمٍ حَتَّىٰ يُغَيِّرُوا مَا بِأَنفُسِهِمْ وَأَنَّ اللَّهَ سَمِيعٌ عَلَيْهِمْ

«Bu əzab ona görədir ki, bir tayfa özünmə baxış edilən neməti dəyişməyincə, Allah da ona ətə etdiyi neməti çevirən deyildir.»<sup>2</sup>

Başqa bir ayədə isə onu daha ümumi şəkildə (həm nemət, həm də möhnətlə əlaqədar) açıqlayaraq buyurur:

إِنَّ اللَّهَ لَا يُغَيِّرُ مَا بِقَوْمٍ حَتَّىٰ يُغَيِّرُوا مَا بِأَنفُسِهِمْ

«Hər hansı bir tayfa öz tövrüünü dəyişmədikcə, Allah da onun tövrüünü dəyişməz.»<sup>3</sup>

Üz gətirən güzəranın çətinliyi barəsində buyurur:

وَمَنْ أَعْرَضَ عَنْ ذِكْرِي فَإِنَّ لَهُ مَعِيشَةً ضَنْكاً وَخَشْرُهُ يَوْمَ الْقِيَامَةِ أَعْمَى

«Hər kəs Mənim öyünd-nəsihətimdən üz döndərsə, güzərəni çətin olar.»<sup>4</sup>

Müsibətlər və çətinliklər barədə buyurur:

وَمَا أَصَابَكُمْ مِّنْ مُّصِيبَةٍ فِيمَا كَسَبْتُ أَيْدِيكُمْ وَيَنْفُو عَنْ كَثِيرٍ

«Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların ucbatındandır!»<sup>5</sup>

Qurani-Kərim bu ayələrdə çox sadə bəyanla xatırladır ki, müsibət və bəlaya düçər olanlar səbəbsiz yerə fələkdən şikayətlənməsin, günahı onun-bunun boynuna atmasınlar, əksinə müsibətlərin kökünü həyatda, rəftar və əməllərində arayıb-axtarsın, onu aradan qaldırmaq üçün dərmanını özlərindən alsınlar.

<sup>1</sup> «Fatir» surəsi, aya: 43.

<sup>2</sup> «Ənfal» surəsi, aya: 53.

<sup>3</sup> «Rəd» surəsi, aya: 11.

<sup>4</sup> «Taha» surəsi, aya: 124.

<sup>5</sup> «Şura» surəsi, aya: 30.

Lord Aviburi yazır:

«Bir sıra müsibətlər keçmiş əməllərin nəticəsi kimi baş verir. Bizim belə müsibətlərdən giley-güzar etməyə heç bir haqqımız yoxdur. Toxumu əkən şəxs onun məhsulunu da götürməlidir. İndi əgər toxum zay olsa, günah kimindir? Görəsən, ruzigarı təqsirləndirib, çərxı-fələyin rəftarından şikayətlənmək lazımdır? Şübhəsiz, xəstəlik və yoxsulluq həyatın ən çətin müsibətlərindəndir, lakin bizim başımıza gələn müsibət və bəlaların çoxu qürur, təkəbbür, özünə öyünmək və bu kimi əməllərin nəticəsidir.»<sup>1</sup>

Bura qədər qeyd etdiyimiz ayələr bədbəxtliklər, narahatlıqlar və müsibətlərlə əlaqədar idi.<sup>2</sup> Qurani-Kərimdə insanların səadət və xoşbəxtliyi, ona nail olmağın yolları barədə də çoxlu göstəriş vardır. O cümlədən, iman və pəhrizkarlıqla əlaqədar buyurur:

وَلَوْ أَنَّ أَهْلَ الْفُرَىٰ آمْتُوا وَأَنْقَوْا لِفَتْحًا عَلَيْهِمْ بَرَكَاتٍ مِّنَ السَّمَاءِ وَالْأَرْضِ وَلَكِنْ كَذَبُوا فَلَأَخْذُنَاهُمْ بِمَا كَانُوا يَكْسِبُونَ

*«Əgər o məmləkətlərin əhalisi iman gətirib, pəhrizkar olsayırlar, sözsüz ki, onlara göydən və yerdən bərəkət yağıdırardıq. Lakin onlar təkzib etdilər. Biz də onları qazandıqları günahlara görə məhv etdik.»<sup>3</sup>*

Həmçinin, buyurur:

<sup>1</sup> «Xoşbəxtlik axtarışında», səh. 87.

<sup>2</sup> Əlbəttə, burada qısa şəkildə bu nöqtəni də qeyd etmək lazımdır ki, səbəb-nəticə qanununa əsasən, bizim günahlarımızın və pis əməllərimizin müsibətlər və bəlalarla nəticələnməsi ilə əlaqədar məsələnin sübutu ayələr və rəvayətlərdə dəfələrlə açıqlanan məsələ ilə heç bir ziddiyət təşkil etmir. Məsələn, tövbə günahı yuyub aradan aparır, yaxud da sədəqə bəlaları dəf edir. Çünkü onlar da İlahi qayda-qanunlar üzündəndir; yəni, İlahi qayda-qanun insanın gördüyü günahın cəzası olaraq bələya düşçər olmaqdır. Əlbəttə, əgər tövbə edərsə, yaxud dua, sədəqə və bu kimi yaxşı əməller yerinə yetirərsə, bu bəla ondan dəf edilər. Tövbə, dua, sədəqə və bu kimi yaxşı əməllərdən məqsəd Allahı yad etməkdir. Bunun özü də bir qanun və səbəb olaraq bəlaları aradan qaldırır, günahın təsirini məhv edir. Bu məsələ ilə əlaqədar sonrakı fəsillərdə geniş izah edəcəyik.

<sup>3</sup> «Əraf» surəsi, ayə: 96.

وَمَن يَتَّقِ اللَّهَ يَجْعَلُ لَهُ مَخْرَجًا

«*Hər kəs Allahdan qorxsa (pəhrizkar olsa), Allah ona bir çıxış yolu əta edər və güman etmədiyi yerdən ruzi verər!»<sup>1</sup>*

İlahi nemətlərə şükür etmək barəsində buyurur:

لَئِن شَكَرْتُمْ لَأَرْيَنَّكُمْ وَلَئِن كَفَرْتُمْ إِنَّ عَذَابِي لَشَدِيدٌ

«*Əgər şükr etsəniz, sizə olan nemətimi artıracağam; yox, əgər nankorluq etsəniz, Mənim əzabım, həqiqətən şiddətlidir!*»<sup>2</sup>

Əmirəl-möminin Əli (ə) «Nəhcül-bəlağə»də buyurmuşdur: «Əlinizə çatan nemətləri şükrün azlığı ilə (özünüzdən) uzaqlaşdırmayın.»<sup>3</sup>

İmam Sadiq (ə) buyurmuşdur: «Allah-təala bəndəyə verdiyi neməti (ondan) almaq üçün əta etməmişdir. Əlbəttə, əgər günaha qurşansa, nemətin ondan alınması qətidir.»<sup>4</sup>

Yenə də buyurmuşdur: «Allah-təala peyğəmbərlərdən birini öz qövmünə doğru göndərdi və ona qövmünə belə deməyi vəhy etdi: «Hər bir məmləkətin əhalisi mənə tabe olduğu halda, onlara sevinc, bolluq və nemət bəxş ediləndən sonra sevdiklərimdən bəyənmədiklərimə (itaətdən sonra günaha) üz tutsalar, mən də onları sevdiklərini bəyənmədiklərinə (nemət və bolluqdan çətinliyə, müsibətə) düşçar edərəm...»<sup>5</sup>

Başqa bir hədisdə buyurmuşdur: «Allah dərgahında bəndənin ruzi və neməti qətidir. Amma bəndə günah edərsə, əzaba (möhənətə) layiqdir.»<sup>6</sup>

Qeyd olunan ayə və rəvayətlərdən açıq-aşkar başa düşülür ki, rəhatlıq və narahatlıq, qarışılıq və təhlükəsizlik, sevinc və qəm-qüssə, çətinlik və asanlıq, bir sözlə, həyatın bütün ləzzət və ağrı-acıları öz yaxşı və pis əməllərimizin nəticəsidir. Həmçinin, bizim mövcud və-

<sup>1</sup> «Təlaq» surəsi, 2-3-cü ayələr.

<sup>2</sup> «İbrahim» surəsi, aya: 7.

<sup>3</sup> «Nəhcül-bəlağə», (Feyzüll-İslam), səh. 1083.

<sup>4</sup> «Üsuli-kafi», 3-cü cild, səh. 375-376.

<sup>5</sup> Yenə orada.

<sup>6</sup> Yenə orada.

ziyyətimizin keçmiş əməllərimizlə birbaşa əlaqəsi vardır, indiki əməllərimizin də gələcəkdəki vəziyyətimizə təsiri müstəsnasızdır. Deməli, bizim keçmiş, indiki və gələcək vəziyyətimiz arasında sıx əlaqə mövcuddur. Budur Allahın qoyduğu dəyişilməz və sabit qayda-qanunu! Öncə qeyd etdiyimiz kimi, atəşin təbii xasiyyəti yandırmaqdırsa, bu qanun prosesi bizim əməllərimizə də hakimdir.

Burada diqqəti ilahi nemətlərə qərq olan və yalnız bir günaha görə həm canını, həm də malını əldən verənlər haqda iki ibrətli əhvalata cəlb edirik:

## **1-MÖTƏSİM VƏ ONUN GÜNAHKAR VƏZİRİ**

Mötəsimin vəzirlərindən biri özünə böyük bir saray tikdirmişdi ki, onun ətrafındakı bütün evlərin həyəti açıq-aşkar görünürdü. O, həmişə sarayında əyləşib, pəncərədən qonşuların qadın və qızlarına tamaşa edirdi. Günlərin birində təsadüfən, gözü qonşuların birinin qızına sataşdı. Qız gözəl olduğu üçün, vəzir ona aşiq oldu və dərhal qızın əsil-nəsəbini soruşub, nəhayət, atasının tacir olduğunu başa düşdü. Bir neçə nəfəri qızın elçiliyinə göndərsə də, tacir qəbul etməyib, üzr-xahlıq edərək elçilərə bildirdi ki, biz vəzirlə qohum olmağa layiq deyilik. O, vəzir, məqam və vəzifə sahibidir, mən isə sadə bir tacirəm.

Vəzir, qızın eşqindən yandığından, onunla evlənmək üçün həmişə əl atmağa hazır idi. Bu siri öz yaxınlarından bir kişiyə açıqlayıb, ondan kömək istədikdə, o kişi: «Əgər min dinar pul xərcləsən, sənin bu işini həll edərəm!» – dedi.

Vəzir dedi: «Kaş, bu məbləğ pulla istəyimə nail olaydım! Əgər bu iş, iki yüz min dinarla belə, həll olsa, bu böyük məbləğdə pulu xərcləməkdən çəkinmərəm.»

Bunu dedikdən sonra pulları o kişiyə təhvil verdi. O kişi min dinar-dan ibarət olan kisəni götürüb, qazının yanında şəhadəti qəbul olan (ədalətli) on nəfər şəxslə müzakirə etdi. Vəzirin qonşunun qızına aşiq olduğunu bildirib, hadisəni elə cılvələndirdi ki, əgər bu iş baş tutmasa, və-

## Günahın acısı

zirin vəziyyəti təhlükəyə düşəcək. Sonra onların hər birinə yüz dinar pul verib, onlardan xahiş etdi ki, qazının yanında vəzirin həmin qızla evlənəcəyinə şəhadət versinlər. Şahidlər bu məsələni qəbul edib, qazının yanında vəzirin o qızla ailə quracağına şəhadət verdilər və dedilər: «Bizim şəhadət verməkdə məqsədimiz vəziri qəti ölümdən nicat vermək, qızı başıluca etmək və onun atasının yüksək məqama, vəzifəyə çatdırmaqdır. Əlbəttə, bunu da qeyd edək ki, tacir (qızın atası) məqsədini başa düşdükdən sonra təyin edilən mehriyyə ilə razılaşacaqdır.»

«Nikah» mərasimi sona çatdıqdan sonra vəzir bir nəfəri qızın atasının yanına göndərib dedi: «Mənim ailəmi evində nə üçün saxlamışan? Onu təcili surətdə öz evinə göndərin!»

Tacir hadisədən xəbərdar olduqda, vəzirlə birlikdə qazının yanına getdi. Qazı vəzirə qızın mehriyyəsini verəcəyini və arvadını özü ilə birgə aparacağını hökm etdi, tacir dəli kimi hay-küy salmağa başladı. Amma onun sözünə qulaq asan olmadı. (Çünki vəzirin onun qızı ilə evlənməsindəki sənədlər tamamilə düzgün idi.) Buna görə də o, xəlifə Mötəsimlə görüşməyə imkan axtarsa da, bu iş çox çətin idi. Nəhayət, dostlarının birilə məsləhətləşdikdə, dostu dedi: «Mötəsimlə görüşmək üçün mütləq saray xidmətçilərinin xüsusi libaslarını geyinib, saraya daxil olmalıdır. Əlbəttə, bu gizli şəkildə olmalıdır!»

Tacir belə də etdi. O, özünü Mötəsimə çatdırıb, hadisəni olduğu kimi danışdı. Mötəsim vəzirin şahidlərlə birlikdə gətirilməsini əmr etdi. Vəzir hadisədən xəbər tutduqda, elə təsəvvür etdi ki, hadisəni olduğu kimi danışsa, xəlifə onu bağışlayacaqdır. Mehriyyənin məbləği çox olduğundan, şahidlər də belə güman etdilər.

Mötəsim onların etiraflarını dinləyib, hiyləni başa düşdükdən sonra şahidləri sarayın həyətində dara çəkdi. Vəziri isə, təzə kəsilmiş inəyin dərisinə bükdürub, dəmir toppuzlarla döyüb öldürdü. Sonra tacirə göstəriş verdi ki, qızını evə aparsın və mehriyyəni də asudəlik-lə xərc etsin.<sup>1</sup>

---

<sup>1</sup> «Elamun-nas», səh. 181.

## 2-BƏRSİSA ADLI ABİD VƏ ŞEYTAN

Bəni-İsrail tayfasından Bərsisa adlı bir abid uzun illər Allaha ibadətin nəticəsində elə bir məqama yüksəlmişdi ki, nə vaxt dua etsəydi, duası qəbul olunardı. Lakin ömrünün sonunda bir günaha görə, rusvay olaraq dar ağacından asıldı və dünyadan kafir gedərək axırətdə də İlahi əzaba düçər olacaq.

Mərhum Təbərsi, «Ruhul-bəyan» və «Əbü'l-Fütuh» kitablarının müəllifləri və digər təfsir alimləri «...Kəməsəliş-Şeytani iza nalə lil-insani ukfur fələmma kəfərə qalə inni bəriun minkə...» (...Şeytanın aldatmasına bənzəyir. O, insana: «Kafir ol!» – deyər. İnsan kafir olan kimi, Şeytan: «Mənim səninlə heç bir əlaqəm yoxdur!» – deyər...!») <sup>1</sup> – ayəsinin təfsi-rində İbn Abbasdan nəql etmişlər ki, bu ayə Bərsisa adlı abidin əhvalatına işarədir. Bu hadisə rəvayətlərdəki ixtilaflarla yanaşı, belədir:

Bərsisanın çox ibadət etdiyindən narahat olan Şeytan onu yoldan çıxarmağa, azığılığa salmaq üçün hər bir hiyləyə əl atsa da, istəyinə çatmır. Nəhayət, bu işi zinakarlıq vəsvəsəsi ilə aldatmağı öhdəsinə götürən «Əvər» adlı bir şeytana həvalə edir. Təsadüfən, abidin yaşadığı məmləkətin padşahının qızı iflic xəstəliyinə düçər olur. Bərsisadan qızı şəfa vermək məqsədilə padşahın evinə getməsini xahiş etsələr də, o, razılıq vermir. Çıxılmaz vəziyyətdə qalan qızın qardaşları qızı bir taxtın üstündə Bərsisanın evinə gətirirlər. Bərsisa deyir: «Qız burada qalmalıdır ki, sübh vaxtı dua edərəm, şəfa tapar!»

Qızın qardaşları abidin təklifini qəbul edib, geri qayıdırular. Bərsisa sübh çağrı qızın şəfəsi üçün dua edir və o, şəfa tapır. Bu zaman «Əvər» adlı şeytan fürsətdən istifadə edib, abidin yanına gəlir və vəsvəsə edərək, qızın eşqini onun ürəyinə salır. Bu iş gəlib o yerə çatır ki, hətta qızla zina da edir. Lakin bu işdən sonra peşman olur və qızın bunu öz qardaşlarına xəbər verəcəyindən qorxub, nə edəcəyi haqda fikirləşməyə başla-

---

<sup>1</sup> «Həşr» surəsi, ayə: 16.

yır. Bu vaxt Şeytan, qızı boğub öldürməyi və orada da dəfn etməklə cinayəti ört-basdır etməyi abidin qalbinə salır. Bərsisa, Şeytanın vəsvəsəsini gerçəkləşdirərək, qızın cəsədini elə öz evində dəfn edir. Səhər qızın qardaşları gəlib, onun harada olduğunu soruşduqda, abid deyir: «Mən dua edəndən sonra o şəfa tapdı və çıxıb getdi.»

Şahzadələr qızı axtarib tapmadıqda, onun Bərsisanın vasitəsilə qətlə yetirildiyini güman etdilər (bəlkə də, bunu Şeytan onların qalbinə salmışdı). Buna görə də abidin yanına qayıdır, diqqətlə hər yeri axtardıqdan sonra, axır, onun evindən qızın dəfn olunmuş cəsədini tapıb çıxartdırılar.

Padşah əmr etdi ki, Bərsisanın boynuna kəndir bağlayıb şəhərə gətirsinlər və camaatı da bundan xəbərdar etsinlər. Camaat bir yerə toplaşdıqca, abidin rüsvayçılığı daha da artırdı. Nəhayət, onu dara çəkib, kəndiri boynuna saldılar. Bu zaman, həmin Şeytan onun gözü önündə aşkar olub dedi: «Bu müsibəti və rüsvayçılıqları sənin başına gətirən mənəm! Əgər bir an başını tərpətməklə mənə səcdə etsən və məni məbud bilsən, səni bu acınacaqlı vəziyyətdən xilas edərəm.» Abid başını tərpətdikdə, Şeytan qəh-qəhə ilə gülüb, onun yanından uzaqlaşdı.<sup>»<sup>1</sup></sup>

\* \* \*

Bu fəslin əvvəlində qeyd etdiyimiz azığın qrupun müqabilində zahirdə yoxsul olan, təqva və Allaha ibadətlərilə maddi və mənəvi kamala çatan şəxslər də vardır. Təqva və iman onlar üçün ən böyük mənəvi dayaq və qiyamət günü üçün ən qiymətli azuqədir. Bu məsələ ilə əlaqədar diqqətinizi iki əhvalata cəlb edirik:

## 1 ZƏNBİL TİKƏN GÖZƏL SİMALI ABİD

Həzrət Rəsuli-Əkrəm (s)-dən nəql olunur ki, Bəni-İsraildən olan gözəl və xoş qiyaflı bir abid zənbil toxuyub-satmaqla öz güzəranını keçirmiş. Günlərin birində o, padşahın sarayının yanından keçər-

<sup>1</sup> Şair Sədi, Bərsisanın əhvalatını «Gülüstan» divanında (5-ci məclisdə) nəzmə çəkmışdır.

kən, padşahın arvadının kənizlərindən biri onu görçək, dərhal saraya qayıdır, abidin gözəlliyyini ona xəbər verir və deyir: «Sarayın qapısının ağızından zənbil satan bir kişi keçirdi ki, mən indiyə qədər o gözəllikdə bir kişi görməmişəm!»

Şahzadə xanım deyir: «Onu mənim yanına gətirin.»

Kəniz tez çölə çıxıb, abidi saraya dəvət edir və xanımın yanına gətirir. Padşahın arvadı abidi görçək, ona məftun olur və iffətə zidd olan əməli təklif etdikdə, abid bu işdən imtina edir.

O, «Əgər bu işə boyun qoymasan, sənə saraydan çıxmağa icazə verməyəcəyəm!» – deyərək kənizə otağın qapılarını bağlamasını əmr edir. İmanlı və təqvalı abid özünü padşahın arvadının tələsinə düşdüyüni görüb, bir az fikirləşdikdən sonra deyir: «Sarayın damında yuyunmaq üçün bir yer varmı?»

Padşahın arvadı deyir: «Bəli!» Sonra kənizinə göstəriş verir ki, onun yuyunması üçün su hazırlayıb dama aparsın.

Kəniz su qabını götürüb, dama çıxır və abid də onun ardınca yuxarı qalxır. Sarayın damından aşağı baxıb görür ki, bura çox hündürdür və aşağı düşmək üçün heç bir vasitə yoxdur. Öz-özünə deyir: «Ey can! Sən uzun illər, gecə-gündüz Allahın razılığına xatir ibadət etmisən ki, indi bir bəla o ibadəti puç etmək istəyir. Allaha and olsun! Əgər buna razılıq versən, zərər çəkmişlərdən olarsan. Bu vəziyyətdə özünü sarayın damından atıb ölsən, günaha batmaqdan daha yaxşıdır!» Abid bu sözləri deyib, özünü sarayın damından atır.

Rəsuli-Əkrəm (s) buyurur: «Bu zaman Allah-təala Cəbrailə xıtab edərək buyurdu: «Bəndəm bir günahdan qurtulmaq məqsədilə özünü yerə atmaq istəyir. Özünü yetirib, onu xilas et!»

Cəbrail Allahın əmrlə nazil olub, abidi tutur və mehriban ata övladını yerə qoyduğu kimi, yerə qoyur. Abid yerindən qalxb evə getmək istədikdə, zənbilləri sarayda qaldığı üçün gün batana qədər gözləyir. Gün batdıqdan sonra evə – öz əhli-əyalının yanına qayıdır.

Abidin arvadı «Zənbillərin pulu hanı?» – deyə soruşduqda, abid «Bu gün zənbillərdən heç bir qazancım olmayıb!» – deyə cavab verir.

Arvadı soruşur: «Bu gecə nə ilə iftar edək?»

Abid deyir: «Çarə yoxdur, dözərik!» Sonra ona deyir: «Ayağa qalxıb, təndirə bir od sal ki, birdən qonşumuz xəbər tutub, bizə yardım etmək fikrinə düşməsin.»

Arvadı ayağa qalxır və təndirə od salıb evə qayıdır. Bu zaman qonşunun arvadı onların evinə gəlib, od istəyir. Abidin arvadı deyir: «Get, təndirdən götür!»

Bir azdan qonşu arvadı qayıdır, ona «Burada söhbətə başın qarışib, amma çörəklər təndirdə yanır!» – deyir.

Abidin arvadı tez özünü təndirin başına çatdırıb içərisi ətirli çörəklərlə dolu olduğunu görür. Onları bir qaba yiğib, ərinin yanına gətirir və deyir: «Ay kişi! Allah dərgahında məqamın yüksəkdir. Allah-dan istə ki, məişətimiz və güzəranımız düzəlsin və qalan ömrümüzü çətinliklə başa vurmayaq.»

Abid deyir: «Elə bu vəziyyətimiz daha yaxşıdır!»<sup>1</sup>

## 2 YUSİF VƏ ZÜLEYXA

Yusif peyğəmbərin əhvalatı tarixin ən ibrətamız hadisələrindən biridir. Qurani-Kərmin təbiri ilə desək, onun hadisəsi «əhsənül-qisəs»dir (hadisələrin ən gözəlidir). Allah-təala Öz Kitabında buyurur:

*«Onların (Yusifin və qardaşlarının) hekayələrində ağıl sahibləri üçün, sözsüz ki, bir ibrət vardır.»<sup>2</sup>*

Yusif uşaq ikən, atasının həddən artıq mehr-məhəbbəti, asayış və naz-neməti içərisində yaşayırıdı. Bu isə getdikdə, qardaşlarında narahatçılığı artırırdı. Nəhayət, onu öldürmək qərarına gəlirlər. Bir tədbir qurub, Yusifi səhralığa aparır və orada bir quyuya atırlar. Yusif isə, bir neçə gündən sonra oradan keçən karvanın vasitəsilə nicat tapır və onu aparıb, Misir bazارında satırlar. İlahi qəza və qədər sayəsində bu

<sup>1</sup> «Ləaliul-əxbər», 1-ci cild, səh. 116.

<sup>2</sup> «Yusif» surəsi, aya: 111.

gözəl və qiymətli gövhər Misir hökmdarının bəxtinə düşür. Beləliklə, Yusif, Misir hökmdarının evində məskunlaşır.

Hökmdarın həyat yoldaşı gözəl, eyni zamanda sonsuz qadın idi. Rifah və ləl-cəvahirat içərisində yaşayan, lakin evdə başını qatmağa körpəsi olmayan imansız bir qadının şeytani fikirlərə düşməsi təbii idi. Yaşayışdan yeni bir dəyişiklik, daha çox ləzzət almaq istəyirdi. Bu vaxt Yusif adlı gözəl bir cavanın onun evinə və yaşayışına daxil olması bu şeytani fikirlərə daha da kömək etdi və onu özünə cəlb etməyi qərara aldı. Belə bir şəraitdə Allaha və qiyamət gününə etiqad bəsləməkdən başqa, heç nə nəfsani ehtirasları cilovlaya bilməz. Züleyxa, Yusifi iffətsizliyə cəlb etmək üçün tədbir görür. Allah-təala bu barədə buyurur:

وَرَاوَدْتُهُ الَّتِي هُوَ فِي بَيْتِهَا عَنْ نَفْسِهِ وَعَلَقَتِ الْأَبْوَابِ وَقَلَّتْ هُنَّتْ لَكَ

*«(Züleyxa) Yusifi yoldan çıxartmaq istədi, (elə bu məqsədlə) qapıları bağlayıb dedi: «İndi mən sənin ixtiyarındayam...!»<sup>1</sup>*

Yusifin düşdüyü o çıxılmaz vəziyyəti təsəvvür etmək çətinidir! Bir tərəfdən cavanlıq qıruru və cinsi hislərin coşduğu vaxt, digər tərəfdən isə Züleyxanın cəlbedici gözəlliyi və zinətlənməsi; eləcə də başqalarının gözündən uzaq xəlvət bir yer, güzgülənmiş gözəl saray, özü də hər bir iş üçün məxsus hazırlanmış bir otaqda cinsi ehtirasları daha da təhrik edə bilərdi. Hələ Züleyxanın Yusifə qarşı şiddetli eşq-məhbəbətinin artması daha güclü amil olaraq insanın iffətsizliyə, büdrəyib azğınlığa düşməsinə tam zəmin yaradırdı.

Görəsən, Yusif belə şəraitdə nə fikirləşirdi? Bu vəziyyətdən canını qurtarmaq, günahdan uzaq olmaq və nəfsinin qarşısını almaq üçün kimdən kömək diləməliydi? Əsas etibarilə, hansı qüvvə onu günah və çirkinlikdən qoruya bilərdi?

Amma Yusif özünü qoruyaraq, günaha batmadı. Ona xəyanət əli uzatmadı və Şeytan tələsindən qaçıb canını qurtardı. Bu isə onu daha

<sup>1</sup> «Yusif» surəsi, ayə: 23.

böyük çetinliklərə saldı və Züleyxanın ondan intiqam almaq fikrinə düşməsinə baxmayaraq, öz paklığını günahla əvəz etmədi. Amma görəsən, hansı qüvvə, hansı qüdrət sayəsində?

O, paklığı nəticəsində neçə illər sonra, hətta Misirin başçısı oldu. Ədalət və düzgünlüyüünə görə Misirin və qonşu məmləkətlərin əhalisinin diqqətini özünə cəlb etdi. Bir zaman hətta qardaşları yoxsulluqdan möhtac olub, Misirə gəlir, onun alicənablılığını görür və üçüncü səfərlərində isə, onun yüksək səciyyəvi xüsusiyyətləri, insani keyfiyyətləri ilə yanaşı qardaşı Yusif olduğunu başa düşürlər. Allah-təala, Yusifin şeytan tələlərindən xilasına səbəb olan yardım və fövqəladə qüvvəni onun öz dili ilə iki cümlədə bəyan etmiş, onun böyüklüyü və alicənablılığının rəmzini sabit, dəyişilməyən qanun şəklində qardaşlarına belə açıqlamışdır:

فَمَنْ أَنْهَا اللَّهُ عَلَيْنَا إِنَّهُ مِنْ يَقِنٍ وَصَبْرٍ فَإِنَّ اللَّهَ لَا يُضِيعُ أَجْرَ الْمُحْسِنِينَ

*«Hər kəs Allahdan qorxub pis əməllərdən çəkinsə (taqvalı olsa) və səbr etsə, həqiqətən, Allah yaxşı işlər görənlərin mükafatını əsla zay etməz!»<sup>1</sup>*

Bu ayədən məlum olur ki, Yusif (ə) şeytani tələyə düşdükdə, bəlkə də bu İlahi qanunu nəzərə alaraq öz-özünə fikirləşirdi ki, Züleyxadan alacaq bir anlıq ləzzətin əvəzində dünya və axırətin həmişəlik bədbəxtliyindən yaxa qurtara bilməz. Bundan əlavə, Allaha olan imanı, səadət və xoşbəxtliyi əldən verəcəkdi, amma Allaha xatir müvəqqəti ləzzətdən uzaqlaşıl pəhrizkarlığı seçilir, həm dünya, həm də axırətin səadətini heç nə ilə dəyişmir.

Mömin və nəfsin qulu olmayan hər kəs belə təhlükəli anlarda Allaha sığınır, Ondan kömək diləyərək, düz yolu seçilir. Qurani-Kərimdə buyurulur: «Hər kim Allaha təvəkkül etsə, Allah ona kifayətdir!» və yaxud Yusifin dilindən belə buyurulur: «Kim Allahdan qorxub pis əməllərdən çəkinsə və səbr etsə, həqiqətən, Allah yaxşı işlər görənlərin mükafatını əsla zay etməz!»<sup>2</sup>

<sup>1</sup> «Yusif» surəsi, aya: 90.

<sup>2</sup> «Yusif» surəsi, aya: 90.

Əgər Yusif (ə) nəfsani istəklərə, ehtiraslara uysaydı, Misirin padşahlığına əsla çata bilməzdi, böyük iffət və həyasını qoruyaraq xəyanətə əl atmayan Yusif (ə), Misir hökmdarının diqqətini özünə cəlb edir, nəhayət, zindandan azad olduqdan sonra hökmdar ona deyir: «Sən bu gün yanımızda mövqe sahibisən və etibarlı bir şəxssən!»<sup>1</sup>

Bu hadisə və əhvalatlar ətrafında düşünbə nəticə çıxaran hər bir insan həyatın hər hansı təhlükəli anında özünü qoruyub-saxlamağa əmin olacaqdır.

İndi isə nemətləri dəyişdirən günahlar və onların təsirləri haqda danışacaqıq:

## KEÇMİŞ ÜMMƏTLƏR

Qurani-Kərim keçmiş ümmətlərə verilən saysız-hesabsız nemətlərin və ruzilərin aradan getməsini günah və nankorluğun nəticəsi bilərək, ümumi şəkildə belə buyurur:

أَوْ لَمْ يَسِيرُوا فِي الْأَرْضِ فَيُنظِرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الَّذِينَ كَانُوا مِنْ قَبْلِهِمْ كَانُوا هُمْ أَشَدَّ مِنْهُمْ فُؤَادًا وَأَثْرًا فِي الْأَرْضِ فَأَخْذُهُمُ اللَّهُ بِذُنُوبِهِمْ

*«Məgər onlar yer üzünü dolaşış özlərindən əvvəlkilərin axır-aqibətinin necə olduğunu görmürlərmi? Onlar bunlardan daha qüvvətli, yer üzündə daha çox iz qoyub getmiş kəslər idi. Allah onları günahlarından dolayı yox etdi...»<sup>2</sup>*

Fironluq edənlərin barəsində buyurur:

كَذَابٌ آلٌ فِرْعَوْنٍ وَالَّذِينَ مِنْ قَبْلِهِمْ كَفَرُوا بِآيَاتِ اللَّهِ فَأَخْذُهُمُ اللَّهُ بِذُنُوبِهِمْ

*«Eynilə Firon nəslinin və onlardan əvvəlkilərin hərəkətləri kimi, Allahın ayələrini təkzib etdilər (və İlahi nemətlərə qarşı nankor oldular). Allah da onları günahlarına görə məhv etdi.»<sup>3</sup>*

Səba qövmü haqda buyurur:

<sup>1</sup> «Yusif» surəsi, ayə: 54.

<sup>2</sup> «Qafir» surəsi, ayə: 21.

<sup>3</sup> «Ənfal» surəsi, ayə: 52.

لَقَدْ كَانَ لِسَبَّا فِي مَسْكُنَهُمْ آيَةً جَنَّاتٍ عَنْ يَمِينِ وَشَمَالِ كُلُّوْمَانِ رَزْقٌ رَبِّكُمْ وَأَشْكُرُوا لَهُ بَذَّةً طَيْبَةً وَرَبُّ غُفُورٌ فَأَغْرَصُوا فَأَزْسَلْنَا عَلَيْهِمْ سَيْلَ الْعَرْمِ وَبَذَّلْنَا هُمْ بِجَنَّتِهِمْ جَنَّاتٍ دَوَائِيَ أَكْلٌ خَفْطٌ وَأَتْلِ وَشَيْءٍ مَّنْ سِدْرٍ قَلِيلٌ ذَلِكَ جَرِيَّتُهُمْ بِمَا كَفَرُوا وَهُنَّ تُجَازَى إِلَّا الْكُفُورُ

«Səba tayfasının yurdunda bir nişanə var idi. Sağdan və soldan iki bağça var idi. (Onlara belə buyurulmuşdu): «Rəbbinizin ruzisindən yeyin və Ona şükr edin. Gözəl bir diyar və bağışlayan bir Rəbbiniz vardır. Lakin onlar (Allahın itaətindən və nemətlərə şükr etmək-dən) üz döndərdilər. Biz də üstlərinə ağır bir sel göndərdik. Onların iki (nemətlə dolu) bağçasını tikanlı, acı meyvəli, yulğun ağacları və bir az da sidr ağacı olan iki bağçaya çevirdik. Onları nankorluqlarına görə belə cəzalandırıldıq. Biz heç nankordan başqasına cəzamı verərik?»<sup>1</sup>

## SƏBA QÖVMÜNÜN ƏHVALATI

Elə qədim zamanlardan Yəmənin ətraf qüdrətli ölkələri Ərəbistan yarımadasının cənub-qərbində yerləşən bu mühüm məntəqəni işğal etmək üçün həmişə bir-birlərilə müharibə edirdilər. Bura bir zamanlar sasanilər dövlətinin ixtiyarına keçərək muxtar vilayət olmuşdur. Alımlərin birinin dediyinə əsasən, təqribən, eramızdan 850 il öncə Səba qövmünün hökmdarının Yəməndə qurduğu dövləti altı yüz il davam etmişdir. Son vaxtlar əldə edilən və Avropa muzeylərində saxlanılan tarixi sənəd və əşyalardan məlum olur ki, Səba qövmü yüksək mədəniyyətə, qızıl-gümüş istehsalında, gözəl memarlıqda və şəhərlər salma üsulunda böyük məharətə malik imişlər.

Səba hökmdarlarının mühüm işləridən biri də «Mərəb» səddidir ki, Mərəb şəhərinin özü Səba dövlətinin paytaxtı olmuşdur. Bu şəhər uca dağlarla əhatə olunan bir dərənin yamacında yerləşir ki, onun ortasındaki yüksəkliyinə xüsusi gözlilik verən «Bələq» sildirimişlərini 500 yüz metrə yaxın boğaz ikiyə ayırır.

<sup>1</sup> «Səbə» surəsi, aya: 15-17.

Yəmən ölkəsi geniş və məhsuldar ərazilərə malikdir və Ərəbistan yarımadasının digər nöqtələri kimi, su ehtiyatları azdır. Səhralıqla əhatə olduğundan, həmişə yağış suları hədər olurdu. Bu məqsədlə yəmənlilər yağış sularını bir yerə yiğib anbar etmək üçün sədd düzəltmək qərarına gəldilər. Bəzi tarixçilərin qeyd etdikləri kimi, bir çox sədlər tikdilər ki, onların ən mühümü «Mərib» səddidir. Bu sədd iki «Əbləq» qayasının arasında yerləşir. Səddin suyundan istifadə etmək üçün həndəsi üsullar üzrə onun iki tərəfində kiçik qapılar qoyulmuşdur ki, lazımlı olduqda, suyu çoxaldıb-azaltmaq mümkün olsun.

Uzunluğu səkkiz yüz, eni isə əlli metr olan su anbarının vasitəsilə onun ətraf səhralıqları yaşillaşdıqca, on üç şəhər də salındı, əkin sahələrinə, gözəl və mer-meyvəli bağlara çevrildi. Belə ki, bu şəhərlər və onların çoxlu neməti dillər əzbəri olmuşdur.

Bu sədlər havanın təmizliyi və nemətlərin günü-gündən çoxalmasına səbəb olmuşdu. Səba qövmü belə bir şəraitə malik olduğu üçün saysız-hesabsız İlahi nemətlərə şürə etməli idilər. Çünkü artıq onlar acliq və susuzluqdan nicat tapmışdır. Lakin yavaş-yavaş qəflət yuxusuna gedərək, nankor olur və yalnız dünya işlərinə qapılırlar. Bu minvalla Allah onların hidayəti və doğru yola yönəlməsi üçün peyğəmbərlər göndərdi. Amma peyğəmbərlərin sözləri və öyünd-nəsi-hətlərini təkzib edərək əyyaşlığa və cinsi ləzzətlərə qurşandılar. Peyğəmbərləri öz ehtirasları, cinsi ləzzətləri müqabilində mane hesab edən keçmiş ümmətlər kimi onlara əzab-əziyyət verməyə başladıqları zaman İlahi əzaba düçər oldular.

Allah-təala «Ərim» selini göndərməklə o böyük səddi dağıdaraq bütün şəhər və bağlarını viran etdi. Beləliklə, o gözəl diyar quru və yandırıcı səhralığa çevrildi. Cəh-cəh vuran bülbüllər, quşlar oranı tərk etdi, meyvəli, təravəthli və yam-yaşıl bağ-bağatların yerində tikanlıqlar, yabani meyvəli bitkilər, yulğun və sidr ağacılarından başqa bir şey qalmadı.<sup>1</sup>

<sup>1</sup> «Məcməül-bəyan», «İbn Hisəmin sirəsi», «Biharul-ənvar» və «Qisəsül-Quran» (Bəlağj) kitablarından istifadə etməklə.

## Günahın acısı

Budur günahların nemətlərin əvəz edilməsindəki təsiri! İmam Səccad (ə) bir hədisdə nemətləri dəyişdirən bəzi günahları bəyan edərək buyurmuşdur: «Nemətləri dəyişdirən günahlar bunlardır: «Zülm etmək, xeyir və bəyənilən işlərdəki adəti tərk etmək, nemətə qarşı nankorluq və şükr etməmək.»<sup>1</sup>

Keçmişdə baş verən əhvalat və hadisələrdən əlavə, elə öz dövrümüzdə də çoxları var ki, İlahi nemətlərə qərq olduqları halda nankorluqları, Allahın əmrinə təslim olmadıqları üçün nemətlər İlahi əzaba çevrilir. Böyük istedad, kifayət qədər qüvvəyə malik olan nə çox cavanla rastlaşırıq ki, bu özü və ailəsinin səadətini təmin edə biləcəyi təqdirdə, bu imkandan səmərəli istifadə etmək, ailə və cəmiyyətdə sağlam ruh yaratmaq əvəzinə, günahlar və nəfsə qulluğu nəticəsində faydasız, zərərli ünsürə çevrilir. Boş vaxtlarını sağlam istirahətə, idman və faydalı kitabların mütaliəsinə sərf etmək, cismi və ruhi gözəl etmək əvəzinə, küçə və bazarlara keşş çəkmək, camaatin namusuna sataşmaq, narkotik maddələr və spirtli içkilərə qurşanmaları nəticəsində elə cavan ikən SPİD və zöhrəvi xəstəliklərə tutulmaları adı hallardandır. Əgər onlar təhsili davam etdirib, ictimai sahələrdə vəzifə tutsaydılar, həm özlərinə, həm də cəmiyyətə xeyir verər, xəstəxana və ya dəlixanalarda ölümün intizarını çəkməzdilər. Eləcə də ailə və övlad fikrindən tamamilə daşınib, ifrat dərəcədə qeyri-qanuni cinsi ləzətlərə qurşananların da axır-aqibəti hamiya məlumdur. Belə xəstə ünsürələri cəmiyyət özü öz əllərile tarixin qəbristanlığında dəfn edirlər.

Görəsən, cəmiyyətdə hər gün rastlaştığımız belə hallar başqalarının qəflət yuxusundan ayılması, tənbeh olunması üçün kifayət deyilmi? İlahi nemətlərin əzab və möhnətlə dəyişilməsində günahın təsirini başa düşmək üçün gündəlik müşahidə etdiyimiz hadisə və əhvalatlar kifayət deyilmi?

İmam Əli (ə) buyurmuşdur: «Başqalarının axır-aqibətindən iibrət götürən şəxs ağıllıdır.»<sup>2</sup>

<sup>1</sup> «Məaniyül-əxbər», səh. 270.

<sup>2</sup> «Qürərül-hikəm», səh. 46.

O həzrətin başqa bir buyuruğu ümumi bir qanun şəklində də deyilmişdir: «Allaha and olsun! Nemət bolluğu içində yaşayan elə bir qövm olmamışdır ki, yalnız törətdikləri günahlarına görə nemət əllərindən alınmasın. Çünkü Allah bəndələrinə zülm etməz!»<sup>1</sup>

Lord Aviburi necə də gözəl demişdir:

«İffet və pak yaşamaq istəyən, ruh aynasını rəzil işlərlə çırkləndirməyən kəslər özlərini gözləsinlər; çünkü onlar qonşusu oğru olana bənzəyirlər ki, hər an pusqudan çıxıb qarət etməyə hazırlıdır. Müvəffəqiyyət və səadətə nail olmaq istəyən cavanlar fitnə-fəsadlardan, çirkinliklərdən uzaq olmalı, onun ətrafında gəzib dolanmamalıdırular. Çünkü heç vaxt nəfisi özbaşına buraxmaq olmaz və bir anlıq qəflətlə ayağı büdrəyər, ixtiyarı əldən verməklə həmişəlik bədbəxtliyə düşər olar.<sup>2</sup>

Əyyaşlıq və cinsi ləzzətlərə qurşanmağın çoxlu təhlükələri vardır ki, onları nəzərə almaqla çox baha başa golən müvvəqqəti ləzzətlərdən əl çəkməyə dəyər. Bunu həmişə yadda saxlamalıyıq ki, həyat möhnət və ağrı-acıclarla birgədir. Əgər bu şübhəsiz qanundan boyun qaçırmak istəsək və özümüzü ötəri ləzzətlərə tapşırısaq, tez bir zamanda bu özbaşınalığın aqibətini görəcəyik... Cismanı ləzzətlər hər nə qədər xoş və ləzzətli olsada, müvəqqətidir və adətən, onun öz qiymətindən neçə dəfə artıq zərər görürük. Belə isə, nə üçün müvəqqəti ləzzəti əbədi zərərlə əvəz edirik?

Camaat dünyəvi səadət və xoşbəxtlik əldə etmək üçün gecə-gündüz o tərəf-bu tərəfə can atırlar ki, az adam ona nail olur. Çoxları xoşbəxtliyi həyatın üzərində cilvələnən aldadıcı köpükdə görürlər ki, hələ ona nail olacaqları da məlum deyildir. Bu aldadıcı ləzzətlər sankı zəhərli ilanlara bənzəyir ki, onlardan çəkinmək zəruridir. Xoşbəxtliyi həqiqi sevinc və xoşbəxtlikdə axtarmaq necə də gözəldir!

Həyatda özlərini idarə edə bilməyən cavanlar bilsinlər ki, qocaldıqda, aciz olduqları vaxt həsrət çəkəcək, lakin cavanlığında nəfsi ayaq altında qoyanlar, ehtiras və istəklərini mətanətli səbr suyu ilə söndü-

<sup>1</sup> «Nəhcül-bəlağə», (Feyzül-İslam), səh. 570.

<sup>2</sup> «Xoşbəxtlik axtarışında», səh. 204.

## Günahın acısı

rənlər, gecə-gündüz zəhmət çəkənlər dözdükləri əzab-əziyyətin və möhnətin nəticəsini görəcəklər. Necə deyərlər, ağlaya-ağlaya toxum səpənlər, məhsulunu gülə-gülə götürərlər. Ehtirasla yanaşı sevinclər uzaqdan ilgima bənzəyir, ona yaxınlaşdıqda isə, yandırıcı hərarətdən başqa bir şey görünmür, yaxud sübh vaxtı səmanı bürüyən mehi xatır-ladır ki, tezliklə günəşin isti şüaları nəticəsində gözlərdən itəcəkdir.

Müvəqqəti ləzzətlər üfüqdə işıldayan parıltiya bənzəyir ki, ona yaxınlaşdıqca, insan həyatda bir az da çox didərgin düşür, özündən sonra isə bədbəxtlik, uzun həsrət və qəm-qüssəni yadigar qoyur.

Tomas Akembes deyir: «Maddi ləzzətlər əvvəl bizi təbəssümlə özünə cəlb etsə də, axırda zəhərli iynəsi ilə ruhumuzu iflic edir.

Biz həmişə ləzzətləri öz vücudumuzdan xaricdə axtarıraq. Belə ləzzətlər puç və günəşin şüası düşdüyü zaman suyun üzərində görünən rəngarəng işıltılar kimidir ki, hiss və duyğular nəfəsdən dayan-dıqda, yerində həsrət və təəssüf qalır. Səadəti belə təhlükəli ləzzətlər içərisində axtaranlar susuz insanlara bənzəyirlər ki, şor sudan qarınlarını nə qədər doldursalar da, susuzluqları bir o qədər də artır.

Həqiqətdən uzaqlaşmağı heç bir adla xoşbəxtlik adlandırmaq ol-maz. Xoşbəxtlik şirin hiss və duyğudan, ruhumuzdan qalxan sevinc-dən ibarətdir.

Böyük şəxsiyyətlərdən biri deyir: «Əgər puç və aldadıcı ləzzətlər olmasayı, həyatın digər müsibətləri insana ağır gəlməzdi.»

Madam Dosavini deyir: «Maraqlıdır! Biz sevinc dolu həyatda bir dəqiqli belə, şad deyilik.»

Alfred Ston deyir: «Rahatlıq, asayış və arxayınlıq ən üstün xoşbəxtlik sevincdir!»<sup>1</sup>

## BUNDAN ARTIQ BƏDBƏXTLİK?!

Bir dəfə həcc səfərinə getməli idim. Sənədlərimin işləri ilə əlaqə-dar polis şöbələrindən birinə müraciət etdim. Polis rəisinin otağında

<sup>1</sup> Yenə orada, səh. 8, 12, 13, 32 və 34.

təxminən iyirmi yaşlı rəngi solğun, arıq bir cavan oğlanın əyləşdiyini gördüm. Onunla üzbəüz qoca bir kişi də əyləşmişdi. O, çox narahat görünürdü. Bir azdan sonra rəis otağa daxil oldu. Qoca kişi söhbətə başlayıb dedi: «Cənab rəis! Sizə and verirəm bütün müqəddəs şeyləri! Sizə and verirəm öz vicdanınızı! Məni bu naxələf uşağın şərrindən xilas et. Sizə and verirəm Allahu! Bu uşağı salın zindana ki, onun əlin-dən rahat olum! Sizə and verirəm Allahu! Daha bu uşağın əlindən özümü intihar etmək istəyirəm!...»

Polis rəisi bunun səbəbini soruşduqda, qoca kişi dedi: «Cənab rəis! Bu mənim oğlumdur. Kaş, bu bir oğlum olmayıaydı! Onu uşaqlıqda məktəbə qoydum. 15-16 yaşından başlayaraq, artıq gecələr evə gec gəlirdi. Hələ gündəlik xərcliyi üçün xeyli pul da istəyirdi. Yavaş-yavaş dərsləri də zəifləyib, hətta iki ildir ki, imtahanlardan kəsilir. Onu tənbəh etdikdə, müxtəlif bəhanələr gətirir, bəzən günahı müəlli-min üstünə atır, bəzən də dərslərin çətin olduğunu bildirirdi. Axırda, birdəfəlik dərsi də tərk etdi. Daha nəzarətimiz altından çıxıb... Kaş, harasa çıxıb gedəydi! İndi bir neçə müddətdir ki, evdən oğurluq edir, bizdən xəbərsiz pul götürür. Hara xərclədiyini də bilmirik. Bir neçə gün bundan önce saatim yox oldu, sonra kostyumum, daha sonra isə evin xalçası itdi. Araşdırıldıqdan sonra məlum oldu ki, evdən oğurluq edən öz oğlumdur. Bir sözlə, biz bu uşağın əlindən təngə gəlmışik!»

Qoca kişi bu sözlərdən sonra rəisə yalvarıb dedi: «Cənab rəis! Sizi Allaha and verirəm, bu uşağı zindana salın və bizi onun şərrindən qurtarın!»

O kişinin bu vəziyyəti doğrudan da, acınacaqlı haldır. Mən öz işimi qurtarıb, otaqdan çıxdım. İnanın ki, o hadisənin üstündən iki il keçsə də, yadımdan silinmir. Çünkü övlad ata-anasının gözünün nuru olmaq əvəzinə, günah və əyri yola düşməklə hansı vəziyyətə gəlib çatır ki, ata ondan polisə şikayət edir, onun ölümünü arzulayır! Övladının böyüyüb boy-a-başa çatmasında ağır zəhmətlərə qatlaşan ata nə üçün öz gözünün nurunu, qəlbinin parasını zindana salmalı, neçə günlük də olsa, övladının şərrindən xilas olmaq fikrinə düşməlidir?...

## HEYRƏTLƏNDİRİCİ STATİSTİK XƏBƏRLƏR

Mətbuatda tez-tez rastlaşığımız mühüm xəbərlərdən biri də alkoqolizmə qurşanmağın nəticəsində dəliliyə, psixi-ruhi xəstəliyə tutulanların sayıının getdikcə artmasıdır. Zina, qanunsuz cinsi əlaqələrlə zöhrəvi xəstəliklərə tutulanların, uzun müddətli cismi-ruhi zərbələrə məruz qalan cavanların sayı olduqca çoxdur. Misal üçün, aşağıda qeyd olunan statistik xəbərlərə diqqət yetirin:

«1856-ci ildə Amerikada qeydə alınmış ruhi-psixi xəstələrin sayı on dörd min və 1910-cu ildə isə onların sayı yetmiş min nəfərə yaxın olub. Amerikalı bir doktorun verdiyi məlumatə əsasən, dəliliyə düşər olma halların 50%-i spirtli içkilərlə əlaqədardır. Doktor Hevinz Şimali Amerikanın ştatlarından birində (Masaçustes) tədqiqat apardıqdan sonra belə nəticəyə gəlir ki, 50% ruhi-psixi xəstəliklərə səbəb spirtli içkilərin təsirindəndir. Fransada da bir statistik məlumatda spirtli içkilər vasitəsilə ruhi xəstəliyə tutulanların sayı iki yüz min nəfər qeydə alınmışdır.

«Alkoqolizmlə mübarizə qurumu»nun sədri Fransada buna həsr edilmiş 24-cü beynəlxalq konfransda spirtli içkilərin şüur və ruha göstərdiyi təsirləri barəsində belə faktlar açıqlamışdır:

«Xəstəxanalara müraciət edən qadınların 20%-i, kişilərin isə 60%-i alkoqola qurşananlardır. Ruhi xəstələrin 70%-i və zöhrəvi xəstəliyə tutulanların isə 40%-i spirtli içkilər nəticəsində bu bəlalara düşər olmuşlar.

İngiltərə alimlərinin tədqiqatları da göstərmüşdir ki, bu ölkədə ruhi-psixi pozuntu hallarının 95%-i spirtli içkilərdən istifadə etmək üzündəndir. Uşaqlarda şüur çatışmazlığın 60%-i spirtli içkilərə adət edən valideynlərdə müşahidə olunmuşdur.

Zöhrəvi xəstəliklər və onların vurduğu tələfatla əlaqədar yazırlar:

«ABŞ-da aparılan tədqiqatlara əsasən, bu ölkənin 90% əhalisi zöhrəvi xəstəliklərə düşər olur. Təkcə Amerikanın rəsmi xəstəxanalarında müalicə edilən xəstələrin sayı 360 min nəfərdən ibarətdir. ABŞ-da 650 xəstə-

xana zöhrəvi xəstəliklərin müalicəsi üçün ixtisaslaşmışdır ki, belə xəstələrin yalnız 1,5%-i həmin yerlərdə, onların çoxu isə ev şəraitində xüsusi həkimlərin nəzarəti altında müalicə olunurlar. Bu ölkədə hər il 30-40 min körpə valideynlərin içkiyə qurşanmaları səbəbindən olur. Zöhrəvi xəstəliklərdən ölenlərin sayı «vərəm» xəstəliyini müstəsna etməklə, təbii və digər xəstəliklər nəticəsində ölenlərin sayından daha çoxdur.»<sup>1</sup>

## GÜNAH MILLƏTLƏRİ HƏLAK, ŞƏHƏRLƏRİ VİRAN EDİR

Allah-təala Qurani-Kərimin bir çox ayəsində günahı millətlərin məhv olunmalarının amili kimi tanıtdıraraq buyurur:

أَلْمَ يَرَوَا كُمْ أَهْلَكْنَا مِنْ قَبْلِهِمْ مَنْ فَرَّنْ مَكَانَهُمْ فِي الْأَرْضِ مَا لَمْ تُمْكِنْ لَكُمْ وَأَرْسَلْنَا السَّمَاءَ عَلَيْهِمْ مَدْرَارًا وَجَعَلْنَا الْأَنْهَارَ تَجْرِي مِنْ تَحْتِهِمْ فَأَهْلَكْنَاهُمْ بِذُنُوبِهِمْ وَأَنْشَأْنَا مِنْ بَعْدِهِمْ قَرْنَاتِ أَخْرَينَ

«Məgər özlərindən əvvəl neçə-neçə nəsilləri (ümmətləri) məhv etdiyimizi görmədilərmi? Onlara yer üzündə sizə vermədiyimiz imkanlar vermişdik. Göydən onlara bol yağış göndərmiş və yerlərində çaylar axıtmışdıq. Biz onları günahlarına görə məhv etdik və onlardan sonra başqa yeni bir nəsil yaratdıq.»<sup>2</sup>

«Yunis» surəsində buyurur:

وَلَقَدْ أَهْلَكْنَا الْفُرْقَانَ مِنْ قَبْلِكُمْ لَمَّا ظَلَمُوا وَجَاءُتْهُمْ رُسُلُهُمْ بِالْبَيِّنَاتِ وَمَا كَانُوا لِيُؤْمِنُوا كَذَلِكَ نَجْزِي الْقَوْمَ الْمُجْرَمِينَ

«Sizdən əvvəl neçə-neçə nəsilləri peyğəmbərləri aşkar möcüzələrlə gəldikləri halda, zülm etdikləri və iman gətirmədikləri zaman məhv etdik. Biz günahkarları belə cəzalandırırıq!»<sup>3</sup>

«Ənfal» surəsində buyurur:

كَذَابٌ أَلْ فِرْغَونَ وَالَّذِينَ مِنْ قَبْلِهِمْ كَذَبُوا بِآيَاتِ رَبِّهِمْ فَأَهْلَكْنَاهُمْ بِذُنُوبِهِمْ

<sup>1</sup> Yenə orada, səh. 114.

<sup>2</sup> «Ənam» surəsi, ayə: 6.

<sup>3</sup> «Yunis» surəsi, ayə: 13.

Günahın acısı

«Eynilə Firon nəslinin və onlardan əvvəlkilərin hərəkətləri kimi, Rəbbinin ayələrini təkzib etdilər. Biz da onları günahlarına görə məhv etdik!»<sup>1</sup>

Səmud qövmü barəsində buyurur:

فَكَذَّبُوهُ فَعَقَرُوهَا فَدَمْدَمَ عَلَيْهِمْ رَبُّهُمْ بِذَنِبِهِمْ فَسَوَّا هَا

«Lakin onlar Allahın peyğəmbərini yalançı saydılar və dəvəni tutub kəsdilər. Allah da bu günahlarına görə onların kökünü kəsib yerlə yeksan etdi.»<sup>2</sup>

Quranda bunlara oxşar ayələr çoxdur və onların içərisində lap çox diqqəti cəlb edən ayə budur:

وَإِذَا أَرَدْنَا أَنْ تُهَلِّكَ قَرْيَةً أَمْرَنَا مُتْرَفِيهَا فَسَقُوا فِيهَا فَحَقَّ عَلَيْهَا الْقَوْنُ فَدَمَرْنَا هَا تَدْمِيرًا

«Biz bir məmləkəti məhv etmək istədikdə, onun naz-nemət içinde yaşayış başçılarına əmr edərik (onları nemətləri artırmaqla yavaş-yavaş qəflət yuxusuna salarıq). Nəhayət, onlar pis-pis işlər törədərlər. Beləliklə, hökm (İlahi əzabın göndərilməsi) vacib olar və onu yerlə yeksan edərik.»<sup>3</sup>

Bu ayədən məlum olur ki, günah hər hansı bir yerdə artdığı vaxt həlakət və əzaba zəmin yaradır. Hər bir xalqın arasında fitnə-fəsad törədənlər, günahkarlar, çirkinliklərlə məşğul olanlar çoxalsarsa, onda o xalq İlahi əzabın intizarını çəkməlidir. Keçmiş qövmlərin tarixini araşdırıldıqda, müəyyən olur ki, günah və çirkinliyə batan qövmün məhv olması çox çəkmir. Onların acinacaqlı aqibəti tarixdən silinmir və gərək başqları onlardan ibrət alısınlar.

Cəlaləddin Rumi keçmiş qövmləri və xalqların sərgüzəştindən ibrət almaq üçün belə bir təmsili nəzmə çəkmişdir:

Şir, qurd, tülkü olub həmdəmi – yar,  
İnək, keçi, dovşanı bir ovladılar.

<sup>1</sup> «Ənfal» surəsi, ayə: 54.

<sup>2</sup> «Şəms» surəsi, ayə: 14.

<sup>3</sup> «İsra» surəsi, ayə: 16.

Zəhmət ilə onları ta cəmlədilər,  
İştahayla əl-qolunu çirmədilər.  
Qurdla tüklü tamah salıb cəmdəyə hər,  
Birin payın ədalətlə bölməyə gər.  
Şir ola, bəs, yox daha söz, ayrı divan,  
Ədalət kürsüsün tutub layiq olan.  
Gözaltı bir aslana tez nəzər salıb,  
İkən, şırsə bir an durub fikrə dalıb.  
Dedi: «bu gün qurd gələcək ədli-əyan,  
Bu işdə yox bir daha söz, başqa bəyan!»  
Qurd da bu dəm, böyük fərəh içrə durub,  
Bölməyə hər birin payın hazır olub.  
Sordu: «Kimin təqsimə bir şübhəsi var?  
Bu təqsimdə hər birinin öz payı var?  
İnək, keçi, dovşan axır qaydasıyla,  
Böyük-kicik alır payın sırasıyla.»  
Bir an qəzəb içrə coşan aslan çalır,  
Pəncəsilə qurdun dəlib gözün salır!  
Aqibəti düşünmədən, düşünmədən,  
Sən də qurdun gündündəsən, gündündəsən!  
Şir yenidən dolandırıb, başın dedi:  
«Gördün ki, qurd çəkinmədən sözün dedi.  
Buyur, göstər, Tülkü-tünbək, sən də hünər,  
Ədalət qoy tapdanmasın, yer-göy dinər!  
Əl-ayağı əsən tülkü gəzir oyuq,  
Yağlı dilin işə salsa, vurur topuq.  
Daha yoxdur, sözün müftə satın alan,  
Nə qaçmağa elə imkan, nə də yalan.  
Bir yol qalır, o da yalnız yaltaqlanmaq,  
Şirin dilə tutub, şirin könlün almaq.  
Durub dedi: «Şa, şa, şa, şa şah sağ olsun,  
Sü, sü, sü, sü sübh yerməyin i-inək olsun!

Bilsən, deyim, el arası adətdir,  
Sübh yeməyi güclü olsa, məsləhətdir.  
Nahar vaxtı istirahət olsun gərək,  
Yağlı keçi ətin yeyib dincalərək.  
Başın qoyub mürgüləsən, şər – axşamdı,  
Dovşan isə, həzmin üçün əla şamdı!  
Sözümdə bir həzyan yox, nöqsan yox,  
Türkə-çarə, tibbi-nüsxə əlimdə çox.»  
«Halal olsun! Kimdi Tülkü bəy ustadın?»  
Dedi: «Bilsən, çoxdu ömür-təcrübəm,  
Çərxi-fələk bir günü xoş, bir günü qəm.  
Bir an əvvəl unutmuşkən ismi-adım,  
Bir an sonra gəbərmış qurd ustadım.»

Doğrudan da, keçmiş qövmlərin sərgüzəştəri ibrət götürənlər üçün böyük öyüd-nəsihətdir. İmam Əli (ə) buyurmuşdur: «Nəsihətlər çox, nəsihət eşidənlər isə azdır!»<sup>1</sup>

Başqa bir hədisdə buyurmuşdur: «Keçmiş ümmətlərə pis əməllərinə görə üz verən ağır cəzalar və bəlalardan qorxun! Yaxşı-pis işlərdə onların əhvalatlarını yadınıza salın ki, ibrət alasınız?!»<sup>2</sup>

## **GÜNAH – İSPANIYA MÜSƏLMANLARININ MƏĞLUB OLMASININ AMİLİ**

İspaniya Avropanın cənub-qərbində yerləşir və məhsuldar, səfali təbiətə malik olan ölkələrdəndir. Bu ölkə 711-ci miladi ilində – əməvi-lərin xəlifəlik dövründə Tariq ibn Ziyadın başçılığı və müsəlmanlardan ibarət on iki min qoşunla fəth edildi.

Fransız alimi Qustav Lübon yazır:

«İspaniyanın cənub bölgəsinin məhsuldar torpağını, yaşıł və təravətli təbiətini görən hər kəs deyə bilər ki, bu ölkə ərəblərin əlinə

<sup>1</sup> «Qurərul-hikəm», səh. 741.

<sup>2</sup> «Nəhcül-bəlağə», (Feyzül-İslam), səh. 471.

keçidikdə, onların əhval-ruhiyyələrində necə böyük təsir bağışlamışdır. Doğrudan da, bu ölkənin yaxşı ab-havası, məhsuldar torpağı, gözəl təbiəti onları heyran və valeh etmişdi.

Ərəb sərkərdəsinin Əməvi xəlifəsinə yazdığı məktubların birində İspaniya belə vəsf edilmişdir: «Bu ölkənin lətif havası Şamı, müləyimliyi Yəməni, gül-çiçəkləri, yaraşlıqlı və ətirli meşəlikləri Hindistanı, məhsuldarlığı Əhvazı; mədən və ləl-cəvahiratı isə Çini xatırladır...»<sup>1</sup>

Tariq ibn Ziyad Əməvi xəlifəsinin Afrikadakı hakimi Musa ibn Nüseyr tərəfindən İspaniyani fəth etməyə məmur olundu və Cəbəlüt-Tariqdən İspaniyaya daxil oldu. On iki mindən ibarət qoşunla İspaniyani ələ keçirməyə qəti ümidvar deyildi. Çünkü bu kiçik qoşunun İspaniya hökumətinin böyük təchizata malik olan güclü ordusu müqabilinə çıxması olduqca çətin idi. Lakin onların igidlik, cürət və qorxmazlığı hər bir çətinliyi aradan qaldıraraq, az bir zamanda İspaniyanın şəhərlərini bir-bir fəth etmişdilər.

Müsəlmanlar bu ölkəyə təqribən səkkiz yüz il hökmranlıq etdilər. İndinin özündə də onların «Eşbiliyyə» sarayı, «Qurtubə» və «Həmra» məscidi kimi tarixi abidə və əsərləri İspaniyanın gəlir mənbəyi sayılır və hər il çoxlu səyahətçilər, turistlər bu tarixi abidələri görmək məqsədilə İspaniyaya axışırlar. Müsəlmanların İspaniyaya hakim olduqları səkkiz yüz il ərzində xristianlar saysız-hesabsız tədbir, qanlı müharibələr törətdilərsə də, bu ölkəni müsəlmanların əlin-dən ala bilmədilər. Nəhayət, onlar cavanlar arasında fitnə-fəsadı, çirkinlikləri yaymaqla yavaş-yavaş bu ölkəyə nüfuz etdilər. Cavanların qəflətindən, əyyaşlıq və cinsi ehtiraslara qurşanmasından istifadə edib, mühüm mənsəbləri ələ keçirərək öz zərbələrini endirdilər.

Tarixçilər bu haqda belə yazmışlar: Məsihi rəhbərləri məharətlə tədbirlərini icra edərək müsəlmanların Bərraq ibn Əmmar adlı xəyanətkar zabitlərindən biri ilə əlbir olub, bu işi həyata keçirirlər. Onun vasitəsilə görülən işlər aşağıdakılardan ibarətdir:

<sup>1</sup> «İslam və qərb mədəniyyəti», səh. 326.

## Günahın acısı

1. Kifayət qədər spirtli içki İspaniyanın şəhərlərinə daxil edib, çox ucuz qiymətə müsəlman cavanlara satdılar. Hətta bir məsihi keşiş bir il ərzində İspaniyanın Qurtubə şəhərinin bütün üzüm məhsulunu alıb şərab çəkərək, onu adı insanlara deyil, yalnız tələbə və müsəlman cavanlara satılması ilə əlaqədar and içdi. Bu iş cavanların, hətta qoca-ların belə, bu zərərli içkiyə adət etmələrinə səbəb oldu.

2. Avropa ölkələrindən gözəl və valehedici qızları müsəlman cavanların könüllərini almaq üçün təlimləndirib, dəstə-dəstə İspaniya-yə göndərdilər və onları istirahət mərkəzlərində və ümumi yerlərdə gəzışını təşkil etdirilər. Nəticədə müsəlman cavanlar fitnə-fəsada, çirkin işlərə qoşuldular və tədricən hakimlər, rəislər və sərkərdələrin də arasında bu iş yayılaraq, onların süqutu üçün zəmin hazırlanı.

Məsihilər müsəlmanları əyləndirdən, fitnə-fəsada çəkən digər proq-ramlar da cizib, yavaş-yavaş mühüm mənsəbləri ələ keçirdilər. Pus-quda hazır durmuş xarici düşmənlər məsihiləri hər bir cəhətdən təc-hiz edib, nəhayət, hücuma keçdilər. Az bir vaxtda İspaniya süquta uğ-radı və müsəlmanların məsihilər tərəfindən kütləvi qırğını başlandı.

Qustav Lübon yazar:

«Miladi tarixi ilə 1492-ci ildə İspaniya ərəblərdən alınandan sonra məsihilərin Ferdinand adlı hərbi rəhbəri əvvəl ərəblərə dil və din azadlığı verdi. Lakin 1499-cu ildə bu məsələ ilə əlaqədar müsəlman-larla bağladığı peymanı pozub, müxtəlif işkəncələrə başladı, nəhayət, onların kökünü kəsməyə müvəffəq oldu. Məsihilər əvvəlcə müsəl-manları məsihi dinini qəbul etməyə məcbur etdirilər və sonra isə «təftiş məhkəməsi»ni təşkil edib, həqiqətdə məsihi olmayanların yandırılmasına qərar çıxartdırılar. Əlbəttə, bu iş tədricən baş verdi. Çünkü milyonlarla ərəbləri və müsəlmanları birdəfəlik yandırı bilməzdilər. İspaniyanın Təlitlə şəhərinin böyük keşişi «təftiş məhkəməsi»nin rəi-si olandan, məsihi dinini qəbul etməyən bütün ərəblərin – istər ca-van, istər qoca, istər kişi, istər qadın, istərsə də uşaqların – boynunun vurulmasını əmr etdi.

Rahib Dominiki Belida bununla kifayətlənməyib bütün ərəblərin, hətta məsihi dinini qəbul edən ərəblərin də boynunun vurulmasını hökm etdi; onun fikrinə görə, ərəblər məsihiliyi həqiqət və sədaqətlə qəbul etmədikləri üçün onların hamısının qətlə yetirilməsini məsləhət gördü. Belə ki, Allah axırət aləmində onların arasında hökm edəcək və məsihi dinini qəlbdən qəbul etməyənləri Cəhənnəmə atacaqdır.

Bu iş keşişlər tərəfindən bəyənilsə də, İspaniya dövləti ərəblərin və müsəlmanların müqavimətindən qorxub, belə bir işin icrasına icazə vermədi, nəhayət, miladi tarixi ilə 1610-cu ildə bütün müsəlmanları İspaniyadan çıxartdılar.

Öz vətənini tərk etməyə məcbur olan müsəlmanlar köç edərkən, onların əksəriyyəti səlibçilər tərəfindən qətlə yetirildi. Rahib Belidanın bu məsələdə öz sevincini gizlədə bilməyib, qələmə aldığı sözlərindən onun (müsəlmanların qətlə yetirilməsi ilə əlaqədar) son dərəcə şad olduğunu başa düşmək olar. Belə ki, o yazır: «Hicrət edən müsəlmanların dörddə üç hissəsi (kilsənin əmri ilə) qətlə yetirildi.» Onun özü də yüz qırx mindən ibarət olan müsəlman bir karvanı Afrika yolunda saxlayıb, yüz min nəfərini qətlə yetirdi.

Beləliklə, bir neçə ay ərzində bir milyon müsəlman İspaniyadan qovuldu. Sedila və digər tarixçilər də yazmışlar: «Ferdinand İspaniyani fəth etdiyi vaxtdan müsəlmanların sonuncu hicrətinə qədər, İspaniya cəmiyyətindən üç milyon nəfər azaldı. Sen Bartlemidə baş verən kütləvi qırğın İspaniyada müsəlmanların başına gətirilən rəhim-siz kütləvi qırğınlarda müqayisədə kiçik bir əfsanəyə oxşayır.»<sup>1</sup>

Bəli, bu da uzun illər boyu din və iman sayəsində ən böyük uğur və müvəffəqiyyətlər qazanan, ən yüksək mədəniyyət və sivilizasiyanı yadigar qoyan millətin taleyi idi. Lakin onların arasına günah və çirkin işlər nüfuz edəndən, İslamın müqəddəs hökmərindən əl çəkdikdən sonra öz məhvələri üçün zəmin yaratdılar, düşmən onlara hakim kəsilərək, ən acinacaqlı vəziyyətlə məğlubiyyətə uğradılar.

---

<sup>1</sup> «İslam və qərb mədəniyyəti», səh. 333-335.

## Günahın acısı

İmam Sadiq (ə) buyurmuşdur: «Allah-təala buyurur: «Hər zaman Məni tanıyan şəxs günah etsə, ona Məni tanımayan bir şəxsi hakim edərəm!»<sup>1</sup>

İmam Baqir (ə) buyurmuşdur: «Rəsuli-Əkrəm (s)-in kitabında belə mətləblərlə rastlaşdım: «Məndən sonra hər vaxt zina aşkar işə çevrilsə, qəfil ölümlər çoxalar; çəki və tərəzidə bir-birlərini aldatsalar, Allah-təala (məişətdə) qıtlıq və qəhətlik yaradar; əgər zəkat verməkdən boyun qaçırılsalar, yer - əkin sahələrində, meyvələrdə, mədənlərdə olan bərəkətini onlardan alar; əgər nəhaq hökm versələr, öz aralarında zülm və haqsızlıqla üzləşərlər; əgər əhd-peymanı pozsalar, Allah-təala öz düşmənlərini onlara hakim edər; əgər qohumluq tellərini qırsalar, Allah-təala mal-dövlət və sərvətlərini şərr insanların ixtiyarında verər; əgər «əmr be məruf» və «nəhy eż münkər» etməsələr və Əhli-beytimə tabe olmasalar, Allah-təala öz içlərindən şərr insanları onlara hakim edər və belə olan təqdirdə, onların yaxşları dua et-sələr də, duaları qəbul olunmaz.»<sup>2</sup>

Əlbəttə, günah və çirkinliklər ucbatından məğlubiyyətə uğrayanlar, yalnız İspaniya müsəlmanları deyil, həm də hər bir günahkar xalqı belə acınacaqlı tale gözləyir.

## GÜNAH – FRANSANIN MƏĞLUBİYYƏTİNƏ SƏBƏB

Fransızların özlerinin dediyinə əsasən, ikinci dünya müharibəsində Fransanın məğlub olmasının yeganə səbəbi əsgərlərin sərxoşluğu adət etmələri idi:

«Fransa Avropa üzrə şərab məhsulunun yarısını, Avropa da dünən üzrə şərab məhsullarının qalan hissəsini istehsal edir. Bununla belə, Fransanın istehsal etdiyi şərab daxildə kifayət etmir. Başqa sözlə de-sək, dünyanın spirtli içkilərinin dörddə biri Fransada istehsal edilsə

<sup>1</sup> «Üsuli-kafi», 3-cü cild, səh. 378.

<sup>2</sup> Yenə orada, 4-cü cild, səh. 378.

də, bu, dünyanın səkkizdə birini təşkil edən fransızlar üçün kifayət deyildir. Əgər «Fransanın ikinci dünya müharibəsində məğlub edilməsinin əsas səbəbi bu xalqın alkoqolizmə ifrat dərəcədə varması olmuşdur!» – desək, yanılmariq. 1944-cü ildə işgalçılardan müttəfiq qoşunların köməyiylə Fransa ərazisindən çıxarırlaraq bu ölkə azad edildikdə, dövlət başçıları və mütəxəssislər bu məğlubiyyətin əsas səbəbini araşdırmağa başladılar. Onlar bunun əsas səbəbini sərxoşluq və alkoqolizmlə əlaqələndirdilər. Bu məsələ ilə əlaqədar doktor Hahir və doktor Duşin yazırlar: «Əgər «bizim məğlub olmağımızın ən əsas və başlıca səbəbini ordu və cəmiyyət arasında alkoqolizmin yayılmasıdır!» – desək, heç də şirətməmişik. Doktor Sekard Veplozel «ictimai mühitdə alkoqolizm»la bağlı yazır: «Alkoqolizm bizim başımıza gələn müsibətlərin əsas amillərindən biridir.» O, spirtli içkilərin Fransanın 1940-ci ildə məğlubiyyətindəki təsiri barəsində «Paris Həkimlər Akademiyası»nda çıxışını belə sona çatdırıldı: «Bir sözlə desək, 1940-ci ildə təkcə araq deyil, digər amillərlə yanaşı, xüsusi olaraq spirtli içkilərin hədsiz istifadəsi Fransanın məğlubiyyət amillərindən olmuşdur.»<sup>1</sup>

Qurani-Kərimin ayələrinə əsasən, xalqların həlak və şəhərlərin viran olmasında böyük təsiri olan günahlardan biri də zülm və haqsızlıqdır. Allah-təala Nuhun qövmü barəsində, o həzrətə xıtad edərək buyurur:

وَاصْنِعُ الْفُلْكَ بِأَعْيُنَنَا وَوَحْيَنَا وَلَا تُخَاطِبْنِي فِي الَّذِينَ ظَلَمُوا إِنَّهُمْ مُغَرَّقُونَ

«Zülm edənlər barədə Mənə müraciət etmə; çünkü onlar suda boğulacaqlar.»<sup>2</sup>

Ad qövmü barəsində buyurur:

فَلَأَدْتَهُمُ الصَّيْحَةُ بِالْحَقِّ فَجَعَلْنَاهُمْ غُثَاءً فَبَعْدًا لَنْقُومُ الظَّالِمِينَ

«Həqiqətən, qorxunc və haqq bir səs onları bürüdü. Biz onları saman çöpünə döndərdik. Zalim tayfa məhv olsun!»<sup>1</sup>

<sup>1</sup> «Fəlsəfi cavan», 2-ci cild, səh. 496-497.

<sup>2</sup> «Hud» surəsi, aya: 37.

Səmud qövmü barəsində buyurur:

فَتُلِكَ بَيْوَهُمْ حَاوِيَةٌ بِمَا ظَلَمُوا إِنَّ فِي ذَلِكَ لَا يَةً لِّقَوْمٍ يَعْلَمُونَ

«Bu, zümləri üzündən onların bomboş, viran qalmış evləridir. Həqiqətən, bunda anlayıb bilən bir qövm üçün ibrat vardır.»<sup>2</sup>

Lut qövmü barəsində buyurur:

وَلَمَّا جَاءَتْ رُسْلَانَا إِبْرَاهِيمَ بِالْبَشَرَى قَالُوا إِنَّا مُهَلِّكُو أَهُلُّ هَذِهِ الْقَرْيَةِ إِنَّ أَهْلَهَا كَانُوا ظَالِمِينَ

«Elçilərimiz (mələklər) İbrahimə müjdə gətirdikləri zaman: «Biz bu məmləkət əhlini məhv edəcəyik; çünkü onlar zalimdirler!» – dedilər.»<sup>3</sup>

Şüeyb qövmü barəsində buyurur:

قَالُوا يَا شَعِيبُ مَا نَفْقَهُ كَثِيرًا مَّمَّا تَقُولُ وَإِنَّا لَنَرَاكَ فِينَا ضَعِيفًا وَلَوْلَا رَهْطُكَ لَرَجْمَنَاكَ وَمَا أَنْتَ عَلَيْنَا بِعَزِيزٍ

«O zülm edənləri işə dəhşətli, qorxunc bir səs bürüdü və onlar öz evlərində dizüstə düşüb qaldılar (həlak oldular).»<sup>4</sup>

Firon və onun əsgərləri barəsində buyurur:

فَأَخْذُنَاهُ وَجُنُودَهُ فَنَبْذَنَاهُمْ فِي الْيَمِّ فَانظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ الظَّالِمِينَ

«Onu və əsgərlərini tutub dənizə atdıq. Bir gör zalimlərin axır-aqibəti necə oldu.»<sup>5</sup>

Səbt səhabələri barəsində buyurur:

فَلَمَّا نَسُوا مَا ذَكَرُوا بِهِ أَنْجَيْنَا الَّذِينَ يَنْهَوْنَ عَنِ السُّوءِ وَأَخْدَنَا الَّذِينَ ظَلَمُوا بِعَذَابٍ بَيْسِ بِمَا كَانُوا يَفْسُؤُونَ

«Zülm edənləri itaətdən çıxdıqları, günah işlətdikləri üçün şiddətli bir əzabla həlak etdik.»<sup>1</sup>

<sup>1</sup> «Muminun» surəsi, aya: 41.

<sup>2</sup> «Nəml» surəsi, aya: 52.

<sup>3</sup> «Ənkəbut» surəsi, aya: 31.

<sup>4</sup> «Hud» surəsi, aya: 94.

<sup>5</sup> «Qəsəs» surəsi, aya: 40.

Ümumiyyətlə, bütün qövmlər və millətlər barəsində buyurur:

وَلَقَدْ أَهْلَكْنَا الْفُرُونَ مِنْ قَبْلِكُمْ لَمَّا ظَلَمُوا وَجَاءُنَّهُمْ رُسُلُهُمْ بِالْبَيِّنَاتِ وَمَا كَانُوا لِيُؤْمِنُوا كُلُّكُمْ  
نَجْزِي الْقَوْمَ الْمُجْرِمِينَ

*«Sizdən əvvəl neçə-neçə nəsilləri (ümmətləri) peyğəmbərləri aşkar möcüzələrlə gəldikləri halda, zülm etdikləri və iman gətirmədikləri zaman məhv etdik. Biz günahkarları belə cəzalandırırıq!»<sup>2</sup>*

Başqa bir ayadə belə buyurur:

وَتَلْكَ الْقُرْىٰ أَهْلَكْنَاهُمْ لَمَّا ظَلَمُوا وَجَعَلْنَا لِمَهْلِكِهِمْ مَوْعِدًا

*«O məmləkətləri (onların əhalisini) zülm etdikləri zaman həlak etdik. Biz onları məhv etmək üçün vaxt müəyyən etmişdik.»<sup>3</sup>*

Qurani-Kərimdə bu qəbildən olan ayələr çoxdur. Biz bu bir neçə ayəni qeyd etməklə kifayətlənirik.

Bu əhvalata diqqət yetirək:

Şəhidlər sərvəri imam Hüseyn (ə)-in şəhadətindən 2-3 il sonra Muxtar ibn Əbi Übeydə Səqəfi Kufədə böyük bir qoşun təşkil edərək o həzrətin intiqamını almaq məqsədilə qiyam etdi. Bu zaman Abdullah ibn Zübeyr də Məkkədə qiyam edib xəlifəlik iddiası ilə az müd-dətdən sonra Ərəbistan yarımadasını ələ keçirdi və qardaşı Müsəb ibn Zübeyri İraqa doğru yolladı. Müsəb şücaətli və qorxmaz bir şəxs idi. O, Məkkədən yola düşüb, Kufənin yaxınlığında yerləşən «Hə-rura» adlı bir məntəqədə Muxtarla ağır bir müharibə apardı. Muxtar müharibədə məğlubiyyətə uğrayıb, Kufəyə qaçıdı və bir neçə gündən sonra, elə orada Müsəbin qoşunu tərəfindən qətlə yetirildi. Beləliklə, Kufə Müsəb ibn Zübeyrin ixtiyarına keçdi. Müsəb də bir neçə ildən sonra Əməvi xəlifəsi Əbdül-Məlik ibn Mərvanla müharibə fikrinə düşdü. Bu məqsədlə Kufədən çıxıb, «Məskin» adlı bir məntəqədə Əb-

<sup>1</sup> «Əraf» surəsi, ayə: 165.

<sup>2</sup> «Yunis» surəsi, ayə: 13.

<sup>3</sup> «Kəhf» surəsi, ayə: 59.

dül-Məlikin qoşunu ilə üzləşərək müharibəyə başladı. Müsəb bu müharibədə öldürüldü və başını Əbdül-Məlikə göndərdilər.

Əbdül-Məlik, Müsəbin ölümündən sonra Kufəyə gəlib, oranın əhalisilə beyət kəsdi. O, sarayda əyləşdiyi zaman Müsəbin başını onun qarşısına qoydular. O, sevincindən dərisinə sığmirdi. Birdən, məclisdə hazır olan Əbdül-Məlik ibn Ümeyr adlı bir şəxs titrəyişli səslə dedi: «Soltan sağ olsun! Mənim bu saraydan qəribə bir xatırəm vardır. Belə ki, elə burada Übeydullah ibn Ziyadla birlikdə əyləşmişdim. Bu zaman Hüseyin (ə)-in başını onun yanına gətirdilər. Bir neçə müddət bundan əvvəl Muxtar Kufəni ələ aldıqda, onunla da burada birləşmişdim və yanında İbn Ziyadin başı var idi. Ondan sonra Müsəb hakimiyyətə gəldi. Bu vaxt onun yanında Muxtariń başını gördüm. İndi isə sizin yanınızda Müsəbin başını görüürəm. Mən soltanın bu sarayın şərrindən Allaha pənah aparmasını istəyirəm!» Əbdül-Məlik ibn Mərvan bu hadisəni eşitcək, qorxusundan sarayın uçurulmasını əmr etdi.<sup>1</sup>

## QOCA QARININ ƏMR LEYS SƏFFARA CAVABI

Əmr Leys bir qış fəslində böyük qoşunla Nişapur şəhərinə daxil olub, camaatın evlərində yerləşdilər. Şəhər sakinlərindən olan bir qoca qarının beş evi var idi. Əsgərlər onun bütün evini işğal etdilər. Qarı bu məsələni Əmrin qoşun sərkərdələrindən birinə şikayətlə xəbər verdi. Sərkərdə dedi: «Mən sabah Əmrin yanında olarkən, ora gəlib, evlərin boşalmasını xahiş et.»

Səhər qoca qarı Əmrin hüzuruna gedib dedi: «Mən qocanın ixtiyarında olan beş evi sənin əsgərlərin əlimdən almış, məni beş qızım və beş gəlinimlə birlikdə bir evdə yerləşdirmişlər. Hələ orada da əs-

<sup>1</sup> «Tətimmətül-müntəha» («Xəlifalərin tarixi»), Şeyx Abbas Qummi, səh. 64-65.

O, elə güman etdi ki, təqsir sarayı kərpic və taxtalarındadır. Buna görə də onu pis yerə yozub, sarayı uçurulmasını əmr etdi. Halbuki sarayı kərpic və taxtalarında heç bir təqsir yox idi, əksinə haqsızlıq, zülm və ədalətsizlik nəticəsində zülmkarlar həlak olur, haqq-ədalət üzündən camaat rahat nəfəs alır, binalar bərpa edilir.

gərlərdən bir neçəsi sakin olmuşdur. Onların qadın və qızlarla bir yerdə qalmaları yaxşı hal deyildir.

Əmr dedi: «Əgər belədirsem, bəs mənim əsgərlərim bu qış fəslində, soyuq günlərdə harada qalsınlar? Gözümdən uzaq ol! «Qadınların ağlı yoxdur!» – deyənlər, elə düz demişlər.»

Qoca qarı bir söz deməyib getdi. O, gedəndən sonra həmin sərkərdə Əmrə dedi: «Bu qadın çox savadlı, pəhrizkar və ibadət əhlidir. Kaş, onu yaxşı qarşılıyardin.»

Əmr qadının geri qayıtmasını əmr etdi. Onu Əmrin yanına gətirdikdə, qadından: «Heç Quran oxuyubsanmı?» – deyə soruşduqda, «Bəli!» – deyə cavab verdi.

Əmr Dedi: «Quranın «Hökmdarlar bir ölkəyə girdikləri zaman onu xarabaliğa çevirər, əyan-əşrafını da zəlil edərlər. Onlar məhz belə hərəkət edərlər!»<sup>1</sup> – ayəsini oxumusanmı?»

Qoca qarı cavab verib dedi: «Bəli, oxumuşam. Lakin hökmdara təecüb edirəm ki, elə o surədə olan bu ayəni oxumamışdır! Belə ki, Allah-təala buyurur: «Bu, zümləri üzündən onların bomboş, viran qalmış evləridir. Həqiqətən, onların özlərini də, tayfalarını da büsbütün yox etdik.»<sup>2</sup>

Qarının bu sözü Əmr Leysə böyük təsir etdi və əsməyə başladı. Gözləri yaşla dolub dedi: «Ey qoca qarı! Get, evlərini geri al və bundan sonra, artıq mənim qoşunum şəhərdə qalmayacaq.» Dərhal əmr etdi ki, üç saatdan sonra əsgərlərdən hər kim şəhərdə, yaxud rəiyyətin evlərində görünse, qətlə yetiriləcəkdir. Nəhayət, qoşun şəhərdən çıxb, Nişapurun hal-hazırkı «Şad-Yax» adlı bağlarında düşərgə saldılar.<sup>3</sup>

### *Xülasə və nəticə:*

1) Heç bir əməl cəzasız qalmayacaq və bizim əməllərimizlə xarici hadisələr arasında birbaşa əlaqə mövcuddur.

<sup>1</sup> «Nəml» surəsi, ayə: 34.

<sup>2</sup> «Nəml» surəsi, ayə: 52.

<sup>3</sup> Buheyranın «Tarix» kitabından nəqlən, səh. 19.

## Günahın acısı

- 2) Günah hər bir xalqın nemətlərinin azalmasına səbəb və bu dəyişilməz İlahi qanundur.
- 3) İman və təqva göy və yerin bərəkət qapılarını açır, saysız-hesabsız ruzi gətirir.
- 4) İnsan günahları üzündən nemətlərdən məhrum olur.
- 5) Mötəsimin vəziri bir günahla həm özünü, həm də bir qrup camaati ölümə verdi.
- 6) Uzun illər Allaha ibadət edən abid bir günahla dünya və axırət səadətindən məhrum qaldı, başqa bir abid isə bir günahdan çəkin-diyyi üçün dünya və axırət izzətini qazandı.
- 7) Yusif (ə) nəfsinin qarşısını alaraq ən böyük zahiri və mənəvi məqamlara nail oldu.
- 8) Qurani-Kərim nemətlərin alınmasını günahın nəticəsi hesab edir.
- 9) Səba qövmü nemətlərin əvəzində nankorluq və günahla tüğyan etdikləri zaman bəlaya – selə düşər olub, diyarları yerlə yeksan oldu.
- 10) Müasir dövrdə cavanlar günah və cirkin işlərə qoşulub, acı-naçaqlı həyat sürürlər.
- 11) Günah insanları həlak, şəhərləri viran edir.
- 12) İspaniya müsəlmanları təxminən, səkkiz yüz illik böyük qüdrət və mədəniyyətə nail olduqları halda, günahları nəticəsində düşmən onlara hakim kəsildi və hər şeyi itirdilər.
- 13) Xalqların həlakətə uğramasında xüsusi təsiri olan günahlar-dan biri də zülm və haqsızlıqdır. Bir çox ayədə bu həqiqət açıqlanmışdır.

## V FƏSİL

# GÜNAH İNSANIN ÖMRÜNÜ QISALDIR

*Bu fəsildə:*

- \* Həyat və ölüm;
- \* Ölümün həqiqəti bəşərə məlum deyil;
- \* Alimlərin öz nadanlıqlarına etirafları;
- \* Müsibətlərin, bəlaların, ölüm və qırğınların pis əməllər və günahlarla əlaqəsi;
- \* Qəti və şərti əcəl;
- \* Mövcud dünyada bəşərin idrak və düşüncəsindən xaricdə bir sıra həqiqətlər mövcuddur;
- \* Duanın təsiri haqda doktor Aleksis Karlin etirafları;
- \* Ömrün qısalmasına səbəb olan günahlar;
- \* Qohumluq əlaqələrini kəsmək Allaha şərik qoşmaqla eyni səviyyədə durur;
- \* Yalan ömrü qısalıdır;
- \* Zina ömrü qısalıdır;
- \* Ata və anaya ağ olmaq ömrü qısalıdır.

## ÖLÜM VƏ HƏYATIN SİRRI

Bizim taleyimizdə labüd olan məsələlərdən biri də ölümdür və kim-sənin ondan yaxa qurtarması qeyri-mümkündür. Hər bir insan bir gün ömrü sona çataraq ölüm şərbətini dadacaqdır. Qurani-Kərimdə buyurulur: «Hər bir nəfs ölümü dadacaqdır.» Həyat və yaşayış sirlə dolu olduğu kimi, ölüm də sirli məsələlərdən biridir ki, bəşər hələ də onun əсли və necəliyini dərk etməyə qadir deyildir. Allah-təala Qurani-Kərimin bir neçə ayəsində onu özünə nisbət verib buyurur: «Ölüm və həyatı xəlq edən Allahdır!» Başqa bir ayədə isə belə buyurur: «Dirildən də, öldürən də Odur!» Allahın xəlili və dostu İbrahim peygəmbər də Nəmrudun müqabilində durduqda, Allah-təalanın bariz sıfətlərindən birini dilinə gətirərək buyurdu: «Dirildən də, öldürən də mənim Rəbbimdir!..»

Müasir dünyamızda bəşərin ardıcıl elmi-texnoloji tərəqqilərə yiye-lənməsinə baxmayaraq, ölüm bir sərr olaraq qalır, həyat və canlı varlı-ğın yaradılış və xilqəti əsrarəngizdir. Başqa sözlə desək, insan su, tor-paq və havadan vücuda gəlmış bir canlı varlığın tərkib hissələrindəki heyrətləndirici mütənasibliliyin nədən ibarət olduğunu başa düşə bil-mir. O ölü və oləndən sonra da tərkib hissələrindən heç bir şey azal-mır, hətta bədənin suyu, digər əcza və üzvləri heç nə itirmir. Görə-sən, həmin saatə qədər hərəkət edən və minlərlə xasiyyətə malik olan hansı canlı varlıq idi ki, indi artıq o təsirlərə malik deyildir? Bununla belə, bioloqlar ümidi var olduqları halda, yenicə etiraf edirlər ki, bəşər bəlkə də min ildən sonra canlı varlığın necə yaranmasını dərk etsin.

«İnsan hələ min ildən sonra həyatın və yaşayışın sərrini dərk etmək qabiliyyətinə malik ola bilər. Lakin bunun mənəsi insanın milçək, yaxud başqa bir həşərat, hətta canlı bir varlıq yaratması deyildir. Bu məsələ «Darvin» adına təşkil olunmuş konfransda da bəyan olundu. Bu konfransın sonunda amerikalı professor Hanz elan etdi ki, bu min il ərzində alimlər həyatın sərrini barəsində mütaliə edib tədqiqat aparacaqlar.»<sup>1</sup>

<sup>1</sup> «İttilaat» jurnalından nəqlən, № 10160.

Məlum olduğu üzrə, ölüm və həyat bizim əlimizdə deyil, hamı istər-istəməz bir gün oləcəkdir. Lakin bu gün dünya təbiblərinin müəyyən qədər müvəffəqiyyətlərə yiyləndikləri məsələ xəstəliklərin qarşısını alıb ömrü uzatmaqdır ki, bir çox mikroblar, yeni dərmanlar, habelə müasir üsullarla aparılan müayinələr və cərrahiyə əməliyyatları vasitəsilə qədim zamanlarda baş verən hədsiz tələfatın, vaxtsız ölümlərin qarşısını almışlar. Şübhəsiz, onlar bu yolda bəşəriyyətə böyük xidmət etmişlər.

Qədim zamanlarda «çıçək» xəstəliyi yayılıb, insanları xəzantək yer üzünə tökür, yaxud «malariya» və «vəba» xəstəliyi hansısa bir məntəqədə yayılırdısa, onun qarşısını almaq mümkün olmur və rəhimsizliklə insanları məhv edirdi. Lakin «çıçək», «malariya» və «vəba» mikrobları kəşf edildikdən sonra, demək olar ki, bu xəstəliklərin, eləcə də bu nahiyədən gözlənilən tələfatın qarşısı alınır. Doğrudan da, bəşər bu yolda çoxlu müvəffəqiyyətlərə nail olmuş, hələ də təkamülə, tərəqqiyə doğru irəliləyir və artıq bu gün alımlar uzunömürlülüyün dərmanı üzərində tədqiqatlar aparırlar. Əgər belə bir dərman kəşf edilsə, müəyyən qədər qocalığın qarşısını alıb, təbii ömrün vaxtını uzatmaq mümkün olacaqdır.

Amma təəssüflər olsun ki, xəstəliklərin qarşısını almaq, ömrü uzatmaqla əlaqədar alımlərin bütün mütaliə və təhqiqatları yalnız xəstəliklərin mikrobunu, dərmanını, onların xasiyyətlərini araşdırmağa yönəlmış və bu zəmində sərf labaratoriya üsullarına əsaslanmışlar. Onlar bəzən ruhi xəstəlikləri və əsəb pozuntularını irəli sürsələr də, günahların, yaxşı və pis əməllərin bir sıra xəstəliklərin yaranmasında, ömrün uzanıb-qısalmasında təsir göstərdiyini fikirlərinə belə gətməmişlər. Səbəbi də budur ki, müasir dünyamızda eksər alımlar xərici aləmə maddi eynək arxasından baxır və təsəvvür belə etmirlər ki, dünyada gözə görünməyən, hiss və dərk olunmayan, eyni zamanda təsirə malik olan bir sıra həqiqətlər vardır. Bu səbəbdən də əgər bir şəxs onlara «Yalan danışmaq və qohumluq tellərini qırmaq ömrü qısaltır, düz danışmaq və qohumluq əlaqələrini möhkəmlətmək isə

## Günahın acısı

ömrün uzun olmasına səbəb olur, yaxud filan günah və pis əməl insanı xəstələndirir, filan yaxşı əməl isə xəstəliyi aradan aparır!» – desə, bunu dərk etməzlər. Onlara bu əməllərin ömrün uzun və qısa olması, xəstəlik və sağlamlıqla əlaqələri aydın deyildir. Əlbəttə, bunu biz də təbii səbəblər üzündən dərk etmirik. Lakin bizimlə onların arasındaki fərq budur ki, biz hər hansı bir məsələni dinin böyük rəhbərlərdən, məsum imamlardan eşitsək, onların bu məsələnin – əql və düşüncəmizlə dərk etməsək də – İlahi vəhy mənbəyindən aldıqlarını şübhəsiz bir həqiqət kimi qəbul edirik. Onlar isə, bunun əksinə olaraq hər şeyi hissi və maddi yolla qəbul edirlər.

Əlbəttə, bunu həqiqi alımlərə nisbət vermək olmaz, əksinə özlərini alım və filosof kimi göstərənlər bir çox insanların azğınlığı düşməsinə səbəb olmuş, bəşəri mənəviyyatdan uzaqlaşdırılmış, onları imansızlığa və bədbəxtliyə sövq etmişlər. Əgər insan dünyanın böyük alımlarının kəlamlarına diqqət yetirsə, onların Allah-təalaya, bu dünyanın gözə görünməyən digər həqiqətləri, dünyanın anlaşılmaz sırları müqabilində öz acizliklərinə etiraf etdiklərini görə bilər. Buna Avropanın ən böyük alımlarından, ilk kitabı «Nobel» mükafatına layiq görülen Moris Miterlingi misal göstərmək olar. Belə ki, məşhur professor Berqon onun barəsində belə demişdir: «Əgər biz Miterlingin müasir dövrdə Sokratı əvəz etdiyini desək, Sokratı xeyli böyütmüş, onu isə kiçiltmiş olarıq.»

O, fəlsəfə və elmi məsələlər barəsində iyirmi kitab təlif etmişdir ki, Fransada onların hər biri orta hesabla 150 dəfə nəşr olunmuş və dünyanın müxtəlif dillərinə tərcümə edilmişdir. Bir sözlə, Miterling deyir:

«Mən nə qədər təkrar etməliyəm ki, heç nə bilmirəm, nə qədər deməliyəm ki, heç kəs heç nə bilmir! Əgər elmdən bir şey bilən şəxs olsaydı, indiyə qədər bildiklərini camaata deyərdi və camaat da dünyanın sırrindən xəbərdar olardı. Bizim yaradılış, dünyanın sırları və sonu barəsindəki fikirlərimiz isə, öz ağlımiza və fikrimizə gələn təxəyyüllərdir, bəzən də əsassız nəzəriyyələrdir ki, ertəsi gün dediklərimiz öz nəzərimizdə dəyər və qiymətdən düşür. Mənim bu barədə de-

diklərim də ağlıma gələnlər idi. Düz dediyimi də əsla iddia etmirəm. Əgər bu dünyada düz dediyini iddia edən bir şəxs varsa, gəlib desin, görək, öz iddiasında doğrudur, ya yox?!»<sup>1</sup>

O, başqa bir yerdə yazır: «Mənə deyirlər ki, sən hər bir məsələyə tərəddüd və şəkk-şübhə ilə yanaşdığını halda, bəs, nə üçün öz tərəddüd və şübhələrinə şəkk etmirsən? Heç təsəvvür edirsənmi ki, sənin şəkk-şübhən özü də şəkk-şübhə altındadır? Onların cavabında deyirəm: «Bəli, mən öz şübhələrimə qarşı da şübhəliyəm...» Yenə də mənə deyirlər: «Sənin kitablarında çoxlu təzadlar mövcuddur!» Bu, məni lap təəccübləndirir; əgər mən həqiqəti və bu dünyyanın nədən ibarət olduğunu bilsəydim, onda sizə deməyə bir sözüm qalmazdı... Anlaşılmaz məsələləri başa düşmək üçün təzad və ziddiyyətli danışmaq lazımdır, yoxsa məqsədə nail ola bilmərik.»<sup>2</sup>

Lord Aviburi demişdir:

«Bizim məlumatımız diametrə, bilmədiklərimiz isə ekvatora bənzəyir. Hər hansı bir şeyin diametрini bir qədər uzun etsək, evkator da bir o qədər böyüyər. Gələcək nəsillər bu məsələ ilə əlaqədar bizdən çox tərəqqi edəcək və kainatın sırları barəsində yeni-yeni həqiqətlərə nail olacaqlar. Lakin təəssüflər olsun ki, qürur və xüdpəsəndlik etməyimizə baxmayaraq, bu məsələ ilə əlaqədar öz acizliyimizə, heç bir şey bilmədiyimizə və varlığın sırrindən xəbərsiz olduğumuza etiraf etməliyik...»

Nə üçün uzağa gedək? Biz hələ də özümüzü tanımır, nə olduğumuzu və təbiətlə necə əlaqə saxladığımızı bilmirik; haradan gəlmmiş və hara gedirik? Məgər axır-aqıbətimiz üstüörtülü qara quyudan başqa bir şey deyilmi?

Bəli, biz heç nə bilmirik və bütün bu məsələlərin qarşısında sual işarəsi qoymağə məcburuq.»<sup>3</sup>

<sup>1</sup> «Başqa bir dünya», səh. 5.

<sup>2</sup> «Böyük beynin düşüncələri», səh. 10.

<sup>3</sup> «Xoşbəxtlik axtarışında», səh. 221.

Məşhur alim Flamaryon demişdir:

«Biz görürük, fikirləşirik, lakin «fikir nədir?» – sualına heç kim cavab verə bilmir. Yol gedirik, lakin hərəkətin ilkin mənbəyinin nə olduğunu anlamırıq. İradə qüvvəmizin, ümumiyyətlə, bütün ruhi proseslərin maddi olmadığını görürük. İradə etdikdə, əlimizi qaldırır və öz irədəmizlə maddəni hərəkətə gətiririk. Görəsən, bu hadisənin həqiqəti nədir? Həyat qüvvəsindən maddi bir işin yaranmasına səbəb olan vasitə nədir? Bu suallara cavab verə bilən bir şəxs yoxdur. Mənə deyin görüm, xarici surətlər gözüün əsəbləri ilə fikrə necə ötürülür? Fikrin həqiqəti nədir? İdrak nədir və harada yerləşir? Zehni fəaliyyət nədən ibarətdir? Sizin diqqətinizi hətta on il belə suallarla məşğul edə bilərəm, halbuki sadə bir sualıma ən böyük beyinə malik olanlar belə cavab verə bilməzlər.»<sup>1</sup>

Məşhur qərb alimi Oliver Lac yazır:

«Hal-hazırda bildiklərimiz bilmədiklərimizlə müqayisədə çox-çox azdır. Bəziləri bu sözü düşünmədən dilə gətirir, mən isə, bunu bütün vücudumla deyirəm.»<sup>2</sup>

Müasir alımların bəşər və elmin nöqsanları barəsindəki etirafları olduqca çoxdur. Buna görə də, qeyd etdiyimiz qərb alımlarının bəyanları ilə kifayətlənirik.

İslam alımlarınə gəldikdə isə, İbn Sinanın can verən halda söylədiyi bu beyti məşhurdur:

Nəmutu və leysə ləna hasilun,

Siva elmuna ənnəhu ma ulimə.»<sup>3</sup>

(Ömür yetdi, hasilimiz qara qəpik, bir quruş,

Naməlumlar umanlardır, addım artıq, bir qarış.)

İndi isə, baxın görün, hər şeydən xəbərdar olduqlarını iddia edənlər, «görünməyən, hiss və dərk olunmayan şeyləri qəbul edə bil-

<sup>1</sup> «İnsanla dünyanın əlaqəsi», səh. 20-23.

<sup>2</sup> Yenə orada.

<sup>3</sup> «Kəşkul», 3-cü cild, səh. 310.

mərik!» – deyənlər, hətta Allahı da cərrah bıçağı altında görmək istəyənlər nə qədər də nadan və əlacsızdırular?

Əbuzər Cümhudan nəql olun hikmətli sözlərin birində belə deyilir: «Günlərin birində bir qadın ondan bir sual soruşur. Əbuzər ona «Sualının cavabını bilmirəm!» – deyə cavab verdikdə, qadın deyir: «Sən ayda şahdan nə qədər pul alırsan, axı nə üçün mənim sualımın cavabını bilmirsən?» Əbuzər cavabında deyir: «Şah, mənə bildiyim qədər maaş verir. Əgər bilmədiklərim qədər maaş vermək istəsəydi, bütün xəzinəsini versəydi belə, mənim maaşımı ödəyə bilməzdi.»<sup>1</sup>

Ümumiyyətlə, biz də böyük alımlərə qoşularaq deyirik ki, bəşər elmi hədsiz dərəcədə məhdud və naqisdir. Qurani-Kərimdə buyurulur: «Onlara (bəşərə) yalnız cüzi bir bilik və elm verilmişdir.»<sup>2</sup>

Bildiyimiz kimi, Allah-təala bəşəriyyətin içərisindən bir qrup insanı seçərək, onları doğru yola yönəltmək və vəhyyi vasitəsilə bilmədiklərini onlara öyrətmək üçün peygəmbərlər göndərmişdir. Əgər insanlar onlara vəhyyi olunduqları göstərişlərə əməl etsələr, səadətə çatılar, əks təqdirdə zəlalət və bədbəxtliyə düşərlər.

İndi isə, diqqətinizi bizim yaxşı və pis əməllərimizi bəla və müsi-bətlərin, hətta ölümün mənşəyi hesab edən bir neçə ayə və rəvayətə yönəldirik:

Qurani-Kərimdə buyurulur:

وَمَا أَصَابُكُمْ مِنْ مُّصِيبَةٍ فِيمَا كَسَبَتْ أَيْدِيْكُمْ وَيَعْفُوْ عَنِ الْكُثُرِ

*«Sizə üz verən hər bir müsibət öz əllərinizlə etdiyiniz əməllərin ucbatındandır.»<sup>3</sup>*

Başqa bir ayədə isə belə buyurulur:

ظَاهِرُ الْفَسَادِ فِي الْبَرِّ وَالْبَحْرِ بِمَا كَسَبَتْ أَيْدِيِ النَّاسِ لِذِيْهِمْ بَعْضُ الَّذِي عَمِلُوا لَعَلَّهُمْ يَرْجِعُونَ

<sup>1</sup> «Kəşkul», 3-cü cild, səh. 310.

<sup>2</sup> «İsra» surəsi, aya: 85.

<sup>3</sup> «Şura» surəsi, aya: 30.

*«İnsanları öz əlləri ilə etdikləri pis əməllər üzündən suda və qu-ruda fitnə-fəsad əmələ gələr.»<sup>1</sup>*

Əmirəl-möminin Əli (ə) bir hədisdə belə buyurmuşdur: «Günahlar-dan çəkinin; hər bir bəlanın, ruzinin azalmasının, hətta bədəndəki yara-ların, cırmaq yerlərinin və hər bir müsibətin səbəbi yalnız günahdır.»<sup>2</sup>

İmam Sadiq (ə) buyurmuşdur: «Günahlar vasitəsilə ölenlər təbii əcəlləri ilə ölenlərdən çıxdur.»<sup>3</sup>

Başqa bir hədisdə belə buyurmuşdur: «İnsanın günahları olmasa, da-mar kəsilməz, bədbəxtliklər üz verməz, başağrı və xəstəlik yaranmaz.»<sup>4</sup>

Biz yaxşı əməllər barəsində də bu əqidədəyik, yaxşı əməllərimi-zin səadət və xoşbəxtliyimizə təsir göstərdiyini bilirik. İmam Sadiq (ə) buyurmuşdur: «Dünyada ehsan və yaxşılıq edərək yaşayanların sayı təbii ömür sürənlərin sayından daha çıxdur.»<sup>5</sup>

Həmçinin, buyurmuşdur: «Camaat təbii ömürlərilə yox, daha çox ehsan və yaxşılıqlarına görə çox yaşayırlar, günahları ucbatından ölenlər isə, təbii əcəllərilə ölenlərdən çıxdur.»<sup>6</sup>

Din rəhbərlərindən qohumluq əlaqələrini möhkəmlətmək, atanaya yaxşılıq kimi bir sıra əməllər barəsində çoxlu rəvayətlər nəql olunmuşdur ki, üç il ömrü olanların ömrünü otuz il artırmışdır.

Əsasən, biz şələrin əqidələrindən biri də «bəda» məsələsidir ki, Allah-təala hər bir insan üçün iki əcəl təyin edir: Biri ölümün çatdırığını göstərən və onun qarşısını heç bir şey ala bilməyən qəti əcəl, di-gəri isə sədəqə, dua və s. kimi yaxşı əməllərə bağlı olan «qeyri-qəti» (şərti) əcəldən ibarətdir. Üçüncü fəsildə qeyd etdiyimiz kimi, imam Baqir (ə) Məhəmməd ibn Müslümə buyurmuşdur: «Sənə hər bir dər-din, hətta ölümün şəfasından xəbər verimmi?»

<sup>1</sup> «Rum» surəsi, ayə: 41.

<sup>2</sup> «Xisal», Şeyx Səduq, 2-ci cild, səh. 616.

<sup>3</sup> «Biharul-ənvar», 5-ci cild, səh. 140.

<sup>4</sup> «Üsuli-kafi», 3-cü cild, səh. 370.

<sup>5</sup> «Biharul-ənvar», 73-cü cild, səh. 254.

<sup>6</sup> «Biharul-ənvar», 5-ci cild, səh. 140.

Dedi: «Buyurun!»

İmam (ə) buyurdu: «(Hər bir dərdin dərmanı) duadır.»<sup>1</sup>

Bəli, bizim öz əməllərimizlə dəyişilən digər taleyimiz də belədir.

İmam Baqir (ə)-in Həmrən adlı səhabəsi deyir: «O həzrətdən «Huvəlləzi xələqəkum min tinin, summə əcələn və əcələn müsəmmən indəhu» (Sizi palçıqdan yaradan, sonra da (sizin üçün) əcəl (ölüm vaxtı) müəyyən edən Odur. Allahın yanında məlum bir əcəl də vardır!)<sup>2</sup> – ayəsinin təfsirini soruşduqda, buyurdu: «(Ayədən) məqsəd iki əcəldir: «Qəti» və «qeyri-qəti» (şərti) əcəl.»<sup>3</sup>

Əlbəttə, bu ayənin təfsirilə əlaqədar bu rəvayətdən başqa, Əhli-beyt imamlarından nəql olunan digər rəvayətlər də mövcuddur.<sup>4</sup>

Həmçinin, bu zəmində başqa əhvalatlar da nəql olunmuşdur ki, burada onların bir neçəsini qeyd edirik. Adətən, əhvalatlar daha çox təsir bağışlaşlığı üçün burada üç əhvalat gətirməklə kifayətlənirik:

## 1-BU CAVAN ÖLÜMDƏN CANINI NECƏ QURTARDI?

İmam Baqir (ə) buyurmuşdur: «Zahirən yoxsul olan və kədərli görünən bir cavan oğlan tez-tez həzrət Davud (ə)-in yanına gəlib-gədərdi. Bir gün o həzrətin hüzurunda olarkən, ölüm mələyi cənab Əzrail (ə) gəlib, o cavana qaş-qabaqlı baxdı.

Həzrət Davud (ə) Əzrail (ə)-a dedi: «Deyəsən, bu cavana qaş-qabaqlı baxdin?»

Dedi: «Bəli, yeddi gündən sonra elə burada onun canını almağa məmər olunmuşam!»

Cavan oğlanın halına yanan Davud peyğəmbər üzünü ona tutub dedi: «Ey cavan, evlənmisənmi?»

<sup>1</sup> «Fəllahus-sail», səh. 28.

<sup>2</sup> «Ənam» surəsi, aya: 2.

<sup>3</sup> «Üsuli-kafi», 1-ci cild, «bəda» bölümü.

<sup>4</sup> Əlavə məlumat əldə etmək istəyənlər «Biharul-ənvar» kitabının 4-cü cildinin 92-ci səhifələrindən sonrakı səhifələrə müraciət edə bilərlər.

## Günahın acısı

Dedi: «Xeyr, hələ evlənməmişəm!»

Davud (ə) buyurdu: «(Bəni-İsrail tayfasından olan) filankəsin yanına get və mənim tərəfimdən ona de ki, Davudun göstərişilə mən sənin qızınlı evlənməliyəm. Elə bu gecə o qızın yanına get, toyunun bütün xərcini də götür və yeddi gün onunla birgə ol. Yeddi gündən sonra mənim yanımı gələrsən!»

O cavan oğlan yola düşüb, Davud peyğəmbərin əmrini Bəni-İsraildən olan həmin kişiyyə çatdırıldı. O kişi də qızını ona verib, elə həmin gecə də onlar üçün toy mərasimi qurdı. Cavan oğlan o qızla birgə yeddi gün yaşadıqdan sonra Davud peyğəmbərin yanına getdi.

Davud (ə) ondan soruşdu: «Bu neçə gün ərzində vəziyyətin necə idi?»

Cavan oğlan dedi: «Hələ indiyə qədər belə həyat sürməmiş və naz-nemət içərisində olmamışdım!»

Davud (ə) buyurdu: «İndi otura bilərsən!»

Davud (ə) o cavanın canını alacaq ölüm mələyinin gelişini gözləyirdi. Bir neçə saat keçdi, lakin Əzrail (ə)-dan heç bir xəbər çıxmadı. Buna görə də üzünü cavana tutub dedi: «İndi evinə qayıt, sabah yenə gələrsən.»

Cavan oğlan evinə qayıtdı. Sabah yenə də Davud peyğəmbərin yanına getdi. Həzrət Davud (ə) ölüm mələyinin yolunu çox gözlədi, yenə də ondan bir xəbər olmadı. Bu hadisə üç həftə davam etdi. Nəhayət, ölüm mələyi Davud peyğəmbərin yanına gəldikdə, ona dedi: «Bəs sən demədin ki, yeddi gündən sonra bu cavanın canını alacağam?»

Əzrail (ə) cavab verib dedi: «Bəli, dedim!»

Davud (ə) buyurdu: «Axı, o gündən üç həftədən çoxdur ki, keçir!»

Əzrail (ə) dedi: «Ey Davud! Sən bu cavana rəhm etdiyindən, Allah da öz rəhmətini əsirgəməyib, onun ömrünü otuz il artırırdı.»<sup>1</sup>

---

<sup>1</sup> «Biharul-ənvar», 4-cü cild, səh. 111.

## 2-SƏDƏQƏ BİR GƏLİNİ ÖLÜMDƏN XİLAS ETDİ

Şeyx Səduq özünün «Əmali» kitabında imam Sadiq (ə)-dan belə nəql etmişdir: «Həzrət İsa (ə) şadlıq edən bir qrupun yanından keçərkən, onların şadlıq etmələrinin səbəbini soruşduqda, dedilər: «Ya Ruhullah! Bu gecə filankəs, filankəsin qızı ilə evlənəcəkdir.»

İsa (ə) buyurdu: «İndi şadlıq edir, sabah isə ağlayacaqlar.»

Bir nəfər soruşdu: «Ey Allahın peyğəmbəri! Nə üçün?»

Buyurdu: «Çünkü elə bu gecə həmin gəlin öləcəkdir.»

Bu söz münafiqlərlə o həzrətin ardıcılıları arasında ixtilafa səbəb oldu. ERTASI gün qızı sağ-salamat görənlər İsa (ə)-in yanına gedib dedilər: «Ya Ruhullah! Dünən öləcəyini söylədiyin gəlin hələ də sağıdır.»

İsa (ə) buyurdu: «Allah nə istəsə, o da olar. İndi məni o gəlinin yanına aparın.»

Onlar İsa (ə)-la birlikdə gəlinin evinə tərəf yola düşdülər. Evə çatıb qapını döydülər. Gəlinin əri qapını açdı. Həzrət İsa (ə) ona buyurdu: «Həyat yoldaşından icazə al ki, onu görmək istəyirəm.»

Oğlan evə girib, həyat yoldaşına dedi: «Həzrət İsa (ə) bir dəstə adamla qapı arxasındadır.» Gəlin örpəyini başına atdı. İsa (ə) evə daxil olub soruşdu: «Dünən gecə hansı xeyir işi görmüsən?»

Gəlin dedi: «Həmişə gördiyüm işlərdən başqa bir iş görməmişəm. Hər cümə axşamı bir yoxsul qapımıza gələr, mən də onun bir həftəlik yeməyini verərdim. O, dünən də gəlmüşdi, amma mən və evdəkilər hər birimiz öz işimizlə məşğul olduğumuzdan, ona cavab verən bir şəxs olmadı. Bir-iki dəfə çağırıldı, nəhayət, üçüncü dəfə çağırandan sonra, axır mən özüm xəbərsiz ayağa qalxıb, onun bir həftəlik yeməyini verdim.»

İsa (ə) bunu eşidən kimi buyurdu: «Ayağa qalx!»

Gəlin ayağa qalxdıqda, (böyük) əfi bir ilanın onun oturduğu yerdə yatdığını gördülər. İsa (ə) buyurdu: «Yerinə yetirdiyin yaxşı əmələ görə, Allah-təala bu bələni səndən uzaqlaşdırı.»<sup>1</sup>

<sup>1</sup> «Əmali», Şeyx Səduq, səh. 600.

### 3-İNFAQ VƏ YAXŞILIQ BU AİLƏNİN TALEYİNİ DƏYİŞDİ

Əbdürrəhhman ibn Həccac, imam Musa ibn Cəfər (ə)-in belə buradığını nəql etmişdir: «İsrail oğulları arasında əməlisaleh bir kişi vardı. Onun həyat yoldaşı da əməlisaleh idi. Bir gecə bu kişi yuxuda gördü ki, bir nəfər onun yanına gəlib deyir: «Allah-təala sənin ömrünü bu qədər yazmış, ömrünün bir qismini sevinc və rifah, bir qismini isə qəm-qüssə və çətinlik içərisində yaşamağınızı müəyyən etmişdir. İndi isə, sən bu iki qisimdən birinin öncə qərar verilməsində ixtiyar sahibisən.

Əməlisaleh kişi dedi: «Mənim əməlisaleh bir arvadım vardır ki, həyatda mənimlə şərikdir. Bunu onunla məsləhət etdikdən sonra sənə xəbər verərəm.»

Sübə açıldıqda, arvadına dedi: «Mən belə bir yuxu görmüşəm!»

Arvad dedi: «Öncə sevinc və rifah içərisində yaşamağı seç. Allah bizi rəhm edib, nemətini də sona çatdırır.»

İkinci gecə yenə həmin şəxs onun yuxusuna girib dedi: «Hansını seçdin?»

Dedi: «Birinci qismi – sevinc içərisində yaşamağı seçdim.»

Yuxudakı şəxs əməlisaleh kişinin sözlərini qəbul edib getdi. Səhəri gündən dünya hər tərəfdən onların üzünə açıldı, nemət içərisində yaşamağa başladılar. Qadın vəziyyəti belə görüb, ərinə dedi: «Allahın bizə verdiyi nemət və sərvətlə qohum-əqrəbanın, qonşuların, qardaşlarının əlindən tut, onların çətinliklərini aradan qalldır.»

(Qadın öz ərini həmişə qohum-əqrəbaya baş çəkməyi, onlara yaxşılıq etməyi, bir sözlə, yaxşı işlər görməyi tövsiyə edirdi.) Nəhayət, o kişinin ömrünün yarısı ötüb keçdi. Yenə də yuxuda həmin kişinin belə dediyini gördü: «Sən bu müddət ərzində qohum-əqrəbana yaxşılıq etdiyin üçün Allah-təala ömrünün qalan hissəsini də sevinc, nemət və sərvət içərisində yaşamağınızı müqəddər etdi.»<sup>1</sup>

<sup>1</sup> «Biharul-ənvar», 14-cü cild, səh. 491.

\* \* \*

Bəli, qeyd etdiyimiz hədislər və hekayələrdən açıq-aşkar məlum olur ki, bizim yaxşı və pis əməllərimiz gələcək həyatımızda, hətta ömrümüzün uzun və qısa olmasında belə öz təsirini göstərir. Ola bilər ki, biz zahirdə əməl və onun təsiri arasındaki əlaqəni həm dərk edək, həm də dərk etməyək. Lakin şübhəsiz, biz bu dünyada mövcud olan maddi və mənəvi işlərin çoxunda əlaqə bərqərar olunduğunu bilirik, amma onları özü və əlaqələrinin necəliyi bizim dərkimizdən xaricdir. Hətta bizim dərk edə bilmədiyimiz bir sıra mənəvi və maddi işlərin arasında əlaqələr mövcuddur. Bəzən alımlar bu əlaqələrin bir qismini kəşf etmiş, çox hissəsi isə bəşər üçün hələ də anlaşılmazdır, bəlkə də bəşər ömrünün sonuna kimi müəyyən edilməsin. Məsələn, bəşər indiyə qədər əsrlər boyu dəniz suyunun vaxtaşırı çəkilib-artması ilə ayın hərəkətindəki əlaqəni kəşf edə bilmirdi və onlar bu məsələdə heyran qalmışdır. Hər gün müəyyən fərziyyələr yürüdülsə də, nəhayət, çoxlu tədqiqatlardan sonra sübut olundu ki, dəniz suyunun vaxtaşırı çəkilib-artması ayın yer kürəsindən uzaqlaşması və ona yaxınlaşması ilə əlaqədardır.

Yeni kəşflərdən biri də cavanlarda istedad və zəkanın az və çoxluq fərqi onların həyatının əvvəlinci üç ilindəki yemək tərzi ilə bağlıdır. Yeməyin kamil, yaxşı və pis olub-olmaması uşaqların istedadına, zəkasına birbaşa təsir göstərir, hətta insanın psixi vəziyyətinə təsir bağışlayır. Əgər kimsə bir əsr bundan önce, bu məsələni araşdırıb deşaydı, yaxud bir kitabda qələmə alsayıdı, ona istehza edərdilər.

Başqa bir fakt da diqqət yetirək: Bu gün petrokimya elminin köməyi ilə neft və benzin tullantılarından parça, corab, köynək hazırlanır və dünya bazarları petrokimyadan hazırlanan mallarla doludur. Halbuki yüz il bundan qabaq bəşərin fikrinə belə, gəlməzdi ki, bir gün insanlar qara neftdən geyim hazırlayıb, ondan istifadə edəcəklər.

Bəşərin yolu üzərində maddi problemlərdən əlavə, mənəvi ələmində də minlərlə müəmmələr mövcuddur ki, hələ də onların heç birini həll etməmiş və ya onları maddi – elmi qanuna uyğunluqlarını bilmirlər. Buna İlahi insanlardan görünən müxtəlif möcüzə və kəramət-

## Günahın acısı

ləri misal çəkmək olar. Müasir dövrdə dəfələrlə müşahidə edilmişdir ki, əlacsız xəstəliklərə (xərcəng və vərəmə) tutulan, hacət və istəkləri olan insanlar heç bir maddi səbəblər olmadan ziyarətgahlarda, müqəddəs məkanlarda Allaha yalvarmaqla, təvəssül və dua etməklə öz istək və arzularına çatmışlar. Əziz və hörmətli oxucular, bəlkə də sizin hər hansı biriniz həyatda belə nümunələrlə rastlaşmışınız!

Nobel mükafatına layiq görünlən fransız təbiətşünas alimi Aleksis Karl demişdir:

«Raz-niyaz və dua bəzən qəribə təsirlər bağışlayır. Xora, xərcəng, böyrək, vərəm və s. təhlükəli xəstəliklərə tutulan insanlar ani olaraq şəfa tapmışlar. Təqribən, belə şəfaların necəliyi eynidir; şiddətli bir ağrından sonra şəfa hissi. Bir neçə dəqiqədən, çox desək, bir neçə saatdan sonra xəstəliyin təsiri məhv olur, cismi ağrılar və onun anatomiyası da aradan gedir. Bu möcüzə sağlamlığı xəstəyə elə sürətlə qaytarır ki, bu günü cərrahlar və fizioloqlar belə, öz təcrübələrində bunu müşahidə etməmişlər. Belə fenomenlərin büruzəsi üçün mütləq xəstənin özünün raz-niyaz etməsi lazımlı deyil, başqasının raz-niyaz etməsilə də danışa bilməyən kiçik bir körpə, eləcə də əqidəsiz insanlar da Lordda şəfa tapmışlar. Başqası üçün edilən dua və raz-niyaz daha da təsirlidir.»<sup>1</sup>

O, başqa bir yerdə belə yazar: «Bəzən dua qəribə bir keyfiyyətin yaranmasına səbəb olur ki, ona möcüzə adı vermək lazımdır. Hal-hazırda hər bir ölkədə, hər zaman camaat ziyarətgahlarda və bəzi müqəddəs məkanlarda xəstəliklərin aradan qaldırmasını tezləşdirən dərmana – möcüzənin keyfiyyətinə inanmışlar. Lakin 19-cu əsrə elmlərin tərəqqisindən sonra bu əqidəyə inam birdən-birə süstləşdi, artıq keçmişdə və indiki dövrdə möcüzənin baş verməsi inkar edildi...

Ruhi-psixi xəstələrin şəfa tapmasında duanın tez bir zamanda təsiri barəsindəki bizim mövcud məlumatlarımız vərəm, xərcəng və s. xəstəliklərdən şəfa tapan xəstələrin tərcüməyi-halına əsaslanır.

---

<sup>1</sup> «Niyayış», sah. 64.

Belə xəstələrin necə sağalmasında elə də fərq yoxdur. Əksərən, onlar özlərində şiddetli bir ağrı hiss edir, sonra kamil şəkildə şəfa təpirlər. Bir neçə saniyə, çox olsa bir neçə saatdan sonra yaralar sağalaraq, xəstəliyin ümumi əlamətləri aradan gedir və iştahası qayıdır. Halbuki göbələk, yaxud xərçəng xəstəliyində sümüyün öz əvvəlki vəziyyətinə qayıdır təbii formasını alması üçün heç olmazsa, 2-3 gün vaxt lazımdır.

Belə möcüzəli şəkildə şəfa hali, xüsusilə təsəvvürolunmaz sürətlə bədən üzvlərindəki nöqsan və nasazlığın yox olması təbii yolla müqayisə ediləsi deyildir. Bu qəribə keyfiyyətin yaranmasının yeganə şərti yalnız duadır. Amma xəstənin özünün mütləq dua etməsi, yaxud məzhəbi əqidələrə inanması lazımlı deyil, başqasının onun üçün dua etməsi də kifayətdir.

Burada böyük və dolğun mənalar yatır. İnsanın bədəni və ruhi fəaliyyətləri arasında bir sıra qeyri-müəyyən əlaqələrin varlığına işarə edir, həkimlərin, gigiyena mütəxəssislərinin və psixoloqların diqqəti ni cəlb edən mənəvi fəaliyyətlərin təcrübə əhəmiyyətindən danışır və bizim qarşımıza yeni bir dünya açır.»<sup>1</sup>

O, yenə bir sıra məsələləri bəyan etdikdən sonra yazır:

«Bizim belə xariqüladə məsələlərin səbəbini elmi-texniki araşdırımlarla dərk etməyimiz qeyri-mümkündür.»<sup>2</sup>

Bunlar fransız alimin Allahla olan raz-niyazın və duanın təsiri barəsində dediyi etirafları idi. Gördüyüüz kimi, o, açıq-aşkar etiraf edir ki, bu məsələlərin təbii səbəbləri bizə məlum deyil, xüsusilə onun kəlamındakı bu nöqtə insanın diqqətini özünə cəlb edir: «Xəstənin mütləq özü-özünü dua etməsi, yaxud onun dini – məzhəbi əqidələrə inanması lazımlı deyil, əksinə başqa bir şəxsin duası da kifayətdir...!» və yaxud deyir: «Başqasına xatir edilən duanın təsiri daha çoxdur!»

<sup>1</sup> «İnsan tanınmamış varlıqdır», səh. 158-159, 160.

<sup>2</sup> Yenə orada.

Onun bu sözündəki diqqəti cəlb edən məsələ budur ki, ola bilər bir şəxs duanı, yaxud xəstənin və hacəti olan bir şəxsin vəziyyətini maddi bir hal kimi qələmə versin və desin ki, bu hadisə özünə olan diqqət və təlqindən yaranan psixi hadisə olsun və onun şəfa tapması bu psixi prosesin nəticəsidir. Lakin xəstənin özü-özünü dua etməsi, yaxud dini əqidəyə inanmasının zəruri olmaması, əksinə başqasının onun kənarında oturub, Allahdan onun şəfa tapmasını istəməsinin kifayət etməsi, habelə başqasının duasının daha da təsirli olması kimi məsələlərə diqqət yetirdikdə, açıq-aşkar məlum olur ki, bu təsirə səbəb məhz duanın özüdür.

İndi isə, gördüklərimiz və eşitdiklərimizdən misal çəkmək istəyirik:

### **MƏRHUM HACI ŞEYX HƏSƏNƏLİ İSFAHANI**

Müqəddəs Məşhəd şəhərində ruhani libasında olan Hacı Şeyx Həsənəli İsfahani adlı pəhrizkar və zahid bir kişi yaşayırıdı ki, artıq əbədiyyətə qovuşmuşdur. Mən özüm onu görməmişəm, lakin etimadlı şəxslər ondan qəribə kəramətlər və əhvalatlar nəql etmişlər. İndinin özündə də, Məşhəddə, Tehranda və digər şəhərlərdə onu və onun kəramətlərini yaxından müşahidə edən çoxlu insanlar vardır. O cümlədən, hal-hazırda Tehranda yaşayan və bizim evimizin yaxınlığında bağlı olan bir tacir mənə nəql etdi ki, mən bu bağlı alanda, su cəhətdən çətinlik çəkirdik. Buna görə də bağın bir küncündə dayaz bir quyu qazdırmağı və su motoru ilə evə su çəkməyi qərara aldım. Lakin bağlı hansı tərəfini qazırıldıqsa, su çıxmırıldı və hələ əlavə çoxlu pul da xərc olunurdu. Nəhayət, bu ərəfədə imam Riza (ə)-i ziyanət etmək məqsədilə Məşhədə getdim. Hacı Şeyx Həsənəli ilə çoxdan tanış olduğum üçün onun görüşünə getdim. Söhbətimiz əsnasında, Şemirandakı bağımızda bir neçə quyu qazdırıb, heç bir nəticə almadığımdan və mənə dəyən maddi zərərdən də ona danışın kömək istədim.

O, mənə dedi: «Sənə bir göstəriş verəcəyəm. Əgər Tehrana qayıdan sonra o göstəriş əməl etsən, bağın hər hansı bir tərəfində quyu qazdırısan, su çıxacaq ki, heç vaxt qurumayacaq və istədiyiniz

qədər istifadə etsəniz də kifayət edəcəkdir. Əlbəttə, bu şərtlə ki, bağın çöl tərəfində camaat və qonşuların istifadəsi üçün, hökmən bir bulaq da düzəldin.

Mən şərti qəbul etdim. Hacı bir kağız götürüb, üzərində bir neçə sətir dua yazdı və mənə verib dedi: «Bağın hansı tərəfini qazmaq istəsəniz, bu kağızı əvvəlcə həmin yerə qoyun, sonra işə başlayın. Su çıxdıqda isə, bu kağızı quyuya atın.»

Mən Tehrana qayıdır, onun göstərişinə əməl etdim və istədiyimə nail oldum. Hal-hazırda da həmin quydadan neçə illərdir ki, istifadə edirik, yay fəslində hər gün neçə saatlar su motoru ilə su çəkirik, yenə də su azalmır. Əlbəttə, Hacının göstərişinə əməl edib, bağın çöl tərəfində camaatin istifadə etməsi üçün bir bulaq da düzəltmişəm.

## BİR HİNDLİ MÜRTAZIN (YOQA) HEKAYƏSİ

Məzhəbi mühitlərdən kənarda da bəzən mürtazalar bədənə ağır riyazətlər və çətinliklər verməklə heç bir təbii amil və heç bir qanunla uyğun gəlməyən xariqüladə işlər görürlər.

Bir neçə il bundan öncə bir kitabda<sup>1</sup> oxudum ki, Misir qəzetlərinin birində dünyanın materialist alımlarınə belə xitab edilmişdir: «Ey alımlar! Bir neçə il bundan əvvəl baş verən (aşağıdakı) hadisə hansı elm və qanurla uyğun gəlir? Bunu siz necə başa düşürsünüz?

Hadisə belə nəql edilir:

On iki il bundan öncə Hindistanın şəhərlərinin birində yoxsul bir mürtaz qatara minir. Bir-iki dayanacaq keçidkən sonra, qatarın rəisi adəti üzrə biletləri və səmişinləri yoxlamağa başlayır. Nəhayət, həmin mürtaza çatıb ondan bilet istədikdə, mürtaz deyir ki, bilet almamışam. Qatarın rəisi deyir: «Onda pul ver, sənə bir bilet verim!»

Mürtaz cavab verərək deyir: «Pulum da yoxdur.»

Rəis deyir: «Gələn dayanacaqda hökmən düşməlisən.»

<sup>1</sup> Bu kitabı yazarkan mənbənin adı barəsində hər nə qədər fikirləşdimsem, bir ad tapa bilmədim.

## Günahın acısı

Bundan sonra rəis yanındakı məmura da onu gələn dayanacaqda düşürtməyi əmr edir. Qatar dayanacağa çatdıqda, məmur, mürtəzə düşürtmək istədkdə, murtaz üzünü ona tutub deyir: «Əgər məni düşürtsən, qatar yerindən hərəkət etməyəcək.»

Məmurlar istehza ilə ona güllərək, onu qatardan düşürdürlər. Mürtəzə yaxınlıqdakı təpəyə çıxıb, oturur və gözlərini qatara zilləyir.

Qatarın məmurları öz işlərini sahmana salıb xəbərdarlıq səsi və rildikdən sonra, sərnişinlər qatara minirlər. Qatarın sürücüsü də siqnal verib, tormozu buraxaraq hərəkət etmək istəyir. Lakin qatar yerindən tərpənmir. Qatarın o tərəf, bu tərəfinə baxıb, hər bir şeyin öz yerində olduğunu görsələr də, qatarın tərpənməməsinin səbəbini başa düşmürlər.

Hətta qatarın rəis və məmurları da qatarın hərəkət etmədiyindən xəbərdar olub, bir mühəndis və mexanizator da gətirirlər. Amma o da hər nə qədər çalışsa da, heç bir nəticə vermir. Onlar lokomotivdə gözə görünməyən texniki bir problemin yarandığını ehtimal verib, başqa bir lokomotiv gətirərək ona qoşsalar da, qatar yenə də hərəkət etmir. Nəhayət, məmurlardan biri deyir: «Bəlkə, bizim düşürtdüyümüz və bize «əgər məni düşürtsəniz qatar tərpənməyəcək!» – deyən mürtəzin işidir və elə bir iş görüb ki, qatar yerindən tərpənmir?! Məmurlar mürtəzə axtarıb, onu təpənin üstündə tapırlar. Ondan üzr istəyib, pulsuz qatarla getməyini xahiş edirlər. Lakin o, qəbul etməyib deyir: «Hər vaxt yoxsul bir mürtəzin müzdə vermədən bir şəhərdən başqa şəhərə getməsi barədə bir qanun çıxartsanız, onda qatara minərəm.»

İndi isə məmurlar başqa bir problemlə üzləşirlər. Nəhayət, sərnişinlər də gəlib bu məsələ ilə əlaqədar onunla əhd-peyman bağladıqdan və çoxlu israr etdikdən sonra mürtəzə ayağa qalxıb qatara minir. Bu vaxt qatar hərəkət etməyə başlayır.

\* \* \*

Bu və bu kimi minlərlə əhvalatlar bu aləmdə heç bir təbii amil və maddi səbəblə uyğun gəlməyən, eyni zamanda həqiqət sayılan bir

sıra qanunların hökm sürdürünen canlı şahiddir. Mən özüm də indiyə qədər xərçəng xəstəliyinə tutulan iki nəfər xəstənin məsciddə dua və təvəssül sayəsində şəfa tapmalarını öz gözümlə görmüşəm. Onların biri iki ildir ki, sağ-salamat öz işi ilə məşğuldur və xəstəliyindən heç bir xəbər yoxdur. Halbuki həkimlər bunu müayinə etdiykdən, analiz götürdükdən sonra onun xərçəng xəstəliyinə tutulduğunu və bir neçə aydan artıq yaşamayaçığını söyləmişdilər. Digəri isə, səkkiz aya yaxındır ki, sağ-salamat yaşıyır.

Qeyd olunan şahidlər və misallara əsasən, ümid edirik ki, əziz oxuculara heç bir tərəddüd və şəkk-şübə yeri qalmayacaq. Doğrusu, bizim ömrümüzün qısa, yaxud uzun olmasına səbəb bir çox yaxşı və pis əməllər, ibadətlər və günahlar, habelə günahlarımızın nəticəsi olan çoxlu narahatlıqlar və xəstəliklər, taleyimizi dəyişən əməllər və davranışlar mövcuddur ki, biz bu əlaqələri dərk edə bilmirik.

## **ÖMRÜN QISALMASINA SƏBƏB OLAN GÜNAHLAR**

İmam Zeynəlabidin (ə) buyurmuşdur: «(İnsanların) məhv olmasını tezləşdirən günahlar bunlardır: «Qohumluq əlaqələrini kəsmək, yalandan and içmək, yalan danışmaq, zina etmək, müsəlmanların yoluñu bağlamaq, nahaq yerə imamət və rəhbərlik iddiası etmək.»<sup>1</sup>

Ümumiyyətlə, bu hədisdə imam Zeynəlabidin (ə) insanların məhv olmasını tezləşdirən altı günahın adını çəkmişdir ki, biz burada Allahın köməyi ilə onları bir-bir araşdıracaqıq.

### **(1) QOHUMLUQ ƏLAQƏLƏRİNİ KƏSMƏK ÖMRÜ QISALDIR**

Hər kəs az da olsa, öz dostları, qohum-əqrəbəsi və yaxın adamlarına diqqət yetirsə, bir çoxlarını müşahidə edər ki, qohumluq əlaqələrini kəsməyi nəticəsində ömürləri azalmışdır. Eləcə də, bunun əksi olaraq, elə şəxsləri də görə bilər ki, qohumluq əlaqələrini möhkəm-

<sup>1</sup> «Məaniyül-əxbər», səh. 271.

## Günahın acısı

lətməyi və onlara əl tutmağı nəticəsində bərəkətli və uzun ömür sürmüsələr. Bu bir həqiqətdir ki, yuxarıda qeyd etdiyimiz hədisdən əlavə, Əhli-beyt (ə)-dan nəql olunan digər hədislərdə də buna işarə edilmişdir. Əmirəl-möminin Əli (ə) belə buyurmuşdur: «Yalandan and içmək və qohumluq əlaqələrini kəsmək evləri viran edir, sahibsiz qoyur.»<sup>1</sup>

Başqa bir hədisdə Əbu Həmzə Sümali o həzrətin bir xütbədə belə buyurduğunu nəql etmişdir: «(İnsanın) məhvini tezləşdirən günahlardan Allaha pənah aparıram.»

İمام Əli (ə)-in düşmənləri və xəvaricdən olan İbn Kəvva o həzrətin buyruğuna və davranışına irad tutmaq məqsədilə ayağa qalxıb «Ya Əli! İnsanın məhvini tezləşdirən bir günah varmı?» – deyə soruşduqda, Həzrət buyurdu: «Bəli, vay olsun sənə! Qohumluq əlaqələrini kəsmək (insanın ömrünü qısaldır!)»<sup>2</sup>

## İMAM SADIQ (Ə)-LA MƏNSUR DƏVANIQİNİN ƏHVALATI

Günlərin birində Mənsur Dəvaniqi bir nəfəri imam Sadiq (ə)-i çığırmaq üçün göndərdi. O həzrət Mənsur Dəvaniqinin yanına gəldikdə, Mənsur göstəriş verdi ki, İmam (ə) üçün döşək gətirsinlər. İmama (ə) onun üstündə yer verdi. Bu zaman bir neçə dəfə ucadan «Məhəmməd Mehdiyi<sup>3</sup> mənim yanımı gətirin!» – deyə səslədi. O, bu sözləri ardıcılıqla təkrar edirdi. Ona xəbər verdilər ki, indi gələcək. O, Mənsurun yanında hazır olduqda, Mənsur üzünü imam Sadiq (ə)-a tutub dedi: «Qohumluq əlaqələri ilə əlaqədar nəql etdiyin hədisi təkrar et ki, Mehdi də eşitsin.»

İmam Sadiq (ə) buyurdu: «Bəli, atam atasından, o da babası Əmirəl-möminin Əli (ə)-dan, o da Peygəmbəri-Əkrəm (s)-dən nəql edir ki, o həzrət belə buyurmuşdur: «Həqiqətən, ömrünün sona çatmasına üç

<sup>1</sup> «Darus-səlam», 3-cü cild, səh. 193.

<sup>2</sup> «Üsuli-kafi», 4-cü cild, səh. 48.

<sup>3</sup> Məhəmməd, Mənsur Dəvaniqinin oğlu, ləqəbi də Mehdi olmuşdur.

il qalmış bir şəxs qohumluq əlaqələrini möhkəmlətsə (sileyi-rəhm et-sə), Allah-təala (bu əmələ görə) onun üç il qalan ömrünü otuz il edər. Əgər ömrünün qurtarmasına otuz il qalmış bir şəxs qohumluq əlaqələrini kəssə, Allah-təala onun otuz illik ömrünü üç ilə salar.»

Mənsur dedi: «Bu hədis gözəldir, lakin məqsədim bu hədis deyil.»

İmam Sadiq (ə) buyurdu: «Bəli, atam atasından, o da babası Əmirəl-möminin Əli (ə)-dan, o da Peyğəmbəri-Əkrəm (s)-in belə buyurduğunu nəql edir: «Qohumluq əlaqələrini möhkəmlətmək evləri abadlaşdırır və ömrü artırır, hətta bu əməli yerinə yetirənlər yaxşı adam olmasa da.»

Mənsur dedi: «Bu hədis də gözəl və iibrətamızdır, lakin mənim məqsədim bu hədis deyildir.»

İmam Sadiq (ə) buyurdu: «Atam atasından, o da babası Əmirəl-möminin Əli (ə)-dan, o da Peyğəmbəri-Əkrəm (s)-dən nəql edir ki, o həzrət belə buyurmuşdur: «Qohumluq əlaqələrini möhkəmlətmək (qiymət gündündə) hesabi, sorğu-sualı asanlaşdırır və insani pis ölümdən saxlayır.»

Mənsur dedi: «Bəli, mənim məqsədim bu hədis idi.»<sup>1</sup>

## **QOHUMLUQ ƏLAQƏLƏRİNİ QIRMAQ ŞİRKƏ BƏRABƏRDİR**

Bir kişi Peyğəmbəri-Əkrəm (s)-in hüzuruna gedib soruşdu: «Ey Allahın Peyğəmbəri! Allah yanında ən pis əməl nədir?»

Həzrət buyurdu: «Allaha şərik qosmaq.»

Soruşdu: «Allaha şərik qosmaqdan sonra hansı əməl pisdir?»

Buyurdu: «Qohumluq əlaqələrini qırmaq.»

Soruşdu: «Ondan sonra hansı əməl pisdir?»

Buyurdu: «Başqalarını pis işə çəkmək və yaxşı işdən çəkindirmək.»<sup>2</sup>

<sup>1</sup> «Səfinətul-bihar», 1-ci cild, səh. 514.

<sup>2</sup> «Səfinətul-bihar», 1-ci cild, səh. 516.

## «ÜSULİ KAFİ» KİTABINDAN BİR ƏHVALAT

İmam Sadiq (ə)-in səhabələrindən biri deyir: «Mən İmam Sadiq (ə)-dan «Qardaşlarım və əmim uşaqları evimi mənə darısqal etmiş, evimdə mənim üçün yalnız bir otaq ayırmışlar. Mən onları evdən çıxara bilərəmmi?» – deyə soruşduqda, o həzrət buyurdu: «Səbr et, Allah-təala sənin işlərini sahmana salar.»

Ravi deyir: «Mən çıxılmaz vəziyyətdə qalıb, bu işlə razılaşdım. Nəhayət, 131-ci ildə vəba xəstəliyi yayıldı. Allaha and olsun ki, bu xəstəlik nəticəsində onlardan bir nəfər də qalmadı və hamısı öldü. Bu hadisədən sonra imam Sadiq (ə)-in hüzuruna getdim. O həzrət məni görəndə buyurdu: «Evində qalanların vəziyyəti necədir?»

Dedim: «Onların hamısı öldülər, bir nəfər belə sağ qalmadı.»

Buyurdu: «Bunun səbəbi onların səninlə etdiyi davranışlarına, sənə verdikləri əzab-əziyyətlərə və qohumluq tellərini qırdıqlarına görədir. Onların sağ qalıb, evini sənə darısqal etmələrini istəyirdinmi?»

Dedim: «Allaha and olsun ki, bəli!»<sup>1</sup>

Qohumluq əlaqələrini kəsmək barəsində başqa bir əhvalat:

İmam Sadiq (ə) və imam Kazim (ə)-in səhabələrindən olan Şüeyb Əqrəqufi nəql edir ki, bir gün imam Kazim (ə)-in hüzuruna getdim. O həzrət elə birbaşa mənə buyurdu: «Ey Şüeyb! Sabah Məğrib əhalisindən biri kişi səninlə görüşüb mənim vəziyyətimi soruşduqda, onun cavabında de: «Allaha and olsun ki, o, imam Sadiq (ə)-in sıfariş etdiyi imamdır.» O, səndən halal və haramdan soruşduqda, cavabını mənim tərafimdən söylə.»

Mən dedim: «Sənə qurban olum, o kişinin əlaməti nədir?»

Buyurdu: «Yequb adlı uca boy və canlı bir kişidir. O, öz qəbiləsinin ağsaqqalıdır. Sənin yanına gəldikdə, heç nədən çəkinmə və hər nə soruşsa, cavabını ver, əgər mənim yanımı gəlmək istəsə, onu mənim yanımı gətir.»

---

<sup>1</sup> «Üsuli-kafi», 4-cü cild, səh. 47.

Şüeyb deyir: «Səhəri gün Kəbəni təvaf etməyə getdim. Bu zaman uca boy və canlı bir kişi məni görüb dedi: «Səndən sərvərin haqqında soruşmaq istəyirəm.»

Ondan «hansı sərvərim?» – deyə soruşduqda, imam Sadiq (ə)-in adını çəkdi. Ona dedim: «Sənin adın nədir?»

Dedi: «Yəqub.»

Dedim: «Haralısan?»

Dedi: «Məğribdənəm.»

Dedim: «Məni haradan tanıyırsan?»

Dedi: «Yuxuda bir şəxsi gördüm ki, mənə deyir: «Şüeybin yanına get və hər nə istəsən, ondan soruş. Mən də səni axtarib tapdım.»

Şüeyb deyir: «Ona dedim ki, burada əyləşsin, mən də öz təvafımı qurtarib qayıdıram.»

Təvafdan sonra onun yanına getdim. İlk baxışdan anladım ki, ağıllı bir adamdır. O, məndən İmamın (ə) yanına getməsini istədi. Rəziləşib onunla birlikdə yola düşdüm. İmam Musa ibn Cəfər (ə)-in evinə çatdıqda, qapını döyüb icazə istədik və Həzrətin evinə daxil olduq.

İmam (ə) onu görən kimi buyurdu: «Ey Yəqub! Sən dünən gəlmisən. Yolda səninlə qardaşın arasında filan yerdə ixtilaf və söz-söhbət baş vermişdir, hətta bir-birinizi söymüsünüz. Belə hərəkətlər mənim və ata-babalarım yolu deyildir. Biz heç kimə belə işləri göstəriş vermırıq. Allahdan qorx, çox keçməz ki, ölüm səninlə qardaşın arasında ayrılıq salar; çünkü qardaşın vətənə qayıtmazdan öncə səfərdə dünyadan gedəcək və sən öz etdiyin hərəkətə görə peşman olacaqsan! Bunu (onun dünyadan getməsinin) səbəbi odur ki, Allah-təala qohumluq əlaqələrini kəsənin ömrünü qısalдар.»

O kişi İmam (ə)-dan «Sənə qurban olum! Mənim əcəlim haçan çatacqdır?» – deyə soruşduqda, Həzrət buyurdu: «Sənin də əcəlin ya-xınlaşmışdı, lakin filan yerdə öz bibinə qarşı yaxşılıq etdiyin üçün Allah-təala ömrünü iyirmi il artırıdı.»

Şüeyb deyir: «Sonrakı illerdə həmin kişini həcc mərasimində gördüm. Mənə dedi ki, həmin səfərdə qardaşı vətənə çatmamışdan öncə dünyadan getdi və vəfat etdiyi yerdə də dəfn olundu.»<sup>1</sup>

## ZAMANIN İMAMI İLƏ ƏLAQƏNİ KƏSMƏK

Harunər-Rəşid oğlu Məhəmməd Əmini təlim-tərbiyə məqsədilə Məhəmməd ibn Cəfər ibn Əşəsə tapşırdı. Harun oğlu Əmini özünə vəliəhd seçdikdə, vəziri Yəhya ibn Xalid Bərməki, Məhəmməd ibn Cəfərə paxilliq edərək öz-özünə dedi: «Harunun ölümündən sonra xilafət Əminə çatarsa, Məhəmməd ibn Cəfər onun ustadı olduğundan, təbii ki, bizi vəzirlidən azad edib, ona həvalə edəcəkdir.» Bu səbəbdən də belə qərara gəldi ki, müəyyən vasitələrə əl atıb, Məhəmməd ibn Cəfəri xəlifə Harunun gözündən salsın və Harunu ona qarşı qəzəbləndirsin. Bu məqsədlə Məhəmməd ibn Cəfərlə çoxlu əlaqə saxlayır və bir müd-dətdən sonra onun imam Kazim (ə)-in şıələrindən olduğunu öyrənir. O, bunları tez Haruna xəbər verir. Bundan sonra imam Kazim (ə)-in həyat tərzindən kamil şəkildə xəbər toplayıb Haruna çatdıracağını qərara alır. Buna görə də yaxın adamlarından birinə deyir: «Əbu Talibin övladları içərisində yoxsul olanını tanıyırsanmı? Mən ondan müəyyən məsələlər barəsində sorğu-sual etmək istəyirəm.» Ona Əli ibn İsmayıllı ibn Cəfərin (İmam Kazim (ə)-in qardaşı oğlunun) adını verirlər. Yəhya ibn Xalid ona bir miqdər pul göndərib, onu Bağdada dəvət edir və Harunun yanına getməsini təşviq edir.

Yəhya Bərməkinin pulu və tapşırığı Əli ibn İsmayıla çatdıqda, o, Bağdada getmək üçün hazırlıq görür. Halbuki imam Kazim (ə) həmişə onunla əlaqə saxlayır və ona yardım edirdi. Həzrət bu hadisədən xəbərdar olduqda, onu yanına çağırıb buyurur: «Ey qardaş oğlu! Hara getmək istəyirsən?»

O deyir: «Bağdada getmək istəyirəm.»

Həzrət buyurur: «Bağdada getməkdə məqsədin nədir?»

<sup>1</sup> «Ricalı-Kəşşı», «Məşhəd universitetinin çapı», səh. 442.

Deyir: «Borcum vardır və verməyə pulum da yoxdur!»

Həzrət buyurur: «Mən sənin borcunu ödəyəcəyəm və (dolanmaq üçün) əlavə pul da verəcəyəm.»

Bununla belə, Əli ibn İsmayııl imam Kazim (ə)-in sözlərinə qulaq asmayıb, Bağdad səfərinə hazırlaşır. İmam (ə) yenidən onu öz yanına çağırıb buyurur: «Bağdada getmək fikrin varmı?»

Deyir: «Bəli, ondan başqa heç bir çarəm qalmayıb.»

İmam (ə) buyurur: «Qardaş oğlu! Yaxşı fikirləş, Allahdan qorx və uşaqlarımı yetim qoyma!»

İmam (ə) bunu dedikdən sonra ona üç yüz dinar qızıl, dörd yüz dirhəm gümüş pulun verilməsini də göstəriş verdi. O, çıxb getdikdən sonra, İmam (ə) yanında olanlara buyurdu: «Allaha and olsun! O, mənim qanımı tökməyə əl atmış, uşaqlarımı isə yetim qoyacaqdır!»

Onlar dedilər: «Sənə qurban olaq, əgər belə bir hadisənin baş və rəcəyindən xəbəriniz varsa, nə üçün ona əl tutub yardım edirsınız?»

İmam (ə) buyurdu: «Atam mənə, o da ata-babalarından, onlar da Allahın Rəsulundan (s) belə nəql etmişlər: «Qohumluq əlaqələri kəsiləndən sonra yenidən bərpa edilsə və yenə kəsilsə, (artıq) Allah-təala onu qırar.» O, əlaqəni kəsdiyi vaxt mən bunu (yenidən) bərpa etmək istədim ki, əgər bir daha əlaqəsini kəssə, qoy Allah-təala onu qırsın.»

Əli ibn İsmayııl Bağdada, Yəhya ibn Xalidin yanına getdi. Yəhya imam Kazim (ə)-in vəziyyətini ondan soruşduqda, o, eşitdiklərinin üstünə özündən əlavə edərək İmamın (ə) arxasında dedi-qodu söyləməyə başladı. Nəhayət, o, Əli ibn İsmayııl Harunla görüşdürdü. Harun ondan imam Kazim (ə)-in vəziyyətini soruşduqda, o, imam Kazim (ə)-in əleyhinə danışıb dedi: «Dünyanın şərq və qərbindən onun üçün pul göndərirlər. Son vaxtlarda da Mədinədə özünə otuz min dinarlıq bir əkin sahəsi almışdır. Pulu sahənin sahibinə verdikdə, belə demişdi: «Mən bu dinarlardan yox, üzərində filan möhürləri olan dinarlardan istəyirəm. Musa ibn Cəfər də dərhal göstəriş verdi ki, həmin pulları qaytarıb, əvəzində əkin sahəsinin sahibinin istədiyi pullardan versinlər.»

Harun bunu eşitdikdən sonra ona getməyə icazə verdi. Məmurlarına da əmr etdi ki, ona Bağdadın bir tərəfində yaşamaq üçün iki yüz min dirhəm pul ayırsınlar. Əli ibn İsmayııl Bağdadın şərq tərəfində yaşamaq üçün özünə bir ev seçdi. Sonra bir neçə nəfəri də pulu almaq üçün Harunun sarayına göndərdi, özü isə səbirsizliklə pulun çatacağı günləri sayırırdı. Bir gün ayaqyolunda oturduğu vaxt birdən onu şiddətli qarınağrısı tutur. Onun vəziyyəti o qədər çətinləşir ki, hətta bağırsaqları çölə çıxır. Yaxın adamları onu bu halda görüb, çətinliklə onu çölə çıxarırlar. Artıq Əli ibn İsmayııl can verirdi. Bu vaxt Harunun məmurları pulu gətirdilər. O, pulun çatmasından xəbərdar olduqda: «Mən artıq can verirəm, bu pullar mənim nəyimə gərəkdir?» – deyib dünyadan getdi!<sup>1</sup>

### *Qohumluq əlaqələri barəsində üç hədis:*

İمام Baqir (ə) buyurmuşdur: «Qohumluq əlaqələrini möhkəmlətmək (çirkin) əməlləri pak edir, sərvəti çıxaldır, bəlanı dəf edir, (qiymət günündə) hesabı asanlaşdırır və əcəli təxirə salır.»<sup>2</sup>

Başqa bir hədisdə o həzrət Rəsuli-Əkrəm (s)-in belə buyurduğunu nəql etmişdir: «Öz ümmətimə – hazır və qaibdə, qiyamət gүnünə qədər kişilərin sülbündə və qadınların bətnində olanlara – tövsiyə edirəm ki, aralarında bir illik yol olsa belə, sileyi-rəhm edin (bir-birinizi yoxlayın, qohumluq əlaqələrinizi möhkəmləndirin); çünkü sileyi-rəhm dinin (İslamın) bir qismidir.»<sup>3</sup>

İمام Sadiq (ə) bir hədisdə belə buyurmuşdur: «(Əməllər arasında) qohumluq əlaqələrini möhkəmlətməkdən başqa ömrü artırın bir əməl görmədim. Əgər bir şəxsin ömrü üç ildirsə (ömrünün qurtarmasına üç il qalıbsa), qohumluq əlaqələrini möhkəmlətmək nəticəsində Allah-təala onun ömrünü otuz il artırır və otuz üç il edər. Əgər bir

<sup>1</sup> «İrşad», Şeyx Mufid, 2-ci cild, səh. 228-230.

<sup>2</sup> «Üsuli-kafi», 3-cü cild, səh. 221.

<sup>3</sup> «Yenə orada», səh. 223.

şəxsin ömrü otuz üç ildirsə, qohumluq əlaqələrini kəsməklə Allah-təala onun ömrünü otuz il azaldaraq üç il edər.»<sup>1</sup>

## (2) YALAN DANIŞMAQ ÖMRÜ QISALDIR

Ümumiyyətlə, yalanın – yalan danışmaq, yalandan and içmək – insan üçün olan təhlükələrindən biri də ömrün qısalması, insanın xar, zəlil və bədbəxt günə düşməsidir. İmam Əmirəl-möminin Əli (ə) belə buyurmuşdur: «Ey camaat, agah olun! Düz danışın ki, Allah düz danışanlarla birgədir. Yalandan uzaq olun; çünkü yalan imandan uzaqdır. Həqiqətən, düz danışan şəxs üzüağ olar və nicat tapar, yalan danışan isə xar və məhv olar.»<sup>2</sup>

Başqa bir hədisdə belə buyurmuşdur: «Düz danışmaq insanı xi-las, yalan isə həlak edər.»<sup>3</sup>

Rəsuli-Əkrəm (s) yalan and barəsində belə buyurmuşdur: «Biləbilə yalandan and içən şəxs Allahla müharibəyə qalxmışdır. Həqiqətən, yalandan and içmək evləri dağıdıb sahibsiz qoyar və övladların yoxsulluğu səbəb olar.»<sup>4</sup>

Bir neçə səhifə öncə bu barədə imam Əmirəl-möminin Əli (ə)-dan da belə məzmunda bir hədis qeyd olundu.

## ƏHMƏD İBN TULUN VƏ YALANÇI KƏNİZ

Əhməd ibn Tulun Misirin ən qüdrətli sultanlarından biri idi. Onun alimlərə və İslam maarifinə böyük xidmətindən əlavə, öz adı ilə məşhur və tarixi bina sayılan böyük bir məscid də tikdirmişdi.

Nəql edirlər ki, bir gün Əhməd atası Tulunun yanına gedib ona dedi: «Bir qrup yoxsul adam evin qapısı önünə toplaşıb, sizdən yardım istəyirlər.»

<sup>1</sup> «Yenə orada», səh. 224.

<sup>2</sup> «İləlüş-şəraye», 1-ci cild, səh. 235.

<sup>3</sup> «Qurərul-hikəm», səh. 12.

<sup>4</sup> «Səfinətül-bihar», 1-ci cild, səh. 297.

Tulun dedi: «Qələm-mürəkkəb gətir ki, onlara verəcəyim pulun məbləğini qeyd edim.»

Əhməd qələm-mürəkkəb gətirmək üçün otaqların birinə daxil olduqda, atasının kənizlərindən birinin bir qulamla zina etməsini gördü. Heç bir söz demədən qələm-mürəkkəbi götürüb otaqdan çıxdı və atasının yanına getdi. Kəniz, Əhməd çıxb getdikdən sonra Əhmədin bu hadisəni atasına çatdırmasını təsəvvür etdi. Buna görə də, hiylə işlədərək, sultan Tulunun yanına gedib dedi: «Sizin oğlunuz Əhməd mənə qarşı xəyanət əli uzatmış və zina təklif etmişdir. Mən isə bu işə razılıq vermədim!»

Sultan Tulun da sorğu-sualsız kənizin dediklərini qəbul etdi və məmurlarının birinə belə bir məzmunda bir məktub yazdı: «Məktub sənə çatan kimi, onu gətirənin boynunu vur və mənim üçün göndər!» Sultan məktubu möhürlədi və oğlu Əhmədə verib, onu filan məmura çatdırmasını göstəriş verdi.

Əhməd məktubu alıb yola düşdü. Həmin kəniz Əhmədin yolunu kəsib dedi: «Hara gedirsən?»

Əhməd dedi: «Atamın mühüm bir işə görə məmurlardan birinə yazdığını məktubu ona aparıram.»

Kəniz, sultan Tulunu Əhmədə qarşı daha da artıq qəzəbləndirmək və oğlunun öz atasına qarşı vəfasız olduğunu göstərmək üçün Əhmədə dedi: «Məktubu mənə ver, qoy, onu məmura daha tez çatdırım.»

Əhməd, kənizin sözünə qulaq asıb məktubu ona verdi. Kəniz də onu dərhal zina etdiyi qulama verdi ki, filan məmura çatdırırsın.

Məktub məmurun əlinə çatan kimi, Məmur dərhal qulamın başını kəsib Tuluna göndərdi. Tulun öz qulam və xidmətçisinin kəsilmiş başını gördükdə, oğlu Əhmədin sağ olduğunu bildi. Bu vaxt onu çağırıb hadisəni soruşdu. Əhməd hadisəni atasına danışdı. Tulun kənizin qətlə yetirilməsini əmr etdi. Bu hadisə Əhmədin öz atasının yanında yüksək mövqə qazanmasından əlavə, onun diqqətini özünə cəlb etdi. Beləliklə, atasından sonra sultanlıq məqamına nail oldu.<sup>1</sup>

<sup>1</sup> «Əl-kəlamu yəcurrul-kəlam», 2-ci cild, səh. 145.

## YALANDAN AND İÇƏN ŞƏXSİN CƏZASI

İmam Həsən (ə)-in dövründə bir kişi yalandan o həzrətin ona min dirhəm borclu olduğunu iddia etdi. İmam (ə) o kişi ilə birlikdə mühakimə üçün Şüreyh Qazinin yanına getdi. Şüreyh üzünü imam Həsən (ə)-a tutub dedi: «Ona borclu olmadığına and içə bilərsənmi?»

İmam Həsən (ə) buyurdu: «Əgər o and içsə, mən ona pulu verərəm!»

Şüreyh üzünü həmin kişiyə tutub: «Billahil-ləzi la ilahə illa huvə alimul-ğaybi vəş-şəhadə!» (Allahdan başqa heç bir məbud olmadığına, Onun qeybə alim və şahid olduğuna and içirəm!) – deməsini tələb etdikdə, İmam Həsən (ə) buyurdu: «Xeyr, onun belə and içməsini istəmirəm! O, belə deməlidir: «Billahi innə ləkə ələyyə haza və xuzil-əlfə!» (And olsun Allaha ki, mənim səndən min dirhəm alacağım vardır!)» Əgər and içsə, mən min dirhəm ona verərəm.»

O kişi and içib pulu aldı. Lakin yerindən durmaq istədikdə, üzü üstə düşüb öldü.<sup>1</sup>

Bu barədə başqa bir əhvalat:

Yəhya ibn Abdullah ibn Həsən imam Həsən (ə)-in nəvələrindən, imam Sadiq (ə)-in yaxınlarından olmuş və o həzrətdən çoxlu hədis nəql etmişdir. O, «Fəxx» faciəsinin şəhidlərindən olan Hüseyn ibn Əlinin Abbası xəlifəsi Hadinin dövründə qiyam etdikdə, ona kömək etmiş, onun şəhadətindən sonra bir müddət gizli yaşamış, nəhayət, Hadi Abbasının ölümündən və Harunər-Rəşid xilafət kürsüsündə əyləşdikdən sonra özünü Deyləmə çatdırıb, camaati ona yardım etməyə çağırmış və camaat da ona müsbət cavab verərək Harunər-Rəşidin hökumətinə qarşı çıxmışdır.

Harunər-Rəşid Yəhyanın tutduğu işdən xəbərdar olduqda, çox narahat oldu və onu aradan götürmək qərarına gəldi. Bu məqsədlə

<sup>1</sup> «Mənaqibi İbn Şəhr Aşub», 4-cü cild, səh. 7.

## Günahın acısı

Xorasan vilayətinin hakimi Fəzl ibn Yəhya Bərməkiyə tapşırdı ki, bir hiylə ilə onu aradan götürsün.

Fəzl ibn Yəhya bir qoşunla birlikdə Deyləmə doğru hərəkət etdi. Yəhyanı ələ almaq üçün ona məktublar göndərdi və nəhayət, aralarında sülh bərqərar olundu. Yəhya xəlifənin imzası, özünün qəbul etdiyi qazılərin və böyük şəxslərin şahidliyi ilə təsdiq olunan amannamə əsasında təslim olacağını bildirdi. Belə də oldu. Yəhya özünü təslim etdi. Fəzl ibn Yəhya onu öz tərəfdarları ilə birlikdə Bağdada göndərdi. Harun da onun pişvazına çıxıb, ona çoxlu hədiyyələr bağışladı.

Bu minvalla bir müddət keçdi. Lakin Harun rahat olmayıb, Yəhyanı hökumət əlyhinə qiyamında ittihamlayaraq, bir bəhanə ilə zindana salmaq qərarına gəldi.

İمام Əli (ə)-in övladları ilə (Harunun təhriki, yaxud da öz istəyi ilə) düşmən olan Abdullah ibn Müsəb Zübeyri<sup>1</sup> Harunər-Rəşidin yanına gedib xəbər verdi ki, Yəhya ibn Abdullah deyir ki, Harun ona beyət etsin. Harun da Yəhyanı çağırıb, Zübeyrinin yanında hadisəni Yəhyaya danışdı və onları bir-birilə üzləşdirdi. Zübeyri öz dediklərini təkrar edib dedi: «Bəli, ey xəlifə! Bu kişi sizi özünə beyət etməyə dəvət etmişdir.»

Yəhya dedi: «Ey xəlifə! Nə üçün bu kişinin sözlərini qəbul edir-sən? Halbuki o, Abdullah ibn Zübeyrin oğludur. Abdullah da sizin atanızı (Abdullah ibn Abbas) övladları ilə birlikdə «Şəb»də həbs etmiş və od vuraraq yandırmışdır.

Onların arasındaki söz-söhbətdən sonra, Yəhya, Zübeyrinin abbasilər əleyhinə və camaati onlara qarşı qaldıracaqları barəsində yazdığı şeirləri oxumağa başladı. Harun bu şeirləri eşidən kimi, qəzəbin-dən rəngi dəyişdi. Zübeyri, Harunun rənginin dəyişdiyini, qəzəbləndiyini gördükdə, and içdi ki, mən bu şeirləri yazmamışam. Əslində onu yazan Südeyf adlı bir şəxsdir.

Yəhya dedi: «Ey xəlifə! Allaha and olsun ki, bu şeirlər onundur və Allah-təalanın da hökmü budur ki, hər kəs and içən zaman Onu

<sup>1</sup> Bəziləri onun adını İbn Nədimi qeyd etmiş və bu hadisəni ona nisbət vermişlər.

«rəhman», «rəhim» və bu kimi sifətlərlə tərifləsə, ona əzab verməkdə həya edər. İndi icazə verin, mən Allaha elə adlarla and içim ki, kim yalandan o adları dilinə gətirib and içsə, cəzası yubanmaz.»

Harun, Yəhyanın sözlərini qəbul etdi. Yəhya, Zübeyridən belə deməsini tələb etdi:

«Bəritu min hovlillahi və quvvəti, vətəsəmtu bi-hovli və quvvəti, və təqəllədtul-hovlə vəl-quvvətə min dunillahi istikbarən ələlləhi və istığnaən ənhu və istilaən ələyhi in kuntu qultu hazəş-şer.»

«Allahın qüdrət və qüvvəsini inkar edib, öz qüvvəmə arxalanır, Allaha qarşı qalxaraq qüdrət və qüvvəmi dəstəkləyib deyirəm ki, bu şeirləri mən yazmamışam.»

Zübeyri belə and içməkdən boyun qaçırdı. Harun qəzəblənib, da-xilən onun tərəfini saxlayan Fəzl ibn Rəbidən: «Bu nə üçün and içmir?» – deyə soruşduqda, Fəzl ayağının ucu ilə Zübeyriyə vurub dedi: «Vay olsun sənə, and iç!»

Zübeyri rəngi ağarmış və qorxu içində and içməyə başladı. Yəhya ibn Abdullah əlini onun çıynınə vurub dedi: «Ey Müsəbin oğlu! Allaha and olsun ki, bu andınla öz ömrünə son qoydun və daha nicat tapmayacaqsan!»

Zübeyri and içsə də, hələ yerindən qalxmamış onda «cüzam» xəstəliyinin əlamətləri görünməyə başladı və nəhayət, üç gündən sonra öldü. Ölümündən sonra Fəzl ibn Rəbi ona dəfn mərasimi qurdu. Camaat onu qəbrə qoyanda, birdən qəbri yerə batdı və havanı toz-torpaq bürüdü.

Fəzl fəryad edib dedi: «Qəbrə torpaq tökün.» Orada olanlar nə qədər torpaq tökdülərsə, qəbir dolmadı. O, göstəriş verdi ki, torpaq əvəzinə odun gətirib töksünlər. Odunun da heç bir faydası olmadı və yer onu da özünə çəkirdi. Nəhayət, məcbur olub, qəbrin üstünü odunla örtdüllər və odunun üstünə də torpaq tökərək, yerlə bir səviyyədə etdilər.<sup>1</sup>

\* \* \*

---

<sup>1</sup> «Məqatilut-talibiyyin» kitabının tərcüməsi, səh. 428-444.

İmam Baqir (ə) buyurmuşdur: «Hər kəs üç xislətə sahib olsa, (bu dünyada) cəzasını çəkməyincə, dünyadan getməz: Zülm və haqsızlıq etmək, qohumluq əlaqələrini qırmaq və Allaha qarşı çıxaraq yalandan and içmək. İtaətlər arasında sileyi-rəhmin (qohumluq əlaqələrini möhkəmlətməyin) mükafatı, savabı hər şeydən tez yazırlar. Həqiqətən, günahkar bir şəxs qohumluq əlaqələrini möhkəmlətsə, var-dövləti çıxalaraq sərvətli olar. Əksinə yalandan and içmək və qohumluq əlaqərini kəsmək evi əhli-əyalsız qoyar.»<sup>1</sup>

### (3) ZİNA ÖMRÜ QISALDIR

Zinanın qəti təsirlərindən biri də ömrün qısalmasıdır. Dinin böyük şəxsiyyətləri çoxlu rəvayətlərdə bu məsələyə işaret etmişlər. Rəsuli-Əkrəm (s) belə buyurmuşdur: «Ey müsəlmanlar! Zinadan çəkinin; çünkü onun altı (pis) xüsusiyyəti vardır: Onun üçü dünyaya, üçü isə axırətə aiddir. Dünyaya aid olan üç xüsusiyyət bunlardır: «Gözəlliyi aradan aparır, nigaranlılıq yaradıb yoxsulluq gətirir və ömrü qısaldır. Axırətdəki üç xüsusiyyət isə bunlardır: Allahın qəzəbinə, hesabın çətinləşməsinə və əbədi Cəhənnəmə səbəb olar.»<sup>2</sup>

Eləcə də başqa bir hədisdə o həzrət belə buyurmuşdur: «Zinadan çəkinin; çünkü onda on xislət (və pis aqibət) vardır: Əqlin, dinin, ruzinin və ömrün azalması, hicran (ayrılıq) bələsi, mehriban Allahın qəzəbi, unutqanlığın hücum çəkməsi, imanlı şəxslərin nifrət edib qəzəblənməsi, abır-heysiyyətin aradan getməsi, dua və ibadətin qəbul olunmaması.»<sup>3</sup>

Həmçinin, buyurmuşdur: «Zina yoxsulluq gətirir və evləri əhli-əyalsız qoyur.»<sup>4</sup>

<sup>1</sup> «Tuhaful-uqul», səh. 294.

<sup>2</sup> «Xisal» Şeyx Səduq, 1-ci cild, səh. 320.

<sup>3</sup> «Ləaliul-əxbər», 5-ci cild, səh. 197.

<sup>4</sup> «Vəsailuş-şia», 3-cü cild, səh. 93.

## ZİNA ÇOXLU İNSANI TƏLƏF ETDİ

Tarixçilər yazılırlar ki, həzrət Musa (ə) «Tihə» vadisində dünyadan getdikdə, onun canişini və vəsisi Yuşə ibn Nun Bəni-İsraili özü ilə birlikdə Şamin şəhərlərini (yaxud Əriha şəhərini) fəth etmək üçün yola düşdü. Ora çatıb şəhəri mühəsirə etdi. Şəhərin hakimi ibadəti nəticəsində Allah dərgahında duası qəbul olan Bələm ibn Bauranı tələb edib dedi: «Yuşə ibn Nunu mütləq qarşıış etməlisən!»

Bələm ibn Baura ulağına minib yola düşdü. Lakin ulağı ona itaət etmədiyindən, yolda onu şallaqlayıb öldürdü, özü isə qarşıış üçün piyada hərəkət etdi. Lakin yolda elə hadisələr gördü ki, qarşıışından daşınmaq istədi. Nəhayət, hakimin yanına qayıdırıb dedi: «Bu tayfaya qarşıış etmək üçün heç bir yol yoxdur. Lakin mən onların məhv olması üçün sizə başqa yol təklif edirəm. O da budur ki, fahişə və zinakar qadınları bəzəyib zinətləndirir və onlara satın. Qadınlara onların könüllərini ələ almağı öyrədin ki, əgər Yuşə ibn Nunun qoşunundan hər kim onlarla iffətsizlik etsə, qarşısını almayıñ.

Şəhərin hakimi Bələmin göstərişini icra etdi. Zinakar qadınların gedış-gelişi nəticəsində Yuşə ibn Nunun qoşunundakılar onlarla əlaqə saxladılar. Tarixçilərin yazdıqlarına əsasən, bu çirkin əməlin nəticəsində onların arasında «taun» xəstəliyi yayıldı və bir neçə gün ərzində yetmiş min, yaxud doxsan min adam öldü. Nəhayət, qoşun başçılarından Fərəhəs adlı qeyrətli və şücaətli bir şəxs hadisədən xəbərdar olduqda, öz nizəsini götürüb qoşunun arasına girdi. Bir kişinin bir qadınla zina etdiyini gördükdə, əlindəki nizəni kişinin belinə elə sancı ki, qadının belindən çıxdı. Hər ikisini nizənin ucunda göyə qaldırıb xeymələrin yanında yerə çırpır və göstəriş verirdi ki, car çəksinlər: «Bundan sonra hər kəs belə yaramaz iş tutsa, bu iki nəfərin aqibətinə düçər olacaqlar.

Yuşə ibn Nunun əsgərləri vəziyyəti belə gördükdə, qadınlardan əl çəkdilər. Bununla da «taun» xəstəliyi aradan götürüldü və Yuşənin rəhbərliyi ilə şəhər fəth edildi.<sup>1</sup>

<sup>1</sup> «Əl-kamil», İbn Əsir, 1-ci cild, səh. 68-70; «Murucuz-zəhəb», Məsudi, 1-ci cild, səh. 30.

\* \* \*

Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: «Məndən sonra zina əməli yayıldıqca, qəfil ölüm də çoxalar.»<sup>1</sup>

Başqa bir hədisdə belə buyurmuşdur: «Əgər beş əməlin yayıldığını görsəniz, onlardan Allaha pənah aparın:

1-Hər vaxt bir tayfa arasında aşkar şəkildə zina baş alıb getsə, taun xəstəliyinə və keçmiş ümmətlərin başlarına gələn bəlalara düşər olarlar.

2-Çəkidə və ölçüdə aldadılan zaman qəhətlik, quraqlıq düşər, yaşayış tərzi çətinləşər və sultanın zülmü artar.

3-Zəkat verməkdən çəkinsələr, yağışdan məhrum olarlar. Əgər heyvanlar olmasayı, əsla yağış yağımazdı.

4-Allahın və Onun Rəsulunun əhd-peymanını sindirməsinər, əks təqdirdə Allah-təala düşmənlərini onlara hakim kəsər və sərvətlərinin bir qismini də əllərindən alar.

5-Allahın nazil etiklərindən əlavə, (nahaq) bir hökm çıxarmasınlardır, yoxsa Allah-təala onların arasına ixtilaf salar.»<sup>2</sup>

#### (4) ATA-ANAYA AĞ OLMAQ ÖMRÜ QISALDIR

İnsan ömrünün qısmasına xüsusi təsir göstərən günahlardan biri də ata-anaya tabe olmamaq, onlara əzab-əziyyət vermək, başqa sözlə desək, ağvalideynlidir. İmam Sadiq (ə) öz atasından belə nəql etmişdir: «(İnsanın) məhvini tezləşdirən, ölümü yaxınlaşdırən və evi əhli-əyalsız qoyan günahlardan Allaha sığınırıam! O günahlar bunlardır: Qohumluq əlaqələrini qırmaq, ata-anaya əziyyət vermək, ehsan və yaxşılığı tərk etmək.»<sup>3</sup>

<sup>1</sup> «Üsuli-kafi», 4-cü cild, səh. 81.

<sup>2</sup> «Üsuli-kafi», 4-cü cild, səh. 81.

<sup>3</sup> «Üsuli-kafi», 4-cü cild, səh. 184.

Rəsuli-Əkrəm (s) buyurmuşdur: «(Dünyada) üç günahın cəzası tez olar və qiyamət günüünə qalmaz: «Ata-anaya ağ olmaq, camaata zülm etmək və yaxşılığı tərk etmək.»<sup>1</sup>

Buna əks olaraq hər kim ata-anasına yaxşılıq etsə, ömrü uzun olar. Necə ki, imam Baqır (ə) buyurmuşdur: «Ata-anaya yaxşılıq və gizli sədəqə yoxsulluğu aradan aparır, ömrü uzun edir və yetmiş növ pis ölümün qarşısını alır.»<sup>2</sup>

Yenə də o həzrət buyurmuşdur: «Gizli sədəqə vermək Allah-təalanın qəzəbini soyudur. Ata-anaya yaxşılıq etmək və qohumluq əlaqələrini möhkəmlətmək ömrü uzun edir.»<sup>3</sup>

## **BU KİŞİNİN ÖMRÜNÜN ARTMASINA NƏ SƏBƏB OLDU?**

İmam Sadiq (ə)-in Hənnan ibn Südeyr adlı səhabəsi deyir: «Mən bir qrupla birlikdə imam Sadiq (ə)-in hüzuruna getdim. Bizimlə birgə olan Meysər adlı bir şəxs qohumluq əlaqələrindən söz açdıqda, o həzrət buyurdu: «Ey Meysər! İndiyə qədər sənin ölümün neçə dəfə çatса da, hər dəfə qohumluq əlaqələrini möhkəmlətdiyin üçün Allah-təala sənin əcəlini təxirə salmışdı.<sup>4</sup> Əgər ömrünün uzun olmasına istəyirsənsə, ata-anana yaxşılıq et!»<sup>5</sup>

Bu zəmində rəvayətlər çoxdur. Bu məsələ mənə təcrübə olaraq da sabit olmuşdur ki, ata-anaya tabe olmayan, onların sözlərinə qulaq asmayan, müxtəlif yollarla onlara əzab-əziyyət verən övladların

<sup>1</sup> «Əmali», Şeyx Tusi, 2-ci cild, səh. 13.

<sup>2</sup> «Biharul-ənvar», 74-cü cild, səh. 81.

<sup>3</sup> «Biharul-ənvar», 74-cü cild, səh. 82.

<sup>4</sup> Başqa bir hədisdə imam Sadiq (ə)-in ona belə buyurduğu nəql olunmuşdur: «Ey Meysər! Mən elə güman edirəm ki, sən sileyi-rəhm edirsən.» O dedi: «Bəli, sənə qurban olum! Mən uşaqqı ikən bazarda işləyirdim və hər günümə iki dirhəm pul alırdım. Onun bir dirhəmini bibimə, bir dihəmini isə xalama verirdim.» Həzrət buyurdu: «And olsun Allaha, indiyə qədər sənin əcəlin iki dəfə çatmış, lakin qohum-əqrəbəna yaxşılıq etdiyinə görə, ölümün təxirə salınmışdır.» («Biharul-ənvar», 74-cü cild, səh. 100.)

<sup>5</sup> «Biharul-ənvar», 74-cü cild, səh. 84.

ömürləri qısalmış, bəzən də cavan ikən dünyadan getmişlər. Lakin bunun müqabili olaraq ata-analarına ehsan və yaxşılıq edənlərin ömrü uzun olmuşdur. Mən özüm bir neçə cavanın öz ata-anasına itaat etməyib, onlara əzab-əziyyət verməsi nəticəsində cavan yaşlarında dünyadan getmələrinin şahidi olmuşam.

### MÜNTƏSİR ABBASİNİN XİLAFƏTİNİN QISA OLMASININ SƏBƏBİ

Abbasilərin pis adla yad edilən xəlifəsi Mütəvəkkil bir neçə çirkin və yaramaz əməli nəticəsində müsəlmanların, xüsusilə şiələrin qəzəbinə və nifrətinə səbəb oldu. Bunun başlıca səbəbi Əbu Talibin övladlarına hədsiz dərəcədə zülmü idi. Belə ki, o, Ömər ibn Fərəc Rəxcini Məkkə və Mədinəyə hakim təyin edərək göstəriş verdi ki, mümkün qədər onlara əzab-əziyyət, işkəncə versin, eləcə də heç kəs Əbu Talibin övladları ilə əlaqə saxlamasın və onlara yardım etməsin.

Tarixçi Əbü'l-Fərəcin mülahizələrinə əsasən, Mədinədə yaşayan ələvi xanımlarının vəziyyətləri o yerə çatmışdı ki, bir neçə qadının yalnız bir ədəd libası var idi və çarəsizlikdən namaz vaxtı həmin libası növbə ilə geyinib namaz qılır, başqa vaxtlarda isə öz otaqlarında çılpaq vəziyyətdə əyləşirdilər.<sup>1</sup> Eləcə də o, dəfələrlə göstəriş vermişdi ki, imam Hüseyn (ə)-in qəbrini uçurdub yerlə-yeksan etsin və ümumi məclislərdə imam Əli ibn Əbu Talib (ə)-a nalayıq və yaramaz sözlər desinlər. Hər vaxt o həzrətin adı çəkilsəydi, onun müqəddəs məqamına hörmətsizlik edir, bəzən də xanım Fatimeyi-Zəhra (ə.s)-ı söyürdü.

Vəliəhdlik məqamunda olan Mütəvəkkilin oğlu Müntəsir atasının belə rəftarından bərk narahat olur, lakin susmaqdan başqa bir çarəsi yox idi. Nəhayət, bir gün atasının təşkil etdiyi məclisdə əyləşmişdi. Mütəvəkkil imam Əli (ə) və xanım Fatimeyi-Zəhra (ə.s)-in adlarını dilinə gətirib, adəti üzrə onların ardınca nalayıq sözlər danışdı. Müntəsir bundan çox narahat oldu və rəngi dəyişdi. Mütəvəkkil oğlunun rənginin diyişildiyini gördükdə, onu da söydü.

<sup>1</sup> «Məqatilut-talibiyyin» kitabının tərcüməsi, səh. 552.

Müntəsir atasının Əmirəl-möminin Əli (ə)-a rəva gördüyü hörmətsizliyindən, vəliəhdlik məqamında olduğu halda atasından özü-nə qarşı eşitdiyi söyüsdən və camaatin qarşısında təhqir olunduğundan qəzəbi daha da artdı, atasının kin-küdürətini qəlbinə saldı. Elə həmin an atasından qisas almaq fikrinə düşdü. Öz zehnində Mütəvəkkilin qətli üçün yavaş-yavaş tədbir gördü. Qəlbində şölələnən qəzəb və nifrat odu onun bu fikrini daha da gücləndirdi. Nəhayət, fikirləşdiyi tədbiri həyata keçirmək qərarına gəldi. Elə bu məqsədlə bir nəfərlə<sup>1</sup> məsləhətləşdi. Həmin şəxs Müntəsirə dedi: «Əli (ə) və Fati-meyi-Zəhra (ə.s)-a qarşı rəva görülən nalayıq hərəkətə görə onun ölümü vacibdir. Lakin bunu da bilməlisən ki, hər kəs öz atasını ölüdürse, ömrü azalar və cavan ikən dünyadan gedər.»

Müntəsir dedi: «Mənim ömrüm qısalsa belə, Allahın əmrinə təslim olaraq heç bir şeydən qorxmuram.»

Nəhayət, Müntəsir atası Mütəvəkkilin sirlərinə məhrəm olan bir neçə xidmətçi ilə birlikdə əlbir olub, Mütəvəkkilin sərxoş olduğu bir gecə bu işi həyata keçirdilər. Gecənin yarısı sarayın xidmət rəisi Kiçik Buğa otağına daxil olub, xəlifənin təlxəklərinə rüxsət verərək dedi: «Xəlifənin istirahət vaxtıdır, artıq gedə bilərsiniz!»

Xəlifənin yanında yüksək məqamı olan Fəth ibn Xaqandan başqa təlxəklərin hamısı getdilər. Bu zaman Müntəsirin göstərişi ilə hazır vəziyyətdə dayanan xüsusi xidmətçilər qılınclarını qırından çəkib, xəlifənin otağına daxil oldular.

Fəth ibn Xaqan vəhşət içində: «Xəlifəni öldürmək istəyirsiniz-mi?» – deyə qışqıraraq Mütəvəkkilin canını qorumaq məqsədilə özünü onun üstünə atdı. Lakin xidmətçilər fürsəti əldən verməyib, hər ikisini qətlə yetirdilər. Sonra Müntəsirin sarayına gedib, onu xəlifə seçdilər.

Nəticə: Məhəmməd ibn Səhildən belə nəql olunur: «Bir gün Müntəsirin xilafəti dövründə onun taxtının altına sərilmiş xalçaya gözüm

<sup>1</sup> Deyilənlərə görə, bu şəxs onun tərbiyəçi-müəllimi olmuşdur.

sataşdı. Onun ətrafında padşah və sultanların şəkilləri toxunmuş və fars əlibbası ilə yazılar var idi. Mən fars dilini bildiyim üçün yazıları oxumağa başladım. Gördüm ki, onun bir tərəfində belə yazılmışdı: «Bu, atası Xosrov Pərvizi qətlə yetirən Şiruyənin şəkli dir ki, altı aydan artıq padşahlıq etmədi.» Xalçanın başqa tərəfində yazılmışdı: «Bu, öz əmisi oğlu Vəlid ibni Yezidi öldürən Yezid ibn Vəlidin şəkli dir ki, o da altı aydan artıq hökmənlilik etmədi!» Təsadüfən, hər iki şəkil Müntəsirin taxtının iki tərəfində – biri sağ, digəri isə sol tərəfdə – yerləşmişdi. Mən «Birdən Müntəsirin də xəlifəlik müddəti öz atasını qətlə yetirdiyi üçün altı aydan artıq çəkməz!» – deyə təəccübə fikrə getdim. Doğrusu belə də oldu, onun xilafəti altı aydan çox çəkmədi (və dünyadan getdi).

Məhəmməd ibn Səhl deyir: «Mən xalçanın üzərindəki şəkillərdən yaranan həmin fikirlərə görə xidmətçi Vəsifin yanına getdim. Xalçanın iki tərəfində çəkilən şəkilləri və yazıları, eləcə də zehnimdən keçənləri ona danışdım. O da bu işə nəzarət edən xüsusi xidmətçini çağırıdı və ona «Nə üçün belə bir xalçanı xəlifənin taxtının altına sərmisən?» – deyə qəzəbləndi. Xidmətçi də onun cavabında dedi: «Bunu xəlifə Müntəsirin özü göstəriş vermişdir.»

Nəhayət, Kiçik Buğa ilə müzakirə etdikdən sonra taxtin altından xalçanı götürmək qərarına gəldilər. Müntəsir məclisdən çıxdıqdan sonra xalçanı götürüb yandırdılar. Sonradan Müntəsir xalçanın yandırılmasının səbəbini soruşduqda, hadisəni ona danışdılar.<sup>1</sup>

<sup>1</sup> «Tətimmətül-müntəha», Şeyx Abbas Qumi, səh. 234-235; «Səfinətül-bihar», 2-ci cild, səh. 683.

Süyuti də belə yazmışdır: «Bir gün Müntəsir göstəriş verdi ki, xəzinədə saxlanılan xalçalardan birini gətirsinlər. Təsadüfən, qızılla toxunmuş qiymətli bir xalçanı gətirdilər ki, onun üzərində ata minmiş bir şəxsin şəkli çəkilmiş, o şəxsin başına tac qoymuş və xalçanın ətrafına da fars dilində nəsə yazılmışdı. Müntəsir fars dilini bilən bir şəxsi təlob edib, ondan yazılmış sözlərin tərcüməsini soruşdu. O şəxs həmin sözləri tərcümə etdikdə, rəngi dəyişdi. Müntəsir ondan «bu sözlərin mənası nədir?» – deyə soruşduqda, cavab verdi: «Elə də mühüm şey deyildir, heç bir məna daşımir!» Lakin Müntəsir öz işinə israr etdikdən sonra o dedi: «Burada yazılmışdır.

Müntəsirin öz atasını haqq olaraq qətlə yetirib camaatı onun şərindən azad etməsinə baxmayaraq, onun əməli təsirini göstərdi və bu iş onun ömrünün qısalması ilə nəticələndi.

### *Xülasə və nəticə:*

1. Hər kəs istər-istəməz bir gün ölümü dadacaq. Ölümün qarşısını almaq olmaz. Lakin bizim bəzi əməllərimiz ömrümüzün uzun olması və ya qısalmasında təsirlidir, əcəli həm təxirə salır, həm də tezləşdirir.
2. Dini sübutlara əsasən, əcəl iki qismə bölünür: Qəti əcəl və şərti əcəl. Qəti əcəlin dəyişilməsi qeyri-mümkündür. Şərti əcəli isə, sədəqə vermək, dua etmək, qohumluq əlaqələrini möhkəmlətmək və bu kimi digər əməllərlə dəyişib, təxirə salmaq olar.
3. Məsələn, «yalan danışmaq ömrün qısmasına səbəb olur, düz danışmaq ömrü uzun edir!» – demək təəccübü bir iş deyildir; çünkü bu dünyada maddi və mənəvi işlər arasında elə rabitə və əlaqələr vardır ki, bəşər elmi az-çox onların bir qismini kəşf etmiş, bir çoxuna da hələ nail ola bilməmişdir!
4. Xəstəliklərin aradan qaldırılmasında duanın təsiri böyükdür. Fransız alimi doktor Aleksis Karl bunu etiraf etmişdir.
5. Dini mühitlərdə ilahi insanların, eləcə də qeyri-dini mühitlərdə hind mürtazlarının xariqülədə işləri göstərir ki, hər hansı bir işin baş verməsi mütləq təbii səbəblər və maddi qanunlara əsaslanır.
6. Bir çox xəstələr həkimlərin mənfi cavablarından, ümidsizlikdən sonra duaya pənah aparır və özləri, yaxud başqalarının duaları nəticəsində şəfa tapırlar.
7. İmam Zeynəlabidin (ə)-in buyurduğu kimi, qohumluq tellərini qırmaq, yalandan and içmək, ümumiyyətlə, yalan danışmaq, zina etmək, müsəlmanın yolunu kəsmək və nahaq yerə imamlıq iddiası etmək ömrün qısmasına səbəb olan günahlardır.

«Mən, Kəsranın oğlu Şiruyəyəm, öz atamı qətlə yetirdim, bu əməlimə görə altı aydan artıq sultaniq etmədim.» Müntəsir bu sözləri eşidən kimi o xalçanın yandırılmasını əmr etdi. (Tarixul-xülfəfa», səh. 238.)



## VI FƏSİL

# GÜNAH PƏRDƏLƏRİ ARADAN GÖTÜRÜR

*Bu fəsildə:*

- \* İctimai pərdələr nədir?
- \* İctimai pərdələri götürən günahlar;
- \* Şərab;
- \* Şərab əqli aradan aparır;
- \* İslamdan öncə şərabı özlərinə haram edənlər də olmuşdur;
- \* Müasir alimlərin söhbətləri;
- \* Qumar;
- \* Qumar ədavət və kin-küdürüət yaradır;
- \* Qumar yolunda baş verən cinayətlər;
- \* Zarafat və bihudə sözlər;
- \* Eyib axtarmaq;
- \* Pis adamlarla oturub-durmaq.

## İNSANLIQ PƏRDƏLƏRİ

Bəşər üçün təhlükə sayılan problemlərdən biri də günahlar nəticəsində ictimai pərdələrin yırtılmasıdır ki, dinin böyük şəxsiyyətlərinin kəlamlarında buna açıq-aşkar işarə edilmişdir. O cümlədən, Şeyx Müfid bir hədisdə imam Sadiq (ə)-in belə buyurduğunu nəql etmişdir: «Həqiqətən, Allah-təalanın öz imanlı bəndəsi üzərində qırx pərdəsi vardır. Hər vaxt o, böyük bir günaha düşdükdə, həmin pərdələrdən biri aradan götürülür.»<sup>1</sup>

Rəsuli-Əkrəm (s)-in belə buyurduğu nəql olunmuşdur: «Mömin üçün yetmiş iki pərdə vardır ki, hər günahla pərdələrdən biri yox olur.»<sup>2</sup>

Məşhur «Kumeyl» duasında Əmirəl-möminin Əli (ə) mütəal Al-lahın dərgahına üz tutaraq deyir: «İlahi! Pərdələri aradan götürən günahlarımı bağışla!»

Əlbəttə, bu barədə çoxlu hədis mövcuddur ki, onların bəzilərini sonra qeyd edəcəyik.

## CİSİM VƏ RUH

Əsas məsələyə başlamazdan öncə, müqəddimə olaraq qeyd etmək lazımdır ki, bizim bədənimiz iki şeydən – cisim və ruhdan təşkil tapmışdır. Cisim bizim bədənimizin əzaların, ruh isə bu əzaları hərəkətə gətirən amildir. Alımlər öz kəlamlarında bəzən ruhu «can», bəzən «nəfs», bəzən «rəvan», bəzən «ürək» ifadəsi ilə qeyd edirlər. Xacə Nəsrəddin Tusi yazır:

«Elm ardınca olanlar bilməlidirlər ki, Allah-təala insana «bədən» adlanan xarici görünüş, «ürək», bəzən də «ruh» və «nəfs» adlanan daxili aləm əta etmişdir.»<sup>1</sup>

<sup>1</sup> «İxtisas», Şeyx Mufid, səh. 220.

<sup>2</sup> «Biharul-ənvar», 73-cü cild, səh. 362.

Bəzi psixoloqlara görə, ruh və nəfs bir-birindən fərqlidir. Nəticə etibarı ilə insan üç şeydən – cisim, ruh və nəfsdən təşkil tapmışdır. Bəziləri də deyirlər ki, nəfs ruhun bir şüası və yaxud cisimlə ruh arasında bir vasitədir. Onlar öz müddəalarını isbat etmək üçün Quran ayələri və din rəhbərlərindən nəql olunan rəvayətlərə istinad etmişlər.<sup>2</sup>

Əlbəttə, nəfs, onun qismləri və bu mövzu ilə bağlı digər məsələlər barəsində təhqiq bizim mövzumuzdan kənardır. Hal-hazırda bizim mövzumuzla bağlı olan məsələ nəfsin bədəndə fəaliyyətidir ki, istər onu ruh ilə eyni, istərsə də bir-birindən fərqli bilək.

Biz qəti olaraq bilirik ki, bizim vücudumuzda nəfsi fəaliyyətlər, yaxud alət və vasitə sayılan bir sıra instinktlər vardır. Allah-təala bunları bizimlə heyvanlar arasında eyni və müştərək paylamışdır. Bu instinkt və qərizələr hikmət üzrə bizim və heyvanların vücudunda qoyulmuşdur ki, heyvanlar, xüsusilə xilqətin son məqsədi olan insan kamala yetsin və yaradılışın əsas məqsədini təmin etsin.

Bunların başlıcası xudbinlik, qarınqululuq, qəzəb, müdafiə hissi, cinsi ehtiras və s. qərizələr (instinktlər) insan və heyvanlarda müştərək olaraq mövcuddur. İnsan varlıq aləminə qədəm qoyduğu gündən bu qərizələrə təbii olaraq sahib olur. Lakin insanla heyvanlar arasındaki fərqə gəldikdə, insan tədrici olaraq əql, düşüncə və tərbiyəsini inkişaf etdirir, qərizələrin ixtiyarını əqlə təpsirir, bütün fəaliyyət orqanlarını tamamilə natiq nəfsinə həvalə edir. Heyvan isə belə deyildir; dünyaya gəldiyi gündən ölümə qədər onun varlığına yalnız qərizələr hakim kəsilir. Öz iradi qərizələrinə hakimlik edən varlıq yalnız insandır. O, öz heyvani istəklərini təmin etmək üçün ədalət və insafi gözləməli, incə-zərif şəfqət duyğularını diqqət mərkəzində saxlamalı, insanlıq çərçivəsindən kənara çıxmamalıdır. Əgər insan bu qərizələri əqli təlim-tərbiyə vasitəsilə mötədil vəziyyətdə saxlamasa, sərf heyvan olub, hətta ondan aşağı səviyyəyə enə bilər.

<sup>1</sup> «Qoşayeq-namə», səh. 213.

<sup>2</sup> «Üsuli rəvanşünasıyi İranşəhr» kitabının 40-ci səhifələrindən sonrakı səhifələrə müraciət edə bilərsiniz.

Heyvanın varlığında ədalət, insaf, zəiflərin haqqına riayət, yaxşı-pisi ayırd etmək və insana xass olan bu kimi ali, ülvi hislər yoxdur. Heyvan yalnız qarnını doldurub rahatlıq əldə etmək üçün çalışır; istər bu məqsəd öz növündən olan varlığa zülm və haqsızlıqla, istərsə də özünü düşən pay ilə təmin olunsun.

Bəzən də müşahidə edilir ki, bir quş bir müddət zəhmətə qatlaşışb öz dimdiyi, yaxud ayaqları ilə torpağı eşərək bir qurd tapır və acliğini aradan qaldırmaq üçün onu dimdiyinə götürüb yemək istədikdə, uzaqdan buna şahid olan başqa bir güclü quş ona hücum çəkərək, yeməyini əlindən alır və udur. Yaxud yırtıcı heyvanlar ölmüş bir les tapdıqda, ondan bir parça qopartmaq istəyənə o birisi icazə verməyib hücum çəkir, heç də sakit durub başqa birisinin leşdən yeməsini və özünü doyurmasını istəmir.

İمام Əmirəl-möminin Əli (ə) buyurmuşdur: «Heyvanların məqsədi qarınları, yırtıcı heyvanların məqsədi başqlarına zülm və pislik etməkdir. Qadınların məqsədi həyatda bəzənib zinətlənmək və fitnə-fəsad törətməkdir. Təvazökar, mehriban və (böyük Allahdan) qor-xanlar məhz möminlərdir!»<sup>1</sup>

İمام Əli (ə) Bəsrənin hakimi Osman ibn Hüneyfə yazdığı məktubda belə buyurmuşdur: «(Camaatin) mənə «möminlərin əmiri» – deməsi ilə kifayətlənib, dünyanın çətinliklərində onlarla şərīk, həyatın ağrı-acılarında onların rəhbəri olmamalıyammı? Xeyr, belə deyildir. Mən yalnız bağlı vəziyyətdə qalan, ot-ələf fikrində olan və yaxud özbaşına buraxılan, bir şey tapıb yemək, qarnını doyurmaq üçün çörçöpü arayan, eləcə də ondan güdülən məqsəddən xəbərsiz olan heyvan kimi, təkcə ləzzətli və dadlı yeməklərlə ömrü başa vurmaq üçün xəlq olunmamışam.»<sup>2</sup>

Peyğəmbərlərin göndərilməsində məqsəd bəşəriyyəti insani keyfiyyətlər, fəzilətlər, xeyirli və çirkin işlərlə tanış etmək, onları heyvani

<sup>1</sup> «Nəhcül-bəlağə», (Feyzül-İslam), səh. 466.

<sup>2</sup> «Nəhcül-bəlağə», (Feyzül-İslam), səh. 962.

səviyyədən insani aləmə doğru yüksəltməkdir; eks təqdirdə insanın heyvan üzərində heç bir məziyyət və üstünlüyü yoxdur, hətta heyvan qərizələrdə insandan qat-qat güclü, instinctual fəaliyyətlərində təmamilə mütənasiblik və nizam-intizam mövcuddur.

Fransız alimi doktor Aleksis Karl yazır: «Müasir dövrün insanları heyvani yaşayışa o qədər yaxındırlar ki, onları yalnız maddi dəyərlər maraqlandırır. Buna görə də onların həyatı heyvanların həyatından daha da sönükdür. Çünkü həyata aydınlıq və sevinc bəxş edə biləcək şey yalnız mənəvi dəyərlərdir.»<sup>1</sup>

Şair Ömər Xəyyam demişdir:

Olsan bu dünyada şəhvət düşgünü,  
Parlamaz ömrünün, bəxtinin günü,  
Düşün neyləyirsən, kimsən, naçisən,  
Hara gedəcəksən ömrün son günü!

İndi isə bu müqəddimədən sonra əsas məsələyə qayıdırıq:

Qeyd etmək lazımdır ki, insani keyfiyyətlərin, gözəl və səciyyəvi xüsusiyyətlərin hər biri heyvani qərizələrin üzərində çəkilən və onu insanın varlığında gizlədən bir pərdəyə, eləcə də alicənablıq, ədalət, insaf, zəiflərin haqqını riayət etmək, bağışlamaq, yaxşılıq etmək və bu kimi əməllərin hər biri heyvani qərizələrin üzərində çəkilən bir örtüyüə bənzəyir və yaxud bəzilərinin dedikləri kimi, insanın varlığının-dakı ehtiras alovunu söndürən bir kül kimidir. Amma daxildə firtına qopduqda, insanın ehtirasları coşub daşdıqda, yaxud tügyankar qəri-zələrin təsiri altına düşdükdə, həmin pərdə kənara çəkilir, həya və iffət örtüyü ehtiras atəşilə alovlanıb külə dönür, insan qəzəbli və cilov-suz heyvan surətinə düşüb, təhlükəli bir yırtıcıya çevrilir. Bir qrup insanlar isə, həya və iffət üzündən günahdan çəkinir, rüsvaylıq və ümumi nifrətdən qorxub günaha qurşanırlar. İmam Sadiq (ə) məş-hur bir hədisdə Müfəzzəl ibn Əmrə buyurur:

---

<sup>1</sup> «Həyatın yolu», səh. 54.

«Ey Müfəzzəl! Bax, gör ki, bütün heyvanların içərisindən yalnız insana nə böyük nemət verilmişdir: O həya və iffətdir. Əgər bu nemət insanın vücudunda qoyulmasaydı, qonağa hörmət olmaz, əhdə vəfa edilməz və heç bir pis işdən əl götürülməzdidi. Bəzi vacib əməllər həya və iffət üzündən yerinə yetirilir; əgər həya və iffət olmasaydı, hətta çoxları öz ata-anasının, qohum-əqrəbalarının haqqını gözləməz, xalqın əmanətini qaytarırmaz və heç bir çırkin əməldən əl çəkməzdilər.»<sup>1</sup>

Fəzilət və kamal tələbində olan insan kamal sıfatları özündə canlandırmalı, iffət və həya pərdələrini aradan aparan, heyvani istəkləri təhrik edən hislərdən çəkinməli, onlara qarşı mane olan insanı fəzilət və kefiyyətlərini gücləndirməlidir.

## PƏRDƏLƏRİ GÖTÜRƏN GÜNAHLAR

Bu fəslin əvvəlində qeyd olunan rəvayətlərə əsasən, ictimaiyyətdə pərdələri götürən instinktual hislərin həddini aşmasına səbəb və amil günahdır. Əgər biz səadət, xoşbəxtlik və kamal yolunu keçirik-sə, mütləq ondan çəkinməliyik. Çünkü günah insanın varlığında elm və tərbiyənin təsirini məhv edir, bəzən də əqlin tamamilə aradan getməsinə səbəb olur. Bu zaman insan bəzən elə işlərə əl atır ki, onu heç bir heyvandan belə gözləmirik.

Burada biz yenə imamların buyurduğu ictimai pərdələri aradan götürən bir sıra günahlara qısa şəkildə işarə edirik. Xüsusilə, günahların təsirləri barəsində müəyyən qədər izahat verəcəyik.

İمام Səccad (ə) buyurmuşdur: «Pərdələri aradan aparan günahlar bunlardır: «Şərab içmək, qumar oynamaq, camaati güldürmək üçün zarafatla yersiz sözlər danışmaq, camaatin eyblərini demək və pis adamlarla oturub-durmaq.»<sup>2</sup>

Bu hədisdə imam Səccad (ə) pərdələrin aradan getməsində təsiri olan beş günahı qeyd edir. Biz bu günahlarla onların təsiri arasında

<sup>1</sup> «Biharul-ənvar», 3-cü cild, səh. 81.

<sup>2</sup> «Məaniyül-əxbar», səh. 270.

olan əlaqə və bağlılığı dərk etmək üçün onların hər birini müəyyən qədər şərh edəcək, inşallah faydalı olsun deyə, bu məsələ ilə əlaqədar rəvayətlər, tarixi sənədlər və alimlərin kəlamlarından da şahidlər qeyd edəcəyik.

## 1-ŞƏRAB

Həm keçmiş, həm də müasir alimlərin etiraflarına görə, şərabın və spirtli içkilərin zərərləri təsirlərindən biri də tədricən əql və idrak qüvvəsinin işdən düşməsi, fəaliyyətdən çıxmasıdır. Aydındır ki, əqlin aradan getməsi ilə – öncə qeyd etdiyimiz kimi – iffət və həya pərdəsi də aradan gedir. Bu isə heyvani istəklərə şərait yaradır, insan yırtıcı və cilovsuz bir heyvan surətinə düşür.

İمام Riza (ə) buyurmuşdur: «Allah-təala şərabı fəsada səbəb olduğu, şüuru həqiqətləri dərk etməkdən saxladığı və həyanı aradan apardığı üçün haram etmişdir.»<sup>1</sup>

Başqa bir hədisdə isə belə buyurmuşdur: «Allah-təala şərabı ona görə haram etdi ki, fəsada səbəb olur, şərab içənlərin əqlini aradan aparır, onları Allahı danmağa, Ona və Onun Rəsuluna iftira yaxmağa məcbur edir. Ondan törənən fəsadlar bunlardır: Qətl, töhmət, zina və hər bir haram işə əl atmaq...»<sup>2</sup>

Həmmad ibn Bəşir imam Sadiq (ə)-dan, o da həzrət Peyğəmbəri-Əkrəm (s)-dən belə nəql etmişdir: «Allah bəndəsi şərab içmədiyi vaxta qədər Allahın bəxşis və himayəsi altındadır. Şərab içdikdə isə, pərdəni götürür və bu halda onum rəhbəri, (imamı), qardaşı, eləcə də qulağı, gözü, əli və ayağı hamılıqla Şeytandır (və ixtiyarı öz əlində deyildir) ki, onu hər bir pis işə çəkir və hər bir yaxşı əməldən uzaqlaşdırır.»<sup>3</sup>

Bu həqiqət müxtəlif dillərdə, keçmiş və indiki kitablarda qeyd olunmuşdur:

<sup>1</sup> «Müstədrək», 3-cü cild, səh. 137.

<sup>2</sup> «İləlüş-şəraye», 2-ci cild, səh. 161.

<sup>3</sup> «Vəsailuş-ş-iə», 3-cü cild, səh. 357.

«Alkoqollu içkilər əqli aradan aparır və insan üçün heç bir qədir-qiyət qoymur. Məstlik zamanı bütün ruhi və ictimai pozğunluqlar meydana çıxır, əxlaqi dəyərlər pozulur. Çünkü şüur ixtiyarını əldən verir, insanı saxlayan, mənəvi dəyərləri qoruyan, artıq onu çirkin işlərdən çəkindirən bir mane kimi əql yoxdur. Buna görə də hər hərəkət, hər nalayıq söz və rəftar ondan baş verir...»<sup>1</sup>

«Spirtlə içkilər içildikdən sonra bilafasilə qana qarışır, qan beyinə çatdıqda, artıq insan haram işlərdən çəkinmir. Bununla da, əsəb sistemi pozulur, insanda həya qaynağı sayılan, düşünülməyən hərəkətlərə və çirkin əməllərə maneə yaradan ixtiyar azadlığı aradan gedir. Başqa sözlə desək, alkoqollu içkilər beynin ən fəal sistemini, aktivliyini dayandırır.»<sup>2</sup>

Adətən, insan adı halda çox sakitdir, kimsəyə, qarışqaya belə əzab-əziyyət vermək istəmir, başını aşağı salaraq öz yolu ilə ötüb keçir və dilinə pis sözlər gətirmir... Lakin sərxoş halında ağır cinayətlərə əl atır, dilinə ən pis söyüslər gətirərək həyasızcasına ona-buna cəsarət edir, nala-yiq və yaramaz hərəkətlər görür. Məhz bu səbəbdən də həzrət Peyğəm-bəri-Əkrəm (s) buyurmuşdur: «Şərab hər bir çirkinliyin köküdür.»<sup>3</sup>

İmam Baqir (ə) da buyurmuşdur: «Allah-təala şər əməllərin hər birini qifillamışdır. Şərab o qifilların hamısının açarıdır.»<sup>4</sup>

İmam Əli (ə)-dan «Sizin fikrinizcə, şərab içmək zina və oğurluqdan pisdirmi?» – deyə soruşulduqda, buyurdu: «Bəli, şərab içən şəxs şərab içdikdə zinaya, oğurluğa, adam öldürməyə əl atır və namazı (da) tərk edir.»<sup>5</sup>

Şair gözəl demişdir:

«Məstlikdən olan zaman hüşyar,  
Görəcəksən gedibdir qeyrətü-ar.»<sup>6</sup>

<sup>1</sup> «Ülumi-cinayı», səh. 840.

<sup>2</sup> «Cavan», 2-ci cild, səh. 485.

<sup>3</sup> «Müstədrək», 3-cü cild, səh. 139.

<sup>4</sup> «Üsuli-kafi», 4-cü cild, səh. 35.

<sup>5</sup> «Fürui-kafi», 6-ci cild, səh. 403.

<sup>6</sup> Qasimbəy Zakir.

Bunu da qeyd etmək yerinə düşərdi ki, ərəblər arasında elələri var idi ki, İslam dinindən qabaq belə, şərabı əqli, insani pərdələri, if-fət və həyanı aradan apardığı üçün özlərinə haram etmişdilər. O cümlədən, aşağıdakı şəxslərin adlarını qeyd etmək olar:

\* Qeys ibn Asim Sədi:

Onun barəsində belə yazırlar: «Bir gecə şərab içib, məst halında əlini öz qızının qarnına vurdu (və beləcə onunla zina etmək istədi). Qızı vəziyyəti belə görüb, ağlamağa başladı. Qeys bu hərəkətindən sonra onun ata-anasını söydü, sonra üzünü aya tərəf tutub, məzəli və yersiz sözlər danışmağa başladı. Sübh açıldıqda, artıq ağlı başına gələn Qeys hadisədən xəbərdar olub, şərabı həmişəlik özünə haram etdi və bu beytləri söylədi:

Rəaytül-xəmrə salihətən və fiha,  
Xisalun tufsidu lir-rəcləl-həlima,  
Fəla vəllahi əşribha səhiha,  
Və-la əşfa biha əbədən səqima,  
Və-la uti biha səmənən həyati,  
Və-la udu ləha əbədən nədimə,  
Fə-innəl-xəmrə təfzəh şaribiha,  
Və turishumbihəl-əmrəl-əzima! <sup>1</sup>

«Mən şərabı yaxşı bir şey bilirdim, lakin (başa düşdüm ki,) o elə bir təhlükədir ki, ağılli adamı fitnə-fəsada salar. Yox, Allaha and olsun! Bundan sonra nə sağlamlığımda, nə də xəstə ikən şəfa versə belə, onu içməyəcəyəm. Həyatda olduğum vaxta qədər ona əsla pul xərcləməyib, heç bir dostu ona görə dəvət etməyəcəyəm. Çünkü şərab içməklə (insanın) abır-həyası gedir və ona böyük rüsvayçılıqlar gətirir.»

\* Cəfər ibn Əbu Talib:

Şeyx Səduq imam Baqir (ə)-in belə buyurduğunu nəql etmişdir: «Allah-təala Peyğəmbərə vəhy edib, Cəfər ibn Əbi Talibdə dörd xis-ləti tərifəlayiq bildikdə, Peyğəmbəri-Əkrəm (s) Cəfəri yanına çağırıldı

<sup>1</sup> «Usdul-ğabə», 4-cü cild, səh. 220.

## Günahın acısı

və məsələnin nə olduğunu ondan soruşdu. Cəfər dedi: «Əgər Allah-təala sənə xəbər verməsəydi, bu dörd xisləti heç vaxt açmazdım:

«Mən heç vaxt şərab içməmişəm; çünkü bilirdim ki, əgər onu içsəm, ağlım gedər. Heç vaxt yalan danışmamışam; çünkü yalan mərdliyi, qeyrəti azaldır. Heç vaxt zina etməmişəm; çünkü o əməlin mənim də başıma gələcəyindən (namusuma toxunulacağından) qorxdum. Heç vaxt bütə sitayış etməmişəm; çünkü onun nə xeyir, nə zərər verəcəyini bilirdim.»

Bu zaman həzrət Rəsuli-Əkrəm (s) əlini onun ciyininə vurub bulyurdu: «Kaş, behiştə mələklərlə birgə uçmaq üçün Allah-təala sənə iki qanad əta edəydi!»<sup>1</sup>

\* Abbas ibn Mirdas Selmi:

Abbas ibn Mirdas Selmidən «Nə üçün şərab içmirsən?» – deyə soruşulduqda, cavabında dedi: «Mən öz qövmüümün başçısı olan gündən heç vaxt özümü nadan və ağılsız görmək istəməmişəm. Alıla and olsun ki, mənimlə ağlım arasında fasilə salan şərabı heç vaxt qarına tökməyəcəyəm.»<sup>2</sup>

\* Osman ibn Məznun:

Osman ibn Məznun da şərabı özünə haram edib demişdir: «Ağlımı əlimdən alan, məndən aşağı səviyyəlilərin mənə güldüyünü görüb, heç vaxt içki içmərəm.»<sup>3</sup>

\* Miqyəs ibn Qeys Səhmi:

Miqyəs ibni Qeys bir dəfə şərab içib sərxoş halda öz bövlü ilə yerə şəkil çəkərək «dəvədir, yoxsa dəvəquşu» – deyirdi. Ağlı başına gəldikdə, məst halında etdiyi hərkətləri ona xəbər verdilər. Bu zaman şərabı özünə haram etdi və şərabin məzəmməti barəsində belə bir şeir dedi:

Rəyətül-xəmrə təyyibətən və fiha,  
Xisalun kulluha dənəsun zəmimun,  
Vəla vəllahi əşribuha həyatı,

<sup>1</sup> «Əmal» Şeyx Səduq», səh. 74-75.

<sup>2</sup> «Usdul-ğabə», 3-cü cild, səh. 113.

<sup>3</sup> «Usdul-ğabə», 3-cü cild, səh. 386.

Təvaləd-dəhri ma tələən-nücumun.<sup>1</sup>

«Mən şərabın yaxşı bir şey olduğunu güman edirdim. Lakin gördüm ki, onda çirkin və bəyənilməyən xasiyyətlər vardır. Allaha and olsun! Sağ ikən və ulduzlar səmada parıldadıqca, heç vaxt onu içməyəcəyəm!»

Bir sözlə desək, keçmiş zamanlardan indiyə qədər dünyanın hər yerində ağıllı adamlar qəbul etmişlər ki, şərab ağılı və həya pərdəsini aradan aparır, yalnız heyvani hiss və ehtirasları təhrik edir.

«Alkoqollu içkilər cismə zərər yetirməkdən əlavə, ruhu da acına-caqlı aqibətə məruz qoyur. Ona rəğbat bəsləyən insanlar əssəbli, tünd-xasiyyətli, habelə kiçik bir hadisə ilə üzləşdikdə, qalmaqal və ədavət salmaq üçün hazır olurlar. Spiritli içkilər hər şeydən sox heyvani ehtirasları oyadır, nəfsani istəkləri və hisləri gücləndirir. Belə ki, onun müqabilində müqavimət göstərmək həddən artıq çətin, hətta qeyri-mümkün olur. Buna görə də, məst halında olan şəxslər adətən, elə axmaq hərəkətlər yerinə yetirirlər ki, ağılları başlarına gəldikdən sonra özləri təəccüb edib peşman olurlar, lakin bu peşmançılığın nə faydası?!»<sup>2</sup>

İngilis alimi Samuel Izmaylz yazır:

«Cavanlar həyatı dərk etdikləri vaxtdan öz ətraf mühitdə həyatın müxtəlif, rəngarəng ləzzət və firavanlığını müşahidə edirlər. Əgər bir an düşünmədən nəfsani istəklərə uysalar, tənəzzülə uğrayar və əgər onlarla müəyyən qədər müləyim davransalar, yavaş-yavaş müdafiə qüvvəsini itirib gec-tez təslim olarlar. Belə isə, nə yaxşı olar ki, insan əbədi rahatlığı, asudəliyi əldə etsin deyə, elə ilk çağlardan nəfsani istəklərinə tabe olmasın. Əgər ilk addımında səhlənkarlıq etsə, ikinci dəfə təhrik zamanı ona qulaq asmaq asan olur, nəhayət, get-gedə onun müqabilində müqavimət göstərə bilməyib, ona aludə olur və onu daha tərk edə bilmir.

Hiyumlar deyirdi: «Mən bir dəfə özümü bir istəkdən məhrum etməklə ən böyük bəlalardan xilas oldum.» Hadisənin təfsilatı belədir ki, o, bənnə-

<sup>1</sup> «Miləl və nihəl», Şəhristani, 3-cü cild, səh. 307.

<sup>2</sup> «Xoşbəxtlik axtarışında», səh. 37.

lqliq maşqul olduğu zaman dostlarından biri ona gilas suyundan hazırlanmış viskini (şərabı) təklif etdiķdə, onun təklifini qəbul edib onu içir. Evə qayıtdıqdan sonra sevdiyi kitabı açıb mütaliə etdiķdə, sözlərin və cümlələrin gözü önungdə hərəkətə gəldiyini görür. Şərabın təsirini başa düşür və elə həmin andan artıq spirtli içkilər içməyəcəyini habelə ağlinı müvəqqəti, keçici ləzzətlərə qurban verməyəcəyini özünə söz verib qəti əhd-peyman bağlayır. Bu əhd-peyman onun daim sərvətli olmasına – başıucalığına səbəb olur. Beləliklə, cavanların tərəqqi yolunda qarşılaşıqları ən təhlükəli mərhələ sərxoşluqdur. Özünü bu tələdən qoruya bilən şəxs xoşbəxtidir. Ser Volter Skot deyir: «Heç bir şey insanı sərxoşluq kimi alçaqlığa çəkmir.» Sərxoşluq iqtisadi bəla, doğruluğun və sağlamlığın düşmənidir.<sup>1</sup>

## HARUNƏR-RƏŞİD VƏ DİVANƏ

Bir gün Harunər-Rəşid dəlixanaya gedir. Dəlilər içərisində bir cavanın sakit və ədəb-ərkanla əyləşdiyini gördükdə, öz-özünə elə güman edir ki, bu cavanı səbəbsiz və günahsız yerə dəlixanaya atmışlar. Ona yaxınlaşaraq söhbətə başlamazdan əvvəl əlindəki bir cam şərabı içib, sonra bir cam da doldurub cavana təklif edir. Cavan isə onu istəmir. Harun çox israr etdiķdə, cavan deyir: «Sən də şərab içib mənim günümə düşmək istəyirsən, onda mən içsəm, nə hala düşərəm?» Harunər-Rəşid gülüüb, onun azad olunmasını əmr edir.<sup>2</sup>

\* \* \*

Gördüyünüz kimi, pərdələri yırtan şərabın pis və acı aqibətindən biri də şüurun aradan getməsidir. Şüurun aradan getməsilə iradi fəa-liyyət heyvani hislərin əlinə düşür. Bu məsələ ilə əlaqədar verilən izahdan başa düşüldü ki, heyvani istəklər yaxşı-pisi ayırd edə bilmir və insan məst halında heyvan surətinə düşərək bütün pərdələri yırtır, hər bir çirkin işə əl atrır.

<sup>1</sup> «Etimad be-nafs», səh. 186.

<sup>2</sup> «Bəzmi-İran», səh. 33.

## 2-QUMAR

Qumar – qisas almaq, kin-küdürət və düşmənçilik hislərini oyanan təhlükəli amildir. Çünkü qumar arxasında əyləşən iki nəfərdən biri neçə saatdan sonra çoxlu pula malik olduqda, digəri var-yoxunu əldən verir. Əlbəttə, aydındır ki, hadisə bu asanlıqla sona yetmir, sərvətini əldən verib uduzan şəxs ağır həyəcan keçirərək əsəbiləşir, özünün bədbəxtliyinə səbəb müqabil tərəfi bilərək, ona qarşı kin-küdürəti, ədavəti artır və qisas almaq fikrinə düşür. Eynilə şərab kimi, şüurun fəaliyyəti heyvani ehtiraslardan birinin – qəzəb və qisas hissinin ixtiyarına keçərək yoldaşlıq və qardaşlıq pərdəsinin götürülməsinə gətirib çıxarır. Demək olar, bu xasiyyətdə şərab da qumarla şərīkdir; çünkü çox müşahidə edilmişdir ki, biri öz qəlbində başqasına qarşı kin-küdürət bəsləsə də, adı halda həya onun hücum çəkməsinə, yaxud nalayıq söz deməsinə mane olur və qəsdən şərab içməklə həya pərdəsinin aradan getdiyiini görüb, həmin şəxsə hücum çəkir, isti və soyuq silahla öz qisasını ondan alır. Bəzən də elə olur ki, kimdənsə qisas almaq üçün bu vasitə ilə daha güclü adamı belə işlərə cəlb edirlər.<sup>1</sup>

<sup>1</sup> Bizim bu mövzumuzun tarixi şahidlərindən biri də həzrət Yəhya ibn Zəkəriyya (ə)-in macərasıdır. Tarixçilərin müləhizələrinə əsasən, o həzrətin ölümünün səbəbi belə olmuşdur: «Onun dövründəki padşah zinakar bir qadınla evlənir və nəticədə həmin qadın böyük qüdrətə malik olur. Qadın yaşa dolub qocaldığı zaman, padşahın ona qarşı əlaqə və məhəbbətinin azaldığını, bununla da qüdrətinin əldən çıxacağını görüb, başqa ərindən olan qızını padşahın yanına aparır və onunla evlənmək təklifini irəli sürür. (Belə bir işi tutmaqdə məqsədi padşahın əlaqə və məhəbbətini qızına cəlb edərək öz qüdrətini qoruyub-saxlamaq idi.) Padşah (əqidəli və dindar olduğu üçün) deyir: «Bu işi tutmaq üçün Yəhya ibn Zəkəriyya ilə məsləhətləşməliyəm ki, onunla evlənmək şəri baxımdan düzgündür, ya yox? Əger icazə versə, onda evlənərəm.» Padşah məsələni Yəhyadan soruşduqda, Yəhya «düzungün deyildir!» – deyə cavab verir. Padşah Yəhyanın bu sözləri onun cinsi ləzzat və ehtirasının əksinə olduğunu üçün, qəlbində Yəhyaya qarşı kin yaransa da, məzəhəbi duyğuları onda həya pərdəsini qoruyub saxlayır və bir hökmə əks çıxab, qətlə əl atmaq istəmir. Qadın, Yəhya (ə)-in hökmündən sonra tədbirin pozulduğunu gördükdə, onda o həzrətə qarşı kin-küdürü

Allah-təala bu həqiqəti belə bəyan edir:

إِنَّمَا يُرِيدُ الشَّيْطَانُ أَن يُوقَعَ بَيْنَكُمُ الْعَدَاوَةُ وَالْبُعْضَاءُ فِي الْخَمْرِ وَالْمَيْسِرِ وَيَصُدُّكُمْ عَنْ ذِكْرِ اللَّهِ  
وَعَنِ الصَّلَاةِ فَهُنَّ أَنْثَمٌ مُنْتَهُونَ

«Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza kin və ədavət salmaq, sizi Allahi yad etməkdən və namaz qılmaqdan ayırmaq istəyir. Artıq bu işə son qoyacaqsınız mı?»<sup>1</sup>

Bir adı hal kimi dəfələrlə görmüş və ya eşitmişik ki, qumar oyunundan, udub-uduzmaqdan sonra rəqiblər arasında dava-dalaş düşmüş, bəzən də bu işin sonu ölümlə nəticələnmişdir.

\* \* \*

«Otuz doqquz yaşlı bir fəhlə bir çayxanada qumar zamanı bir həftə ərzində qazandığı pulunu uduzaraq həyəcandan bıçaq çekir. Oyunda iştirak etməyən, sadəcə oyuna tamaşa edən bir nəfər ona «Can, bıçağı kənara qoy!» – dedikdə, o fəhlə bu sözdən bilafasilə sonra əlindəki bıçağı onun ürəyinə sancır.»<sup>2</sup>

\* \* \*

«Polis, öz rəqibinin böyrünə üç bıçaq zərbəsi endirib onu qətlə yetirən bir qumarbazdan törətdiyi cinayətin səbəbini soruşduqda, deyir: «Qətlə yetirdiyim şəxs qumarda mənim çoxlu pulumu uddu və yenidən mənimlə qumar oynamaq istəmədi. Ona nə qədər israr etsəm də, oyunu davam etməyib qaçıdı. Mən də ardınca qaçış onu öldürdüm...»<sup>3</sup>

---

rət artır və onu qətlə yetirmək fikrinə düşür. Elə bu məqsədlə münasib fürsət axtarır. Bir gün şahı sərxoş halında görüb, qızını bəzəyərək padşahın yanına aparır və qızına da tapşırır ki, əgər səninlə cinsi əlaqədə olmaq istəsə və səndən istəyini soruşsa, cavabında de ki, bunun əvəzi Yəhya ibn Zəkəriyyanın başıdır. Beləliklə, padşah məst halda qızla cinsi əlaqədə olur və ondan «istəyin nədir?» - deyə soruşduqda, qız «Yəhya ibn Zəkəriyyanın başı!» – deyə cavab verir. Bu zaman padşah Yəhyanın başının kəsil-məsini əmr edir.» («Biharul-anvar», 14-cü cild, səh. 180-181.)

<sup>1</sup> «Maidə» surəsi, ayə: 91.

<sup>2</sup> «Cavan», 2-ci cild, səh. 487.

<sup>3</sup> «İctimai bəlalar», səh. 283.

\* \* \*

Neçə il bundan öncə qəzetlərin birində Kərəcdə bir quyudan bıçaq zərbəsi ilə qətlə yetirilən bir kişinin cəsədinin tapıldığı dərc olunmuşdu. Araşdırımalardan sonra məlum oldu ki, o, başqa iki nəfərlə birlikdə Kərəcə gedib çayxanaların birində qumar oynamağa başlayır və qətlə yetirilən şəxs onları udur. O, qumar stolundan qalxb getdikdə, həmin iki nəfər onu öldürmək fikrinə düşür və nəhayət, xəlvət bir yerə çatdıqda, onu öldürüb cəsədini bir quyuya atırlar.

Qumar oyununda belə cinayətlərə çox rast gəlinir. Bu barədə minlərlə misal göstərmək olar. Qumar oyunu həmişə qəttlə nəticələnməsə də, həya pərdəsini götürür və burada şərab ikinci təhrikədici amil kimi digər çirkin, yaramaz və həyasız işlər üçün şərait yaradır.

«Amerikanın statistik məlumatlarının birində cinayətlərin töretdilməsində qumarın 30% rol oynadığı qeydə alınmışdır.»<sup>1</sup>

«Əksər cinayətlərin səbəb və amilləri barəsində aparılan araşdırımlar, eləcə də günahkarların və cinayətkarların etiraflarından məlum olur ki, oğrular, cibgirlər, bıçaq çəkənlər, peşəkar cani qruplarının formalaşmasında qumar və bu qəbildən olan fitnə-fəsad mərkəzləri müüm rol oynamışdır. Burada nümunə olaraq bir cibgirin etirafını qeyd etməyimiz yerinə düşərdi: «Elə uşaqlıq çağlarımdan qumarbazlara qoşulmuşam. Amma həmişə qumar oynamaq üçün pula ehtiyacım olurdu. Qumar xəstəliyinə tutulduğumdan, cibrgirlilik etməkdən başqa çarəm qalmırıldı. O vaxtdan indiyə qədər, düz on ildir ki, Şahabad şəhəri və onun ətraf nahiyyələrində qadınların çantalarını uğurlayıır, kişilərin ciblərinə girirdim. Bəzən də polislər tərəfindən tutulub zindana düşürdüm.»

Qumarbazlıqla məşğul olan bu cavan qoca atasından az məbləğdə gündəlik cib xərci alırdı. Günlərin birində həmişəki kimi atasından on tümən pul istədikdə, bədbəxt ata «Oğul, indi pulum yoxdur, olanda verərəm!» – deyə cavab verir. Oğul isə son dərəcə qürurla

<sup>1</sup> «Həftəlik məlumatlar», № 1060.

«Mütləq indi verməlisən?» – deyərək israr edir. Atanın əsla pulu olmadığı üçün nəhayət, oğul atasının boğazından yapışib, qəddarlıqla ona bıçaq zərbələri endirir. Maraqlı burasıdır ki, ata xəstəxanaya düşdükdən sonra oğlundan şikayət etmir...»<sup>1</sup>

Hər gün qəzet və mətbuatlarda qumarla bağlı ailələrdə əsəb pozuntuları, təhriklər, minlərlə cinayət hali dərc olunur. Bəzi hallarda qumarada uduzan şəxs belə təhriklər nəticəsində daxilən elə həyəcan və iztirab keçirir ki, ən böyük cinayətlərə belə əl atır. Ustad Əli Fikri öz əsərində bir dastan nəql edir ki, biz burada onun xülasəsini qeyd edirik:

«Bir padşah öz yaxınlarından biri ilə qumar oynayır və onun bütün var-dövlətini udur. Uduzan şəxs bir vaxt özünə gəlib görür ki, neçə illər zəhmətlə yiğdiyi mal-dövlətini artıq neçə saat ərzində itirmişdir. Bu vaxt o, padşahı əsla nəzərə almadan söyməyə başlayır və bununla da ona qarşı qəlbində yiğilmiş ədavəti boşaldır. Birdən yenə özünə gəlib, padşahın qorxusundan ağlayır və onun yanından çıxıb gedir. Hadisədən xəbərdar olan padşahın məmurları onu təqib edib, bir neçə saatdan sonra tutur və padşahın yanına gətirirlər. Bu arada padşah da artıq öz davranışından (onun bütün sərvətini udmasından) peşman olur; çünkü həmişə padşahı tərifləyən, adı çəkiləndə təzim edən bir şəxs qumarda uduzduğuna görə, heç bir qorxu hiss etmədən, cəsarətlə ona nalayıq sözlər deməsinin şahidi olur. Bu səbəbdən də artıq qumar oynamayacağını, qumar alətinə əsla əl vurmayağıni qərara alır. Bu qəti qərardan sonra məmurlar həmin şəxsi padşahın yanına gətirirlər. O şəxs üzrxahlıq etməyə başlayır. Padşah da öz növbəsində ondan üzr istəyir. Nəhayət, bu hadisə səbəb olur ki, hər ikisi birdəfəlik hər evi viran edən qumar oyununu tərk etsinlər.<sup>2</sup>

Bəzən də elə hadisələr baş verir ki, qumarbazlar şiddətli ruhi gərginlik nəticəsində özlərini intihar edirlər. Bir neçə il bundan önce – təqribən, 1350-ci hicri şəmsi ilində – qəzetlərin birində Hüseyn adlı

<sup>1</sup> «İctimai bələlər», səh. 287-290.

<sup>2</sup> «Ruhi və əsəbi xəstəliklər», səh. 409.

bir kişinin şəkli və şəklin altında «Bu kişi qumarda uduzduğuna görə özünü intihar etmişdir!» – cümlesi qeyd olunmuşdu. Hadisənin açıqlamasında intihardan önce onun yazdığı məktubu da verilmişdi: «Bu kişi bir gecə qumarxanalardan birində iki yüz min təmən pul uduzur. Qumarxanadan çıxdıqda, özünü heç cür ələ ala bilməyən bu şəxs zəhər tapıb evinə aparır. Məktubda intihara əl atmasını qumarda iki yüz min təmən pul uduzduğu ilə əlaqələndirərək zəhər içib yatır və bununla da öz həyatına son qoyur.

Diqqəti cəlb edən məsələ budur ki, həmin şəxs məktubda məhkəmədən öz bədbəxtliyinə, bütün sərvətinin əldən çıxmasına və nəticədə əhli-əyalının başsız qalmasına səbəb olan qumarxana mərkəzinin müdirinin cinayətə cəlb edilməsini də xahiş edir!

## HARUNƏR-RƏŞİDİN ARVADI ZÜBEYDƏ İLƏ QUMAR OYNAMASI

Tarixdə göstərilir ki, Məhəmməd Əminin qətlindən sonra, günlərin birində Məmun Zübeydənin (Əminin anası) yanından keçərkən, onun dodaqlarının tərpənərək nəsə dediyini görür. Məmun soruşur: «Ana! Məni qarğışmı edirsən?

Dedi: «Xeyr!»

Məmun soruşdu: «Bəs nə deyirdin?»

Dedi: «Ləənəllahul-ləcəcə!» (Allah inadkarlığı lənət etsin!) – deyirdim.

Məmun onun belə deməsinin səbəbini soruşduqda, Zübeydə məsələni açıqlamaqdan çökindi. Məmun israr etdikdə, Zübeydə dedi: «Bir gün atan Harunər-Rəşid məndən gözünün qabağında çilpaq vəziyyətdə gəzməyimi istədi və bunu nərd oyununda udub-uduzmaqla şərtləndirdik. Belə ki, əgər o udsayıdı, onun şərtini icra etməliydim. Oyunda uduzdum və məcbur qalaraq öz saçlarımı darayıb onun qarşısına çıxdım və üzü ona tərəf dayandıqda, saçlarımı qarşıma, ona arxa çevirdikdə isə arxama aşırıldım və beləcə bədənim tamamilə örtürdüm. Şərtə əməl etməyimə baxmayaraq, atan mənim bədənim çilpaq görə bilmədi. Lakin əsəbi və hirsli halda, yenə də həmin şərt əsasında qumar oynan-

mağrı israr etdim. Şərt belə idi ki, əgər oyunu mən udsaydım, o da mənim şərtimə əməl etməliydi. Bu dəfə ciddi səydən sonra nəhayət, onu uddum. Bərk olduğumdan, atana dedim: «Sən isə mənim üçün həbəşəli zənci aşbaz və ən çirkin kənizlə cinsi əlaqədə olmalısan!»

Atan bu işi görməmək üçün nə qədər israr etsə və mənə istədiyim qədər qızıl-gümüş vəd versə də, qəbul etmədim və inadkarlıq üzündən dedim: «Əgər bütün xəzinələrini mənə versən də, heç bir faydası yoxdur.» Öz istəyim üzərində möhkəm dayandım. Atan məcbur qalıb o kənizlə cinsi əlaqədə oldu və nəhayət, sənin nütfən qoyuldu. Bundan sonra sən dünyaya gəldin və indi mənim oğlumun qatili oldun.<sup>1</sup>

\* \* \*

Qeyd olunanların hamısı qumarda var-yoxunu uduzanların barəsində getsə də, qumarın pis və acınacaqlı təsirləri yalnız onlara aid olmayıb, qumarda oyunu udanları da fəlakətə məruz qoyur. Bir şəxsin qumar arxasında bir saat əyləşməklə əzab-əziyyətsiz, zəhmətə düşmədən yüzlərlə, minlərlə, hətta bəzən milyonlarla pula sahib olması təbiidir ki, onu bununla da əyyaşlıq, cinsi düşgünlük burulğanına salacaq, fitnə-fəsad mərkəzləri, kazinolar onun daimi siğınacağına əvviləcək və insani keyfiyyətlərdən uzaqlaşaraq süqut edəcəkdir. Elə qədimdən deyiblər ki, külək gətirəni külək də aparar.

### **3-TƏLXƏKLİK, YAXUD YERSİZ SÖZLƏRLƏ BAŞQALARINI GÜLDÜRMƏK**

Hədislərə əsasən, ictimai pərdələr və qarşılıqlı hörmətin aradan getməsinə səbəb olan günahlardan biri də camaati güldürmək üçün boş-bihudə sözlərlə zarafat etməkdir. İslam nöqteyi-nəzərindən bunun nə qədər məzəmmət olunduğunu bilmək istəsək, həzrət Peyğəmbəri-Əkrəm (s)-dən nəql olunan bu hədis onu çox gözəl yetirir:

---

<sup>1</sup> «Rəyahinuş-şəriət», 4-cü cild, səh. 278; «Həyatul-qulub», 1-ci cild, səh. 77.

«Bəzən insan yanındakıları güldürmək məqsədilə bir söz deyir, lakin bu sözü ilə o qədər süqut edər ki, hətta (bədbəxtlik və həlakət baxımından) «Sürəyya» ulduzlarını belə ötüb keçər.»<sup>1</sup>

Zarafat və yersiz sözlərin həya və pərdələrin necə aradan getməsini göstərən bir neçə rəvayətə diqqət yetirin:

Həzrət Rəsuli-Əkrəm (s) buyurmuşdur: «Həddən artıq zarafat abır-həyanı aparır.»<sup>2</sup>

İمام Həsən Əskəri (ə) buyurmuşdur: «(Başqları ilə) dava etmə; çünki şəxsiyyəti kiçildir, abır-heysiyyəti aradan aparır. Zarafat etmə; çünki sənə qarşı cürət taparlar.»<sup>3</sup>

Həmran ibn Əyən deyir: İmam Baqir (ə)-in hüzuruna gedib «Mənə bir tövsiyə et!» – dedim. İmam buyurdu: «Sənə pəhrizkar olmağı tövsiyə edirəm. Əsla zarafat etmə ki, zarafat insanın heybət və abır-heysiyyətini aradan aparır.»<sup>4</sup>

İmam Əli (ə) buyurmuşdur: «Dostunla zarafat etmə ki, düşmən olar. Düşmənlə də zarafat etmə ki, sənə əzab-əziyyət verər.»<sup>5</sup>

Başqa bir hədisdə buyurmuşdur: «Çox zarafat edən şəxs başqlarında ona qarşı kin-küdərət yaradar, onların gözündə xar olar və qiyamətdən düşər.»<sup>6</sup>

İmam Əmirəl-möminin Əli (ə) oğlu imam Həsən (ə)-a etdiyi vəsiyyətində belə buyurur: «Zarafat kin-küdərət yaradır.»<sup>7</sup>

Bu məsələ ilə əlaqədar din rəhbərlərindən digər rəvayətlər də nəql olunmuş, müxtəlif ibarələr və bəyanlarla buna da işarə edilmişdir ki, zarafat və yersiz danışıqlar ədavət və kin-küdərəti artırmaqla yanaşı, ictimai həya və pərdələrin aradan getməsinə zəmin yaradır və camaatı

<sup>1</sup> «Əl-məhəccətül-beyza», 5-ci cild, səh. 232.

<sup>2</sup> «Biharul-ənvar», 76-ci cild, səh. 58.

<sup>3</sup> «Tuhəfəl-uqlu», səh. 486.

<sup>4</sup> Biharul-ənvar», 76-ci cild, səh. 60.

<sup>5</sup> «Qurərul-hikəm», səh. 826.

<sup>6</sup> «Qurərul-hikəm», səh. 717.

<sup>7</sup> «Kəşfəl-məhəccə», səh. 717.

bir-birinə qarşı həyasız edir. Bunun səbəbi də aydır. Belə ki, çox vaxt başqalarının zarafatı müqabilində dözə bilməyənlər əksül-əməl fikrinə düşür və bununla da kin-küdürü, ədavət, bir sözlə dava-dalaşlara səbəb olur. Lakin biz din rəhbərlərinin rəftarlarında müşahidə edirik ki, onlar başqalarının zarafat və yersiz sözləri qarşısında təmkini olmuş, bəzən də belə hallara göz yumaraq güzəştə getmişlər.

### **İMAM SƏCCAD (Ə) VƏ MƏDİNƏLİ BİR TƏLXƏK**

Şeyx Səduq imam Sadiq (ə)-in belə buyurduğunu nəql etmişdir: «Mədinədə cahil bir şəxs (təlxək) var idi. O, camaati güldürüb (imam Zeynəl-abidin (ə)-a işarə edərək) deyirdi: «Mən indiyə qədər bu kişini güldürməkdə aciz qalmışam.»

Günlərin birində o həzrət iki xidmətçisi ilə birlikdə yol gedərkən həmin təlxək gəlib, zarafat məsqədilə o həzrətin əbasını çiyindən götürüb qaçıır. İmam Zeynəlabidin (ə) isə ona əsla diqqət yetirmir. Bir neçə nəfər təlxəyin ardına qəcib onu tutur və əbanı alıb gətirirlər. O həzrət «O kim idi?» – deyə soruşduqda, «Mədinə əhalisini güldürən təlxəkdir!» – dedilər. Həzrət buyurdu: «Ona deyərsiniz ki, Allahın bir günü vardır və o gün azğın şəxslər zərər görərlər.»<sup>1</sup>

\* \* \*

Ümumiyyətlə, bu əməlin çirkinliyini bildirmək üçün bəzən İlahi şəxslər qəzəblənərək məsxərə və istehza edənlərin yaramaz əməllərini kəskin rəftar və sözlərilə pisləmişlər.

### **ALLAHIN RƏSULU (Ə) VƏ HƏKƏM İBN ƏBİL-AS**

Həkəm ibn Əbil-As (sonradan övladları xilafət kürsüsündə əyləşən Mərvanın atası) Rəsuli-Əkrəm (s)-in Məkkədə olan ən böyük düşmənlərindən biri idi və o həzrətə çoxlu əzab-əziyyət yetirirdi. Məhz bu səbəbdən də Həzrət onu və oğlu Mərvanı Mədinədən Taifə sür-

<sup>1</sup> «Biharul-ənvar», 46-ci cild, səh. 68.

gün etdi. Onun Peyğəmbər (s)-ə etdiyi əzab-əziyyətlərindən biri də bu idi ki, o həzrət Məkkənin küçələrində yol gedərkən, Həkəm ibn Əbil-As Həzrəti görən kimi arxadan gəlib onun yeriş və hərəkətəni yamsılayaraq İslam düşmənlərini və müşrikləri güldürürdü.

Nəhayət, günlərin birində Həkəm ibn Əbil-As Rəsuli-Əkrəm (s)-ə istehza edərkən, o həzrət üzünü arxaya çevirib «Elə belə də olasan!» – deyə buyurdu. O həzrətin bu sözündən sonra, onun bədəni titrədi və ölənə qədər də belə qaldı.<sup>1</sup>

\* \* \*

Adətən, sadə camaat zarafat və istehzalı sözlər müqabilində tab gətirə bilməyib, intiqam fikrinə düşürlər. Əgər cavab verə bilsələr, cavab verir, əks təqdirdə qarşı tərəfə möhkəm nifrət bəsləyir, qəlblərində kin saxlayır və münasib bir fürsətdə intiqam alırlar.

### **HARUNƏR-RƏŞİDİN VƏZİRİNİN BƏHLUL DANƏNDƏ İLƏ ZARAFATI**

Günlərin birində Harunər-Rəşidin vəziri Bəhlula «Xoş olsun halına ki, xəlifə lütf edərək səni ayı və donuzların padşahı təyin etmişdir!» – dedikdə, Bəhlul cavabında dedi: «Onda diqqətli ol ki, birdən mənim əmrimdən çıxmaysan; çünkü xəlifə məni sizlərə hakim seçmişdir!»

Xəlifə və məclisdə iştirak edənlər güldülər və vəzir tamamilə özünü itirdi və onu xəcalət bürüdü.<sup>2</sup>

### **ƏQİL İBN ƏBİ TALİB, MÜAVİYƏNİN MƏCLİSİNDE**

Günlərin birində Əqil, Müaviyənin məclisinə getdi. Əmr ibn As da orada idi. Müaviyə, Əmr ibn Asa dedi: «İndi Əqili lağa qoyub, səni güldürəcəyəm.»

<sup>1</sup> «Usdul-ğabə», 2-ci cild, səh. 34.

<sup>2</sup> «Bəzmi-İran», səh. 88.

Əqil məclisə daxil olub salam verdi. Müaviyə dedi: «Ey Əbu Ləhəbin qardaşı oğlu, xoş gəlmisən!»

Əqil onun cavabında dedi: «Xoş o şəxsin halına ki, bibisi «Həmmalətul-hətəb, fi ci di ha həblun min məsəd!»dır. (Əbu Ləhəbin odun daşıyan – Peyğəmbərlə düşmənçilik edən, adamlar arasında söz gəzdirən – zövcəsi də atəşə düşəcəkdir. Onun (zövcəsinin) boğazında xurma lifindən hörülmüş ip olacaqdır!)<sup>1</sup>

Onların hər ikisi düz deyirdilər; çünkü Əbu Ləhəb, Əqilin əmisi, zövcəsi Ümmü Cəmil isə Hərb ibn Üməyyənin qızı və Müaviyənin bibisi idi. Müaviyə sakit qalmayıb, yenidən dedi: «Əqil! Əmin Əbu Ləhəb barəsində nə güman edirsən?»

Əqil cavab verib dedi: «Cəhənnəmə gedəndə sol tərəfinə baxsan, Əbu Ləhəbi odun daşıyan bibinin üstünə düşdüyüünü görəcəksən! Onda bilərsən ki, ər (Əbu Ləhəb) yaxşıdır, yoxsa arvad (Əbu Ləhəbin arvadı).»

Müaviyə dedi: «Əlbəttə ki, hər ikisi pisdir.»<sup>2</sup>

\* \* \*

Bu ibrətli əhvalatlara diqqət yetirməklə imamların: «(Başqaları ilə) dava etmə ki, şəxsiyyəti kiçildir, abır-heysiyyəti aradan aparır. Zarafat etmə ki, sənə qarşı cürət taparlar», eləcə də «sənə pəhrizkar olmayı tövsiyə edirəm. Əsla zarafat etmə ki, zarafat insanın heybat və abır-həyasını aradan aparır!» – deyə buyurduqları kəlamlarından çox-çox qiymətli həqiqətlər ələ gəlir.

Burada Halen Şakter adlı müasir bir aliminin dediklərinə diqqət yetirək. O, başqalarını məsxərə etməyi məzəmmət edib, istehza edən şəxsin daxilində yaranan təhqir hissiniñ psixoloji incəliyini açıqlayaraq deyir:

«Əslində başqalarına istehza etməyin özü başqa bir hisdən mənşələnir. Tənbəllik, yaxud huşuzluq nəticəsində dərsdən geri qalan ş-

<sup>1</sup> «Məsəd» surəsi.

<sup>2</sup> «Biharul-ənvar», 42-ci cild, səh. 114.

gird öndə gedən şagirddən öz intiqamını istehza etməklə alır, onu təhqir etmək üçün zarafatla onu sancır və şagirdlər də başına toplaşaraq gülürlər. Həmin şagird diqqətləri cəlb etdikcə, zarafat və başqalarına istehza etməkdə mahirləşir, nə qədər intiqamdan ləzzət aldıqca, bir o qədər də özünü aldadaraq müvəffəqiyyət əldə etdiyini güman edir.

Əlbəttə, belə bir insan öz davranışının səbəb və nəticəsinə diqqət yetirmir, nadanlıq üzündən onu yerinə yetirir; yəni, həmin şagird heç bir ixtisasda müvəffəqiyyət əldə etmədiyi və bir yerə çata bilmədiyi üçün ixitiyarsız, rəqiblərini məsxərə və təhqir etməklə daxildən boşluq və nigarənciliyini doldurmağa çalışır. Əslində özünü kiçiltdik və təhqir etməkdən başqa heç bir nəticə almır. Təəssüflər olsun ki, bu xasiyyət təkcə uşaqlar arasında deyil, yaşılı adamlar arasında da müşahidə olunur.»<sup>1</sup>

#### **4-EYİB AXTARMAQ**

Eyib axtarma xisləti kin-küdürü, nifrət və qəzəbi artırmaqdə digər günahlar arasında hamidan artıq özünü göstərir. Nə çox olub ki, bir şəxsin eyblərindən birini faş etməklə həmişəlik olaraq onda eyib axtaran şəxsə nifrət yaransın və onun kin-küdürü tini ürəyinə salsın, hərçənd ki, yerində deyilib dostluq və xeyirxahlıq üzündən olsun. O ki, qaldı irada!

Bəzən başqalarının bir eybi dostluq və xeyirxahlıq üzündən faş edilir. Burada əgər eybi xatırlanan şəxs ağıllı və şücaətli olsa, öz dos-tundan narahat olmamalı, əksinə ona öz minnətdarlığını bildirməlidir. Çünkü onun eyblərini xatırlamaqla ona qarşı olan dostluq və mə-həbbəti layiqincə yerinə yetirmişdir. İmam Əli (ə) buyurmuşdur: «Sə-nin eybini sənə göstərən, gizlində isə səbir-heysiyyətini qoruyub sax-layan şəxs həqiqi dostundur. Onu əldən buraxma! Sənin eybini gizlə-dib (və sənə deməyən), yalnız gizlində arayıb-axtaran şəxs düşmənidir. Ondan uzaqlaş!»<sup>2</sup>

<sup>1</sup> «Rüşdi-şəxsiyyət», səh. 93-94.

<sup>2</sup> «Qurərul-hikəm», səh. 679.

## Günahın acısı

Həmçinin, o həzrət buyurmuşdur: «Sənin ən pis qardaşın (dostun) işlərdə səninlə özü istədiyi kimi rəftar edən və sənin eybini gizlədən və sənə deməyəndir.»<sup>1</sup>

Başqa bir hədisdə belə buyurmuşdur: «Eyblərini sənə deyən şəxs dostun, gizlədən şəxs isə düşmənindir.»<sup>2</sup>

Ümumiyyətlə, din rəhbərləri və imamlar öz dostlarına bir-birlərinin eyblərini xatırlamağı tapşırardılar. İmam Sadiq (ə) buyurmuşdur: «Mənim ən sevimli (din) qardaşım eybimi mənə hədiyyə edən (xatırladan) şəxsdir.»<sup>3</sup>

Ümumiyyətlə, İslamin əvvəllərində cəmiyyət qarşısında ayağa qalxıb «Eyblərimi mənə hədiyyə edən şəxsə Allah rəhmət etsin!» - demək müsəlmanların adət-ənənəsi idi.

Lakin əksərən, camaat arasında eybi xatırlatmaq dostluq və xeyir-xahlıq üzündən deyil, əksinə bu işdə təhqir və irad axtarmaq məqsədi güdülür. Əgər təsadüfən xeyirxahlıq üzündə olsa belə, məsələn, hansısa bir məclisdə bir şəxsin eybi deyilsə, yaxud xüsusi olaraq onun özünə xatırlansa, adətən, özlərini bəyənənlər, habelə eyblərinin dillərə düşməyini istəməyənlər belə vəziyyətin yaranmasından narahat olur və beləliklə, hətta intiqam fikrinə də düşürlər. Bu zaman qarşılıqlı ictimai həya və pərdə iki tərəf arasında aradan gedərək bu iş söyüş və təhqirlə nəticələnir, bəzən də dava-dalaşa səbəb olur. Məhz bu səbəblər görədir ki, İslam dini eyib axtarmağı şiddətlə məzəmmət edir. Qurani-Kərimdə buyurulur: «Bir-birinizin eybini arayıb axtarmayın!»<sup>4</sup>

---

<sup>1</sup> Yenə orala, səh. 446.

<sup>2</sup> Təəssüflər olsun ki, bizim müasir ictimamız xudbinlik və özünü sevmək nəticəsində bu yolun əksini ötüb keçir, fərdin dostluq və düşmənlik meyarını Əmirəl-möminin Əli (ə)-in məntiqinin əksinə bilir. Bəli, bu günləri biz adətən, eyblərimizi xatırlamaqla narahat etməyən şəxsləri özümüzə dost bilirik. Əgər bir şəxs dostluq üzündən bizim eybimizi özümüzə desə, ondan narahat olur və onu öz düşmənimiz fərz edirik.

<sup>3</sup> «Səfinətül-bihar», 2-ci cild, səh. 295.

<sup>4</sup> «Hucurat» surəsi, aya: 11.

İmam Əli (ə) buyurmuşdur: «Allah-təala camaatın gizli eyblərini arayıb axtarmaq əzmində olan şəxsə camaatın mehr-məhəbbətini qismət etməz.»<sup>1</sup>

İmam Sadiq (ə) Rəsuli-Əkrəm (s)-dən belə nəql etmişdir: «Ey dil-də İslami qəbul edən, lakin qəlbində iman gətirməyən camaat! Müsəlmanları məzəmmət etməyin, onların eyblərini arayıb-axtarmayın; çünkü Allah-təala müsəlmanların eyblərini axtaran şəxsin eyblərini izləyər və Allah-təala eybini izlədiyi şəxsi evində olsa belə, rüsvay edər.»<sup>2</sup>

İmam Əli (ə) buyurmuşdur: «Öz eybi (fikrində olub) başqalarının eybini arayıb-axtarmaqdan saxlayan şəxsin xoş halına!»<sup>3</sup>

O həzrət başqa bir hədisdə isə belə buyurmuşdur: «Ən böyük eyib özündə olduğu halda, başqasını o eybə görə danlamaqdır.»<sup>4</sup>

Həmçinin buyurmuşdur: «İnsanların ən pisi öz eybini gördüyü halda, camaatın eyblərini axtarandır.»<sup>5</sup>

## İBN SİNANIN XƏCALƏT ÇƏKMƏSİ

Bir çox fənlərə sahib olan dahi və görkəmli alim Əbu Əli Sina elmlərdə hamını qane etdiyi halda zibil daşıyan, assenizasiya işi ilə məşğul olan bir şəxsin sözündən elə qane olur ki, xəcalətindən bir an belə onun yanında qalmır. O əhvalat belədir: «Günlərin birində İbn Sina vəzirliyi zamanı dəbdəbə ilə yol gedərkən assenizasiya işi ilə məşğul olan bir şəxsin bu beyti oxumasını eşitdi:

«Səndən ötrüdür ey nəfs, bu ikram,

Ki, asan sovuşsun sənə dövran.»

<sup>1</sup> «Qurərul-hikəm», səh. 683.

<sup>2</sup> «Üsuli-kafi», 4-cü cild, səh. 57.

<sup>3</sup> «Səfinətül-bihar», 2-ci cild, səh. 295.

<sup>4</sup> «Qurərul-hikəm», səh. 194.

<sup>5</sup> «Qurərul-hikəm», səh. 447.

## Günahın acısı

Bu vaxt İbn Sina istehza ilə təbəssüm edib dedi: «Həqiqətən, səndəki o nəfsi layiqincə tərifləmisən. Onun məqam və qiyməti elə odur ki, quyunun dibində nəcisləri təmizləməklə zillətə batmışan. Bu ləyəqəti özün qazanıb, qiymətli ömrünü bu çirkin işlə hədər etmişən. Onu nəfsinin iftixarı hesab edirsənmi?!»

O şəxs bir an əlini işdən götürüb, dilini tarazlayaraq dedi: «Him-mət və zəhmət aləmində qiymətsiz sənətdən azuqə ummaq padşahın minnətini çəkməkdən daha yaxşıdır.»

İbn Sina onun bu sözlərindən bərk xəcalət çəkib, oradan sürətlə ötdü.

## CARIYƏ VƏ MÜAVİYƏ

Günlərin birində Cariyə (qəbilə başçısı olan Qüdamənin oğlu) Müaviyənin yanına getdi. Müaviyə ona dedi: «Sən nə qədər bədbəxt adamsan ki, adını Cariyə qoymuşlar.»

Cariyə onun cavabında dedi: «Sən də nə qədər bədbəxtsən ki, adını Müaviyə qoyublar; çünkü Müaviyə dişि itə deyilir.»

Müaviyə: «Ey anasız, sakit ol!»

Cariyə: «Anam məni Siffeyn müharibəsində əlimdə gördüyüün qılınc üçün doğmuşdur.»

Müaviyə: «Məni qorxudursan?»

Cariyə: «Sən bizim şəhərləri gücünlə fəth etmədin, qüdrətinlə bizə hakim kəsilmədin. Lakin bizimlə əhd-peyman bağladın və biz də o əhd-peymana təslim olduq. Əgər əhdinə vəfali olsan, biz də vəfali olacaqıq, yox, əgər ona əməl etməsən, bizim də möhkəm iradə və iti dilimizdən müğayat ol!»

Müaviyə: «Allah heç vaxt camaata sənin kimi şəxsləri nəsib etməsin!»

Cariyə: «Yaxşı danış və bizim hörmətimizi saxla.»<sup>1</sup>

---

<sup>1</sup> «Əqdül-fərid», 2-ci cild, səh. 339.

## MÜAVİYƏ VƏ ŞƏRİK İBN ƏVƏR

Öz tayfasının başçısı və Müaviyənin dövründə yaşayan Şərik ibn Əvərin bədheybətli siması var idi. Digər tərəfdən, adı da Şərik idi və «Şərik» adı insan üçün yaxşı ad deyildir. Atasının adı Əvər idi və bir gözü kor olana «əvər» deyərmışlər. Müaviyənin iqtidarda olduğu bir vaxt Şərik ibn Əvər onun məclisinə gedir. Müaviyə onun pis adı və xoşagəlməz simasından söz açaraq, onu təhqir etməyə başlayır və deyir: «Adın Şərikdir, lakin Allahın şərki yoxdur; Əvərin oğlusan, gözlü kordan yaxşıdır; çirkli surətin vardır, gözəlliklə çirkinlik tay deyildir. Bununla belə, nə üçün tayfan səni «Seyid» (ağa) – deyə səsləyir.»

Şərik cavab verib deyir: «Allaha and olsun ki, həqiqətən Müaviyəsən. Müaviyə hürən itə deyərlər və sən hürdüñ, adını Müaviyə qoydular; sən Hərbin<sup>1</sup> oğlusan, sülh müharibədən yaxşıdır; sən Səxrin (daş-kəsək) nəvəsisən, hamar yer daş-kəsəkdən yaxşıdır. Bununla belə, necə olub ki, müsəlmanların rəhbəri olmusan?!

Şərik ibn Əvər sözlərilə Müaviyəni məğlub etdi. Bu vaxt Müaviyə, Şərikə and verdi ki, məclisdən çıxıb getsin!<sup>12</sup>

## BİR NƏFƏRİN KOR ADAMA EYİB TUTMASI

Bir nəfər kor bir şəxsə dedi: «Deyilənlər görə, Allah-təala bir neməti bəndədən hikmət üzündən aldıqda, əvəzində rəhmət üzündən daha üstün bir neməti ona bağışlayar. De görüm, sənə gözünün kor olması əvəzində nə kimi nemət əta etmişdir?»

Cavab verib dedi: «Bundan gözəl və böyük bir nemət varmı ki, sənin surətini görmürəm?»<sup>3</sup>

<sup>1</sup> Hərb – Əbu Süfyanın adıdır və müharibə mənasını daşıyır. Əbu Süfyanın atasının adı da Səxrdir və daş-kəsək mənasını ifadə edir.

<sup>2</sup> «Kudək», 2-ci cild, səh. 231.

<sup>3</sup> «Bəzmi-İran», səh. 26.

\* \* \*

İnsan belə hadisə və əhvalatları mütaliə etməklə müəyyən qədər də olsa, eyib axtarmağın zərərlərini başa düşür, bu günahın insanın başqalarına qarşı həya pərdəsinin necə aradan aparmasını, habelə müqabil tərəfi təhqir etmək üçün cəsarətli etməsini gördük. İndi isə müasir alımlərdən birinin bu məsələ ilə əlaqədar qeydlərini burada gətiririk:

«Əgər həmişə atəşi şölənən kin-küdürət yaratmaq istəyirsiniz-sə, ətrafinizdakı insanları tənqid edin və onların eyblərini arayıb-axtarın. Belə bir şəraitdə tutaq ki, sizin eyib tutduqlarınız tamamilə haqq olsa da, hansı nəticələr verəcəyini görəcəksiniz.

Tənqid çox təhlükəli ünsürdüür, sanki bir qığılçama bənzəyir və mümkünndür ki, barut dolu qıruru bir anda böyük bir partlayışa çevirsin. Hətta bu partlayış insan qətli ilə də nəticələnə bilər.

Cavanlığında çox məğrur və təcrübəsiz olan Benyamin Franklin adlı bir şəxs sonralar psixologiya elmində elə nailiyyətlər kəsb etdi və insanları elə tanıdı ki, Amerika dövləti onu Fransaya səfir göndərdi.

Görəsən, onun tərəqqi edib elmi nailiyyətlərə yiyələnməsinin səbəbi nə idi? Onun özü bu haqda belə deyir: «Mən heç kimin eybini arayıb axtarmayacaq, kimsəni tənqid etməyəcəyəm. Bacardıqca, insanların yaxşılıqları barəsində danışmağa səy edirəm. Hər bir nadan şəxs başqalarını tənqid və şikayətlə məhkum edə bilər, adətən, axmaq insanlar da belədir. İnsanları məhkum etmək əvəzinə, onları tanımaq, kəşf etmək lazımdır ki, nə üçün onların rəftar və davranışları belə yox, elədir?! Bu əməl eyib axtarmaqdan və tənqiddən daha səmərəli və ləzzətlidir, mehribanlığın, dərdə şərik olmağın mənşəyidir. Bütün insanları tanımaq onları bağışlamağı, güzəştü tələb edir.»<sup>1</sup>

Eyib axtarmaq haqda bu qədər zərərli təsir və nəticələr qeydə alınmaqla yanaşı, insanın zəhərli ilan, qəzəbli əqrəb kimi getdiyi hər məkanda eyib axtarır dil yarası vurması, sakit və dinc əhalini sancması, hər an istehza etməsi necə də pisdir! Belə insanlar bu əməllərilə cina-

<sup>1</sup> «Ayine-dustyabi», səh. 27-28.

yətə sürüklənirlər. Nə yaxşı olardı ki, belə insan özünü istehzaya, eybinin faş edilməsinə məruz qalan şəxsin yerində fərz edəydi, zəhərli sözlərə tab gətirib dözməyin necə də ağır və çətin olduğunu tam varlığı ilə hiss edəydi. Bəzən həmin istehzalar, təhqirlər və eyib axtarmalar insanı intihara da məcbur edir. İmam Sadiq (ə) bir hədisdə belə buyurmuşdur: «Camaat dilindən qorxduğu şəxsin yeri Cəhənnəmdir.»<sup>1</sup>

Həzrət Peyğəmbəri-Əkrəm (s)-in belə buyurduğu nəql olunmuşdur: «Qiyamət günü Allah yanında camaatin ən pisi o kəslər olacaq ki, (camaat) onlara şerr və pisliklərindən qorxaraq ehtiram etsinlər.»<sup>2</sup>

O həzrət imam Əli (ə)-a vəsiyyət edərkən buyurmuşdur: «Ya Əli! Sənə camaatin ən pisindən xəbər verimmi?»

Əli (ə) dedi: «Bəli, ya Rəsuləllah!»

Həzrət buyurdu: «O şəxs camaatin xəta və təqsirini bağışlama-yandır!» (Sonra əlavə edərək buyurdu:) «Sənə ondan da pisindən xəbər verimmi?»

Əli (ə) dedi: «Bəli, ya Rəsuləllah!»

Həzrət buyurdu: «Camaat onun şərrindən amanda olmayıb, ondan xeyir bir işə ümid olmasın.»<sup>3</sup>

Əlbəttə, biz burada eyib axtarmağın bütün pis təsirlərini bəyan etmək əzmində deyilik. Sadəcə olaraq imam Səccad (ə)-in bu günahın pərdələri aradan aparmağı ilə əlaqədar təsirlərindən söz açacağıq.

## **5-PİS ADAMLARLA OTURUB-DURMAQ**

Pis adamlarla yoldaşlığın bir çox acınacaqlı aqibəti vardır ki, onun bizim bəhsimizin qarşılıqlı hörmət və ictimai pərdələrin aradan getməsi ilə əlaqəsi onların həmin pis adla yad edilmələridir ki, bu da camaat arasında bədnəm olmaları, hörmət, nəzakət və həya pərdələrinin aradan getməsilə nəticələnir.

<sup>1</sup> «Üsuli-kafi», 4-cü cild, səh. 18-19.

<sup>2</sup> Yenə orada.

<sup>3</sup> «Tuhəfəl-uqlul», səh. 13.

Rəsuli-Əkrəm (s) buyurmuşdur: «İnsanların pis adla, töhmətlə yad edilməsinə layiq görüləni pis adamla oturub-duranıdır.»<sup>1</sup>

İmam Sadiq (ə) buyurmuşdur: «İttihamlanan kəslərlə oturub-duran şəxsin özü ittihama məruz qalar.»<sup>2</sup>

Başqa bir hədisdə isə belə buyurmuşdur: «Bidət qoyanlarla dostluq etməyin (onlarla oturub-durmayın), yoxsa camaatın nəzərində onlarla bir hesab edilərsiniz.»<sup>3</sup>

Əmirəl-möminin Əli (ə) buyurmuşdur: «Özünə töhməti şərait yaradan şəxsə pis güman edəni danlamayın.»<sup>4</sup>

Bu rəftar və ictimai bir bəla kimi onun pis təsirləri barəsində din rəhbərlərinin müxtəlif bəyanları, aşkar buyuruqları olduqca çoxdur. Biz onların bir qismini birinci fəsildə qeyd etdik.

*Xülasə və nəticə:*

1) Günah qarşılıqlı hörmət və ictimai pərdələri aradan aparır.

2) Bu pərdə və hüdüdlər insanı heyvandan ayıran kamal sifət və məziyyətlərdir.

3) Günah insani keyfiyyətləri, gözəl və səciyyəvi xüsusiyyətləri bir tərəfə ataraq, onu heyvan surətinə salır.

4) İmam Səccad (ə)-in buyurduğu kimi, pərdələri aradan aparan günahlar beşdir: Şərab, qumar, camaati güldürmək üçün lağlağa və zarafat, camaatın eybini arayıb-axtarmaq və bədnam adamlarla oturub-durmaq.

5) Bu günahların birbaşa və aşkar, eyni zamanda ən çox təsiri ədavət və kin-küdürü tərtib etməkdir ki, bu zaman camaat həyanı kənara qoyaraq qisas almaq fikrinə düşür və ümumiyyətlə, günahkara qarşı pis, nalayıq sözlər deməyə məcbur olur.

<sup>1</sup> «Müstədrək», 2-ci cild, səh. 65.

<sup>2</sup> «Biharul-ənvar», 74-cü cild, səh. 197.

<sup>3</sup> «Üsuli-kafi», 4-cü cild, səh. 83.

<sup>4</sup> «Biharul-ənvar», 74-cü cild, səh. 186-187.

## VII FƏSİL

# GÜNAH İNSANDAN RAHATLIĞI ALIR

*Bu fəsildə:*

- \* Hamımız səadət istəyirik;
- \* Səadət pul və sərvətdə deyildir;
- \* Nə üçün dünya malı xoşbəxtlik gətirmir?
- \* Dünya vəfasız və etibarsızdır;
- \* Dünya malı adətən, günah ilə kəsb edilir və bu da narahatlığı pozur;
- \* Tarixə bir baxış;
- \* Tarixdə cinayətlər və dünya malı;
- \* Dünya və axırət bir yerə siğmaz;
- \* Dünyada zahidlikdən məqsəd nədir?
- \* Rahatlıq, aramlıq yalnız Allaha tapınmaqdır;
- \* Sırf zahidlik də rahatlıq gətirmir;
- \* İbrahim Xəlilullah nəmrudçular müqabilində və od içində;
- \* Günahdan peşmanlılıq hissi;
- \* Peşmanlılıq gətirən günahlar.

## HAMIMIZ SƏADƏT İSTƏYİRİK

Şübhəsiz ki, biz hamımız səadət ardınca olub, xoşbəxt yaşamaq istəyir və yaxşı bilirik ki, xoşbəxt olmayan şəxslər həyatın ləzzətini dadmırlar. Lakin çox vaxt xoşbəxtliyin yolunu və səadət «iksir»ini səhv salır, onu başqa yerdə axtarırıq.

Çoxları elə güman edirlər ki, səadət və xoşbəxtlik pul və sərvət dədir və hər kəsin pulu çox olsa, daha xoşbəxt, pulu az olan isə o qədər bədbəxtdir.

Bəziləri də xoşbəxtliyi qüdrət və şöhrətdə axtarır və güman edir ki, qüdrəti hər nə qədər çoxalıb məşhur olsa, bir o qədər də xoşbəxt olacaq.

Freyd və onun tərəfdarları isə, bütün xoşbəxtlikləri cinsi ləzzətlərdə bilir və deyirlər ki, həyatın bütün kamı cinsi qərizələri təmin etməklə bağlıdır və bütün nakamlıqlar da bundan qaynaqlanır. Əsas etibarilə həyatın hədəfi və məqsədi elə həmin cinsi qərizələr və ləzzətlər də öz mənasını tapır.

Bu əqidələrə əks olaraq bir qrup da səadəti nəfsani əxlaqın və insani keyfiyyətlərin kamilliyində bilir.

Sokrat demişdir: «İnsan o vaxt xoşbəxt ola bilər ki, yalnız şərəf-heysiyyət, hikmət və ədalət əsasında yaşasın. Hər kəs həyatında bu üç üsulu gözləsə, şübhəsiz, xoşbəxtliyə çatacaqdır.»

Hind mürtazları kimi bir qrup isə, bundan yuxarı mərhələyə qədəm qoyaraq deyirlər: «Səadətə çatmaq üçün bədənə əzab-əziyyət və işkəncə vermək lazımdır ki, ruh yüksəlsin, bədən isə zəifləsin. Bunu da xoşbəxtlik əldə edilir və insan başqa yolla heç vaxt səadətə çata bilməz.» Onlar deyilən məqsəd uğrunda çox çətin və ağır məşqələləri təcrübə edir; məsələn, çılpaq vəziyyətdə mismarlar üzərində uzanıb yatır, yaxud aylarla bir vəziyyətdə, bir ayaq üstə durur və bu kimi işkəncələrlə bədəni ağır riyazatlara məcbur edirlər.

Səadət və xoşbəxtliyə çatmaq barəsində digər nəzəriyyələr də mövcuddur. Qərb alımlarından biri demişdir:

«Qədim alimlərdən biri xoşbəxtlik barəsində iki yüz səksən səkiz müxtəlif fikir nəql etmiş və bütün bu fikirlər filosofların, alimlərin və böyük şəxsiyyətlərin sözü olub, hər biri dünya xalqlarının itirdiyi xoşbəxtliyə çatmaq üçün bir-birindən fərqli yollar göstərmüşdir.»<sup>1</sup>

Əlbəttə, bu barədə geniş bəhs mövzumuzdan xaricdir. Lakin bu şübhəsizdir ki, səadət və xoşbəxtlik daha çox aramlıq və rahatlıq əldə edən şəxslərə qismət olur. Beləliklə, bizə hər bir şey daha çox rahatlıq və aramlıq bəxş etsə, deməli, o, səadətə başlanğıc olacaqdır. Amma rahatlıq və aramlıq gətirən amillərin nədən ibarət olduğunu ayırd etmək üçün bu haqda təfsilatı ilə danışmaq lazımdır.

Görəsən, xoşbəxtlik sərvət, qüdrət, şöhrətdədir, yoxsa cinsi istəkləri təmin etməkdə, yaxud əxlaq və mənəvi kamillikdə, yaxud bədənə işkəncə verməkdə, yaxud da bunların heç birində? Qeyd etmək lazımdır ki, səadət və xoşbəxtlik bu və bu kimi maddi təsəvvürlərdən qat-qat üstündür. Bəzən ona nail olmaq üçün bunlardan yalnız vasitə kimi istifadə edə bilərik.

Bu məsələ ilə əlaqədar təhqiqat aparmağın bizim mövzumuzla birbaşa əlaqəsi olmasa da, məqsədimizin düzgün şəkildə aydın olması üçün müəyyən qədər izaha ehtiyac vardır.

## SƏADƏT PUL VƏ SƏRVƏTLƏ DEYİL

Pul və sərvətin insan üçün aramlıq və rahatlıq gətirdiyini təsəvvür edənlər tamamilə yanılırlar; çünkü pul və sərvət insanın həyəcan və nigaralanlığını artırmasa da, əsla aramlıq və rahatlıq da gətirmir.

Belə deyirlər ki, bir gün sərvətli bir şəxs bir dərvişlə səfərə çıxır. Sərvətli şəxs özü ilə qızıl-gümüş götürdüyü halda, dərvişin isə əyni nə geyindiyi paltardan başqa heç nəyi yox idi. Onlar bir gecə bir quyu başında gecələməli oldular. Yeməkdən sonra hərə bir tərəfə uzandı. Sərvətli şəxs malı və pulunun oğurlanmasından qorxub səhərə kimi yatmadığı halda, dərviş xatircəmliliklə uzanıb yatdı.

<sup>1</sup> «Xoşbəxtlik axtarışında», səh. 6.

## Günahın acısı

İmam Əli (ə) buyurmuşdur: «Mal-dövlət əzab-əziyyətdən başqa, narahatlıqları da özünə süvar edər.»<sup>1</sup>

Başqa bir hədisdə belə buyurmuşdur: «Mal-dövlət fitnə-fəsadlar mənşəyi, gözlənilməz hadisələr qaynağıdır.»<sup>2</sup>

Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: «Dünyaya bağlanmaq qəm-qüssəni artırar, zahidlik (ona etinasızlıq) isə qəlbi və bədəni aram edər.»<sup>3</sup>

İmam Sadiq (ə) qəlbini dünyaya bağlayan şəxs barəsində belə buyurmuşdur: «Qəlbini dünyaya bağlayan şəxs üç şeyə düşçər olar: Tükənməz qəm-qüssəyə, nail ola bilməyəcəyi arzuya və əldə edə bilməyəcəyi ümidi.»<sup>4</sup>

Mal-dövlət uğrunda canlarını qurban verən və istəklərinin tam əksinə düşçər olanlar çox olmuşdur.

Lord Aviburi yazır: «Ağilli adamlar sərvəti həyəcan və bədbəxtlik amili sanırlar. İnsan sərvətin qulu yox, onun maliki olmalıdır. Mal-dövləti hədsiz sevənlər sanki özlərini ona əsir etmiş, dövranın təlatümlü çağlarında mal-dövlətləri əldən verəcəklərini güman edərək həmişə iztirab və həyəcan içərisində yaşayır, heç vaxt rahatlıq üzünü görmürlər.»<sup>5</sup>

Bu müddəani keçmişdə və elə indinin özündə baş verən dastan və əhvalatlar sübut edir. O cümlədən, Dəmirinin öz tarix kitabında nəql etdiyi əhvalati xülasə şəkildə sizin diqqətinizə çatdırırıq:

## DÖRD NƏFƏR ÜÇ KİŞƏ QIZIL ÜSTÜNDƏ CAN VERDİLƏR

Nəql olunmuşdur ki, bir dəfə həzrət İsa (ə) bir nəfərlə səfərə gedir. Yol əsnasında hər ikisi acır və yollarına davam edib bir kəndə çatırlar. Həzrət İsa (ə) səfər yoldaşına bir az pul verib buyurur: «Kəndə get, yeməyə bir şey tap gətir!»

<sup>1</sup> «Qürərül-hikəm», səh. 54.

<sup>2</sup> «Qürərül-hikəm», səh. 54.

<sup>3</sup> «Xoşbəxtlik axtarışında», səh. 241.

<sup>4</sup> «Biharul-ənvar», 73-cü cild, səh. 91.

<sup>5</sup> «Xoşbəxtlik axtarışında», səh. 241.

O, yola düşdükdən sonra İsa (ə) ibadətə başlayır. İsa (ə)-in səfər yoldaşı bir neçə saatdan sonra üç ədəd çörək alıb qayıdır. O, İsa (ə)-in namaz qıldığını görüb, gözləyir və o həzrətin namazı uzun çəkdiyindən, çörəyin birini yeyir.

İsa (ə) namazı qurtarır, ona tərəf gəlir və çörəyin iki ədəd olduğunu görüb, «Üçüncü çörək hanı?» – deyə soruşduqda, o kişi deyir: «İki ədəddən artıq çörək almamışam!»

Onlar çörəkləri yeyib, yollarına davam edirlər. Yolda o kişi İsa (ə)-dan xariqülədə işlər və möcüzələr müşahidə edir. Hər dəfə də İsa (ə) onu uca Tanrıya and verib soruşurdu: «Neçə ədəd çörək almışdin?» O da Al-la ha and içərək cavab verirdi ki, iki ədəddən artıq çörək almamışdım.

Nəhayət, onlar uçub-dağılmış bir kəndə çatdılar. O kəndin yaxınlığında üç kisə qızıl tapdlar. İsa (ə)-in səfər yoldaşı qızıl kisələrini görən kimi, «Bunlar mənimdir!» – deyə qışqırırdı.

Həzrət İsa (ə) ona buyurdu: «Xeyr, bunların biri mənim, biri sənin, biri də üçüncü çörəyi yeyənindir.»

O kişi tez cavab verib dedi: «Üçüncü çörəyi mən yemişəm.»

İsa (ə) buyurdu: «Qızılların hamısı sənin olsun!»

İsa (ə) bunu deyib, yoluna davam edir və o da İsa (ə)-dan ayrılır. Bu zaman üç nəfər oradan keçərkən onun qızıl kisələri üzərində oturduğunu görüb, dərhal onu öldürür və qızılları götürürlər.

Bundan sonra onlardan ikisi o biri dostuna deyirlər: «Kəndə get, yeməyə bir şey gətir!»

Həmin şəxs kəndə tərəf yola düşdükdən sonra qalan iki nəfər bir-birinə deyirlər: «Nə yaxşı ki, qayıdanan sonra onu öldürüb, qızılları öz aramızda bölüşdürük.» Onlar bir-birilə razılaşıb, hazır vəziyyətdə dayanırlar ki, o qayıdan kimi onu öldürsünlər.

Digər tərəfdən də, yemək gətirməyə gedən şəxs öz-özünə fikirləşir ki, onların yeməyinə zəhər qatıb hər ikisini öldürsün və qızılları özü götürsün. O, belə də edir və geri qayıdarkən gətirdiyi yeməyə zəhər qatır. Dostları onu (çatan kimi) öldürüb, rahatca yemək yeməyə başlayılar. Bundan sonra hər ikisi də zəhərlənib ölürlər.

Həzrət İsa (ə) həmin yoldan qayıdarkən, dörd nəfərin qızıl kisələr üstündə öldüklərini görüb buyurur: «Dünya öz əhli ilə belə rəftar edir.»<sup>1</sup>

Nizami Gəncəvi çox gözəl demişdir:

Qəlbini çalmasın bu mal, dövlət,  
Azı bir zillətdir, çoxu fəlakət.

## İNGİLΤƏRƏLİ MİLYONÇU

Bir ingilis milyoncu yiğdiği qızıl-gümüşləri saxlamaq üçün zirzəmində divarları poladdan olan bir anbar düzəltmişdi. Onun açarını həmişə özü ilə gəzdirərdi. Günlərin birində qızıl-gümüşlərini yoxlamaq üçün anbara girir və açarın qapının arxa tərəfində qaldığını unudub qapını bağlayır. Bununla da öz qızıl-gümüşləri yanında acıdan can verib ölürlər.

\* \* \*

Həyatda hamı az-çox var-dövlət sahiblərinin illər boyu qorxu və həyəcan içərisində yaşadıqlarının, axırda isə min zəhmətlə topladıqlarından can verərək ayrıldıqlarının şahidi olmuşdur. Bunun müqabilində elə yoxsul insanlar da görmüşük ki, rahat uzun ömür sürərək həyatlarını səadətlə başa vurmuşlar.

Qərb alimi doktor Marden deyir: «Həyatda sərvət hər şey sayılır və həqiqi səadət və xoşbəxtlik mal-dövlət yığmaqdır. Cavanlar, əksərən belə səhvə yol verərək elə təsəvvür edirlər ki, ən mü hüüm şey mal-dövlət yiğmaqdır. Buna görə də ömürlərinin ən qiymətli çağlarını bu yolda sərf edərək hər şeydən məhrum olurlar. Bu səhv və yanlış bir düşüncədir ki, çoxlarının bədbəxtliyə düşməsi elə bura-dan başlayır. Biz böyük saraylar, villalar, evlər, avtomobillər, müxtəlif növ geyimlər fikri ilə gecə-gündüz zəhmət çəkir və onları xoşbəxtlik üçün bir vasitə güman edirik. Halbuki bu təfəkkür tərzi bizi uğursuzluğa yuvarlandırır.

<sup>1</sup> «Ləaliul-əxbar», 2-ci cild, səh. 108.

İnsanın yalnız sərvət yiğmaq üçün həyat sürməsi, onu özünə yeganə ideal bilməsi, İsrail oğulları kimi danapərəst olması süqutdur. Əgər öz puç düşüncəmizdə qalaraq, səadətə nail olmaq üçün qədim-dən pərəstiş etdiyimiz bu mal-dövlətin yeganə yol olduğunu güman etsək, onda bilməliyik ki, yolu azmiş, səadət və müvəffəqiyyət yolundan uzaq düşmüşük.»<sup>1</sup>

Lord Aviburi demişdir: «Çox yoxsul adam var ki, gecə bir tikə çörəyə möhtac olduğu halda, düşüncəsi qızıl kimi qiymətlidir, öz qismətinə razıdır və güzəranından şikayətlənmir. Belə insanları sərvətlilər sırasında qeyd etmək lazımdır. Əksinə, çoxları da vardır ki, daxilən əzab-əziyyət çəkdikləri halda, sərvətləri onların ruhi zülmətlərinə nur saçır bilmir.

Sərvət yalnız pulla ölçülmür. Bir çox insanlar zahirdə yoxsul olşalar da, böyük sərvət sahibidirlər. Şərəf, heysiyyət və digər insani keyfiyyətlərə heç vaxt oğru əli yetməz və amanda qalan daimi sərvətdir...

Mən bilmirəm, nə üçün camaat həqiqəti görmür?! Onlara sərvət elə əzizdir ki, ona malik olmaq üçün hədsiz sevinclə ona tərəf can atır, hər bir təhlükəni umudaraq canlarını qurban vermək istəyir, varlı olmaq üçün sağlamlıq və aramlığını əldən verir, həyatının ən mühüm dövrənini möhnətlə, əzab-əziyyətlə başa vururlar. Təəssüflər olsun ki, qızıl dolu kisələr insan həyatının bir dəqiqəsinə belə, bərabər ola bilməz.

Camaat elə güman edir ki, sərvət və mal-dövlətsiz səadət yoxdur. Onu həmişə kənarlarında bəslədikləri halda, pulla ələ gəlməyən xoşbəxtlikdən xəbərsizdirler. Səadət və xoşbəxtlik axtararkən, hər gün ondan uzaqlaşırlar.

Mal-dövlət yalnız ehtiyacımızı ödəyəcək miqdarda yaxşıdır. Həqiqətdə, sərvət insanın öz arzusuna çatması üçün üzərindən keçilən bir körpüyə bənzəyir. Vay olsun maddiyyəti öz şüarı qərar verən, mal-dövlət ardınca düşərək hər şeyi unudanlara! Çünkü susuz adam

<sup>1</sup> «Əxlaqi və psixi problemlər barəsində araşdırımlar», səh. 201, doktor Mardendən nəqlən.

## Günahın acısı

şor su içdikcə, susuzluğu get-gedə artar və onda hərislik atəsi daha da şölələnər.

Sərvətin təhlükəsi olduqca çoxdur. O cümlədən, insanların gözü və qulağını bağlayaraq, onu qəflət və xudpəsəndlik vadisinə atır. Bu zaman fani dönyanın zahiri ləzzət və gözəllikləri gözləri qamaşdırır, üstü qurumış bataqlıq tək yavaş-yavaş onu özünə doğru çekir. Bəzən də insanı zahiri gözəl naxışlı ilan cildində ovsunlayır, halbuki onun öldürürücü zəhərindən əsla xəbəri yoxdur.<sup>1</sup> Beləliklə, fitnə-fəsadlar, rəzil sifətlər onu əhatə edir və bir vaxt özünə gəlir ki, cavanlığın təravətli çağlarını, cismin sağlamlığını əldən vermişdir. Artıq, bunun nə faydası? Onda cirkli ruhdan və xəstə cisimdən başqa heç bir şey qalmamışdır!!»<sup>2</sup>

Sokratdan belə nəql olunmuşdur: «Elə insanlar vardır ki, maldövləti, qızıl-gümüşü, gözəl geyim və möhkəm sarayları olmadıqları halda, sərvətli insanlardan min dəfə yaxşı və sevinc içərisində yaşayırlar.»<sup>3</sup>

## MÜASİR DÖVR ÖZÜ CANLI NÜMUNƏDİR

Hal-hazırda müasir dünyamız gün-gündən inkişaf edir, şəxsi əl-lərdə olan sərvət, qazanc və pulun miqdarına baxanda keçmişlə müqayisə olunası deyildir. Qədimdə insanlar bu qədər sərvət, pul, rifah və rahat yaşayışa malik deyildilər. Halbuki nə qədər sərvət çoxalsa və iqtisadiyyat tərəqqi etsə də, bir o qədər iztirab və həyəcanın çoxal-

<sup>1</sup> Aviburinin bu sözləri sanki şərq təfəkküründən qaynaqlanmış və Əmirəl-möminin Əli (ə) və imam Sadiq (ə)-in bu dolğun və hikmətli kəlamından götürülmüşdür. Belə ki, Əmirəl-möminin Əli (ə) bir hədisdə belə buyurmuşdur: «Dünya zahiri yumşaq, batını isə zəhərli ilana bənzəyir ki, ağıllı insan özünü ondan qoruyar, nadan uşaq isə özünü onun üstünə atar.»

İmam Sadiq (ə) da buyurmuşdur: «Dünya dənizin (şor) suyu kimidir; susuz insan ondan hər nə qədər içsə də, susuzluğu artar və nəhayət, onu öldürür.» («Üsuli-kəfi», 3-cü cild, səh. 205.)

<sup>2</sup> «Xoşbəxtlik axtarışında», səh. 147, 150-151 və 236,

<sup>3</sup> «Əxlaqi və psixi problemlər barəsində araşdırılmalar», səh. 199.

dığını müşahidə edirik. Sərvətli ölkələrin əhalisi də bu həyəcan və nigarانçılıqdan müstəsna deyillər.

Məsələn, iqtisad və sərvət baxımından inkişaf etmiş ölkələr arasında hamıdan irəli olan Amerika əhalisinin vəziyyətinə nəzər yetirməklə, onlara bu tükənməz sərvətin təhlükə, nigarانçılıq, həyəcan və cinayətdən başqa bir şey ərməğan gətirmədiyini görəcəyik. Elə bir gün yoxdur ki, Amerikanın böyük şəhərlərində yeni bir cinayət baş verməsin, peşəkar canilər bank və evləri yarmaq, günahsız insanları öldürmək, qız və qadınlara təcavüz etmək və s. cinayətlər üçün yeni planlar çizmasın. Əlbəttə, bu haqda təfsilatlı ilə danışmaq bizi bəhsimizdən ayırrı. Lakin bu məsələyə aydınlıq gətirmək məqsədilə son neçə ildə Amerikada dərc olunan qəzet və jurnalların statistik məlumatlarını misal göstərmək olar. Təsəvvür edin, bir həftə, yaxud bir ay ərzində müxtəlif şəhərlərdə misli görünməyən neçə cinayət baş verir ki, bütün təchizata malik olan polis sistemi onların qarşısını almaqdə acizdir.

Misal üçün aşağıda qeyd olunan xəbərlərə diqqət yetirin:

«Amerikanın statistik məlumatlarına görə, hər 25 dəqiqədə bir böyük cinayət baş verir, hər 24 saatda otuz nəfər qətlə yetirilir, rəhmətsizliklə iffətə zidd əlli zor və təcavüz halı, 730 böyük, 30000-ə yaxın kiçik oğurluq hadisəsi baş verir. Bir sözlə, il ərzində bir milyon əlli minə yaxın ağır cinayət və günah qeydə alınır.»<sup>1</sup>

Amerikanın keçmiş məlumat bürosunun sədri Haverin verdiyi xəbərdə göstərilir ki, 1960-ci ildə bir milyon səkkiz yüz altmış bir minə (1861000) yaxın cinayət baş vermişdir ki, ötən illə müqayisədə dörd dəfə artıqdır.

Haver əlavə edərək deyir ki, 1950-ci ildə Amerikada törədilən cinayətlər 1960-ci illə müqayisədə (yəni, on il ərzində) 98 dəfə çoxalmış, halbuki bu müddət ərzində Amerikanın cəmiyyəti isə, yalnız 18 dəfə artmışdır.»

Bu xəbərlər 1950-1960-ci illərə aid idi. İndiki dövrə gəldikdə isə, Amerikada cinayət halları elə vəziyyətə gəlib çıxmışdır ki, bəzən bir

<sup>1</sup> «Bəşərin ruhu», səh. 32.

## Günahın acısı

kişi, yaxud bir uşaq istədiyi vaxt silah əlinə götürüb, çox adı şəkildə insanları gülləyə tutaraq, sanki camaatla zarafat edir.

«1966-ci ildə Çikaqoda cavan bir oğlan tibb bacısını qətlə yetirir. Bir neçə saatdan sonra başqa bir cavan «Texas» universitetində on altı nəfəri öldürür. Bir neçə dəqiqədən sonra on səkkiz yaşında Robert Smit adlı bir cavan oğlan bir «Gözəllik dərnəyi»nə girərək altı nəfər qızı gülləyə tutur. Smit əvvəlcə dərnəkdə iştirak edən altı nəfər qızı dairəvi şəkildə yerə uzanmalarını əmr edir, sonra tapançasını çıxarıb qızları güllələyir. Qızların ikisi yerindəcə, üçü xəstəxanaya aparılırlar kən yolda ölürlər və altincisi isə huşdan gedir. Onun nicat tapacağı isə məlum deyildir. Smit onları gülləyə tutduqdan sonra ucadan gülərək otaqdan çıxır. Bu zaman bir qadın dərhal polisə xəbər verir və nəhayət, onu tuturlar.»<sup>1</sup>

İndi fikirləşin, görün bu qədər cinayətlər, qatlılar və digər hadisələr ailələrdə necə vəhşət və qorxu yaradır. Görəsən, milyardlar pulu olan amerikalı bir vətəndaşın sübh evindən çıxıb, axşam sağ-salamat evinə qayıtmamasına, ailə-uşaqlarının təhlükəsizlik içerisinde yaşamalarına nə qədər zəmanət vardır?

1974-cü ildə mətbuatda yazılmışdı: «Amerikada dövlətin, xalqın, xüsusiylə, valideynlərin həyəcan və ciddi nigarançılığına səbəb olan və çox ciddi ictimai problemə çevrilən məsələ on beş yaşıdan aşağı qız və oğlanlar arasında cinsi əlaqələrin yayılmasıdır. Hətta 13-14 yaşlı qızların hamilə olması da qeydə alınmışdır. Digər tərafından isə, Amerikada 15 yaşından aşağı olan qızların hamilə olduğu uşaqları saldırmağı təsdiqləyən bir qanun yoxdur. Bu da bir problemə çevrilmişdir...»

Bəli, bu da yeni sivilzasiyanın nəticələrindən biridir!

\* \* \*

Bura qədər məlum oldu ki, sərvət və pul insan üçün heç vaxt rəhatlıq gətirmir və xoşbəxtlik onda deyildir. Eləcə də qüdrət, şöhrət, digər şərti və puç duyğular, cinsi ləzzətlər, ümumiyyətlə, maddi və

---

<sup>1</sup> «Cavan», 2-ci cild, səh. 115.

əbədi olmayan fani dünya ilə bağlı hər bir şey kimsənin rahatlıq və aramlığını təmin etmir, iztirab və nigarançılığı səadətlə əvəz etmir. Bunun neçə səbəbi vardır:

## (1)

Elə səhvimiz buradadır ki, səadət və rahatlığı yalnız dünya malı, vəzifə, qüdrət və şöhrət əldə etməkdə görür, beləcə ona qarşı rəğbət nəticəsində həris oluruq. Dünyaya rəğbət və hərislik iztirab və bəd-bəxtlik amilidir ki, hər kəs ona düşər ola bilər. Məhz bu səbəbdən də, imam Sadiq (ə) buyurmuşdur: «Bütün xeyir işlər və yaxşılıqları bir evə yiğsaq, onun açarı zahidlik və dünyaya qarşı rəğbətsizlikdir.»<sup>1</sup>

Rəsuli-Əkrəm (s) buyurmuşdur: «Dünyaya rəğbət bəsləmək qəm-qüssəni çıxaldar, ona etinasızlıq isə cisim və bədənə rahatlıq verər.»<sup>2</sup>

İmam Əli (ə) buyurmuşdur: «Zahidliyin səmərəsi rahatlıqdır.»<sup>3</sup>

İmam Baqir (ə) buyurmuşdur: «Dünyaya qarşı həris olan şəxs ipəkqurduna bənzəyir ki, ətrafinı nə qədər çox sarısa, bir o qədər çölə çıxmadañdan məhrum olar və nəhayət, qəm-qüssədən ölürlər.»<sup>4</sup>

Hikmətli Loğman (ə) öz oğluna belə nəsihət etmişdir: «Bu dünyada məqsədin yaşıł otlaqda otlayaraq kökələn və elə həmin halda öلن qoyun kimi olmasın, əksinə dünyani bir çay üzərindən keçilən və bir daha ona tərəf qayıtmayacağın körpü kimi hesab et.»<sup>5</sup>

## SƏDİDƏN BİR HEKAYƏ

«Bir padşah ömrünün son anlarını yaşayirdı. Öz yerinə heç kəsi təyin etməmişdi. Bir gün vəsiyyət etdi ki, sübh çağrı şəhərin darvazasından daxil olan ilk şəxsə şahlıq tacını verib, dövlətin rəhbərliyini

<sup>1</sup> «Üsuli-kafi», 3-cü cild, səh. 194.

<sup>2</sup> «Səfinətül-bihar», 1-ci cild, səh. 465.

<sup>3</sup> «Qürərül-hikəm», səh. 360.

<sup>4</sup> «Üsuli-kafi», 3-cü cild, səh. 202.

<sup>5</sup> «Üsuli-kafi», 3-cü cild, səh. 202.

## Günahın acısı

ona tapşırınsınlar. Təsadüfən, şəhərə daxil olan birinci şəxs bir tikə çörəyə göz dikən, yamaqlı paltar geyinən bir dilənci olur. Vəzirlər və dövlət başında əyləşənlər şahın vəsiyyətini icra edib, dövlətin başçılığını, xəzinələrin açarını ona həvalə edirlər.

O, bir müddət istədiyi kimi dövran keçirdikdən sonra bəzi vəzirlər tabe olmayıb, ona qarşı qoşun hazırlayırlar. Nəhayət, rəiyət bir-birinə dəyir, bəziləri şahın, bəziləri isə müxaliflərin tərəfini saxlayır. Bir sözə, özbaşınalıq yaranır. Şah belə vəziyyətdən təngə gəlir. Bu vaxt onun uzun müddət diləncilik içərisində yaşıyan bir dostu səfərdən qayıdır və onun şah olduğunu görüb deyir: «Allaha şükür et ki, çulun sudan çıxbı, tikanın ayağından çıxbı; böyük bəxtin yar olub, axır səadət yavərin, bu son məqam həmdəmin!» («İnnə məəl-usri yusral!» – «Şübhəsiz ki, hər çətinlikdən sonra asanlıq da gələr!»)<sup>1</sup>

Şah deyir: «Ey əziz dostum! Mənə təbrik deməkdənsə, başsağlığı ver? Çünkü o zaman mən bir tikə çörəyin qəm-qüssəsini edirdim, indi isə qəm-qüssəm bir dünyadır!»<sup>2</sup>

İmam Sadiq (ə) necə də gözəl buyurmuşdur: «Dünyaya hər nə qədər bağlansan, ondan ayrılmak da bir o qədər çətindir!»<sup>3</sup>

## (2)

Dünya nemətləri əbədi olmadığı və həmişə haldan-hala düşdüyü üçün insana rahatlıq və aramlıq gətirə bilməz. Məhz bu səbəbdən də, din rəhbərlərinin, övliyaların və əxlaq alimlərinin kəlamlarında dünyanın və-fasılığından söz açılmış, öz ardıcıllarını dünya məhəbbətindən çəkindirmiş, özləri də əməldə zöhd yolunu seçmiş və ondan uzaqlaşmışlar.

Əmirəl-möminin Əli (ə) buyurmuşdur: «Allaha and olsun! Əgər yeddi göyü və onun fələklərini altındakılarla birlikdə mənə versələr belə, heç vaxt qarışqanın ağızındaki arpa qabığını almaqla, Allaha

<sup>1</sup> «İnşirah» surəsi, ayə: 5.

<sup>2</sup> «Gülüstan», Sədi, 2-ci bölüm, hekayə: 28.

<sup>3</sup> «Biharul-ənvar», 73-cü cild, səh. 19.

qarşı günah etmərəm (yəni, qarışqanın ağızındaki arpa qabığı qədər zülm və haqsızlıq etmərəm). Həqiqətən, mənim nəzərimdə sizin dün-yanız çeyirtkənin ağızında çeynədiyi yarpaqdan da ucuzdur! Əlinin fani nemətlə və ani ləzzətlə nə işi var?!»<sup>1</sup>

## ƏLİ VƏ HÖKUMƏT

İbn Abbas deyir: Əli (ə) Təlhə, Zübeyr və onların tərəfdarları ilə müharibə etmək üçün Bəsrəyə doğru yola düşdü və gəlib Rəbəzədə düşərgə saldı. Bu zaman Məkkədən qayıdan hacılar o həzrətin söhbətinə qulaq asmaq üçün oraya döndülər.

Əli (ə) öz xeyməsində oturmuşdu. Mən o həzrəti hacların gəlişindən xəbərdar etmək üçün xeyməyə daxil oldum və o həzrətin (bütün müsəlmanların rəhbəri olduğu halda) oturub öz başmaqlarını tikdiyini görüb dedim: «Sizin bizim işlərimizi sahmana salmağınız gördüyüünüz bu işdən zəruri deyilmə!»

O həzrət əvvəl mənə cavab vermədi və başmaqlarını tikib, bir-birinin yanına qoyduqdan sonra buyurdu: «Bu çarığın qiyməti nə qədər olar?»

Dedim: «Onun heç bir qiyməti yoxdur!»

Buyurdu: «Qiymətsiz olsa da, (eybi yoxdur, bir qiymət de!)

Dedim: «Qiyməti bir dirhəmdən az olar.»

Buyurdu: «Allaha and olsun! Bu çarıqlar sizə olan rəhbərliyimdən çox əzizdir və lakin (bu rəhbərlik əlimdə,) yalnız haqqı tapdalamaq və batılıq qarşısını almaq üçündür!»<sup>2</sup>

## ÖLÜLƏRLƏ SÖHBƏT

Nəql olunur ki, imam Əli (ə) qəbiristanlığı gedib, ölülərə xitab edərək buyurdu: «Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh!»

<sup>1</sup> «Nəhcül-bəlağə», (Feyzül-İslam), səh. 705.

<sup>2</sup> «Irşad», Şeyx Müfid, 1-ci cild, səh. 241.

Ravi deyir: «Bu zaman belə bir səs eşitdim: «Və ələykumus-səlam və-rəhmətullahi və bərəkatuh, ya Əmirəl-möminin!»

Bundan sonra imam Əli (ə) (ölülərə) buyurdu: «Biz sizə hadisələri xəbər verək, yoxsa siz bizə xəbər verirsiniz?»

Cavab verdilər: «Ey möminlərin əmiri! Siz xəbər verin!»

Əli (ə) buyurdu: «Həyat yoldaşlarınız evləndilər; sərvətlərinizi və rəsələriniz öz aralarında böldülər; övladlarınız yetimlər sırasına keçdi-lər; tikdiyiniz evlər düşmənlərə qismət oldu. İndi isə siz xəbər verin!»

Bir nəfər imam Əliyə (ə) belə cavab verdi: «Kəfənlər çürümüş, saçlar pərakəndə, dərilər tikə-tikə olmuş, göz bəbəkləri üzlər üstünə sallanmış, ağız və burunları üfunət və qan tutmuşdur. Öncədən gəndərdiyimiz bütün yaxşı və saleh əməlləri tapdıq, infaq etdiklərimizin faydasını gördük, (dünyada) qoyduqlarımızın zərərini çəkdik. Burada yalnız öz əməllərimiz və işlərimizin nəticəsini görürük. «Nərcu minəllahil-ğufranə bil-kərəm!» – (Allah-təalanın bizi öz lütf və kərəmilə bağışlamağına ümid edirik!»<sup>1</sup>

## XƏZİNƏ NƏ İDİ?

Qurani-Kərimin çox maraqlı və hikmətli əhvalatlarından biri də həzrət Musanın (ə) həzrət Xızrla (ə) görüş səfəridir. Bu səfərdə Musa (ə) Xızrdan (ə) qəribə işlər görür və onun gördüyü bu işlərin səbəbini soruşmamalıydı. Lakin aralarındaki əhd-peymana baxmayaraq, Musa (ə) dözə bilməyib, narahatlıqla hər dəfə onların səbəbini soruşur və bununla da bir-birlərindən ayrılmaları ilə nəticələnir.

Həzrət Musa (ə) təəccübə səbəbini soruşduğu hadisələrdən biri də bu oldu ki, onlar uzun yoldan, şiddətli acliq və susuzluqdan sonra gəlib bir şəhərə çatdırılar. Bəzi alımlər, bu şəhərin adını «İntakiyyə», bəziləri isə «Nasiriyyə», yaxud «İylə» qeyd etmişlər. Musa (ə) və Xızr (ə) şəhər əhalisindən yeməyə bir şey istəsələr də, şəhər əhalisi onlara

<sup>1</sup> «İrşadul-qülub», Deyləmi, (Qumun «Səngi» çapı), səh. 325.

bir şey vermədi. Bu iki peyğəmbər ac-acına şəhərdən çıxdılar. Şəhərin ətrafında uşulmaq üzrə olan bir divarın yanından ötdükdə, həzrət Xızr (ə) o divarı bərpa edib düzəltti.

Şəhər əhalisinin paxılığından sonra Musa (ə) narahatlıqla həzrət Xızrın (ə) bu işindən təəccübənin dedi: «Sözsüz, bu işin müqabilində bir muzd (çörək pulu) alsaydın, nə olardı?!»<sup>1</sup>

Həzrət Xızr (ə) həzrət Musa (ə) cavabında dedi: «Bu artıq mənimlə sənin aranda ayrılıq vaxtıdır. Dözə bilməyib haqqında soruştugun şeylərin həqiqətindən sənə xəbər verəcəyəm!»<sup>2</sup>

Sonra Xızr (ə), Musanın (ə) təəccüb doğurmasına səbəb olan işlərin hikmətini bir-bir şərh edib buyurdu: «...Divara gəldikdə isə, o, şəhərdə olan iki yetim oğlanın idi. Altında onlara çatası bir xəzinə vardı. Onların atası əməlisaleh bir adam idi. Rəbbi onların həddi-buluğa çatmalarını və Rəbbindən bir rəhmət olaraq öz xəzinələrini tapıb çıxartmalarını istədi. (Ya Musa!) Mən bunları öz-özümdən etmədim (yalnız Allahın əmrini yerinə yetirdim)!»<sup>3</sup>

İmam Sadiq (ə) bir hədisdə buyurmuşdur: «(Allahın bu ayədə buyurduğu) xəzinə qızıl-gümüş deyil, əksinə qızıldan bir lövhə idi ki, üzərində aşağıdakı hikmətli sözlər yazılmışdı: «Əcəbun li-mən əyqənə bil-movti kəyfə yəfrəhu? Əcəbun li-mən əyqənə bil-qədəri kəyfə yəhzənu? Əcəbun li-mən əyqənə ənnəl-bəsə həqqun kəyfə yəzlimu? Əcəbun li-mən yərəd-dünya və təsərrufə əhliha halən bədə halin kəyfə yətməinnu iləyha?»

«Ölümə yəqin edən şəxsin sevinməsi necə də təəcüblüdür! Qəza və qədərə yəqin edən şəxsin qəm-qüssə çəkməsi necə də təəccüblüdür! Qi-yamət və məhsərin haqq olmasına yəqin edən şəxsin zülm və haqsızlıq etməsi necə də təəccüblüdür! Dünya və ruzigarın ardıcıl dəyişdiyini görüb, qəlblərini ona arxayıñ bağlayanların işi necə də qəribədir?»<sup>4</sup>

<sup>1</sup> «Kəhf» surəsi, aya: 77.

<sup>2</sup> «Kəhf» surəsi, aya: 78.

<sup>3</sup> «Kəhf» surəsi, aya: 82.

<sup>4</sup> «İləlüş-şəraye», 1-ci cild, səh. 59.

## İSA (Ə) DÜNYA İLƏ NECƏ RƏFTAR ETDİ?

İmam Sadiq (ə) buyurmuşdur: «Dünya Həzrət İsanın (ə) gözündə göygöz qadın surətində göründükdə, İsa (ə) buyurdu: «Neçə dəfə əre getmişən?»

Dedi: «Həddən artıq!»

Buyurdu: «Ərlərindən boşamışanmı?»

Dedi: «Xeyr, əksinə hamısını öldürmişəm!»

İsa (ə) buyurdu: «Vay olsun sənin qalan ərlərinə! Onlar sənin keçmiş ərlərindən necə də ibrət götürmürlər?»<sup>1</sup>

## DÜNYANIN VƏFASIZLIĞI BARƏDƏ BAŞQA BİR MİSAL

Buheyrənin tarixində göstərilir ki, Əhməd ibn İsmayııl Samaninin qoşunu Əmr ibn Leysin qoşunu ilə üzləşdikdə, Əmrin qoşununun sayı ətrafindakılar və silahsızları çıxmaqla, yetmiş min nəfər silahlı əsgərdən ibarət idi. Əhmədin isə on iki min nəfərdən artıq əsgəri yox idi. Buna görə də Əmrin müqabilində çox böyük və tədbirlə çıxdı.

Əmr öz silahlı qoşununa elə qırurlarıdı ki, qoşunun aşpaçı Xan Salar irəli çıxb, Əmrə «Yemək hazırlır, icazə verin yeməyi gətirsinlər və yeməkdən sonra mühabibəyə başlayın!» – təklifini verdikdə, Əmr dedi: «Eh-tiyac yoxdur, bu kiçik qoşunu məğlub etdikdən sonra yemək yeyərik.»

O, bunu deyib, atına mindi və meydana girdi. Təsadüfən, atı onu Əhmədin qoşununun içərisinə aparıb çıxardı. Əsgərlər bunu görən kimi Əmri tutub zəncirlədilər və qoşununu da məğlub etdilər. Əhməd, Əmrin bir tövlədə zindan edilməsini və ona üç gün yemək verməməsini əmr verdi. Üçüncü gün öz nökərlərindən birini görüüb dedi: «Üç gündür ki, yemək yemirəm, acından olurəm!»

Nökər dərhal mehtərdən iri bir qab alıb, onun üçün yemək hazırladı. Yeməyi çəkmək üçün bir kasa gətirməyə getdi. Bu zaman bir

<sup>1</sup> «Biharul-ənvar», 73-cü cild, səh. 125.

it gəlib başını qaba saldı və xörəyi yeməyə başladı. Nökər qayıdan vaxt bir itin başını qaba saldığını görüb qışqıraraq onu hürküdü. İt qorxusundan başını qabdan çıxarmaq istədikdə, qabın qulpu itin boy-nuna keçdi və qabı götürüb özü ilə apardı. Əmr bu hadisəni görüb gülməyə başladı. Əmir İstəbil ondan «Nəyə gülürsən?» – deyə soruşduqda, cavab verib dedi: «Dünyanın vəfasızlığına gülürəm. Üç gün bundan öncə mənə ordunun yeməyinin üç yüz dəvəyə yükləndiyini xəbər verdilər ki, hələ yeməyin yarısı qalırdı. İndi isə bir it gəldi və mənim yeməyimi götürüb apardı.»

\* \* \*

İmam Sadiq (ə) öyüd-nəsihət və moizə istəyən bir kişiyə belə bı-yurdu: «Əgər dünya fanidirsə, ona etibar etmək, arxalanmaq nəyə gə-rəkdir?!»<sup>1</sup>

Dünyanın vəfasızlığı barəsində çoxlu əhvalat və hədis vardır, la-kın biz burada qeyd etdiyimiz misallarla kifayətlənirik. Çünkü müd-dəamızın isbatı üçün dediklərimiz kifayətdir. Dünyanın rahatlıq və aramlıq gətirməməsi barədə başqa bir dəlil də budur ki, bəzən çoxları dünya malı, məqam, vəzifə, şöhrət, pul, sərvət və dünyanın digər ləz-zətlərini günah, zülm, haqsızlıq və başqalarının haqqını mənimsə-məklə kəsb edir. Doğru və qanuni yolla dünya malını əldə edən in-sanların sayı azdır. Həmin günahlar, zümlər, haqsızlıqlar insanın ra-hatlığını əlindən alır və onu vicdan əzabına düşər edir. Buna görə də əksər düşmənliklərin, ədavətlərin, kin-küdərətlərin, müharibələrin və cinayətlərin səbəbi dünyaya məhəbbət bəsləmək və ona daha çox sahib olmaqdan qaynaqlanır.

Rəsuli-Əkrəm (s) buyurmuşdur: «Dünyanı sevmək bütün xətalaların başı və bütün günahların açarıdır.»<sup>2</sup>

<sup>1</sup> «Əmali», Şeyx Səduq, səh. 7.

<sup>2</sup> «Irşadul-qülub», Deyləmi, səh. 29.

İمام Əli (ə) buyurmuşdur: «Ey camaat! Dünyanı sevməkdən çəkinin; çünkü o, hər bir xətanın başı, hər bir bəlanın qapısıdır, hər bir fitnə-fəsadla birgədir və hər bir müsibətə tərəf çəkəndir!»<sup>1</sup>

Dünya malına görə nə qədər dostluqlar və əlaqələr pozulmuş, ədavət, düşməncilik və kin-küdürütə çevrilmişdir. Dünyanın dəyərsiz-qiyamətsiz malı üstündə nə çox səmimi qardaşlar, birdən qaniçən yırtıcılar kimi bir-birinin canına düşüb qan tökmüş, cinayət törətmışlər.

İمام Əli (ə) oğlu imam Həsənə (ə) vəsiyyətində buyurmuşdur: «Dünya əhlinin seçdiyi və ürək bağladığı şeylərə əsla aldanma! Həqiqətən, dünya əhli hürən itlərə və qaniçən yırtıcılarə bənzəyir ki, bir-birinin üstünə hürür, güclü gücsüzü yeyir, böyük kiçiyi xar və zəlil edir.»<sup>2</sup>

Cəlaləddin Rumi nəfsani meyllərlə mövzumuza aid bir məsəli vardır. O demişdir: «Bizim nəfsani istəklərimiz qıcıqlanmadığı və fəaliyyət meydana girmədiyi vaxta qədər aram və sakitdir. Lakin fürsət düşən kimi daxilimizi oyadır və fəaliyyətə gətirir; necə ki, çənglərinə leş düşməyən itlər bir-birinin kənarında dost kimi yatır, qardaş kimi yaşayırlar. Lakin bir leş tapan kimi, hər biri hiddətlə dişlərini bir-birinin üstünə qıcıdırırlar.»

Molla Cəlaləddin Rumi bu təmsildən başqa bir məqsəd güdsə də, bizim mövzumuza çox yaxşı misaldır. Çünkü çox insan görmüşük ki, ortalıqda maddi mənafə və dünyəvi maraqlar olmayana qədər, bir-birləri ilə səmimi dost kimi yaşayır, lakin maddi mənafeləri təhlükəyə düşdükdə, bütün dostluqlar pozulur və yırtıcı canavar kimi bir-birlərinin canına düşürlər.

Zöhri deyir: İmam Zeynəl-Abidindən (ə) soruştum: «Allah-təalanın dərgahında ən fəzilətli əməl hansıdır?»

Buyurdu: «Allahı və Onun Rəsulunu (Allahın salavat və salamı ona və onun Əhli-beytinə olsun!) tanımaqdan sonra heç bir əməl dünyani düşmən tutmaq kimi fəzilətli deyildir. Bu fəzilətin çoxlu şöbələri olduğu kimi, günahın da çoxlu şöbələri vardır.»

<sup>1</sup> «Tühəfül-üqul», səh. 215.

<sup>2</sup> «Nəhcül-bəlağə», (Feyzül-İslam), səh. 918.

Sonra buyurdu: «Allahın əmrinə qarşı çıxılan ilk əməl «təkəbbür» olmuşdur. Belə ki, Şeytan Allahın əmrinə təslim olmayıb, təkəbbür edərək Adəmə səcdə etməkdən boyun qaçırtdı. (Bu günahdan) sonra Adəm və Həvvanın vasitəsilə yerinə yetirilən «tamah» idi. Çünkü Allah-təala onlara əmr edib buyurmuşdu: «Ey Adəm, sən zövcənlə (Həvvə ilə) Cənnətdə qal və hər ikiniz oradakı meyvələrdən, istədiyiiniz kimi, bol-bol yeyin, yalnız bu ağaca yaxın gəlməyin! Yoxsa özünüzə zülm edənlərdən olarsınız.»<sup>1</sup>

Lakin Adəm və Həvvə ehtiyac duymadıqları şeyə əl vurdular. Bu xislət onların qiymət gününə qədər olacaq övladlarına da nüfuz etdi. Buna görə də Adəm övladları tələb etdiklərinin, istədiklərinin çoxuna ehtiyac duymurlar. Üçüncü günah həsəd olub. Belə ki, Adəmin oğlu (Qabil) həsəddən qardaşını (Habili) qatlə yetirdi.»

İmam Səccad (ə) əlavə edərək buyurdu: «Bu itaətsizlik və günahlardan isə, bunlar meydana çıxdı: «Qadınları, dünyani, vəzifəni, rahatlığı, danışmağı, yüksəlməyi və sərvəti sevmək. Bunların hamısı yeddi xislət-dən ibarətdir ki, bütünlüklə dünyani sevməkdə cəm olmuşdur. Buna görə də ilahi peyğəmbərlər və alımlər bu məsələni bildikdən sonra demişlər: «Dünyanı sevmək hər bir xətanın və günahın başıdır!»<sup>2</sup>

## TARİXƏ BİR BAXIŞ

Doğrudan da insan tarixə nəzər saldıqda, yer üzündə dünya mali üstündə nə qədər cinayətlər törədildiyinin şahidi olur. Buna misal olaraq burada biz Abbasi xəlifələrinin cinayətlərini və qan tökmələrini göstərə bilərik:

Abbasi hökumətinin sərkərdələrindən və tərəfdarlarından olan Həmid ibn Qəhtəbə, (onların başqa bir tərəfdarı olan) Sundi ibn Şahik kimi Abbasi hökumətinin davamı yolunda çoxlu cinayət törətmislər.

<sup>1</sup> «Bəqərə» surəsi, ayə: 35.

<sup>2</sup> «Üsuli-kafi», 3-cü cild, səh. 197.

Şeyx Səduq, Übeydullah ibn Bəzzaz Nişapuri adlı qoca bir kişinin belə dediyini nəql etmişdir: «Mən, Həmid ibn Qəhtəbə ilə al-ver edirdim. Günlərin birində onu görmək üçün evinə getdim. Təsadüfən, mübarək Ramazan ayı idi. Evə daxil olanda günorta vaxtı idi. Məni elə bir otağa apardılar ki, otağın ortasından su axırdı. Mən otağa girib, Həmidə salam verdim və onun yanında əyləşdim. Bu zaman su gətirdilər, Həmid əllərini yudu və mənə də əllərimi yumağı xahiş etdi. Ondan sonra yemək süfrəsi sərildi. Həmid yeməyə başladı və mənə də yemək yeməyi təklif etdi. Mən əvvəlcə Ramazan ayının olduğunu unutduğum üçün, əlimi süfrəyə uzatdım, birdən oruc olduğum yadına düşüb, əlimi geri çəkdirdim.

Həmid dedi: «Niyə yemirsən?»

Dedim: «Ramazan ayıdır, nə xəstəyəm, nə də başqa bir üzrüm vardır. Bəlkə sizin oruc tutmamağınızın bir üzrү olsun!»

Həmid dedi: «Mənim də heç bir üzrüm yoxdur, xəstə də deyiləm.»

O, bu sözləri deyib ağlamağa başladı. Yeməyi yeyib qurtarana qədər səbir etdim. Sonra ondan soruşdum: «Ey Əmir! Ağlamağınızın səbəbi nə idi?»

Dedi: «Harunər-Rəşid Tus şəhərində olduğu zaman, bir gecə məni yanına çağırıldı. Mən onun yanına getdikdə, bir şam işığında durub, qılincını qırından çıxarıb yanına qoymuşdu və bir xidmətçi də yanında durmuşdu. Otağa daxil olan kimi, başını qaldırıb dedi: «Bizim sözümüzə qulaq asmağa nə qədər hazırlısan?»

Dedim: «Canım və malimla qulluğunda hazırlam!»

Harun başını aşağı salıb, fikrə getdi. Sonra mənə evə qayıtmaga icazə verdi.

Mən evə qayıtdım. Bir az keçməmişdi ki, ikinci dəfə olaraq onun xüsusi xidmətçisi gəlib, məni çağırıldı. Mən öz-özümə dedim: «İnna lillahi və inna iləyhi raciun!» (Hamımız Allah tərəfindən gəlməmiş və Ona tərəf də qayıdacağıq!) Ola bilsin ki, Harun məni öldürmək istəyir, lakin məni gördükdə, utanıb bu işi görməkdən çəkinir?! Hökmən, bu dəfə məni öldürəcək.» Hər halda, yenə də onun yanına getdim.

Otağa daxil olduqda, yenə də başını qaldırıb dedi: «Nə qədər mənim əmrimə itaət edə bilərsən?»

Dedim: «Canım, malım və əhli-əyalımla sənə xidmət etməyə həziram!»

Harun mənim bu sözümü eşidəndə, təbəssüm etdi və mənə geri qayıtməq üçün icazə verdi.

Mən evə qayıtdım. Bir az keçməmişdi ki, yenə də Harun üçüncü dəfə olaraq məni çağırırdı. Onun yanına getdim. Əvvəlki sözləri təkrar edərək soruşdu: «Xəlifəyə nə qədər tabesən?»

Dedim: «Canım, malım, əhli-əyalım, dinim və ayinimlə xəlifənin qulluğunda varam!»

Harun mənim bu sözlərimi eşidəndə, gülüb dedi: «Bu qılıncı götür və bu xidmətçi sənə hər nə desə, onu yerinə yetir.»

Xidmətçi qılıncı əlinə alıb qabağa düşdü. Mən də onun arxasında hərəkət etdim. Bağlı bir qapıya çatdıq. Qapını açıb, böyük bir həyətə daxil olduq. Həyətin ortasında bir quyu qazılmışdı ki, hər iki tərəfində üç bağlı otaq var idi. Xidmətçi irəli gedib, otaqların birinin qapısını açdı. Otaqda qoca və cavan olan ələvi seyyidlərdən – Əli (ə) və Fatimənin (s.ə.) nəslindən – iyirmi nəfərini gördüm ki, hamısı zəncirlə bağlanmışdılar. Xidmətçi mənə dedi: «Xəlifənin əmrinə əsasən, bunları qatlə yetirməlisən.» O, bu sözləri deyib, həmin şəxsləri bir-bir çölə çıxartdı və mən də boyunlarını vurdum. Sonra onların başları və bədənlərini quyuya atdı.

Sonra ikinci otağın qapısını açdı. Orada da iyirmi nəfər seyyid həbs edilmişdi. Onları da bir-bir öldürdüm və xidmətçi başlarını və bədənlərini quyuya atdı.

Üçüncü otağı açdı. Bu otaqda da seyyidlərdən iyirmi nəfəri həbs edilmişdi. Mən onların on doqquzunun boynunu vurdum və iyirminci şəxsin boynunu vurmaq istədikdə, gördüm ki, qoca bir kişidir. O, başını qaldırıb mənə dedi: «Allah səni məhv etsin! Qiyamət gündündə cəddimiz Rəsulullahha, onun altmış övladını günahsız qatlə yetirdiyin üçün nə cavab verəcəksən?»

## Günahın acısı

Həmid dedi: «Bu zaman bədənimə lərzə düşdü, əl-ayağım titrəməyə başladı. Başı üzərində duran və mənə nəzarət edən Harunun xidmətçisi qəzəblə başıma qışqırdı. Mən xidmətçinin qorxusundan, o qoca kişini də öldürdüm. Xidmətçi onun da başı və bədənini quyuya atdı...!»

Mənim hekayəm bundan ibarət idi. Mən bu cinayətləri törətdiyim və Allahın Rəsulunun övladlarından altmış nəfərini faciəli surətdə qətlə yetirdiyim halda, mənə namaz və orucun nə faydası ola bilər? Mən əbədi cəhənnəm əhli odluğumu dəqiq bilirəm!»<sup>1</sup>

Bu, Harunər-Rəşidin xəlifəlik dövründə abbasilər sülaləsini möhkəmlətmək məqsədilə törətdiyi saysız-hesabsız cinayətlərindən bir nümunə idi.

Görəsən, bu cinayətlərin səbəbi dünya malı, məqam və vəzifə duskünlüyündən başqa bir şeydirmi?

Görəsən, keçmişdə və indinin özündə cinayətkarlar hansı məqsədlə cinayət və faciələr törədirirlər?

Görəsən, xilafət və məqamını qoruyub-saxlamaq məqsədilə Mədinədə həsəni seyyidlərindən on altı nəfəri Kufəyə göndərib ağır işkəncələr vermək, qaranlıq bir otaqda həbs edib, sonra evi onların başlarına uçurmaqla qətlə yetirən Harunər-Rəşidin cinayətkar və zülmkar babası – Əbu Cəfər Mənsur Dəvaniqi dünyada hansı arzuya çatmaq istəyirdi? <sup>2</sup>

Görəsən, dünyada baş verən minlərlə cinayət bu alçaq dünyyanın neçə günlük məqam və vəzifəsinə, dünya malına görə törədilmirmi?

Doğrudan da, görəsən, dünyyanın nə qədər dəyəri var ki, onu əldə etmək üçün bu qədər cinayət törədirilir? Bəli, dünya rəğbəti insanı belə alçaq və cinayətkar edir, ona vəhşilik xislətini irs verir. Əgər bu rəğbət və məhəbbət düzgün istiqamətləndirilsə, insan həqiqi həyat sürərək, heç vaxt belə alçalmaz və bütün rəzilətləri fəzilətlərlə əvəz edər.

<sup>1</sup> «Üyunu əxbərir-Riza (ə)», 1-ci cild, səh. 108-112.

<sup>2</sup> Bu faciəli hadisə barəsində əlavə məlumat əldə etmək istəyirsinizsə, «Məqatilut-talibiyin» kitabının tərcüməsinin 187-216-ci səhifələrinə müraciət edə bilərsiniz.

Əgər onlar da bu dünyaya Əmirəl-möminin Əli (ə) kimi ilahi şəxslərin həqiqəti görən gözləri ilə baxsaydılar, o həzrətin gözəl kələməni dərk edər və bilərdilər ki, dünyanın dəyəri qarışqanın ağızından zülmlə alınan arpa qabığı qədər də deyildir.

## ÜMİDSİZLİK

Ötən əhvalatda – yəni, Həmid ibni Qəhtəbənin sərgüzəstində hədislər və dualara istinad etməklə başqa bir həqiqət də başa düşülür ki, günahın acınacaqlı təsirlərindən biri də ümidsizlikdir; bəzən günahkar bir şəxs günahı nəticəsində tamamilə öz səadət və xoşbəxtliyindən naümid olur. Bu da səbəb olur ki, insan daha da böyük cinayətlərə əl atsın. Bu, müasir psixologiya elminin problemlərindən biridir və psixoloq üçün bu ümidsizliyi aradan qaldırmaq çox çətindir. Necə ki, bu məsələ ilə əlaqədar ikinci fəsildə müəyyən qədər izahat verdik.

Belə hallarda yenə də din və məzhəb günahkar şəxsi ümidsizlik vadisində tənəzzül etməkdən saxlayaraq, onu Allah-təalanın bəxşisinə, lütf və mərhəmətinə ümidvar edir, əhval-ruhiyyəni dəyişir və ümidsizlik xəstəliyindən xilas edir. Hədislərdə də bu məsələyə toxunulmuş və imamlarımız da tam ümidsizliyi günah hesab etmişlər. İmam Səcad (ə) belə buyurmuşdur: «Ümidi aradan aparan günahlar bunlardır: «Allahın kərəm vüsətindən və rəhmətindən naümid olmaq, Allahdan qeyrisinə etimad etmək və Allahın vədəsini təkzib etmək.»<sup>1</sup>

Hətta ciyanətkar Həmid ibn Qəhtəbə də özünü müalicə etmək üçün ruhani bir təbibin və zamanın imamının yanına getsəydi, ona ruhi xəstəliyin aradan qaldırılması yollarını öyrədər, bu xəstəlikdən onu xilas edərdi. Necə ki, 2-ci fəsildə Zöhrinin əhvalatında – onun bənzəri qeyd edildi.<sup>2</sup> Amma belə günahkarların yaxasından yapışan başqa bədbəxtlik odur ki, tövbə edib Allaha tərəf qayıtmaları çox çətin olur.

<sup>1</sup> «Məaniyül-əxbər», 271.

<sup>2</sup> 64-cü səhifədə vərəqaltı məxəzə müraciət edə bilərsiniz.

Ümumiyyətlə, bizim sözümüzü təsdiq edən tarixi hadisələr ol-duqca çoxdur. Hətta peyğəmbərlər, imamlar və ilahi rəhbərlərlə mü-xalifət edənlərin əksər ədavət və kin-küdürütlərinə səbəb elə bu cə-hətdən idi. Onlar peyğəmbərləri və imamları öz maddi və dünyəvi mənafelərinin əksinə bilir, elə təsəvvür edirdilər ki, onların təlimləri dünyaları ilə müxalifdir. Dünya tarixində dünya malı üstündə törədi-lən cinayətlər və qəllər olduqca çoxdur. Məhz bu səbəbdən də Əmi-rəl-möminin Əli (ə) bir hədisdə belə buyurmuşdur: «Doğrudan da, qiyamətdə Allahla görüşərkən sənə qarşı dünya məhəbbətindən daha çox zərərli əməli görməyəcəksən.»<sup>1</sup>

Allah-təalanın Musa peyğəmbərlə söhbətində deyilir: «(Ey Musa!) Bil və agah ol! Həqiqətən, dünyani sevmək hər bir fitnə-fə-sada başlanğıcidir. Çox mal-dövlətə heç vaxt qibətə etmə; çünkü çox sərvətdə vacib hüquqlar vardır ki, (əgər onlara riayət olunmasa,) gü-nahları çıxalar.»<sup>2</sup>

İmam Əli (ə) buyurmuşdur: «Allah-təalanın dərgahında dünyyanın puçluğu ondadır ki, insan Allahın yanındakılara (axırətdə misilsiz ne-mətlərə və uca məqamlara) yalnız dünyani tərk etməklə çata bilməz.»<sup>3</sup>

İlahi peyğəmbərlərdən və dini rəhbərlərdən «Dünya və axirət bir yerdə cəm olmaz!» – məzmunu ilə nəql olunmuş rəvayətlərin mənası budur ki, dünyaya bağlanmaq axirət nemətlərini kəsir.

Həzrət İsanın (ə) belə buyurduğu nəql olunmuşdur: «Su ilə od bir qabda cəm olmadığı kimi, dünya məhəbbəti ilə axirət birlikdə möminin qəlbində cəm olmaz.»<sup>4</sup>

İmam Zeynəl-abidin (ə) buyurmuşdur: «And olsun Allaha! Dün-ya və axirət tərəzinin iki gözünə bənzəyir ki, hansı biri artsa, digərini azaldar.»<sup>5</sup>

<sup>1</sup> «Qürərül-hikəm», səh. 288.

<sup>2</sup> «Üsuli-kafi», 3-cü cild, səh. 203.

<sup>3</sup> «Qürərül-hikəm», səh. 732.

<sup>4</sup> «Əl-məhəccətul-beyza», 5-ci cild, səh. 357.

<sup>5</sup> «Xisal», Şeyx Səduq, 1-ci cild, səh. 54.

Yenə də həzrət İsadən (ə) nəql olunan bir rəvayətdə dünya və axırət bir əri olan iki arvada bənzədilmişdir: «Dünya və axırət iki arvadı olan bir kişi yə bənzəyir ki, o, arvadın birini razı saldıqda, o birisi narahat və qəmgin olur.»<sup>1</sup>

Tomas Akembs bu həqiqəti bəyan edərək deyir: «Həqiqət budur ki, iki şey bir yerdə cəm olmaz: Yer üzünün şadlıqları ilə səmanın əbədi mirası. Atalar demişkən: «Sünbü'lün bir başı olar!»»<sup>2</sup>

## ZÖHDÜN MƏNASI NƏDİR?

Burada bir məsələni də (əsas bəhsimizdən xaric olsa da belə,) lazımlı görünük ki, «zöhd»ün və dünyani tərk etməyin mənası bu deyil ki, biz tamamilə dünyadan əl çəkək, kənara çəkilib rahiblik edək, hətta gündəlik xərcliyimizdə özgələrinə möhtac olaq. Əksinə, zöhdün əsl mənası dünya düşküünü olmamaq, ona məhəbbət bəsləməmək, fəzilətləri və gözəllikləri alan dünyaya eşq və məhəbbətlə mübarizə aparmaqdır. İngilis alimi Lord Aviburi demişdir:

«Din bizə dünyaya etinasız olmayı deyil, əksinə, həyatda mətanətli, şərəfli və iffətli yaşamağı, ixtiyarımızı nəfsə tapşırmamayı, canımızı hərislik odunda yandırmamayı və haqsızlıq edib başqalarındakı ümidi kül etməməyi öyrədir. Din istəyir ki, bizim alovlanan hərislik və xudpəsəndiliyimiz üçün hədd müəyyən etsin ki, bundan artıq həddi aşın, başqalarının həyatı ilə oynamayaq.

Din bizi həyatda fəzilətli yaşamağa, təqvanı özümüzə örnek etməyə çağırır, ruhumuzun aram, vicdanımızın asudə olması üçün səadət bulağı ilə sirab etmək istəyir.»<sup>3</sup>

Mərhum Kuleyni, Səkunidən belə nəql etmişdir: «İmam Sadıqə (ə) dedim: Zöhdün mənası nədir?»

Həzrət buyurdu: «Haramlardan uzaqlaşın pəhəriz etməkdir.»<sup>1</sup>

<sup>1</sup> «Biharul-ənvar», 73-cü cild, səh. 122.

<sup>2</sup> «Xoşbəxtlik axtarışında», səh. 9.

<sup>3</sup> «Xoşbəxtlik axtarışında», səh. 214.

## Günahın acısı

Kuleyni digər bir hədisdə Əbut-Tüfeyldən belə nəql etmişdir: «Əmir-l-möminin Əlinin (ə) belə buyurduğunu eşitdim: «Zöhd arzuları azaldıb, nemətlərə şükür etmək və haramlardan uzaq olmaq deməkdir.»<sup>2</sup>

Məlum olduğu üzrə, bu kamillikləri qazanmaq və axirət nemətlərinə çatmaq üçün ən gözəl vasitə dünyadır, hər bir mənəvi kamilliyi və axirət nemətini istəyiriksə, gərək bu dünyada ələ gətirək. İmam Əli (ə) buyurmuşdur: «Dünya axirət üçün keçid yeridir.»<sup>3</sup>

Yenə o həzrət dünyani məzəmmət edən şəxsin cavabında belə buyurmuşdur: «Dünya sədaqətli şəxslər üçün düzlük yeri, dərrakəli insanlar üçün əmin-amallıq evi, axirətə qənimət toplayanlara qənaət diyarı, dünyadan nəsihət almaq istəyənlər üçün nəsihət məkanıdır. Dünya Allahın sevimli bəndələri üçün ibadətgah, mələklərin məscidi, ilahi vəhyin nazil olduğu yer və Allah övliyalarının ticarət məkanıdır ki, Allahın mərhəmətini kəsb etməklə behiştə qazanarlar.»<sup>4</sup>

İmam Sadiq (ə) bir necə hədisdə buyurmuşdur: «Dünya axirət üçün necə də gözəl köməkcidir!»<sup>5</sup>

Həzrət həmişə şiddətlə insanları bekarcılıqdan, tənbəllikdən və başqalarına yük olmaqdan çəkindirərək, İslam Peyğəmbərinin (s) belə buyurduğunu nəql etmişdir: «Öz yükünü başqalarının üzərinə atan şəxs məlündür (Allah rəhmətindən məhrumdur)!»<sup>6</sup>

Həzrət başqa bir hədisdə buyurmuşdur: «İbadət yetmiş növdür ki, onların ən yaxşısı halal ruzi qazanmaqdır.»<sup>7</sup>

İmam Sadiq (ə) buyurmuşdur: «Dünyalarını axirətə görə unudan, yaxud axirətlərini dünyalarına görə tərk edənlər biz Əhli-beytdən deyildirlər.»<sup>1</sup>

<sup>1</sup> «Üsuli-kafi», 5-ci cild, səh. 7.

<sup>2</sup> Yenə orada.

<sup>3</sup> «Qürərül-hikəm», səh. 18.

<sup>4</sup> «Nəhcü'l-bəlağə», (Feyzü'l-İslam), səh. 1138.

<sup>5</sup> «Üsuli-kafi», 5-ci cild, səh. 72.

<sup>6</sup> Yenə orada.

<sup>7</sup> Yenə orada.

Yenə də buyurmuşdur: «Abır-heysiyyətini qorumaq, borclarını ödəmək və qohumları ilə əlaqə yaratmaq məqsədilə sərvət toplamayanların xeyir-bərəkəti yoxdur.»<sup>2</sup>

İslamda insanların dünya yaşayışlarını idarə etmək üçün maldövlət əldə etməyə rəğbətləndirən rəvayətlərin də sayı həddən artıq çoxdur. Dinimizin dahilərindən pul qazanmaq, ticarətlə məşğul olmaq və abadlıq yaratmaq barəsində o qədər hədislər nəql olunmuşdur ki, fiqh kitablarında onların hər qrupundan ayrıca fəsil təşkil olunub. Burada imam Sadiqdən (ə) nəql olunmuş bu hədisi misal çəkmək olar: «Ailəsinin xərclərini təmin etmək üçün işləyib-çalışanlar Allah yolunda cihad edənlər kimidirlər.»<sup>3</sup>

Digər bir hədisdə o həzrət Hişama belə buyurmuşdur: «Mühari bədə iki ordunun qarşı-qarşıya durduqları gündə də ruzi qazanmaqdan yayınma!»

Əkinçiliyə, ağaç əkməyə və digər abadlıq işlərinə rəğbətləndirən hədislərin sayı o qədərdir ki, hətta İbn Əsirin Sədi Ənsari barəsində nəql etdiyi rəvayətə əsasən, İslam Peyğəmbəri (s) zəhmətkeş insanları qiymətləndirmək məqsədilə Təbuk müharibəsindən qayıdarkən Sədin əlini zəhmətkeş şəxs olaraq öpdü.

## İSLAM VƏ RAHİBLİK

İslam dininin çalışmağa və abadlıq yaratmağa həddən artıq əhəmiyyət verməsi və bu müqəddəs şəriətin öz tərəfdarlarını bekarçılıqdan, işsizlikdən, tənbəllikdən və başqalarına yük olmaqdan çəkindirməsi yuxarıda qeyd olunan hədislərdən çox gözəl aydın olur və bu deyilənlər dən «zöhd»ün, tərkidünyalığın həqiqi mənası açıq-aşkar başa düşülür.

Lakin bəzi süst və tənbəltəbiət şəxslər bütün bu deyilənləri öz xeyirlərinə izah etmək istəyir, bu hədisləri istədikləri kimi yozaraq sufi-

<sup>1</sup> «Camius-səadət», 2-ci cild, səh. 19.

<sup>2</sup> «Üsuli-kafi», 5-ci cild, səh. 72.

<sup>3</sup> Yenə orada.

lik və asketliyi yayır, insanları halal dünya malından çəkinməyə, eləcə də tənbəlliyyə sövq edirlər. Müqəddəs İslam dininə haqsızlıqla atılan böhtanlar, qərəzli bəhanələrin çoxu belə yanlış izahatlardan qaynaqlanır. Onlar zahidlik və sufi məsləklərini əldə əsas tutaraq deyirlər: «Müsəlmanların bədbəxtçiliklərinin və geridə qalmalarının səbəbi İslam dininin insanları dünya malından uzaqlaşdırması, cəmiyyətdən ayrı yaşamasına dəvət etməsidir. Müsəlmanlar hətta məişətdə istifadə olunan ən sadə əşya üçün avropalılara möhtac olub, əl uzadırlar. Məsihilər isə həzrət İsanın (ə) sözlərinə əməl edib çalışaraq bu qədər ixtiralar etmiş və tərəqqilər qazanmışlar.» Halbuki həqiqət bütün bu deyilənlərin əksinədir. Əslində, məsihilərin dini təlimlərində asketlik, rahiblik və cəmiyyətdən ayrı yaşamaq Allaha yaxın olmağın və imanın möhkəmliliyinin əlaməti hesab olunur. Bu İslam Peygəmbərinin (s) şüarıdır ki, uca səslə buyururdu: «İslam dinində rahiblik (tərkidünyalıq) yoxdur!»<sup>1</sup>

Tarixdə göstərildiyi kimi, dinin böyük rəhbərləri həyatda adı insanlar kimi işləyib çalışır, öz ruzilərini ticarət və əkinçiliklə əldə edirdilər. Deməli, əgər biz işgüzar deyiliksə, çalışmırıqsa, İslam dininin misilsiz təlimlərinə əməl etməyib, nəticədə (İslam dünyası) bu acı-naqaqlı vəziyyətə düşürüksə, bunun səbəkarı İslam dini deyildir.

Şeyx Səduq, Ənəs ibn Malikdən belə nəql etmişdir: «Peygəmbəri-Əkrəmin (s) səhabələrindən olan Osman ibn Məzunun oğlu ölen zaman o, övladının ölümünə görə tab gətirməyib qəm-qüssədən, hətta öz həyat yoldaşını və ailəsini tərk edərək evində xəlvətə çəkilib tək-tənha yaşayırırdı. Həzrət Peygəmbər (s) bu xəbəri eşitcək, onun evinə gəlib buyurdu: «Allah-təala biz müsəlmanlara rahibliyi əmr etməmişdir. Mənim ümmətimin rahibliyi Allah yolunda işləyib, cihad etməkdir.»<sup>2</sup>

Doğrudan da, o həzrətin buyudruğuna diqqət yetirdikdə, görürük ki, sanki İslamin böyük rəhbəri bu iibrətamız sözlə demək istəyir ki, rahiblik və tərkidünyalığın mənası tənbəllik, məsuliyyətdən ya-

<sup>1</sup> «Səfinətül-bihar», 1-ci cild, sah. 540.

<sup>2</sup> «Əmali», Şeyx Səduq, 1-ci cild, sah. 540.

yinmaq və ictimaiyyətdən ayrılmamaq, bir neçə rükət namaz və ibadətlə qəlbi şad etmək deyildir. Əgər İslam dünyaya üz çevirib, ona bağlılığı rədd edirsə, Allaha xatir sərf dünyəvi istəklərdən üzülməyi, canından keçərək din, torpaq, müsəlmanların şərəf və numusunu qorumaq, fədakarlıq göstərməyi deyirsə, bu, əsl səadətdir! Yoxsa, tənbəllik, mənəvi məqamlara çatmaq üçün xəlvətə çəkilmək və müxtəlif zikrləri dildə təkrarlamaqla heç vaxt əsl rahiblik və tərkidünyalığı (həqiqi mənada) əldə etmək olmaz.

Müasir dövrdə bəndələri, sadəlövh insanları ovlayan, onların məzhəbə bağlı pak hislərindən pis məqsədlərlə istifadə edərək yolundan çıxan hoqqabazların sayı çoxdur. Belələri gec olsa da, yalanları üzə çıxaraq rüsvay və onların nə qədər xəbis və Allahdan xəbərsizliyi hamiya bəlli olur. Tarixdə belə nümunələr olduqca çoxdur.

İndi isə, Quran və hədis baxımından insanların qəlbini asudə edən və onların ruhunu rahatlaşdırın amilləri, eləcə də səadətin əsasını təşkil edən bu böyük neməti onların əlindən alan səbəblər haqda danışaq.

## **RUH RAHATLIĞI YALNIZ ALLAHİ YAD ETMƏKLƏ TƏMİN OLUNUR**

Keçən bəhslərdən məlum olduğu kimi, peyğəmbərlərin elminə nisbətdə bəşəri elmlər çox az və nöqsanla doludur. Məsələn, filosoflar, humanizm tərəfdarları və mütəxəssisləri bir məchulu kəşf etmək və ya elmi bir məsələni dərk etmək üçün illərlə, bəzən əsrlərlə tədqiqat apararaq yorucu çətinliklər və dərin mübahisələrdən sonra ona çatırlar. Əgər onların arasında həqiqi alımlar olsa, bütün nailiyyətlərə baxmayaraq kəşf edib, üzə çıxartdıqlarını tam arxayınlıqla təqdim etmir, özlərindəki nöqsanlara görə, eləcə də bir fərziyyə kimi yürüdür və onların tam sabit olmağını gözləyirlər. Mümkündür ki, bir müddət keçdikdən, təhqiqat və mütaliələrdən sonra öz sözlərini geri götürsün, yaxud mütləq həqiqət olduğu halda əksəriyyətin müxalifəti ilə qarşılaşaraq (Qaliley kimi) tövbə edib, özlərini ölümdən qurtarsınlar.

Allah tərəfindən seçilmiş peyğəmbərlər isə, həqiqətləri vəhylə qeybdən kəsb edərək, onları dəyişilməz bir qanun kimi cəmiyyətə deyir, son damla qanlarına qədər sözlərinin üstündə durur və heç bir təhdid və qarşılurdan qorxmayaraq səhnədən xaric olmurlar. Büttün bunların səbəbi onların öz dediklərinə tam iman və etiqadları olması, onlara olunan vəhyin aləmləri yaradan, bütün mövcudatdan agah olan və heç bir nöqsanı, xətası olmayan Allah tərəfindən gəlməsinə inanmalarıdır.

Qurani-Kərimin və dinimizin rəhbərlərinin cəmiyyəti agah etdikləri həqiqətlərdən biri də budur ki, ruh rahatlığı və qəlbin sakitliyi yalnız aləmlərin Rəbbinə iman gətirməklə, Onu yad etməklə mümkündür. Qurani-Kərim bu həqiqəti bəyan edərək buyurmuşdur:

*«İman gətirənlər və qəlblərini Allahın yadı ilə sakitləşdirənlər bilsinlər ki, yalnız Allahu yad etməklə qəlblər sakitlaşır.»<sup>1</sup>*

Kitabın ötən fəsillərində bu ayə barəsində söhbət etdiyimiz kimi, təfsircilərin nəzərinə əsasən, yalnız Allaha iman gətirməklə qəlbin sakitliyi təmin olunur.

Digər bir ayədə Allah-təala daha artıq təkidlə belə buyurmuşdur:

**الَّذِينَ آمَنُوا وَتَطْمَئِنُ قُلُوبُهُمْ بِذِكْرِ اللَّهِ تَطْمَئِنُ الْأُفُوْبُ**

*«Bilin və agah olun ki, Allahın övliyaları üçün qorxu və qəmginlik yoxdur!»<sup>2</sup>*

İbn Abbas deyir: «Əli ibn Əbu Talibdən (ə) ayədə qeyd olunan «ilahi övliyalar»da məqsədin kimlər olduğunu soruşduqda, Həzrat buyurdu: «Onlar o kəslərdir ki, Allaha xalis niyyətlə pərəstiş edir, baş-qaları dünyanın zahirinə göz dikən zaman dünyanın batını və həqiqətləri barədə düşünür, insanların dünyanın ötəri ləzzətlərinə aldandıqları vaxt dünyanın aqibətini fikirləşirlər. Buna görə də onları tərk edəcək dünyaya bel bağlamır və ona meyllərini qabaqcadan öldürürlər.»<sup>3</sup>

<sup>1</sup> «Rəd» surəsi, ayə: 28.

<sup>2</sup> «Yunis» surəsi, ayə: 62.

<sup>3</sup> «Əl-mizan» təfsiri, 10-cu cild, səh. 98.

Allah-təala «Əhqaf» surəsində buyurur:

إِنَّ الدِّينَ قَلُوْا رَبَّنَا اللَّهُ ثُمَّ اسْتَقَامُوا فَلَا حُوقْ عَلَيْهِمْ وَلَا هُمْ يَحْرُثُونَ

**«O şəxslər ki, dedilər: Bizim Rəbbimiz Allahımızdır və bu əqidələrinə israrlı olsalar, onlara qorxu yoxdur və qəmlanmazlar.»<sup>1</sup>**

Doğrudan da, bu həqiqəti Quranın möcüzəsi hesab etmək olar. Bu gün artıq bəşəriyyət uzun yolları arxada qoyduqdan sonra öz səhvini başa düşür, həqiqi səadəti yalnız Allaha və axırətə iman gətirməkdə görür və onların etirafları məğlubiyyət və dinə yönəlmələrindən xəbər verir. Məşhur psixoloq Deyl Karengi belə yazar: «Amerikada orta hesabla hər 35 dəqiqədə bir nəfər özünü intihar edir, hər iki dəqiqə ərzində bir nəfər ruhi-psixi xəstəliyə tutulur. Əgər bu camaata din və ibadətin insana bağışladığı rahatlıq, mənəvi aramlıq və asudəlik nəsib olsaydı, bir çox intihar və dəlilik hallarının qarşısı alınırdı... İman elə bir qüvvədir ki, bəşər onun köməyilə yaşayır və onun olmaması cəmiyyətin süqutu ilə bərabərdir.»<sup>2</sup>

Bir sözla, bəşər öz itirdiyini – fikri və ruhi sakitliyini – yalnız Allaha iman və rəğbət sayəsində tapa bilər və səbəbsiz yerə onu sərvət, pul, qüdrət, şöhrət və cinsi ləzzətlərdə axtarmasın. Hətta təfrīt yoluunu seçənlər, səadət və xoşbəxtliyi dünyaya və onun ləzzətlərini tərk etməkdə, riya-zətlər çəkməkdə görənlər tamamilə yanılmış və səhvə düşçər olmuşlar.

## QRAN VƏ İSLAMIN TƏRKİDÜNYALIQLA MÜBARİZƏSİ

Qurani-Kərim bu qrupun nalayıq əməllərinin qarşısını almaq və onlarla mübarizə aparmaq üçün «...Ey Adəm oğulları! Hər ibadət vaxtı öz zinətlərinizi (gözəl libaslarınızı) geyin...!» – göstərişini verdikdən sonra belə buyurur: «(Ey Peyğəmbərim!) De: «Allahın Öz bəndələri üçün yaratdığı zinəti və təmiz (halal) ruziləri kim haram etmişdir?» De ki: «Bunlar dünyada iman gətirənlərə məxsusdur...»<sup>3</sup>

<sup>1</sup> «Əhqaf» surəsi, aye: 13.

<sup>2</sup> «Həyatın qanunu», sah. 154-155.

<sup>3</sup> «Əraf» surəsi, aye: 31.

## Günahın acısı

Allah-təala digər bir ayədə Peyğəmbərinə belə buyurur: «Dünya-dakı nəsibini də unutma...»<sup>1</sup>

Başqa bir ayədə isə Peyğəmbər (s)-in öz zövcələrinin biri ilə əla-qəsinin kəsilməsinə səbəb olan hadisənin ardınca o həzrətə buyurulur: «Ya Peyğəmbər! Allahın sənə halal etdiyi şeyi niyə özünə haram edirsən?»<sup>2</sup>

---

Doğrudan da bizim əksəriyyətimiz İslam və Quranın göstərişlərini bilmədiyimiz üçün necə də acınacaqlı vəziyyətə düşmüşük. Dostlardan biri belə nəql edirdi: «Avropanan bir doktor gəlmışdı. Biz onun görüşünə getdik. Avropalıların vəziyyəti barəsində söhbət etdikdən sonra orada olan kilsələrdən və məsihilərin bazar günləri ibadət etmək üçün kilsələrə getməsindən söz düşdü. Doktor dedi: «Məsihilər bazar günləri ən gözəl libaslarını geyinir və ibadət etmək üçün kilsəyə gedirlər.» Sonra üzünü mənə tutub dedi: «Nə yaxşı olardı ki, İslamin da belə bir qayda-qanunu olardı və müsəlmanlar məscidə gedərkən, namaz qılarkən gözəl libaslar geyinərlər. Dostum deyir: «Ona dedim ki, Qurani-Kərim bunu on dörd əsr bundan öncə öz ardıcıllarına göstəriş vermişdir. Lakin çox təssüflər olsun ki, Avropada sizin Kimi ali təhsil almış doktor Quran ayələrindən nə qədər də xəbərsizsiniz və arzu edirsiniz ki, kaş, İslamin da belə qayda-qanunları olardı...?»

Şeyx Təbərsi özünün «Məcməü'l-bəyan» adlı təfsir kitabında bu ayəni – «Əraf» surəsin, 31-ci ayə – təfsir edərkən belə bir rəvayət nəql edir: «İmam Həsən (ə) (məscidə) namaz qılmağa getdikdə, həmişə ən gözəl libasını geyinirdi. O həzrətdən «Namaz qılarkən nə üçün ən gözəl libasını geyinirsən?» – deyə soruşulduqda, buyurdu: «İnnellahə cəmil və yuhibbul-cəmal.» - «Allah gözəldir və gözəlliyi də sevir. Buna görə də mən öz Rəbbimin dərgahında durarkən özümü zinətləndirirəm.»

İmam Əli (ə) da buyurmuşdur: «Ey Allahın bəndələri! Bilin və agah olun ki, pərhizkar insanlar (dünya və axırətin) yaxın və uzaq xeyrinə malik olmuşlar; çünkü onlar dünya əhli ilə dünya nemətlərində şərīkdir, lakin dünya əhli onların axırət savablarında şərīk deyillər. Allah-taala buyurur: «(Ey Peyğəmbərim!) De: «Allahın Öz bəndələri üçün yaratdığı zinəti və təmiz (halal) ruziləri kim haram etmişdir?...» Onlar dünyada başqalarından daha gözəl yaşayır və dünyanın ən pak yeməklərindən yeyirlər.»

İmam Əli (ə) buyurur ki, təqvalı və pərhizkar insanlar o kəslərdir ki, əgər dünya məlindən halal bir ruzi əldə etsələr, ondan ən gözəl şəkildə istifadə edib bəhrələnir və onların axırət nemətlərindən də heç bir şey azalmır. Nəticədə, dünya və axırətin hər iki nemətlərindən bəhrələnirlər.

<sup>1</sup> «Qəsəs» surəsi, ayə: 77.

<sup>2</sup> «Təhrim» surəsi, ayə: 1.

## ƏLA İBN ZİYAD VƏ QARDAŞI ASİM

Rəvayətə görə, imam Əli ibn Əbi Talib (ə)-in dostlarından olan Əla və Asim adlı iki qardaş Bəsrədə yaşayırdılar. Bu iki qardaş dün-yaya bağlılıq və ona etinasızlıq məsələsində ifrat və təfrit edirdilər. Əla özünə geniş imkan yaradıb, dünya malına həddən artıq diqqət yetirir, Asim isə onun əksinə olaraq dünya və maddi şeylərə üz çəvirib, vaxtinin çox hissəsini ibadətlə keçirirdi.

Əla müharibələrin birində alnından yara aldığı üçün ildə bir neçə gün evdə müalicə olunurdu. Həmin illərin birində Əli (ə) onun görüşünə getdi. Onun geniş imkana malik olduğunu görüb buyurdu: «Dünyada bu geniş evə (və gözəl yaşayışa) nə ehtiyacın var? Halbuki sən axırətdə ona daha çox ehtiyac duyacaqsan...»

Sonra əlavə edərək buyurdu: «Bəli, əgər belə yaşayışdan məqsədin din və axırət səadətinə nail olmaq, onun vasitəsilə qonaqpərvərlik etmək, qohumluq əlaqələrini möhkəmlətmək və haqları təyin olunmuş yerlərdə sərf etmək istəyirsənsə, eybi yoxdur və bununla da axırət xoşbəxtliyini əldə etsin!»

Əla o həzrətin cavabında məqsədi barəsində danışmadan dedi: «Ey möminlərin əmiri! Mən sənə qardaşım Asimdən şikayət etmək istəyirəm!»

Əli (ə) buyurdu: «O nə etmişdir?»

Dedi: «Bir əba geyinərək, dünyani tamamilə tərk etmişdir.»

Buyurdu: «Onu mənim yanımı gətirərsən!»

Asim, imam Əli (ə)-in yanına gəldikdə, o həzrət buyurdu: «Ey öz canının düşməni olan! Şeytani fikirlərəmi düşmüsən? Nə üçün öz əhli-əyalına rəhm etmirsən? Elə güman edirsən ki, Allah-təala öz pak-pakizə nemətlərini sənə halal etdiyi halda, sənin ondan istifadə etməyindən xoş golmir?»

Asim, imam Əli (ə)-in bu söhbətindən təəccüblənib dedi: «Ya Əmirəl-möminin! Bəs, sən nə üçün köhnə libas geyinir və arpa çörəyi yeyirsən?»

İmam Əli (ə) buyurdu: «Vay olsun sənə! Mən sənin kimi deyiləm. Allah-təala ilahi rəhbərlərə və haqq qabaqcıllarına camaatın yoxsul və zəif şəxslərilə bərabər yaşamağı (öz yaşayışlarını onların yaşayışları ilə uyğunlaşdırmağı) vacib etmişdir ki, yoxsulluq və zəiflik onlara çətin olmasın (və Allahdan üz çevirməsinlər).»<sup>1</sup>

\* \* \*

Bəli, guşənişinlik və camaatdan uzaqlaşmaq insana mənəvi rəhatlıq, səadət və xoşbəxtlik gətirə bilməz; çünkü onun vəzifələrdən əlavə, digər ictimai vəzifələri, cəmiyyət qarşısındaki məsuliyyətləri də vardır və onlardan heç vaxt yaxa qurtara bilməz. İnsanlar çox vaxt ictimai məsuliyyətsizlik və həmrəylikdən boyun qaçırmاقla acıacaqlı vəziyyətə düşmüş, vicdani və ruhi gərginliklər keçirərək, daxili rahatlığını əldən vermişdir. Məhz buna görə də, İslam dinində möminlərin istək və hacətlərini yerinə yetirməyə, kəsb və ticarətə, ümumxalqın mənafelərini düşünməyə, müsəlmanların işlərini islah edib sahmana salmağa, habelə digər ictimai işlərə yüksək əhəmiyyət verilir. Əvvəzdə hədisələrdə müsəlmanların işlərindən yayının şəxslər məzəmmət olunmuşlar. Həzrət Peyğəmbəri-Əkrəm (s)-dən nəql olunan məşhur bir hədisdə belə buyurulmuşdur: «Sübh edən, lakin müsəlmanların işləri fikrində olmayan şəxs müsəlman deyildir.»<sup>2</sup>

Digər tərəfdən isə, bir çox hədislərdə mömin şəxsin hacətini, çətinliyini aradan qaldırmaq, müsəlman bir şəxsin işlərini sahmana salmaq əməllərin ən yaxşısı,<sup>3</sup> onun savabı isə gecə-gündüz yerinə yetirilən doqquz min ilin ibadəti ilə barəbar sayılmışdır.<sup>4</sup> Şeyx Kuleyni, imam Sadiq (ə)-dan nəql etmişdir ki, həzrət Peyğəmbəri-Əkrəm (s)-dən «Allahın dərgahında ən sevimli şəxs kimdir?» – deyə soruşulduqda, o həzrət buyurmuşdur: «Camaata ən çox xeyir və mənfəət verən şəxs!»<sup>5</sup>

<sup>1</sup> «Biharul-ənvar», 70-ci cild, səh. 118-121.

<sup>2</sup> «Üsuli-kafi», 3-cü cild, səh. 238.

<sup>3</sup> Bax: «Biharul-ənvar», 74-cü cild, «mömnin hacətini yerinə yetirmək» bölümü.

<sup>4</sup> Bax: «Biharul-ənvar», 74-cü cild, səh. 315.

<sup>5</sup> «Üsuli-kafi», 3-cü cild, səh. 239.

Lord Aviburi demişdir:

«Biz rahatlığı sevir və həmişə onu əldə etmək üçün çalışırıq. Bu vaxt öhdəmizdə olan vəzifəni yerinə yetirməkdən qaçırıqsə, heç vaxt rahat və asudə yaşaya bilmərik. Qədim zamanlarda rahiblər elə güman edirdilər ki, dünyani tərk etməklə, özlərini ictimai məsuliyyətlərdən, həyatın müsibət və vəzifələrindən kənara çəkməklə rahat və asudə həyat sürəcəklər. Görəsən, öz məqsədlərinə nail ola bilirdilər-mi? Bunu əsla güman etmirəm! Faydalı işlərlə məşğul olmaq insanı fitnə-fəsadlardan və rəzil işlərdən çəkindirən ən gözəl vasitədir. Ailə vəzifələrini yerinə yetirmək, başqalarına kömək etmək, onların əlin-dən tutmaq ruhu yaşayışın çətinliklərindən xilas edir, qəlbə həqiqi sevinc gətirir. Dostlarından ayrı gəzən, öz vəzifələrini unudan, fayda-sız düşüncələr ucbatından bir künçə çəkilən şəxslər doğrudan da səadətə çatırlar mı...?»<sup>1</sup>

Yuxarıda qeyd olunanlardan açıq-aşkar məlum olur ki, insana səadətə bəxş edən qəlbi aramlıq, fikir və düşüncə sakitliyi sərvət və dünya malı, qüdrət və şöhrət, cinsi ləzzətlər və digər dünyəvi şeylərlə deyil-dir. Səadət və xoşbəxtliyi tək-tənha yaşamaqla və dünyani tərk etmək-lə təmin etmək olmaz. Qeyd etdiyimiz kimi, yalnız Allahi yad edib Ona sığınmaqla qəlb aramlaşır, insan rahatlıq və asudəliyə çatır.

Doğrudan da, Haqq-taalaya sığınmaq, iman və eşq insana heç bir qüvvənin əvəz edə bilmədiyi bir qüvvə verir, qəlbi möhkəm və aram edir. Həzrət Peygəmbəri-Əkrəm (s) buyurmuşdur: «Mömin şəxsin qüvvəsi onun qəlbindədir. Bəzən insan mömin şəksi zəif və ariq bə-dəndə görsə də, o, bu vəziyyətilə gecələri sübhədək oyaq qalaraq ibadət edir və gündüzləri oruc tutur.»<sup>2</sup>

Həmçinin buyurmuşdur: «Mömin öz dinində möhkəm dağlar-dan da möhkəmdir.»<sup>3</sup>

<sup>1</sup> «Xoşbəxtlik axtarışında», səh. 22.

<sup>2</sup> «Səfinətül-bihar», 1-ci cild, səh. 37.

<sup>3</sup> Yenə orada.

## İLAHİ PEYĞƏMBƏRLƏRİN SİĞİNACAQ YERİ

Demək olar ki, ilahi insanların və peyğəmbərlərin yüksəlmələrinin əsas səbəbi Allaha sığınmaq və Ona iman gətirməyin sayəsindədir. Buna görə də onlar çox vaxt sadə və yoxsul camaatla öz dövranında geniş miqyaslı dəyişikliklər vücuda gətirə bilmişlər.

Həqiqətən, Rəsuli-Əkrəm (s) məruz qaldığı ağır və dözülməz hədisələr müqabilində yeganə Allaha sığınmasayıdı, hansı qüdrət onu öz məram və məqsədini təbliğ etməkdə yenilməz edər, nəhayət, müvəffəq olmasına səbəb ola bilərdi?

Cəvahirəl-Nehru demişdir:

«Həzrət Muhəmməd (s) Mədinə şəhərindən dünya hakimləri və padşahlarına peyğam göndərib, onları tək Allahın varlığını və Onun Rəsulunu qəbul etməyə dəvət etdi, dövrün padşahlarını öz cürəti ilə (onlara məktub göndərərək) heyrət saldı.

Onun heç nədən çəkinmədən belə qəti təklif göndərməsindən təsəvvür etmək olar ki, Muhəmməd (s) özünə və risalətinə necə də fövqəladə əmin idi. Etimadı öz tərəfdarlarında da vücuda gətirərək, onlara ilham bağışladı. Belə ki, onlar asanlıqla, heç bir çətinliyə məruz qalmadan dünyanın yarısına hakim kəsildilər. İman və qəlbi etimad böyük bir nemətdir və belə yüksək səmərələrin əldə edilməsinə səbəb olur.»<sup>1</sup>

İlahi peyğəmbərlərin həyatını vərəqləyəndə, aydın şəkildə başa düşülür ki, onları qüdrətli və dözümlü edən, hər bir təhdid və çətinliyi aradan qaldıran yeganə qüvvə Allaha iman gətirmək və etimad bəsləməkdir. Burada ilahi peyğəmbərlərdən birinin əhvalatını qeyd etməklə kifayətlənirik:

## İBRAHİM (Ə) NƏMRUD VƏ BÜTPƏRƏSTLƏRİN MÜQABİLİNDƏ

İbrahim peyğəmbər büt pərəst olan Babil ərazisinin şəhərlərindən birində dünyaya göz açmış, uşaqlıq çağlarından büt və büt pərəstliklə

<sup>1</sup> «Dünya tarixinə bir baxış», 1-ci cild, səh. 320.

mübarizə aparmış və birinci mərhələdə onun böyüyüb başa çatdırın əmisi Azərə belə demişdi: «Atacan! Nə üçün görməyən, eşitməyən, sənə heç bir fayda və zərər verə bilməyən bütlərə ibadət edirsən?»<sup>1</sup>

Həzrat İbrahim (ə) böyüyüb başa çatdıqdan sonra o dövrə hakim kəsilən bütpərəstliklə mübarizəyə qalxdı. Əvvəlcə, bu məsələ ilə əla-qədar məntiqlə onların səhvə düşcar olduqlarını xatırlayıb buyurdu: «Sizin tapınıb durduğunuz (ibadət etdiyiniz) bu heykəllər nədir?»<sup>2</sup>

İbrahim (ə) özünün məntiqli sözünün onlara heç bir təsir etmədiyini gördükdə, möhkəm iradə və qüvvə ilə daş və ağacdən hazırlanmış bütləri sindürmağa başladı və şücaətlə onlara buyurdu: «Allaha and ol-sun ki, siz çıxb getdikdən sonra bütlərinizə bir hiylə quracağam!»<sup>3</sup>

Nəhayət, şəhər əhalisi bayram keçirmək məqsədilə şəhərdən çıxdıqda və şəhər tamamilə boş qaldıqda, İbrahim (ə) fürsətdən istifadə edib, əlinə balta götürərək bütxanaya girdi. Ruhsuz bütlərin, cansız tanrıların canına düşdü, böyük bütdən başqa bütün bütləri parça-parça etdi. Müəyyən müddət keçdikdən sonra sınmış bütlər, əl-ayaqsız qalmış yalançı tanrılar İbrahim (ə)-in müqabilində hündür bir təpəyə çevrildi.

İbrahim (ə) camaatin əksül-əməlindən və qəzəbindən qorxu hissi belə keçirmədən sevinc dolu qəlblə, sakit ruhla bütxanadan çıxdı.

Gün batdı və bayram büsəti sona yetdiqdən sonra camaat şəhərə qayıdır bütxanaya daxil olduqda, vəhşətli bir hadisə ilə üzləşdilər. Bir neçə dəqiqə vəhşət içərisində donub qaldılar. Qəzəblə bir-birlərinə üz tutub dedilər: «Bunu kim tanrılarımızın başına gətiribsə, o, şübhəsiz ki, zülmkarlardandır!»<sup>4</sup>

Onlar İbrahim (ə)-in təfəkkür tərzindən agah olduqları, onun bütlər barəsindəki sözlərini və təhdidlərini eşitdikləri üçün, dərhal dedilər: «İbrahim deyilən bir gəncin onları pislədiyini eşitmışik!»<sup>5</sup>

<sup>1</sup> «Məryəm» surəsi, aya: 42.

<sup>2</sup> «Ənbiya» surəsi, aya: 52.

<sup>3</sup> «Ənbiya» surəsi, aya: 57.

<sup>4</sup> «Ənbiya» surəsi, aya: 59.

<sup>5</sup> «Ənbiya» surəsi, aya: 60.

Camaat İbrahim (ə)-i çağırıb mühakiməyə çəkdilər, sənki o həzrət belə bir günün – mühakimənin gəlib çatacağı günü gözləyirdi. O, öz daxili ədavətini açıqlamaq, onların bütlərə pərəstiş etməkdə nadanlıqlarını məzəmmət etmək üçün aralarında baş verən söz-söhbətdən sonra heç bir qorxu keçirmədən, qoçaqlıq və şücaətlə buyurdu: «Elə isə Allahı qoyub sizə heç bir xeyir və zərər verə bilməyən bütlərəni ibadət edirsiniz? Tuf sizə də, Allahdan başqa ibadət etdiyiniz bütlərə də! Əcəba, (etdiyiniz əməllərin qəbahətini) başa düşmürsünüz?»<sup>1</sup>

## İBRAHİM PEYĞƏMBƏR OD İÇİNDƏ

İbrahim (ə)-in güclü məntiqi onları düşündürə bilmədi, lakin heç bir cavabları olmadığından öz rüsvayçılıqlarının üstünü örtmək məqsədilə haqsızlıqla İbrahim (ə)-in bu cinayətin qarşısında edam olunmasına – atəş içərisində yandırılmasını qərara alırlar.

Quranda buyurulur: «(Nəmrud və ətrafindakılar öz camaatına) dedilər: «İbrahimimi yandırın və tanrılarınıza kömək edin.»<sup>2</sup>

Nəhayət, həmin gün gəlib çatdı və İbrahim peyğəmbəri yandırmaq üçün böyük və vəhşətli bir tonqal qurdular. O qədər odun yiğmişdilər ki, onu yandırıldıqda, onun alovları çox böyük bir məntəqəni işiqləndirir və atəşin sölələri göyə ucalırdı. İbrahim (ə)-in əl-qolunu bağlayıb, onu odun ortasına atmaq üçün tonqala yaxınlaşdırıldılar.

Fikirləşin, görün, Allaha imandan, Ona sığınmaqdan başqa, belə qorxulu, vəhşətli səhnədə hansı insan qəlbini və düşüncəsi sakit qala bilər?

İbrahim (ə) heç bir qorxu hissi keçirmədən iman dolu qəllblə, aram ruhla, gülərzələ, yəqinliklə özünü atəşə təslim etdi. Onu mancanaqla oda atdıqdan sonra (bir sıra rəvayətlərdə qeyd olunduğu kimi,<sup>3</sup>) Cəbrail (ə) özünü ona çatdırıb «Ey İbrahim! Bir istəyin varmı?» – dedikdə, İbrahim (ə) cavab verib buyurdu: «Amma səndən heç bir istəyim yoxdur!»

<sup>1</sup> «Ənbəiya» surəsi, 66-67-ci ayələr.

<sup>2</sup> «Ənbəiya» surəsi, ayə: 68.

Doğrudan da, Allaha iman və inam insanda necə də qüvvət yaradır, baş verən ən çətin hadisələrdə belə, qəlbi sarsılmır və hətta Cəbrail-Əmindən də bir hacət istəmir!<sup>1</sup>

Yaxşı olar ki, böyük şair Mövləvinin öz «Məsnəvi» kitabında bu mənzərəni necə də gözəl qələmə aldığınu nəzərə salaq:

Atıldıqda mancanaqla ol Xəlil,  
Gəldi izzət sarayından Cəbrəil:  
«Bir hacətin varmı, de, ya İbrahim?»  
Dedi: «Amma səndən yox bir hacətim!  
Mənim heç bir kəsə yox ehtiyacım,  
Yalnız Allahdır ki, Odur əlacım.  
Edər o şey ki, ona layiqəm,  
İstər viran, istərsə abad, nə qəm!»  
Dedi: «Gərgi gördüyün çox qəmli hal,  
Elmuhu bil-hali həbsi, məssual?!<sup>2</sup>  
Məsləhət olsa, gər mənim yanmağım,  
Yaxşıdır burda ağzımı yummağım!  
İstərsən deyim mən sənə bir cavab,  
Budur ki, «vallahu ələm bis-səvab»!<sup>3</sup>

\* \* \*

Bəli, bu, Allaha sığınmağın və iman gətirməyin nəticəsidir! Ondan üz çevirənlərə gəldikdə isə, Allah-təala bu həqiqəti belə bəyan edir:

**وَمَنْ أَعْرَضَ عَنْ ذِكْرِي فَإِنَّ لَهُ مَعِيشَةً ضَنْكاً وَنَحْشُرُهُ يَوْمَ الْقِيَامَةِ أَعْمَى**

<sup>1</sup> Bir neçə il bundan öncə şərq ölkələrinin birinin prezidenti müxalif bir partiyaya məğlub oldu. Siyaset elə gətirdi ki, onu mühakiməyə çəkib edam etdirilər. Həmin dövrün qəzetlərində yazılmışdı: «Onu dar ağacına tərəf apardıqda, hələ dar ağacına bir neçə qədəm qalmış, qorxusundan tab gətirə bilmədi və elə orada da can verib öldü. Belə hadislər bizim üçün nümunə və örnəkdir.

<sup>2</sup> Allahım mənim vəziyyətimdən xəbərdar olması kifayətdir, istəməyə nə lüzum?!

<sup>3</sup> Daha yaxşısını Allah bilir.

*«Hər kəs Məni yad etməkdən üz döndərsə, güzərəni çətinləşər və  
Biz qiyamət günü onu məhsərə kor olaraq gətirərik!»<sup>1</sup>*

Ayənin sonunda qeyd olunan «Və nəhşuruhu yovməl-qiyaməti əma» (Biz qiyamət günü onu məhsərə kor olaraq gətirərik) – cümləsinin mənası budur ki, Allahı yad etməkdən üz döndərmək cisim və ruhun, zahir və batinin, bir sözlə, dünya və axırət səadətini insandan alır.

Məsum imamlardan nəql olunan çoxlu rəvayətdə insanda yaranan qəlbi həyəcan və təşvişin günahla bağlı olduğu göstərilmişdir. İmam Sadiq (ə) buyurmuşdur: «Əgər sizlərdən hər hansı biriniz (səbəbsiz yerə) hakimdən çox qorxursa, bunun səbəbi yalnız günah üzündəndir. Belə isə, bacardıqca günahlardan çəkinin və onlara israr etməyin.»<sup>2</sup>

Əmirəl-möminin Əli (ə) buyurmuşdur: «Qəlblər üçün günahlar-dan qorxulu böyük dərd yoxdur.»<sup>3</sup>

Həmçinin, buyurmuşdur: «Çox olub ki, bir saatlıq ləzzətin aqibəti müddəti bilinməyən qəm-qüssə ilə nəticələnsin.»<sup>4</sup>

Başqa bir hədisdə isə belə buyurmuşdur: «Ləzzətlər və ehtiras-lardan çəkinməyən şəxs həsrət və qəm-qüssəyə düşər olar, onların içərisində itib batar.»<sup>5</sup>

İngilis alimi Lord Aviburi xoşbəxtlik və ruhi rahatlıq barəsində təqribən, 250 səhifə yazdıqdan sonra kitabını aşağıdakı cümlələrlə belə sona yetirir:

«Bizim cismimizin rahatlığı, ruhumuzun isə aramlığa ehtiyacı vardır. Əgər cismin rahatlığını və ruhun aramlığını kifayət qədər tə-min etməsək, yorulub süst olarıq. Cisim işdən düşər və ruh natəmiz olar. Ruhi aramlığın müxtəlif səbəbləri vardır ki, ağıllı və düşüncəli insanlar onun sırlarından agahdırılar. Onun amilləri və səbəblərini iki qısa cümlədə bəyan etmək olar: «Yaxşı işlər görmək və pis işlərdən

<sup>1</sup> «Taha» surəsi, ayə: 124.

<sup>2</sup> «Üsuli-kafi», 3-cü cild, səh. 377.

<sup>3</sup> Əllamə Məclisinin dediyinə əsasən, yəni

<sup>4</sup> «Tühəfüt-üqul», səh. 168 və 208.

<sup>5</sup> Yenə orada.

çəkinmək.» Sizi həyatınızın iztirab və həyəcanlarından xilas edən, xoşbəxtliyə və ruhi aramlığı çatdırıran vasitə məhz budur!»<sup>1</sup>

## «LƏVVAMƏ» NƏFSİ, YAXUD VİCDAN ƏXLAQI

Əsas etibarilə insanın daxilində bir qüvvə vardır ki, günaha düşdükdən sonra onu danlayıb qınayır, məzəmmət edir, özünün ardıcıl zərbələrilə ruhun aramlığını ondan alır. Qurani-Kərim onu «ləvvamə nəfsi», müasir alimlər isə «vicdan əxlaqı» adlandırmışlar.

Quranın «Qiyamət» surəsinin 1-ci ayəsində buyurulur: «And olsun qiyamət gününə və ləvvamə nəfsinə (özünü qınayan, danlayan nəfsə)!»

Başqa ayələrdən də məlum olduğu kimi,<sup>2</sup> «ləvvamə» nəfsi, yaxud vicdan əxlaqı insanın fitrətinin bir hissəsidir və Allah-təala bu qüvvəni bizim daxilimizdə qərar vermişdir ki, xeyir və şər yolunu tanı'yıb, ilahi peygəmbərlər vasitəsilə layiqli kamala çataq.

Müasir alimlər də az-çox bu həqiqəti, vicdan əxlaqının daxili və fitri bir qüvvə olduğunu qəbul edir və bəzi alimlərin «vicdan əxlaqı dini və ictimai təlimlərin nəticəsidir!» – əqidəsini inkar edirlər.

«Vicdan əxlaqı» saxta bir hiss deyil, əksinə insan mahiyyətinin ən dərin predmetidir, insanlar günah və çirkin əməlləri nəticəsində müxtəlif tiplərə düşsələr də, vicdanı söndürüb məhv edə bilməmişlər... Bəzi alimlər özlərindən soruşurlar: «Vicdan əxlaqı din, təlim və tərbiyənin məhsulu deyilmi?» Diqqət yetirmək lazımdır ki, mövcud faktlara əsasən, ilk ibtidai insanlarda bu vicdan hisləri kəşf edilmişdir. Antik dövrlərdə yaşayan qəbilə və tayfa, bir çox bütürəsət qövmlərin həyat

<sup>1</sup> «Xoşbəxtlik axtarışında», səh. 251.

<sup>2</sup> Misal üçün, «Şəms» surəsinin 7-8-ci ayələri: «Və nəfsin və ma səvvaha, fə-əlhəməha fücurəha və təqvaha» (And olsun nəfsi yaradana! Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə). Həmçinin, «Bələd» surəsinin 10-cu ayəsi: «Və-hədəynahun-nəcdəyni.» (Biz ona iki yolu (xeyir və şəri) gös-tər-mədikmi?) İmam (ə) bu ayəni təfsir edərək buyurmuşdur ki, yəni Biz insanlara xeyir və şər yolunu göstərmmişik.

## Günahın acısı

tərzində vəhşət hisləri, əməllərində özlərini günahkar və suçu bilmə faktları göstərir ki, bəşərin yarandığı elə ilk çağlardan vicdan deyilən hiss onda mövcud olmuşdur. Bu həqiqəti inkar etmək istəsək, deməli, insan deyilən mövcud haqda heç bir düzgün təsəvvürümüz yoxdur.»<sup>1</sup>

«Vicdan dünyanın bu qorxulu və vəhşətli çağlarında bizə yaxşı bələdçi olduğu kimi, əməllərimizi görən və doğru şahidlik edən vəfali və ədalətli dostdur. Ola bilər, bəzən dili nahaq açaraq, yalandan ürəyimizdə olmayanları danışmağımız, yaxud bir sıra hərəkətlərimizi gizlətməklə ruhumuzun sirlərini aşkar etməyə imkan verməyək. Hətta müvəqqəti olaraq nəfsani istəklərimizin üstünə kül töküb, yüyənsiz qəlbi ixtiyarımıza alsaq da, heç vaxt vicdanın səsini kəsə bilməyəcək, onun danlaşğından yaxa qurtarmayaçaq.»<sup>2</sup>

Bizim bu bəhsimiz eynilə cinayət törədərək hansısa bir yolla qanunu cəzadan canını qurtaran, kiməsə pul vermək, habelə digər vəsi-tələrlə özünü günahsız qələmə verən, lakin vicdan əzabından və məhkəməsindən yaxa qurtara bilməyən günahkar və cinayətkar bir şəxsin tərcüməyi-halı ilə uyğun gəlir. Öncə qeyd etdiyimiz kimi, belə bir insanın ayıq vicdanı öz fitrətinin bir hissəsi olub, heç vaxt ondan ayrılmır, həmişə ona işkəncə verir və onu ardıcıl olaraq danlamaqla cəzalandırır. Onun ən ağır cəzası mənəvi narahatlıq və ruhi aramlığın aradan getməsidir.

Fərz edin ki, bir şəxs başqasının canına, yaxud malına, yaxud da namusuna təcavüz edərək günaha düşmüş və hansısa bir vasitədən istifadə edib, canını qanundan və polisin əlindən xilas etmişdir. Amma həmin adam bilməlidir ki, vicdan adlı bir məhkəmə onu ömrünün sonuna kimi narahat edəcək, bir ömür narahatlıq içərisində yaşıyacaq, zaman ötüb keçədə, vicdan narahatlığını günah suçunu aradan qaldırı bilməyəcək və onu heç vaxt unutmayacaq.

<sup>1</sup> «Nə bilirəm? – Ruhi və əsəbi xəstəliklər», səh. 67-68.

<sup>2</sup> «Xoşbəxtlik axtarışında», səh. 206.

İmam Əli (ə) buyurmuşdur: «Yaxşılıq heç vaxt köhnəlməz və güñah heç vaxt unudulmaz.»<sup>1</sup>

Vicdan əxlaqı o qədər qüvvətlidir ki, heç bir qüdrətlə onu məglub etmək olmaz və onun (daxili) işkəncələrindən xilas olmaq qeyri-mümkündür.

Allah-təalanın «Qiyamət» surəsində qiyamət gününə and içdikdən sonra, «ləvvamə nəfsi»nə and içməsinin səbəbi bu ola bilər ki, Allah-təala qiyamət gündündə Öz bəndələri arasında haqq və ədalətlə hökm sürdüyü, Ona heç bir əməlin gizli qalmadığı, məkr, hiylə, təhdid, aldatmaq və s. kimi işlərin Onun ədalət məhkəməsində zərrəcə bir rol ifa etmədiyi kimi, vicdan məhkəməsində də belədir; hökmü həmişə düzgün və qətiyyət üzündəndir, heç vaxt haqq yolundan dönmür.

İngilis alimi Aviburi necə də gözəl demişdir:

«Vicdan insan qarşısında Allahın tərəzisidir. Vicdan razı olan təqdirdə, Allah da razıdır. Nə onu, nə də Allahu aldatmaq qeyri-mümkündür. Həmişə bizim əməllərimizə nəzarət edən vicdan adlı bu gözəl mələyi, bəlkə də məkr və hiylə ilə yuxuya verə bilsək də, Allah isə heç vaxt yuxuya getməz. Vicdan da tez və ya gec ayılacaq və çəkinmədən bizim bütün çirkin əməllərimizi aşkar edəcək. Allah sizdən razı olsun deyə, vicdanınızı razı salın və nəticədə xoşbəxt, xoşhal və rahat olun...»<sup>2</sup>

Hətta dəfələrlə müşahidə edilmişdir ki, belə narahatlıq günahkarın yeyib-içməsini, iştahasını, yatmasını əlindən alıb dəli etmiş, bəzən də qorxulu yuxular, törətdiyi cinayətin vəhşətli mənzərəsini görməklə rahatlığı əlindən alınmışdır.

## BİR QATİLİN TALEYİ

Əbü'l-Fərəc, Qasim ibn Əsbəğ ibn Nübatənin belə dediyini nəql etmişdir: «Mən Bəni-Darəm qəbiləsindən gözəl surətli, ağ üzlü bir ki-

<sup>1</sup> «Tühəfül-üqul», səh. 214.

<sup>2</sup> «Xoşbəxtlik axtarışında», səh. 208-209.

şı tanıyorum. Onu Kərbəla faciəsindən sonra da gördüm. Üzünün qaraldığını görüb soruştum: «Gözəl və ağ üzlü bir kişi idin, nədən üzün belə qaralıb?

O dedi: «Mən Kərbəlada Hüseyin (ə)-la birgə olan və alnında möhür izi görünən bir cavanı qətlə yetirdim. O gündən indiyə qədər o cavan həmişə yuxuma girir və boğazından yapışır, məni cəhənnəmə atır. Mən yuxuda qorxumdan elə qışqırıram ki, qonşular belə səsimə oyanırlar.»

Ravi deyir: «Bu kişinin əli ilə qətlə yetirilən cavan oğlan Əbülfəzil-Abbas (ə) idi.»<sup>1</sup>

## **QANIÇƏN HƏCCACIN TALEYİ NECƏ OLDU?**

Dəmiri nəql edir ki, Həccac ibn Yusif Səqəfi ömrünün axırında (Səid ibn Cübeyri qətlə yetirdikdən sonra) xəstəliyə düşcar olur. Həmişə yatan zaman Səid ibn Cübeyri yuxuda görür və onun libasından möhkəm yapışaraq deyir: «Ey Allahın düşməni! Hansı günaha görə məni öldürdü?» Bu hadisə onun vəhşətli halda yuxudan durmasına səbəb olurdu.

Həmçinin, deyirlər ki, o, ölümünə yaxın tez-tez huşdan gedir və hər dəfə huşa gələndə «Mənim Səid ibn Cübeyrlə nə işim var?» – deyirdi.<sup>2</sup>

---

<sup>1</sup> «Məqatilut-talibiyin» kitabının tərcüməsi, səh. 120. Şeyx Səduq «Səvəbul-əmal» kitabının 259-cu səhifəsində bu rəvayəti bəzi əlavələrlə Qasim ibn Əsbəğdən nəql etmişdir. Mühəddis Nuri də «Darus-səlam» kitabında (1-ci cild, səh. 247-248) iki rəvayət qeyd etdikdən sonra, qətlə yetirilən şəxsin həzrat Əbülfəzl (ə) olmasını bildirən ravinin sözünü yanlış hesab etmişdir.

<sup>2</sup> «Həyatul-həyəvan», Dəmiri, 2-ci cild, səh. 316. Məlum olduğu kimi, Səid ibn Cübeyr zahid, ən böyük hədis alımlarındandır ki, Əhli-beyt imamlarından tərəfdarlıq etdiyi və şia olduğu üçün Həccac ibn Yusif Səqəfinin əli ilə qətlə yetirildi. Onun çoxlu kəramətləri vardır ki, yuxarıda qeyd etdiyimiz hadisəni buna misal göstərmək olar. Onun fəzilətləri və Həccacula əlaqədar əhvalatları, eləcə də şəhadəti barəsində məlumat əldə etmək istəyənlər tarix kitablarına, o cümlədən, «Rövzatul-cənnat» və «Nasixut-təvarix» kitablarına müraciət edə bilərlər.

## XİROSİMANI BOMBALAYAN TƏYYARƏCİNİN AQİBƏTİ

Keçmiş tarixi hadisələrlə belə, öz dövrümüzdə baş verən bir nümunəni qeyd etməyi lazımlı görürəm:

Əziz və hörmətli oxucuların bəlkə də hamısı Yaponiyanın Xirosima və Naqasaki şəhərlərini bombalanmasını eşitmış olsunlar. 1945-ci ildə amerikalı bir təyyarəçi bu şəhərlərə iki atom bombası ataraq on minlərlə insanı – kişi, qadın və uşağı məhv etdi və bombanın partlayışı ilə hamı diri-diri yandı.

Bu hadisənin üstündən bir neçə il keçdikdən sonra jurnalistlər xəbər verdilər ki, həmin təyyarəçi ruhi xəstəliyə düşər olaraq dəli olmuşdur. Burada onların yazdıqlarını olduğu kimi gətiririk:

«1945-ci ildə Xirosima və Naqasaki şəhərlərini ilk nüvə silahı ilə bombalayan amerikalı təyyarəçi Klod İterli noyabrın 23-dən sonra itgin düşüb. O, neçə müddət idi ki, psixi xəstəliyə tutulmuşdu. Xirosima şəhərinin dağılması və sakinlərinin tələf olması ilə nəticələnən məlumatlar təyyarəçi Klod İterliyə çatdıqda, möhkəm ruhi zərbə alır. O, bu işdə həmişə özünü günahkar hesab edirdi. Həkimlərin müalicələri ona heç bir təsir göstərmədi və nəhayət, çarəsizlikdən dəlixanaya göndərildi.»<sup>1</sup>

Mətbuatda yazılmışdı: «Amerika polis idarəsi tərəfindən Klod İterlinin yaxalanması ilə əlaqədar camaatın polislə həmkarlıq etmələri xahişi yayılır. Çünkü qabaqcadan həkimlər onun ruhi-psixi xəstəliyə düşər olduğunu bildirmişdilər. Təyyarəçinin belə bir xəstəliyi ucbatından ümumi təhlükəsizliyin pozması, cinayət və təhlükəli işlər törətməsi ehtimalı var idi.

1945-ci ildə Yaponiyanın iki şəhərini bombalayan təyyarəçi neçə müddət önce bu sözləri təkrarlayırdı: «Mən 150 min nəfəri qətlə yetirmiş, bir o qədər də yaralamışam və bu böyük günaha görə heç vaxt özümü bağışlaya bilmirəm.»

<sup>1</sup> «İttilaat» qəzetindən nəqlən, № 10377.

Həmin şəhərlərə bomba atılmaqla ən azı 150 min nəfər öldürüldü və bir o qədər də yaralandı. Klod İterli özünü bu kütləvi qırğının səbəbkərini bilirdi.<sup>1</sup>

\* \* \*

Keçmiş və müasir dövrlə əlaqədar olan bu bir neçə hadisədən açıq-aşkar məlum olur ki, günah və cinayətin acınacaqlı aqibətlərin-dən biri də, insanda ruhi və psixi narahatlılıqların biruzə verməsidir. Günahkar şəxs heç vaxt vicdan işkəncəsindən yaxa qurtara bilməz.

## GÜNAHDAN PEŞMAN OLMAQ

Bəzən vicdan əzabları günahkar şəxsin peşman olmasına səbəb olur. Bu, günahkar şəxsin şiddətlə ümidsizliyə düşdüyü vaxtda baş verir və öz cinayətinin heç bir şeylə aradan qaldırılmadığını görüb, nəticədə həyatından naümid olur. Belə təhlükəli bir vəziyyətdə yenə də din, məzhəb və Allahı yad etmək onu süqutdan, tənəzzüldən xilas edib, Haqqın məğfirətinə ümidi var edir, əks təqdirdə onun məhvi şübhəsizdir.<sup>2</sup>

Hanri Baruk demişdir:

«Vicdan əxlaqının əzabları çox çətin və dözülməzdır. Bəzən, insan peşman olsa da, xətanı və günahı aradan qaldırmaqdə fidyə və əvəz verməkdən başqa bir şeylə aram olmur. Buna görə də dinlərdə günahların bağışlanması yüksək əhəmiyyət kəsb edir.»<sup>3</sup>

Ümumiyyətlə, günahdan peşman olmaq da günahın cəza təsirlərindən biridir və bəzən ola bilər ki, həmişəlik olaraq günahkar şəxsin rahatlıq və aramlığı kəsilsin. Həyatda fəzilət və insanlığını əlindən vermiş belə şəxs mümkünkündür ki, hissəleri coşaraq, heç nədən çəkinmədən digər cinayətlərə əl atsin, yaxud vəhşi heyvanlar kimi səhralara, dağlara üz tutaraq zənciri qırılmış dəliyə çevrilisin. Necə ki, kita-

<sup>1</sup> Yenə orada, № 10392.

<sup>2</sup> Öncə qeyd etdiyimiz Həmid ibn Qəhtəbənin əhvalatı bu məsələnin canlı şahididir.

<sup>3</sup> «Nə bilirom? – Ruhi və əsəbi xəstəliklər», səh. 66.

bın ikinci fəslində günah xəstəliyin dərmanı bəhsində bu məsələyə aid şahidlər gətirdik.<sup>1</sup>

İmam Əli (ə) buyurmuşdur: «Ey Allahın bəndələri! Həqiqətən, Allaha itaət edən şəxs (Haqqın müjdəsi ilə) rahat olar və sevinər, lakin Ona qarşı üsyən edən şəxs zərər görər, peşman olar və rahatlıq görməz.»<sup>2</sup>

İmam Həsən Əskəri (ə) buyurmuşdur: «Xeyir əməl sahibi şad, günahkar və şər adam isə peşman olar.»<sup>3</sup>

«Ərəfə» gecəsinin duasında belə oxuyuruq: «İlahi! Mənim peşmanlıq gətirən günahlarımı bağışla.»

## BİRİNCİ XƏLİFƏNİN ÖLÜM AYAĞINDA PEŞMAN OLMASI

Təbəri «Tarix» kitabında yazmışdır: «Əbu Bəkrin ölümü çatdıqda, Əbdürrəhman ibn Ovf onun görüşünə gedib, qəmlı olduğunu gördü. (Bir az söhbətdə etdikdən sonra) Əbu Bəkr dedi: «Mən dünyada üç əməldən başqa heç şeyə təəssüflənmirəm və peşman deyiləm. Kaş, bu üç əməli görməyəydim və üç əməli də yerinə yetirməliydim ki, bunu görmədim. Eləcə də kaş, üç məsələnin Peyğəmbər (s)-dən soruşaydım.

Yerinə yetirdiyimə görə, təəssüfləndiyim üç əməl bunlardır:

1-Fatimənin evinə hücum çekdiyimə görə peşmanam, baxmayaraq ki, o, evini bizim üzümüzə müharibə məqsədilə bağlamışdı.

2-Fücaət ibn Səlmani atəşdə yandırıldım. Kaş, bu işi görməyib, onu sadəcə öldürərdim və yaxud azad edərdim.<sup>4</sup>

<sup>1</sup> Həmin kitabın 63-64-cü səhifələrinə baxa bilərsiniz.

<sup>2</sup> «Tühəfüt-üqul», səh. 150.

<sup>3</sup> «Tühəfüt-üqul», səh. 489.

<sup>4</sup> Fücaət Səlmanın yandırılması: Təbəri özünün «Tarix» kitabında (2-ci cild, səh. 492); İbn Hacər «İsabə» kitabında (2-ci cild, səh. 322); İbn Əsir «Əl-kamil» kitabında (2-ci cild, səh. 146) və başqa tarixçilər azacıq fərqlə belə nəql etmişlər: «Əbu Bəkrin xilafətinin birinci ilində Bəni-Səlim qabiləsindən Fücaət adlı bir şəxs Əbu Bəkrin yanına gəlib dedi: «Mən müsəlmanam, mürtəd olan və İslam dinindən çıxan şaxslərlə ci-

3-Kaş, «Səqifə» günü xilafət işini iki nəfərdən birinə (Ömər və Əbu Übeydəyə) həvalə edib (onların birini xəlifə seçib), özüm isə vəzir olardım.

Yerinə yetirmədiyimə görə peşman olduğum üç iş isə bunlardır:

1) Kaş, Əşəs ibn Qeys mənim yanımıə əsir gətiriləndə, onun boyunu vurdurardım; çünkü mənim nəzərimcə, bütün şər işlər onun əli ilə baş verirdi.

2) Kaş, Xalidi «Rəddə» əhli ilə müharibəyə göndərdiyim zaman, özüm «Zül-Qissə»də<sup>1</sup> qalardım ki, əgər müsəlmanlar qələbə çalma-sayırlar və müharibədən qaçsayırlar, onlara kömək edərdim.

3) Kaş, Xalidi Şama göndərəndə, Ömər ibn Xəttabı da İraqa göndərərdim.

Həzrət Peyğəmbər (s)-dən soruştadığımı təəssüfləndiyim üç məsələ də bunlardır:

1. Kaş, o həzrətdən soruştardım ki, ondan sonra xilafət kimin haqqıdır (və kim onun canisini və xəlifəsi olmalıdır)? Əgər bu işi gör-səydim, xilafət barəsində söz-söhbət yaranmazdı.<sup>2</sup>

---

had etmək istəyirəm. Sənin bu yolda mənə yardım etməyini xahiş edirəm.» Əbu Bəkr ona silah və at verdi. Fücaət onları götürüb, camaatin mal-dövlətini qarət etməyə başladı. Əbu Bəkr bu hadisədən xəbər tutduqda, Tərifət ibn Haciz adlı əmirlərinin birinə bir məktub yazıb, Fücaəti tutmasını əmr etdi. Tərifət bir qrup əsgərlə birlikdə Fücaəti tutub Mədinəyə apardılar. Əbu Bəkr, Fücaətin Mədinənin kənarında yerləşən bir meydanda yandırılmasını əmr etdi. Onlar da Fücaəti götürüb həmin meydana apardılar və (o, tövbə etsə də) əl-qolunu bağlayıb oda atdlar.»

Bizim nəzərimizcə, xəlifənin bu işi həzrət Peyğəmbəri-Əkrəm (s)-in əmrinin əksinədir; çünkü o həzrət belə hallarda məhkum olunmuş şəxsin yandırılmasını qadağan etmişdi. Buna görə də xəlifa ölüm ayağında olarkən bu işdən peşman olduğunu bildirir. Əlbəttə, Quşçı kimi bəzi sünnet alımları xəlifənin bu xilaf işini yozmaq istəmiş və onun bu əməlini səhv bir ictihad saymışlar. Onların nəzərinə əsasən, Əbu Bəkr öz ictihادında səhv etmişdir. Sonra əlavə edərək demişlər: «Mütchəhidlər adətən, belə səhvlərə yol vera bilərlər (onlar belə sahfə yol versələr də bağışlanırlar). (Əlavə məlumat üçün Əllamə Əmininin «Əl-qədir» kitabına (7-ci cild, səh. 157) müraciət edin.)

<sup>1</sup> Mədinədən xaricdə yerləşən bir şəhərin adıdır.

<sup>2</sup> Maraqlıdır ki, Əbu Bəkr qeyd etdiyimiz rəvayətə əsasən, iqrar edir ki, Allahın Rəsu-

2. Kaş, o həzrətdən ənsarın xilafətdə nəyəsə nəsib olacaqlarını soruşardım.

3. Kaş, o həzrətdən qardaşı oğlu və onun həyat yoldaşına (Həzrət Zəhra (ə.s)) mirası barəsində soruşardım; çünkü mənim bu məsələdə şübhəm vardır.»<sup>1</sup>

Əlbəttə, ölüm ayağında olarkən günahları və pis əməlləri gözləri öündə canlanan, onları yerinə yetirməkdə peşman olan, həsrət və peşmançılıq atəsi qəlblərində şölələnən Əbu Bəkr kimi şəxslər çoxdur. Lakin təəssüflər olsun ki...!

Beləliklə, qeyd olunan tarixi hadisələr öz müddəamızın isbat olunması üçün ən gözəl şahidlər və nümunələrdir ki, «ləvvamə» nəfisi və vicdan əxlaqı elə qüdrətə malikdir ki, günahkar bir şəxsin ondan yaxa qurtarması və onun yandırıcı şölələrini söndürməsi qeyri mümkündür. Hətta həyatın son anlarına qədər həm yuxu, həm də oyaq vaxtı müxtəlif surətlərdə hər əməlin cəza zərbələrini canına və qəlbinə endirir. Ruhi düşkünlükdən sonra insanın rahatlığı da əlindən alınır, əsəb sistemi pozulur, nəhayət, insanın acınacaqlı həyat tərzi başlanır. Hələ bundan əlavə, əgər qiyamətə və qiyamətin hesab-kitabına inanan şəxs olsa, əzab fikri və həmin günün cəzası da əzab-əziyyətlərini artırın böyük dərd olur. Bu vaxt yalnız tövbə və Allaha sığınmaqla dinin pənahında özünə yer seçə bilsə, mümkündür ki, acınacaqlı vəziyyətdən xilas olsun.

Hanri Baruk demişdir:

«Həqiqi əxlaq vicdana ehtiram üzərində durur. İnam və etimadın mənşəyi sayılan vicdan əxlaqına bağlanmaq üçün olduqca çalışmaq lazımdır. Qərarsız və təbliğat vasitəsilə ani dəyişən əqidələrin əksinə olaraq, vicdan əxlaqı hər işlərdə düzgün və ədaləti hökm sürür... Vic-

lu onu özündən sonra xəlifə təyin etməmişdir; belə olan təqdirdə, Əbu Bəkrin tərafdarları nə üçün onun həzrət Peyğəmbəri-Əkrəm (s) tərəfindən tayin edildiyi ilə əlaqədar dəlil və sübut götirmək isteyirlər.

<sup>1</sup> «Tarixi Təbəri», 2-ci cild, səh. 619; «Mürucuz-zəhəb», 1-ci cild, səh. 414; «Əqdul-fərid», 3-cü cild, səh. 69.

dan əxlaqına ehtiram göstərmək azadlıq və ictimai rahatlıq gətirdiyi kimi, daxili sakitliyə də səbəbdür. Əgər vicdan əxlaqına itaətdən boyun qaçırmak mümkün deyilsə, nə yaxşı olar ki, onun əmrini canla-başa qəbul edək və hökmlərinə təslim olaq. Bu itaət ardınca düzgün və bəyənilən rəftar da gətirəcəkdir...

Vicdan əxlaqının batındə iz qoyduğu təsirlər aşağıdakılardan ibarətdür: Peşmanlıq, qəzəblənmək, hiddətlə özünü pak göstərmək, kin-küdürü və nalayıq sözlər danışmağın hamısı vicdan əxlaqının işkəncələrindən sayılır. Vicdanının belə ağır işkəncələri insanı ruhi xəstəliklərə də məruz qoyur.»<sup>1</sup>

## PEŞMANÇILIQ GƏTİRƏN GÜNAHLAR

Xüsusilə, insan, bərk peşman edən, ona ağır əzab verən ən təsirli günah adam öldürməkdir. İmam Zeynəlabidin (ə) buyurmuşdur: «Peşmanlıq gətirən günahlar bunlardır:

– Adam öldürmək: Allah bunu haram etmişdir. Allah-təala bu-yurur: «Allahın haram buyurduğu cana haqsız yerə qəsd etməyin.»<sup>2</sup> Yenə də, müttəal Allah qardaşı Habili öldürən və onu dəfn etməkdə aciz qalan Qabilin hekayəsində buyurur: «Nəfsi Qabili öldürməyə sövq etdi, o, Habili öldürdü... Sonra peşman oldu.»<sup>3</sup>

– Yaxın qohum-əqrəbanın ehtiyaclı olduqları vaxtında onlara ehsan və yaxşılığı kəsmək.

– Vaxtı keçənə qədər namazı tərk etmək.

– Ölüm çatana və dil bağlanana qədər vəsiyyət etməmək və zəkat verməmək.»<sup>4</sup>

İndi isə, bu fəsli ingilis alimi Lord Aviburidən bir neçə cümlə ilə sona yetiririk. O, bu məsələ ilə əlaqədar demişdir:

<sup>1</sup> «Nə bilirom? – Ruhi və əsəbi xəstəliklər», səh. 69-70.

<sup>2</sup> «İsra» surəsi, ayə: 33.

<sup>3</sup> «Maidə» surəsi, ayə: 30-31.

<sup>4</sup> «Məaniül-əxbar», səh. 270.

«Günah və pis işlər ruhi xəstəliklərin mənşəyidir. Çoxları elə güymən edirlər ki, pis iş gördükdə, peşman olub tövbə etməklə onun aqibətindən qurtulacaqlar. Lakin bu yanlış bir fikirdir. Robert deyir: «Vicdan danlağı günahımızın cəzası, peşmanlıq isə onun cəriməsidir.»

*Xülasə və nəticə:*

1-Hamımız xoşbəxt və səadət içərisində yaşamağı istəyir, lakin bəziləri səhvə düber olaraq səadəti mal-dövlət, sərvət, pul, qüdrət, şöhrət və bu kimi şeylərdə görürərlər; halbuki sərvət, pul və dünyaya bağlı olan şeylər əbədi deyil, vəfəsizdir. Buna görə də heç kimə xoşbəxtlik və rahatlıq gətirə bilməz.

2-Bu məsələnin canlı şahidi keçmiş insanların tarixindən əlavə, müasir dövrdə Amerika kimi inkişaf etmiş ölkələrdir ki, mali və iqtisadi cəhətdən nə qədər rifahda olsalar da, onların arasında cinayətlər və təhlükələr bir o qədər çoxdur. İnsan qəzetləri mütaliə edəndə, tərəqqi etmiş ölkələrdə cinayətlərin həddən artıq olduğundan dəhşətə gəlir.

3-İmam Əli ibn Əbi Talib (ə) kimi ilahi övliyalar və dünyyanın dahi şəxsiyyətləri dünyaya rəğbət göstərməmiş və ona bağlı olmağı məzəmmət etmişlər. Məhz bu səbəbdən də dünyaya bağlanmaq etibarsız olub, ona məhəbbət bəsləmək də iztirab, həyəcan və nigarənciliyi artırır.

4-Bunu da bilmək lazımdır ki, məqsəd zahidlik edib, dünyani tərk etməklə insanın birdəfəlik ondan əl çəkməsi və (məzəmmət sayılan) rahibliklə məşğul olması deyil, əksinə, məqsəd insan dünyaya bağlanıb sərvət toplamaqla insani keyfiyyətlərdən, fəzilətlərdən və kamaldan uzaqlaşmasın, dünyani yaradılış səhnəsində nəzərdə tutulan kamala nail olmaq üçün yeganə vasitə bilsin.

5-Rahatlıq, asudəlik və xoşbəxtlik yalnız Allaha iman gətirmək və Onu yad etməklə əldə olunur. Necə ki, bütün narahatlıqlar və nigarənciliqlər imansızlıqdan, Allaha təslim olmamaqdən, günaha düşməkdən qaynaqlanır.

## Günahın acısı

6-Hətta rahatlığı bədəni riyazətlərdə (bədənə işkəncə verməkdə), dünya ləzzətlərini tərk etməkdə görənlər də böyük səhvə yol vermiş və din rəhbərlərinin göstərişlərinin və məzhəbi qayda-qanunlarının tam əksinədir.

7-Günahkar bilməlidir ki, dünyada da axırət cəzalarından – vicdan əzablarından yaxa qurtara bilməyəcək, vicdan əxlaqı öz ardıcıl zərbələri ilə onun rahatlığını əlindən alacaqdır.

8-Vicdanın qüvvəsi o qədərdir ki, günahkar şəxsin rahatlığını yuxuda belə əlindən alır və onu yuxusuzluğa düçər edir.

9-Peşmançılıq cinayətkarları və günahkarları narahat edən əlavə bir danlaqdır. Onun təhlükəsi o qədər çoxdur ki, bəzən insanın dəli-liyə tutulmasına da gətirib çıxarır. Necə ki, tarixi şahidlər bunu göstərir.

10-Xüsusilə, peşmançılıq gətirən günahlardan biri də adam öldürməkdir.

## VIII FƏSİL

# GÜNAH İNSANI KÜFRƏ YÖNƏLDİR

*Bu fəsildə:*

- \* Günahla küfrün əlaqəsi;
- \* Günah insanı necə küfrə yönəldir;
- \* Bəziləri mövcud şəraiti nəzərə alaraq öz mənafelərini güdürlər;
- \* İnsanı küfrə yönəldən günahlar;
- \* 1-Nəfsani istəklərə uymaq;
- \* 2-Təkəbbür və xudpəsəndlik;
- \* Müasir alimlərin təkəbbür barəsində nəzərləri;
- \* Nə üçün təkəbbür insanı haqdan uzaqlaşdırır?;
- \* 3-Həsəd;
- \* Həsəd imanı aradan aparır;
- \* Həsəd İblisin kafir olmasına səbəb oldu;
- \* 4-Şərab;
- \* Dinsizlik təhlükəsi;
- \* Günah müasir dövrdə cavan nəсли dini əhkamlara qarşı rəğbətsiz edir.

## GÜNAHLA KÜFRÜN ƏLAQƏSİ

Günahkar şəxs də tədricən müşahidə olunan ən təhlükəli hal da budur ki, (günah) onu küfrə, məzhəbin müqqədəs göstəriş və əhkamlarını inkar etməyə, bir sözlə dinsizliyə sövq edir. Doğrudan da, bu, günahın qoyduğu ən pis təsir insanın bədbəxtliyə düşməsi və səadətdən məhrum olmasına səbəb olan güclü bir amildir. İndiyə qədər qeyd olunan günahın təsirləri arasında cismimizin sağlamlıq və rahatlığının pozulduğunu və yaxud ömrümüzün kəsildiyini görürxüsə, bu dəfə daha qorxulu halla üzləşir, səadətimizin təhlükəsi, hidayət və doğru yoldan çıxmamızla qarşılaşırıq. Bu məsələ ilə əlaqədar bəhsin sonuna saxlayırıq.

Günahın insanı küfrə və dinsizliyə sövqü barəsində bir neçə səhifədən sonra bəhsə başlamazdan əvvəl bu məsələnin isbatı üçün çoxlu ayə və rəvayətlər, o cümlədən, bu ayəni buna misal çəkmək olar:

«*Nəhayət, Allahın ayələrini təkzib edib onları istehza etməklə pis iş görənlərin (günah edənlərin) aqibəti daha pis oldu.»<sup>1</sup>*

Başqa bir ayədə isə qiyaməti təkzib edənlər haqda buyurulur:

ثُمَّ كَانَ عَاقِبَةُ الدِّينِ أَسْنَاؤُوا السُّوَادِ أَنَّ كَذَبُوا بِآيَاتِ اللَّهِ وَكَانُوا بِهَا يَسْتَهْزِئُونَ

«*Qiyamət günüünü yalnız həddini aşan, günaha batan təkzib edər. Ayələrimiz ona oxunduğu zaman: «(Bunlar) əvvəlkilərin uydurub düzəldikləri əfsanələrdird!» – deyər. Xeyr, (bələ deyildir). Əslində onların qəlbələrini qazandıqları pis əməllər (günahlar) pasla örtmüştür.»<sup>2</sup>*

Qurani-Kərimdə bu məsələ ilə əlaqədar bu iki ayədən başqa digər ayələr də mövcuddur ki, yeri geldikcə qeyd edəcəyik.

Quran ayələrindən əlavə, rəvayətlərdə də din rəhbərləri və Əhli-beyt imamları bu həqiqəti müxtəlif bəyanlarla açıqlamışlar. İmam Baqır

<sup>1</sup> «Rum» surəsi, ayə: 10.

<sup>2</sup> «Mutəffifin» surəsi, ayə: 12-14.

(ə) öncə qeyd etdiyimiz ayənin təfsirində buyurmuşdur: «Elə bir bəndə yoxdur ki, əvvəl onun qəlbini ağ olmasın. Ondan günah bir baş verdikdə, ora qara bir xal düşər. Əgər tövbə etsə, qara xal aradan gedər və əgər günahlarına davam etsə, o qaralıq artaraq qəlbin ağlığını örter. Ağlıq örtülükdə, artıq onun sahibi heç vaxt xeyirə və yaxşılığa qayıtmaz.»<sup>1</sup>

Ayə və rəvayətlərin məcmusundan başa düşülür ki, günah qəlbin qaralmasına, nəticədə insanın küfrə yönəlməsinə, qiyamət və hesab gününü inkar etməsinə səbəb olur. (Allaha pənah aparırıq!)

Başqa bir hədisdə Əbu Bəsir imam Sadiq (ə)-in belə buyurduğunu nəql etmişdir: «Hər zaman bir şəxs günah etsə, onun qəlbinə bir qaralıq düşər, əgər tövbə etsə, o qaralıq aradan gedər. Əgər günahı artsa, həmin qaralıq çoxalaraq qəlbinə qalib gələr və ondan sonra heç vaxt nicat tapmaz.»<sup>2</sup>

Başqa bir hədisdə imam Sadiq (ə) atasının belə buyurduğunu nəql etmişdir: «Heç bir şey günah kimi insanın qəlbini qaraltır; cünki qəlb günaha batıb, ona davam etsə, nəhayət, günah ona qalib gələrək (qəlb) tərsinə çevrilər.»

Əllamə Məclisi «qəlb tərsinə çevrilər» – ifadəsi ilə əlaqədar belə yazmışdır: «Bir qabı tərsinə çevirəndə, onun içinə bir şey qoymaq mümkün olmadığı kimi, qəlb də günahın nəticəsində çevrilərək, artıq, haqq söz ona təsir etmir və tədricən küfrə və dinsizliyə yönəlir.

Biz Allahı və məadî dananların, bir çox dinsiz insanların tərcüməyi-halını araşdırır, yaxud onlarla yaxından tanış olduqda, görürük ki, adətən onun küfrə yönəlib dinsiz olmasının səbəbi elə günahdır.

Nə çox insanlar vardır ki, ehtirasları içərisində itib-bataraq əyyaşlıq etməklə, müqəddəs İslam dinindən üz döndərir və digər azğın fir-qələrə tapınırlar. Bəzən də elə olur ki, dini bir neçə saatlıq maddi ləzzətə, şəhvətə satır. Elə dünyapərəstlər və günahkarlar da dini proqramların qeyri-şəri hərəkətlər, qanunsuz azadlıqlar və əyyaşlıqlarla

<sup>1</sup> «Üsuli-kafi», 3-cü cild, səh. 374-375.

<sup>2</sup> «Üsuli-kafi», 3-cü cild, səh. 373.

uyğun gəlmədiyini gördükdə, üzlərini sağlam fitrətlərinə, vicdanın haraylarına yan çevirərək küfr və dinsizlik yolunu seçir, tövhid və məadı inkar edirlər.

## HARAM BAXIŞ BİR KİŞİNİ KÜFRƏ ÇƏKDİ

Ustadlardan biri moizə edərkən bir azançının əhvalatını belə danışdı: «Qırx il müsəlmanlar üçün azan deyən bir şəxs günlərin birində azan demək məqsədilə minarəyə qalxır. Azan deyib qurtardıqdan sonra məscidin ətrafındakı evlərə baxır və gözü bir evin həyatində əl-üzünü yuyan bir qızı düşür. Ehtiraslı baxışları davam etdikcə, yavaş-yavaş qəlbini qızı bağlayır. Qız həyatdə olduğu vaxta qədər baxışını ondan çəkmir. Nəhayət, qız evə girdikdən sonra, azançı minarədən aşağı enir və həmişəki kimi məsciddə namaz qılmaq əvəzinə, ehtirası güc gəldiyindən həmin evə doğru gedib qapını döyür.

Qızın atası qapını açdıqda, gözü məscidin azançısına düşən kimi «Nə işdir?» – deyə təccübələ soruşduqda, cavab verib deyir: «Qızınızı elçiliyinə gəlmişəm!»

Ev sahibi onun bu təklifindən heyrətə gəlib, bir az fikirləşdikdən sonra deyir: «Biz müsəlman deyilik, biz «zərdüşt» məzhəbliyik. Öz dinimizə görə müsəlmana qız vera bilmərik və hər kəs də bizimlə qohum olmaq istəsə, bizim dinimizi qəbul etməlidir!

Azançının vücudunu başdan-əşərə ehtiras əhatə etdiyindən, bir az fikirləşdikdən sonra «Mən sizin dininizi qəbul etməyə hazırlam!» – deyir.

Qızın atası da, sanki belə bir fürsət axtarırdı ki, bir nəfər müsəlmani İslam dinindən çıxarıb öz dininə çəksin. Buna görə də deyir: «Belə olan təqdirdə, biz də qızımızı sənə verməyə hazırlıq.»

Beləliklə, onların arasında müəyyən danişiqlardan sonra toy mərasimi qurmaq üçün də vaxt təyin edirlər. Azançı evinə qayıtdı və təyin edilmiş vaxt gəlib çatdıqda, onların evinə gedir. Hər şeydən öncə müsəlman azançının yeni dini qəbul etmə mərasimindən sonra toy

mərasimi başlanır. Yeni kürəkən tələsərək evin pillələrilə yuxarı qəçib, sonuncu pilləyə çatdıqda, ayağı sürüşür və oradan yixılan kimi, yerindəcə ölürlər. Nə arzusuna çata bilir, nə də dünyadan özü ilə imandan bir zərrə apa bilir.

Doğrudan, heç fikirləşmişik ki, günahkar insan son arzusuna və istəyinə çatmadığı zaman öz səadətini əldən verdikdə, necə bədbəxt günə düşür?<sup>1</sup>

Səadətini əldən verən, bədbəxtliyə düçər olan azançı həmişəki kimi öz azanını dedikdən sonra, başını aşağı salaraq, öz ixtiyarını tüğyançı nəfsinə tapşırmışaydı, ətraf evlərə, camaatın namusuna gözaltı baxmasaydı və yaxud aşiq olduğu qızın evinə getdikdən və onların başqa dində olduğunu bildikdən sonra nəfsini cilovlayıb, həmin qızla evlənməyə razılıq verməsəydi, belə acinacaqlı taleyə düçər olardımı? Heç vaxt!

\* \* \*

Doğrudan da nəfsani meyllər, qəlbini bağlılıqlar insani keyfiyyətlərin, fəzilətlərin və kamalların yolu üzərində qurulan ən qorxulu tələrdir. Görün, bir anlıq ehtirasa uymaq insanın neçə illik zəhmətini necə də məhv edib, onu süquta uğradır?

Qurani-Kərim belə təhlükəli və acı aqibətli süqutun qarşısını almaq üçün çox aydın şəkildə insanı nəfsə uymaqdan çəkindirir, xüsusilə, ayələrin birində bunu qısa şəkildə belə bəyan edir:

وَلَا تَتَبَعُ الْهَوَى فَيُضِلَّكَ عَنْ سَبِيلِ اللَّهِ إِنَّ الَّذِينَ يَضْلُلُونَ عَنْ سَبِيلِ اللَّهِ

*«Nəfsani istəklərinə uyma ki, səni Allahın yolundan azdırar.»<sup>1</sup>*

İslamın böyük rəhbərləri də mümkün olan hər bir yolla camaati nəfsi istəklərə tabe olmaqdan çəkindirmişlər. Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: «Həqiqətən, ümmətimə görə daha çox (aqibət-lərindən) qorxdığum nəfsə qulluqları və uzun-uzadı arzularıdır;

<sup>1</sup> «Sad» surəsi, ayə: 26.

## Günahın acısı

çünkü nəfsi istəklər (insanı) haqdan uzaqlaşdırır, uzun-uzadı arzular isə axırəti yaddan çıxardır.»<sup>1</sup>

Əmirəl-möminin Əli (ə) buyurmuşdur: «Öz nəfsi istəklərinə uyan şəxs həlak olar.»<sup>2</sup>

İmam Sadiq (ə) buyurmuşdur: «Düşmənlərinizdən qorxdığınız kimi, öz nəfsinizə də uymaqdan qorxun (çəkinin); çünkü insana nəfsi və dili kimi qorxulu düşmən yoxdur.»<sup>3</sup>

Bu barədə başqa bir hekayə:

Şeyx Bəhai nəql edir ki, ömrünü eyş-işrətlə, əyyaşlıqla keçirən bir şəxsi ölüm haqlayarkən, ətrafindakılar can üstə nə qədər onun «La ilahə illəllah» – deməsini təkid etsələr də, o, isə əvəzində aşağıdakı bəyti oxuyurdu:

Ya Rəbbə qailətin yəvmən və qəd təibət,

Əynət-təriqu ila həmmamin-mincab.

«Nə xoşdur o qadının yol gedərək yorulub, «Mincab» hamamına gedən yolu hansıdır!» – dediyi gün!»

Onun belə deməsinə səbəb bu hadisə idi: Bir gün iffətli, pak və gözəl bir qadın «Mincab» hamamına gedərkən hamamın yolunu itirir. Bir qədər yol qət etdikdən sonra yorulur və evinin qapısı önündə əyləşən bu kişi ilə rastlaşır, ondan «Mincab hamamı haradadır?» – deyə soruşduqda, o kişi öz evini göstərib «Elə buradır!» – deyə cavab verir.

Qadın evə daxil olur və həmin kişi də ayağa qalxıb, evin qapısını bağlayır.

Qadın, şəhvət düşküünü olan kişinin hiyləsini başa düşüb, özünü onun əlindən qurtarmaq üçün bir çarə fikirləşir. Buna görə də (heç bir təşviş hissi keçirmədən) zahirdə ona qarşı məhəbbət göstərib de-

<sup>1</sup> «Xisal», Şeyx Səduq, 1-ci cild, səh. 57. Buna oxşar bir hədis də həzrət Əmirəl-möminin Əli (ə)-dan da azacıq fərqlə «Üsuli-kafi», (4-cü cild, səh. 31); «Əmali», Şeyx Tusi, (1-ci cild, səh. 117); «Məhasini Bərqi», (səh. 211) və digər kitablarda nəql olunmuşdur.

<sup>2</sup> «Qürərül-hikəm», səh. 613.

<sup>3</sup> «Üsuli-kafi», 4-cü cild, səh. 30.

yir: «Get bazara, bir az çörək və ətir al gətir ki, yeməkdən və özü-müzü ətirlədikdən sonra istəyimizə nail olaq.»

Kişi, qadının məhbəbətini, ardınca yemək – ətir almaq üçün göstəriş verdiyini görüb, onun da razı olduğuna əmin olur. Qapını açıb, bazara yollanır. O gedəndən sonra, qadın da dərhal evdən çıxıb, özünü onun əlindən xilas edir.<sup>1</sup>

Bu da «La ilahə illəllah»ın əvəzində həmin beysi deyən kişinin axır-aqibəti idi. Yalnız bir anlıq nəfsə uymağın görə can verərkən Allahın yeganəliyinə şəhadət verməkdən məhrum olaraq, həmişəlik bədbəxt olur!

İmam Əmirəl-möminin Əli (ə) buyurmuşdur: «Yüyənsiz bu nəfsi cilovlayın ki, əger ona tabe olsanız, sizi ən uca uçurumdan atar.»<sup>2</sup>

İndi isə görək, günah insanı küfrə necə sövq edir və bu işdə təsiri olan günahlar hansılardır?

Bu sualın cavabını Qurani-Kərim çox gözəl vermiş və onun əsl amilini açıq-aşkar bəyan etmişdir.

Quranın «Qiyamət» surəsində qiyamət gününə və «ləvvamə nəfisi»nə (özünü qırayan nəfsə) and içdikdən sonra buyurulur:

أَيْخُسْبُ الْإِنْسَانُ اللَّنْ نَجْمَعُ عِظَامَهُ بِلَى قَادِرِينَ عَلَى أَنْ نُسَوِّيَ بَتَانَهُ بَلْ يُرِيدُ الْإِنْسَانُ لِيَفْجُرُ  
أَمَامَهُ يَسْأَلُ أَيَّانَ يَوْمُ الْقِيَامَةِ

*«Məgər insan elə güman edir ki, (qiyamat günü) onun sümüklərini bir yerə yiğə bilməyəcəyik? Bəli, Biz onun barmaqlarını da düzəltməyə qadirik! (Deməli, insanın belə güman etməsi düzgün deyildir.) Lakin insan bundan sonra da (sərbəst şəkildə) günah etmək, pis işlər görmək istəyər. (Buna görə də:) «Qiyamat günü (haradadır və) nə vaxt olacaqdır?» – deyə soruşar.»<sup>3</sup>*

Əli ibn İbrahim «li-yəfcurə əmaməhu» (insan bundan sonra da günah etmək, pis işlər görmək istəyər) – ibarəsinin təfsiri ilə əlaqədar

<sup>1</sup> «Kəşkul», 1-ci cild, səh. 248.

<sup>2</sup> «Qürə'l-hikəm», səh. 138.

<sup>3</sup> «Qiyamət» surəsi, 3-6-ci ayələr.

## Günahın acısı

İmam (ə)-dan belə bir rəvayət nəql etmişdir: «Yəni, günahı önə, tövbəni isə təxirə salar...»

Fəxri Razi bu ayələrin təfsirində geniş bir açıqlama verib deyir: «Qiyamət gününü inkar və təkzib etmək, ya şübhə üzündəndir, ya da ehtiras!»

a) Əgər şübhə üzündən olsa, Allah-təala onu birinci ayədə bəyan edir: «Məgər insan elə güman edir ki, (qiymət günü) onun sümüklərini bir yerə yiğə bilməyəcəyik?» Bu sualın cavabını da sonrakı ayədə cavab verərək buyurur: «Bəli, Biz onun (sümüklərini bir yerə yiğmaqdan əlavə, hətta) barmaqlarını da (onda olan dəqiqlikləri, dünyada olduğu kimi yaradılış tərzini, izlərini belə, yenidən) düzəltməyə qadirik!»

b) Əgər qiymət gününü və məadini inkar etmək ehtiras (və nəfsani istəklər) üzündən olsa, Allah-təala bunu sonrakı ayədə bəyən edərək buyurur: «Lakin insan bundan sonra da günah etmək, pis işlər görmək istəyər.» Yəni, insan ona verildiyi təbii azadlığından sui-istifadə edib, nəfisi tam sərbəst buraxaraq, onun hədsiz və sonsuz ləzzətləri qarşısında heç bir mane görmək istəmir və ölülərin dirildiyi qiymət gününə, hesab-kitaba inandığı surətdə ehtirasının, eyş-işrətinin, əyyaşlığının və maddi ləzzətlərinin əldən verəcəyini görüb, istehza ilə onu yalan hesab edərək deyir: «Qiyamət günü (haradadır və) nə vaxt olacaqdır?»

Ümumiyyətlə, insan tarixə nəzər saldıqda, bütün ümmətlərdə bunu müşahidə edir; yəni, onların həyatda məqsədləri yalnız ehtiras və dünyəvi ləzzətlər olub, hələ ki, dini göstəriş və proqramlar onların ehtirasları və maddi mənafelərini təhlükəyə salmadıqda, dindar olub dinin əksinə çıxmır, lakin hər zaman onların meylləri və ehtirasları ilə uyğun gəlmədikdə, dərhal həmin hökm və göstərişi danır, yaxud mümkün qədər onu öz mənafelərinə uyğun yozmağa və təfsir etməyə çalışırdılar.

İmam Hüseyn (ə) İraqa doğru hərəkət etdikdə, Kərbəlanın yaxınlığında yerləşən Zi-Həsm adlı bir məntəqəyə çatdıqda, öz səhabələrinə xitab edərək buyurdu: «Həqiqətən, camaat dünyanın qulu və din onların dillərində lağlağadan başqa bir şey deyildir. (Din) onların güzəra-

nını təmin etdiyi (və güzəranları ilə dinin heç bir ziddiyət təşkil etmədiyi) vaxta qədər dini qoruyub-saxlayar, lakin (dinlə əlaqədar) bir bəla və müsibət zamanı sinaq meydanında, (dindarlıq dünyadan və onun ləzzətlərindən əl çəkməyə səbəb olduqda,) dindarların sayı azalar.»<sup>1</sup>

Elə qanlı Kərbəla faciəsi imam Hüseyn (ə)-in kəlamının canlı şahididir. Belə ki, Əli (ə)-in kənarında illər boyu (düşmənlərin əleyhinə) qılınc çəkən, o həzrətin çıxışlarında dərin və mənali xütbələrini eşidən, onu imam bilənlər dəyərsiz dünya malı üstündə onun əziz övladı, Peyğəmbər (s)-in gözünün nuru ilə müharibəyə qalxdılar, rəhmətsizlik və haqsızlıqla o həzrətin, övladlarının qanını tökdülər, kiçik yaşılı uşaqlarını, əhli-əyalını əsir tutdular, bir sözlə, İslam tarixin-də misli görünməyən cinayətlər törətdilər.

## FÜRSƏT QULLARI

Alçaq insanların arasında Übeydullah ibn Ziyadın ordu sərkərdəsi və imam Hüseyn (ə)-la müharibə etmək üçün Kərbəlaya gələn Şəbs ibn Rəbi də vardır ki, onun tərcüməyi-halında yazmışlar:

«Günlərin birində Bəni-Təmim qəbiləsindən Səccah adlı bir qadın peyğəmbərlik iddiası etdi və Şəbs onun azançısı oldu. Səccah rüsvay olduğu zaman Şəbs yenidən İslam dinini qəbul etdi, hətta Osmanın qatlı yetirilməsində də əli oldu. Sonradan imam Əli (ə)-in səhabələri arasına girib, «xəvaric» cahil və nadan qrup meydana gəldikdə, onlarla əlbir olaraq o həzrətin əleyhinə qiyam etdi. Bir neçə müddətdən sonra peşman olub xəvariclərdən ayrılaraq tövbə etdi. 61-ci hicri qəməri ilində imam Hüseyn (ə)-la müharibədə Kərbəlaya gəlib, bu işdə qabaqcılardan oldu. Kərbəla faciəsindən sonra imam Hüseyn (ə)-in qətli münasibəti Kufədə bir məscid tikdirdi. Muxtər Kufədə qiyam etdiyi zaman, o da imam Hüseyn (ə)-in qisasını almaq məqsədilə Muxtara qoşuldu, nəhayət, Kufə şəhər məmurlar rəisi vəzifəsinə tə-

<sup>1</sup> «Tühəfəl-üqul», səh. 245.

yin edildi. Muxtarın hakimiyyəti dağıldıqda, onun düşmənlərilə əlbir olub, Muxtarın qanını tökməkdə iştirak etdi və hicri qəməri tarixi ilə 80-ci ildə bu alçaq cinayətkarın həyatı sona çatdı.

Təəssüflər olsun ki, belə alçaq insanlar hər gün bir cildə düşərək, yalnız mənafeyini düşünür, hər bir dövrdə və əsrədə belələrinə rast gəlinir. Onlar mövcud şərait və hakim qrupun maraqları yönündə hər əqidəyə qulluq etməyə hazır olurlar. Eləcə də həmişə ali məqsədlər qarşısında böyük bir maneə olurlar. İmam Əli (ə) möhtəvalı çıxışlarının birində onları «həməcun rəə» (əskik ağcaqanadlar) adlandırılmışdır ki, külək hansı səmtə əsərsə, o istiqamətə də yönəllirlər (və onlarda iradə və məqsəd yoxdur).

## **İNSANI KÜFRƏ YÖNƏLDƏN GÜNAHLAR**

Qurani-Kərimin ayələri və məsumlardan nəql olunan bir çox rəvayətlərdən belə nəticəyə gəlirik ki, insanı küfrə yönəldən, dinsizliyə çəkən xüsusi neçə günah vardır ki, onları tərtiblə qeyd edib, bu haqqda bir neçə ayə və rəvayət də misal gətirməklə geniş açıqlayacaqıq:

### **(1) NƏFSANI İSTƏKLƏRƏ UYMAQ**

Ötən mətləblərdən müəyyən qədər məlum oldu ki, insanın küfr və bədbəxtliyə düşməsinin səbəbi nəfsə uymaq və maddi meyllərin əsiri olmasıdır. İnsan ehtiraslarının əsiri olduqda, yolu üzərində qərar tutan, tam sərbəstliyinə və hədsiz azadlığına mane olan bir sıra dini-ictimai qayda-qanunlar və hökmlərlə üzлəşir ki, təzadı aradan qaldırmaq üçün nəfsə uyan şəxs istər-istəməz, ilahi-ictimai qanunları tapdalayır, daxili meyllərini cilovlaya bilmir. Müasir alımlardən biri bu barədə belə yazır:

«Batındə baş qaldıran təhriklər və istəklər gəminin yelkənini hərəkətə gətirən küləyə bənzəyir ki, əlbəttə, onu özbaşına buraxmaq olmaz; əks təqdirdə bizi kölə və qul kimi özü ilə çəkib aparacaqdır. Deməliyik ki, ehtirasa qapılma, zülm və haqsızlıq, boşboğazlılıq və qu-

marbazlıq kimi əməllərin hər hansı birinə adət edən şəxs tamamilə azad buraxıldıqda, onda insanlıqdan əsər-əlamət qalmır.

Nəfsi meyl və istəyə hakim kəsilən şüur və mərifət əqlin kövhəri, nəfsə qarşı möhkəm silahdır. Ona hakim olmaq şəxsiyyət və mənliyi təslim edən ən mühüm formuldur. Bəs, ya dünyanın əsiri olmalı, ya da özümüzə hakim kəsilməliyik.»<sup>1</sup>

Hətta Freyd və onun kimiləri də bunu inkar etməmiş, insanın nəfsə qeydsiz-şərtsiz qul olmasını pisləmişlər.

«Mədəniyyət çoxlarının təhrik və qərizi hislərinin qarşısını aldığı üçün həmişə ona zidd mövqə tutur, halbuki belə insanların etirazları tamamilə yersizdir. Çünkü elmi-nəzəri baxımdan mədəni sivilizasiyanın formallaşması üçün nəfsi istəklərin və daxili hislərin qarşısını almaq mütləqdir. Deməli, təbii-zati azadlıqdan üz döndərmədən mədəniyyətin nəticəsi olan təhlükəsizlik axtarmağın özü xam xəyaldır. Bəşərin birgə yaşayışını təmin edən mədəni-ictimai quruluşun təşkilində mütləq təbii-qərizi azadlıqlara hədd qoyulmalıdır.

Kütłənin mədəni-ictimai qurumundan şikayətlənməsi həqiqətdə, onların daha çox qeyri-ictimai həyata meyli olan təhrik və qərizələrini göstərir. Əslində ictimai mühitin psixoloji, siyasi, iqtisadi yönələrini hər gün müxtəlif bəhanələrlə tənqid edənlərin çoxları həqiqətdə mədəni formallaşmayan yalançılardan ibarətdir. Hətta öz mənafə və qərizələrini mədəniyyət adı altında güdənlər də az deyillər. Adətən, belələri ictimai qayda-qanun və məhdudiyyətləri başqalarına aid olduğu halda, təsdiq edir, lakin onların qarşılарını kəsdikdir isə, etiraz dilini ucaldılar.»<sup>2</sup>

Ümumiyyətlə, indi bütün dünya qəbul edir ki, bəşər nə təbii, nə də ictimai baxımdan mütləq azad olub, ürəyi istədiyi hərəkəti yerinə yetirə bilməz. İctiami nizam-intizam əsasında birgə yaşayışı təşkil edən mədəni həyatda insanın heyvanlar kimi, yalnız maddi ehtiyacları, ləz-

<sup>1</sup> «Fəlsəfənin ləzzətləri», səh. 228.

<sup>2</sup> «Freydin nəzəriyyələri», səh. 119-121.

## Günahın acısı

zətlərinin təliminə tam azadlıq vermək, qətiyyən düzgün deyil və qayda-qanunlara əsaslanması zəruridir. Bəşərin hər işdə ürəyi istədiyi ki mi hərəkət etməsi hərc-mərclik deməkdir. Lakin (kitabın başlangıcında geniş şəkildə qeyd etdiyimiz kimi) maddi dünyanın qanunvericiliyi, yalnız cismi sağlamlıq və ictimai təhlükəsizliyi nəzərə alır, çıxartdıqları hər bir qərar və qanuna qarşı çıxanları günahkar qələmə verirlər. İlahi rəhbərlər isə vəhyə əsaslanaraq cisim, ruh, insanlıq, fəzilət, şərəf və heysiyyət, eləcə də ictimai təhlükəsizliyi poza biləcək hər bir şeyi qadağan edir və onu günah sayır, göstərişlərdə insanı nəfsə uymaqdan, təyin olunan hər hökm və qanuna qarşı çıxmadaqdan çəkindirirlər. Keçən səhifələrdə onların hikmət dolu sözlərindən yeri gəldikcə qeyd etmişik. Həmçinin, imam Əli (ə) xütbələrinin birində belə buyurmuşdur: «Həqiqətən, iki xislət vardır ki, həm öncə yaşayan insanları həlak etmiş, həm də sizdən sonra dünyaya gələnləri həlak edəcəkdir. Axırəti yaddan çıxaran arzular və haqq yoldan azdırın (nəfsani) istəklər.»<sup>1</sup>

Başqa bir hədisdə isə belə buyurmuşdur: «Ehtirasları coşduqda, nəfsinə tabe olan şəxs öz həlakına kömək etmişdir.»<sup>2</sup>

Əlbəttə, bu məsələ ilə əlaqədar çoxlu ayə və rəvayətlər vardır ki, onların hamisinin nəql olunması ayrıca bir kitab tələb edir. Lakin bizim bəhsizimizlə əlaqədar olan məsələ nəfsani meyl və istəklərə uyğunluğun nəticəsində insanın mənəvi həlakəti, psixologiyasının alt-üst olması, başqa sözlə desək, tövhidin, məadin, qiyamət gününün və peyğəmbərlərin inkarı kimi əhəmiyyət daşıyan mətləblərdir. (Kitabın başlangıcında qeyd etdiyimiz kimi,) bu, günahın ən təhlükəli təsirləridir. Nəfsə tam qul olmaq şəxsin ehtiraslarının azad buraxılması nəticəsində baş verir. Belələrini sonradan düz yola qaytarmaq da çətin olur və adətən, müxalifət göstərərək inkar və ədavət mövqeyini seçir, bəzən də bu yolda cinayətlərə də əl atır.

<sup>1</sup> «Biharul-ənvar», 73-cü cild, səh. 167.

<sup>2</sup> «Qürərül-hikəm», səh. 683.

Maraqlıdır ki, Qurani-Kərim bir çox ayədə kafirlərin dinin müqəddəs qanunlarını inkar etməsi, imansızlıq və azığlıq düşmələrinin səbəbini nəfsə qulluğun nəticəsi kimi hesab etmiş, bəzən də işaretlər bu həqiqəti insanlara çatdırmışdır. O cümlədən, həzrət Musa (ə)-in əhvalatını bəyan edən ayələrdə o həzrətə qiyamət gününün mütləq gələcəyinə xəbər verildikdən sonra buyurulur:

فَلَا يَصُدُّكُ عَنْهَا مَنْ لَا يُؤْمِنُ بِهَا وَاتَّبِعْ هَوَاهُ فَتَرْدَى

*«Ehtiyatlı ol ki, qiyaməti danıb nəfsinin istəklərinə tabe olan bir kəs səni ona inanmaqdan yayındırmasın, yoxsa mahv olarsan!»<sup>1</sup>*

Təfsirçilərin mülahizələrinə əsasən, «vəttəbəə həvahu» (nəfsinə tabe oldu) – ibarəsi öncəki cümləyə «və» bağlayıcısı ilə bağlanıb, həmin cümləni izah edir, yəni, qiyamət gününə iman gətirməmək nəfsin azığın istəklərinə tabe olmanın nəticəsidir.

Allah-təala buna bənzər başqa bir ayədə Öz peyğəmbəri Mühamməd (s)-ə belə buyurur:

وَاصْبِرْ تَفْسِكَ مَعَ الَّذِينَ يَذْعُونَ رَبَّهُم بِالْغَدَاءِ وَالْعَشَّيِ يُرِيدُونَ وَجْهَهُ وَلَا تَعْدُ عَيْنَكَ عَنْهُمْ تُرِيدُ  
زِينَةَ الْحَيَاةِ الدُّنْيَا وَلَا تُطِعْ مَنْ أَعْفَنَا قُلْبَهُ عَنْ ذِكْرِنَا وَاتَّبَعَ هَوَاهُ وَكَانَ أَمْرُهُ فُرُطًا

*«Qəlbini Bizi xatırlamaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və (hər) işində ifrata varan bir kimsəyə itaat etmə!»<sup>2</sup>*

«Qəmər» surəsində İsləm Peyğəmbərini təkzib edən kafirlər və müşriklər barəsində buyurur:

وَكَذَّبُوا وَاتَّبَعُوا أَهْوَاعَهُمْ وَكُلُّ أَمْرٍ مُسْتَقْرٌ

*«(Onu) təkzib etdilər və öz nəfsinin istəklərinə uydular.»<sup>3</sup>*

«Ənam» surəsində isə belə buyurur:

وَمَا لَكُمْ أَلَا تَأْكُلُوا مَمَّا دُكَّرَ اسْمُ اللَّهِ عَلَيْهِ وَقَدْ قَدَّلَ لَكُمْ مَا حَرَمَ عَلَيْكُمْ إِلَّا مَا اضْطُرْزَرْتُمْ إِلَيْهِ وَإِنْ  
كَثِيرًا لَيَضْلُّونَ بِأَهْوَاهِهِمْ بَعْدِ عِلْمٍ إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِالْمُعْنَدِينَ

<sup>1</sup> «Taha» surəsi, ayə: 16.

<sup>2</sup> «Kəhf» surəsi, ayə: 28.

<sup>3</sup> «Qəmər» surəsi, ayə: 3.

*«Şübhəsiz ki, çoxları bilmədiklərindən nəfslərinin istəklərinə uyaraq düz yoldan azarlar.»<sup>1</sup>*

Bu zəmində olan aylərin hamısı nəfsin istəklərinə tabe olmaqla azğınlığa düşmək, qiyamət gününü və ilahi peyğəmbərləri təkzib etməyi birbaşa əlaqələndirmişdir. Hətta biz tarixdə görürük ki, çoxlarının dirlə, ilahi göstərişlərlə heç bir düşməncilikləri olmadığı halda, nəfsə, azğın meyllərə uymaları nəticəsində onlara iman gətirmək nəsib olmamışdır. Burada peyğəmbərlər və imamların düşmənlərinin, zülmkar hökmдарlarının sərgüzəştərləndən saysız-hesabsız faktlar göstərmək olar. Tarixdə çox vaxt peyğəmbərlər və din rəhbərlərinin göstərişləri, əhkamları ilə müxalifət edənlər əksərən, şəxsi mənafeləri, ehtirasları və maddi ləzzətlərinin təhlükədə olduğunu görüb, onlarla müharibəyə qalxmış, hətta onları qətlə yetirməkdən də çəkinməmişlər...

## HARUNƏR-RƏŞİD ÖZ OĞLU MƏMUNA NƏ DEDİ?

Şeyx Səduq, Süfyan ibn Nəzzardan belə nəql edir: «Bir gün mən Məmunun başı üstündə durmuşdum. O, başını qaldırıb dedi: «Heç bilirsinizmi ki, şəliyi kimdən öyrənmişəm?»

Məclisdə iştirik edənlər dedilər: «Xeyr, bilmirik!»

Məmun dedi: «Atam Harun onu mənə öyrətmişdir.»

Ondan «Necə? Axı, Harun həmişə bu sülaləni qətlə yetirirdi?» – soruşulduqda, o dedi: «Atam onları hakimiyyətə, məqam və səltənətə görə öldürdü; çünkü «hakimiyyət sonsuzdur və heç kimə, qahum-əqrəbaya, yaxın adamlara belə, rəhm etmir!»

Sonra bu məsələni onlara şərh edərək dedi: «Bir dəfə atam Harunla birlikdə həccə getmişdik. Mədinəyə çatdıqda, atam öz qulluqçularına əmr etdi ki, Məkkə və Mədinə əhalisindən, mühacir, ənsar və Haşim tayfasından, eləcə də Qüreyşin digər qəbilələrindən bir kəsin əvvəlcə öz əsil-nəsəbini demədən mənim yanımı gəlməyə haqqı yoxdur.

---

<sup>1</sup> «Ənam» surəsi, ayə: 119.

Bu minvalla atamın hüzuruna gələn hər bir kəs öz əsil-nəsəbinin adlarını ardıcıl sadalayır və beləliklə, haşimilerdən, Qüreyşdən, mü-hacirdən və yaxud ənsardan birinə çatdırırdı. Atam Harun da həmin şəxsin ata-babalarının şərəf və şəxsiyyətini, İslam dinindəki rollarını nəzərə alaraq beş mindən iki yüz dinara qədər hədiyyə verirdi.

Nəhayət, bir gün Harunun vəziri Fəzl ibn Rəbi içəri daxil olub dedi: «Ey möminlərin əmiri! Qapı arxasında duran şəxs Musa ibni Cəfər ibn Məhəmməd ibni Əli ibn Hüseyn ibn Əli ibn Əbi Talibdir.

Harununu eşitcək, üzünü mənə, Əminə, Mötəminə və yanında olan digər sərkərdələrə tutub dedi: «Ədəb-ərkanla durub, özünüüzü gözləyin və heç bir xətaya yol verməyin.»

Sonra öz xüsusi keşişcisinə dedi: «Ona de, gəlsin və mənim xüsusi xalçama çatmayıncı, miniyindən düşməsin..»

Məmun deyir: «Biz elə ayaq üstə durmuşduq ki, birdən ibadət-dən bədəni zəifləyən, ariq və uzun-uzadı səcdələri nəticəsində alnı qabar bağlayan, çöhrəsi saralmış bir qoca kişi içəri daxil oldu. Harunu görüb düşəndə, ulağdan düşmək istədikdə, Harun ucadan dedi: «Yox, mənim xalçamın üstünə çıxandan sonra düşməlisən!»

Harunun fəryadından sonra keşişçilər o kişinin ulaqdan düşməsi-nə mane oldular və nəhayət, deyilən yerə qədər gəldi.

Biz bu hadisəni müşahidə etdikcə, ədəb-ərkanı qoruyur və ona böyük gözlə baxırdıq. Keşişçilər və məclisdə hazır olan böyük şəxsiyyətlər onun ətrafına toplaşıb, dərin ehtiram göstərdilər. O, atamın xalçasının üstünə çıxdıqdan sonra ulaqdan düdü.

Bu zaman atam yerindən durub, xalcanın üstündə onu qarşılıdı və qucaqlayıb, alnından öpdü. Sonra onun əlindən tutub məclisin başına gətirdi və öz kənarında əyləşdi. Onlar bir-birilə söhbətə başlayaraq, atam onun yaşayışından, vəziyyətindən soruşur və deyirdi: «Ya Əbəl-Həsən! Neçə nəfərin güzəranını öhdənə götürmüüsən?»

Buyurdu: «Beş yüz nəfərdən çox olar.»

Harun soruşdu: «Onların hamısı sənin övladlarındır mı?»

Buyurdu: «Xeyr, çoxu qohum-əqrəbam və yaxın adamlarımızdır! Övladlarım isə otuz neçə nəfərdən ibarətdir ki, bu qədəri qız, qalanları isə oğlandırlar.»

Harun dedi: «Nə üçün qızlarını (Bəni-Haşimdən olan) əmin oğullarına ərə vermirsən?»

Buyurdu: «Mali vəziyyətim buna imkan vermir!»

Harun soruşdu: «Bağınızdan və əkin sahələrinizdən qazanc götürmürsünüz mü?»

Buyurdu: «Onlar bəzən məhsul verir, bəzən də vermir»

Harun soruşdu: «Borcunuz da varmı?»

Buyurdu: «Bəli!»

Harun soruşdu: «Nə qədər olar?»

Buyurdu: «Təxminən, on min dinar.»

Atam Harun bunu eşitcək, ona dedi: «Ey əmi oğlu! Mən sənə o qədər pul verəcəyəm ki, həm oğullarını, həm qızlarını evləndirərsən, həm borcunu ödəyərsən, həm də bağı sahmana salarsan!»

Musa ibn Cəfər ona öz minnətdarlığını bildirib, buyurdu: «Bu qədər mal-dövlətə, böyük tayfaya malik olduğun halda, bu, sənin üçün bir şey deyildir!»

Atam ona vədə verib dedi: «Ya Əbəl-Həsən! Bunların hamısını yerinə yetirmək mənim borcumdur.»

O buyurdu: «Həqiqətən, Allah-təala rəhbərlərə fəqirlərin, yoxsulların əlindən tutmağı, borclu olanların borcunu ödəməyi, geyimə möhtac olanları geyimlə təmin etməyi, yoxsulların əlindən tutmağı vacib etmişdir, sənin bu işləri görməyə imkanın vardır!»

Atam üçüncü dəfə olaraq ona kömək edəcəyini vəd edib dedi: «Ya Əbəl-Həsən! Yerinə yetirəcəyəm.»

Bu zaman Musa ibn Cəfər ayağa qalxdı və Harun da yerindən durub, onun gözlərindən və alnından öpdü. Sonra üzünü mənə, Əminə və Mötəminə tutub dedi: «Ey Abdullah, ey Məhəmməd, ey İbrahim! Tez durub əminiz və sərvərinizin ulağını gətirin, minsin, onu evinə qədər ötürün!»

Məmun deyir: «Biz də o həzrətlə birlikdə yol gedərkən, üzünü mənə tutub, astadan buyurdu: «Xəlifəlik atandan sonra sənə çatacaqdır. Bu məqama nail olduğun zaman övladıma yaxşılığı unutma.»

Beləliklə, biz Musa ibn Cəfəri evinə aparıb, geri qayıtdıq.

Mən o biri qardaşlarımdan fərqli olaraq atamla həmişə çəkinmədən danışırdım. Məclis dağıldığdan sonra, atama dedim: «O kim idi ki, bu qədər ona ehtiram göstərdin, pişvazına çıxdın, öz yanında ona yer verdin, qulluqçulara da ona ehtiram etməyi əmr etdin?

Atam dedi: «O, imam, Allahın hüccəti və bəndələri üzərində olan xəlifəsidir.»

Dedim: «Bu xüsusiyyətlər sənə xas deyilmi?»

Dedi: «Xeyr! Mən zahirdə camaatin rəhbəriyəm və gücüm, qüdrətimlə onlara hökmranlıq edirəm. Lakin Musa ibn Cəfər haqqı imamdır. Oğlum! Allaha and olsun ki, o, xəlifəliyə məndən və bütün insanlardan layiqdir. Oğlum! Bütün bunlara baxmayararq, əgər sən mənim oğlum belə, xəlifəlik üstə mənə qarşı qalxsan, başını kəsərəm; çünki hakimiyyət sonsuzdur, nəsil artırırmır və heç kimə rəhm etmir!»

Bu hadisənin üstündən bir neçə müddət keçdi. Bir gün atam Mədinədən Məkkəyə getmək istədikdə, iki yüz dinar qızılı olan bir kisənin gətirilməsini əmr etdi və Fəzl ibn Rəbiə dedi: «Bu pulu Musa ibn Cəfərə verib, deyərsən ki, xəlifə belə dedi: «Hələlik, vəziyyətimiz çox da yaxşı deyildir və sizə bundan artıq kömək edə bilmədik, sonra ehsanımızın məbləğini artıracağıq!»

Məmun deyir: «Bu zaman mən atamla üzbüüz dayanmışdım. Ona dedim: «Ey möminlərin əmiri! Mühacir və ənsar uşaqlarına, eləcə də əsil-nəsəbini tanımadığın şəxslərə təqribən, beş min dinar hədiyyə verirdin, amma Musa ibn Cəfərə o qədər ehtirma layiq görüdüyün halda, iki yüz dinar bağışlayırsan? Yəni, adı camaata bağışlaşdığın ən az hədiyyə qədər?»

Atam başıma qışqırıb dedi: «Sakit ol, ey anası! Əgər mən ona vəd etdiyim qədər pul göndərsəm, haradan bilim ki, sabah şıələrdən, yaxın adamlarından ibarət yüz min döyüşçü ilə mənim əleyhimə qı-

yam etməyəcək! Belə isə, onun yoxsul qalması mənə və sizə daha yaxşıdır və fikrimiz də asudə olar.»<sup>1</sup>

\* \* \*

Bu və bu kimi hadisələrin tarixdə qeydə alınması ilahi insanlara əzab-əziyyət verən, onlarla düşməncilik edən cinayətkar ünsürlərin əməlləri üzərindən pərdəni götürür və göstərir ki, din rəhbərləri, haqq-ədalət tərəfdarlarının və dünya düşkünləri olanların qarşısındaki «günah»ı yalnız haqq-ədalət və insafın keşiyini çəkmələri onların hüdudsuz azğınlıqları ilə müxalifət etmələri olmuşdur. Məhz buna görə də din rəhbərləri həmişə onların dözülməz əzab-əziyyətlərinə, ağır işkəncələrinə məruz qalırmışlar.

## SEHRKARLARIN FİRONA CAVABI

Firon Allahın böyük peygəmbəri həzrət Musa ibn İmran (ə)-la müsabiqə xarakterli mübarizəyə çıxaraq Misirin ən məşhur sehrkarlarını bir yerə yiğdi. Vəd edilmiş gün gəlib çatdıqda, sehkarlar öz sehrlərini göstərdilər. Musa peygəmbər də əsasını yerə atdı və əsa möcüzəli şəkildə əjdəhaya çevrilib sehrkarların nümayiş etdirdikləri əşyaların hamısını uddu.

Bu hadisəni müşahidə edən və onun sehr-cadugərlikdən xaric, habelə ilahi möcüzə olduğunu görən sehrkarlar dərhal səcdəyə düber, Musa (ə)-in Rəbbinə iman gətirdilər.

Musa peygəmbəri məğlub etmək əzmində olan Firon bu işi ilə gözlənilməz zərbə alır və aldığıni, hakimiyyəti və batıl müddəəsinin puça çıxdığı, eləcə də güvəndiyi şəxslərin öz rəqibinə təslim və baş əydiyini görüb, qəzəbindən çox böyük hiddətlə dedi: «Mən sizə izn vermədən önce, siz ona iman gətirdiniz? Bu, şübhəsiz ki, əhalisini çıxartmaq məqsədilə şəhərdə qurduğunuz (gizli) bir hiylədir. (Gördü-

<sup>1</sup> «Üyunu əxbərir-Riza (ə)», 1-ci cild, səh. 88-92.

yünüz işlərə görə başınıza nə oyun açacağımı biləcəksiniz. Əl-ayağı-nızı çarpez kəsdirəcək, sonra isə hamınızı çarmixa çəkdirəcəyəm!»<sup>1</sup>

Amma sehrkarların cavabı isə diqqətə layiq olub, mövzumuzun şahidi, eyni zamanda onların möhkəm iman, əzm və qətiyyətlərini göstərir: «Dedilər: (Bizi ölümlə qorxuda bilməzsən!) Şübhə yaxdur ki, biz Rəbbimizə tərəf dönəcəyik! Sənin bizdən intiqam almağın isə, yalnız Rəbbimizin möcüzələri gələn kimi bizim onlara iman gətirməyi-mizə görədir. Ey Rəbbimiz! Bizə səbir əta et və bizi müsəlman olaraq öldür!»<sup>2</sup>

Qurani-Kərim belə halları dəfələrlə xatırlamış, o cümlədən, «Büruc» surəsində «Uxdud» qövmünün aqibətini misal göstermişdir. Təriddə göstərilir ki, onlar İslamdan qabaq xristian dinini haqq din kimi qəbul etdikləri üçün, dövrün Zu-Nəvas adlı hökmdarın əmri ilə, ton-qal qalanmış xəndəklərə diri-dirि atılıraq bu günahsız insanları yan-dırırlar. Allah-təala bu haqda buyurur:

«Onlar möminlərdən yanlız yenilməz qüdrət sahibi, hər cür şükrə, tərifə layiq olan Allaha iman gətirdiklərinə görə intiqam aldılar.»<sup>3</sup>

Buna oxşar işkəncə halları İslam Peyğəmbərinin (s) düşmənləri tərəfindən də görülmüşdür. Demək olar ki, Qüreyş böyükələrinin o həzrətlə düşmənçilikləri yalnız deyilən səbəb üzündən olmuşdur. Onlar Rəsuli-Əkrəm (s)-in təbliğatını şəxsi mənafeləri, azğın istəkləri ilə uyğun gəlmədiyini gördükdə, onunla müxalif olmuşlar. Halbuki hamı o həzrətin böyüklüğünü, sədaqətini, doğruluğunu, xeyirxahlığıni təsdiq edir, yaxud bilirdilər ki, bu ilahi Peyğəmbərin məqsədi o dözülməz əzab-əziyyətlər, işkəncələrin qarşısında, bəzi nadanların düşündükləri kimi hakimiyyəti ələ keçirmək deyil, əksinə yalnız zə-lalət içində boğulan cəmiyyəti islah və tərbiyə etmək idi.

<sup>1</sup> «Əraf» surəsi, aya: 123-124.

<sup>2</sup> «Əraf» surəsi, aya: 125-126.

<sup>3</sup> «Büruc» surəsi, aya: 8.

## ƏBU SÜFYAN İSLAM PEYĞƏMBƏRİ (S) BARƏSİNĐƏ NƏ DEDİ?

İslamın və İslam Peyğəmbərinin ən böyük düşməni, çoxlu mühabibə və cinayət törədən, əhd-peymanı pozan Əbu Süfyan idi. O, iyirmi ildən artıq İslamın və müsəlmanların əleyhinə mübarizə aparmış, təessüflər olsun ki, həzrət Peyğəmbəri-Əkrəm (s)-in vəfatından sonra bir müddət də müsəlman adı altında yaşayaraq övladlarının əli ilə İslama ağır zərbələr endirmişdir. Bəlkə də demək olar, bu azgrün nəsil İslamın əsasına zərbə endirərək bu nurlu dini öz yolundan döndərə bilmışlar.

«Sireyi-Hələbiyyə», «Tarixi-Təbəri» və digər tarix kitablarında nəql olunduğu kimi, Əbu Süfyan hicri qəməri tarixi ilə 7-ci ildə tacarət məqsədilə bir qrupla birlikdə Romaya səfər edir. Təsadüfən, onun Romada olduğu günlərin birində həzrət Peyğəmbəri-Əkrəm (s) tərəfindən Dehyət ibn Xəlifə Kəlbi adlı qasid Roma imperatoruna məktub gətirir. O həzrət məktubda imperatoru İslama dəvət etmişdi.

Əbu Süfyan deyir: «Biz Romada olduğumuz günlərin birində Roma imperatorunun xüsusi qasidi bizim yanımıza gəlib dedi: «Siz Hicazda peyğəmbərlik iddiası edən şəxsin qəbiləsindənsinizmi?»

Biz dedik: «Bəli!»

Dedi: «Əgər belədirsə, imperatorun yanına getməlisiniz.»

Bu söhbətdən sonra o, bizi imperatorun yanına apardı. Onun yanına daxil olduqda, bizdən soruşdu: «Siz, özünü ilahi peyğəmbər hesab edən şəxsin qəbiləsindənsinizmi?»

Dedik: «Bəli!»

Dedi: «Sizin hansı biriniz onunla yaxından qohumdur?»

Əbu Süfyan dedi: «Mən ona ən yaxın qohumam.»

İmperator soruşdu: «Ona necə qohumsan?»

Əbu Süfyan: «O, mənim əmim oğludur.»

Bu zaman imperator Əbu Süfyana dedi: «Yaxın gəl!» Sonra əmr etdi ki, Əbu Süfyanın yoldaşları da onun arxasında əyləşsinlər. Öz mütərciminə dedi: «Onlara de ki, peyğəmbərlik iddiası edən şəxs ba-

rəsində sorğu-sual etmək üçün Əbu Süfyanı sizdən qabaqda, sizi isə onun arxasında əyləşdirməyimin səbəbi odur ki, o, suallara yalan cavab verdikdə, siz onun yalanını faş etməkdən utanmayaşınız.»

Əbu Süfyan deyir: «Allaha and olsun! Həmin gün yalan danışmaqdan həya etdim. Çünkü qorxdum yoldaşlarım birdən, yalanımın üstünü açarlar. Əgər qorxmasaydım, hökmən imperatora yalan deyərdim, ona görə ki, Peyğəmbərin ədavəti, kin-küdürü təqribi tutmuşdu və onun fəzilətlərini demək mənə çox çətin gəlirdi. Lakin əksinə olaraq, hər şeyi olduğu kimi dedim.

İmperator, Əbu Süfyandan soruşdu: «Onun əsil-nəsəbi sizin aranızda necə tanınır?»

Əbu Süfyan: «Şərafətli əsil-nəsəbi vardır.»

İmperator: «Ondan əvvəl sizin aranızda peyğəmbərlilik iddiası edən bir kəs olubmu?»

Əbu Süfyan: «Xeyr!»

İmperatur: «İddiasından qabaq ondan yalan bir söz eşitmisinizmi?»

Əbu Süfyan: «Xeyr!»

İmperator: «Ata-babalarından bir kəs padşah olubmu?»

Əbu Süfyan: «Xeyr!»

İmperator: «Onun elmi, əqli və düşüncəsi necədir?»

Əbu Süfyan: «Əql və düşüncə baxımından kamildir və onda heç bir nöqsan görməmişik.»

İmperator: «Ona qəbilə başçıları, əyan-əşraflar itaət edir, yoxsa yoxsul və zəif təbəqənin üzvləri?»

Əbu Süfyan: «Yoxsul və zəif təbəqədən olanlar!»

İmperator: «Onun ardıcilları çoxalır, yoxsa azalır?»

Əbu Süfyan: «Günü-gündən daha da çoxalır.»

İmperator: «İndiyə qədər heç ona tabe olanlardan bir nəfər də olsun onun dinindən üz döndərib mürtəd olubmu?»

Əbu Süfyan: «Xeyr!»

İmperator: «O, hər hansı bir şəxslə əhd-peyman bağladıqdan sonra, heç əhd-peymanını pozumbu?»

## Günahın acısı

Əbu Süfyan: «Xeyr, indiyə qədər əhd-peymanını pozmamışdır və biz indinin özündə də onunla əhd-peyman bağlamışıq və gələcəkdə necə olacağını bilmirik.»

İmperator: «İndiyə qədər onunla müharibə edibsinizmi?»

Əbu Süfyan: «Bəli!»

İmperator: «Müharibədə o qalib gəlib, yoxsa siz?»

Əbu Süfyan: «Bəzən biz ona qalib gəlmışik, bəzən də o, bizə qalib gəlmışdır.»

İmperator: «O, sizi hansı işlərə dəvət edir?»

Əbu Süfyan: «O bizə yalnız yeganə Allaha ibadət etməyi, Ona şərīk qoşmamağı, ata-babalarımızın pərəstiş etdikləri bütlərə ibadət etməkdən çəkinməyi, namaz qılmağı, zəkat verməyi, düz danışmağı, təqvalı və pak-pakızə olmağı, əhdə sadıq qalmağı və əmanətə xəyanət etməməyi əmr edir.»

İmperator bu cavabları eşitməklə, həzrət Rəsuli-Əkrəm (s)-in vəziyyətindən, misilsiz şəxsiyyətindən tamamilə agah oldur və Əbu Süfyana deyir:

«Onun əsil-nəsəbini səndən soruşduqda, «onun əsil-nəsəbi şərafətli və hörmətli olmuşdur» – deyə cavab verdin. Doğrudan da, ilahi peyğəmbərlər öz qəbilələri arasında şərəfli əsil-nəsəbə malik olmuşlar.»

Səndən: «İçərinizdə ondan öncə belə bir iddia edən şəxs olub-mu?» – deyə soruşduqda, «Xeyr!» – deyə cavab verdin. Bəli, əgər ondan qabaq bir şəxs belə bir iddia etsəydi, onda deyərdim ki, o, həmin iddiaçının yolunu davam etdirir.

Səndən: «O, peyğəmbərlik iddiasından qabaq yalan danışır mı?» – deyə soruşduqda, «Xeyr!» – deyə cavab verdin. Bu zaman başa düşdüm ki, camaatda əsla yalan danışmayan şəxsin Allah barəsində yalan deməsi qeyri-mümkündür.»

Səndən: «Ata-babaları padşah olubmu?» – deyə soruşduqda, «Xeyr!» – deyə cavab verdin. Əgər onun əcdadından bir nəfər padşah olsaydı, onda onun öz əcdadının padşahlığını almaq qəsdində olduğunu deyərdim.»

Səndən: «Ona iman gətirənlər sərvətlilərdir, yoxsa yoxsullar?» – deyə soruşduqda, «Ona iman gətirənlər yoxsullar və zəiflərdir!» – deyə cavab verdin. Peyğəmbərlərin ardıcilları həmişə yoxsullar, zəif və zəhmətkeş təbəqələr olmuşlar.»

Səndən: «Onun ardıcillarının sayı artır, yoxsa azalır?» – deyə soruşdaqda, «Onların sayı artır!» – deyə cavab verdin. Bəli, Allaha iman gətirənlərin sayı günü-gündən artıb çoxalar»

Səndən: «Ona iman gətirənlər içərisində dindən üz döndərənlər olubmu?» – deyə soruşduqda, «Xeyr!» – deyə cavab verdin. İman hissi həmişə belədir; onun ləzzətini dadan və dərk edən qəlb heç vaxt ondan ayrılmaz.»

Səndən: «Onunla müharibə etmisinizmi?» – deyə soruşduqda, «Bəli, bəzən biz qalib gəlmışik, bəzən də o, bizə qalib gəlmışdır!» – deyə cavab verdin. İlahi peyğəmbərlər də bəzən çətinliklərə, əzab-əziyyətlərə məruz qalsalar da, həmişə son qələbə onların olmuşdur.»

Səndən: «O, sizə nə əmr və nəyə dəvət edir?» – deyə soruşduqda, «Bizi namaz qılmağa, zəkat və sədəqə verməyə, əhdə vəfa qılmağa, əmanətə xəyanət etməməyə... əmr edir!» – deyə cavab verdin.

Səndən: «O, bağıladığı əhd-peymani pozubmu?» – deyə soruşduqda, «Xeyr!» – deyə cavab verdin. Bəli, ilahi peyğəmbərlər heç vaxt əhd-peymanlarını pozmamışlar. Mən soruşduğum suallar və al-dığım cavablardan elə başa düşürəm ki, o, Allah tərəfindən göndərilən peyğəmbərdir. Əgər dediklərinin hamısı doğru olub, haqq-həqiqətlə uyğun gələrsə, tez bir zamanda o, məni də məğlub edəcəkdir.<sup>1</sup>»

\* \* \*

Bəli, İslamın böyük rəhbəri həzrət Rəsuli-Əkrəm (s) barəsində İslam və müsləmanların ən böyük düşməni olan Əbu Süfyanın yad bir padşahın karşısındaki etiraflarından məlum olur ki, o həzrəti pak,

<sup>1</sup> «Sireyi-Hələbiyyə», 3-cü cild, səh. 273-274; «Tarixi-Təbəri», 2-ci cild, səh. 290.

düz danışan və xeyirxah kimi tanımış, ən həssas vaxtlarda – bu etiraf onların zərərinə olsa da belə – o həzrətin uca şəxsiyyətini, yüksək fəzilətlərini və kamal sifətlərini inkar edə bilməmişlər. Lakin dünya və nəfsin qulu olanlar heç vaxt o həzrətə iman gətirməyib, həmişə müxalif mövqə tutmuş, hiylələrdən əl götürməyib, ona maneə törədərək əzab-əziyyətlər və işkəncələr vermişlər.

## (2) TƏKƏBBÜR

Küfrə və dinin müqəddəs hökmlərinin inkarına səbəb olan günahlardan biri də təkəbbürdür. Bu çirkin xislət insanın səadətinin qarşısını alaraq bir çox ictimai-əxlaqi nasazlıqlar və keşməkeşlər yaradır, dini göstərişləri, peyğəmbərlərin buyuruqlarını danmağa və inkar etməyə səbəb olur. Çünkü təkəbbürlü insan heç vaxt özü kimi bir bəşərin, hətta ilahi peyğəmbərin, insani keyfiyyətlərin kamil nümunəsinin və Allahın elçisinin qarşısında hislərini təslim etmək istəmir.

Allah-təala Firon və ardıcıllarının həzrət Musa (ə) və qardaşı Haruna (ə)-a iman gətirməyib, dedikləri sözlərini belə açıqlayır:

فَقَالُوا أَنُوْمَنْ لِبَشَرَيْنِ مِثْلَنَا وَقَوْمُهُمَا لَنَا عَابِدُونَ

«(Firon və əyan-əşrafi) dedilər: «Biz özümüz kimi iki adı insana imanmı gətirəcəyik!»<sup>1</sup>

Başqa bir ayədə Nuh, Ad və Səmud qömlərinin öz peyğəmbərlərinə verdikləri cavabları belədir:

«Onlar demişdilər: «Siz də bizim kimi adı bir insansızın. Bizi atasımızın ibadət etdikləri bütlərdən döndərmək istəyirsiniz...»<sup>2</sup>

Yenə də başqa bir ayədə ümumi şəkildə belə buyurulur:

اللَّهُ يَأْتِكُمْ بِنَبَأِ الَّذِينَ كَفَرُوا مِنْ قَبْلِنَا فَذَاقُوا وَبَالْ أَمْرِهِمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ ذَلِكَ بِأَنَّهُ كَانَتْ شَاتِيْهُمْ رُسُلُهُمْ بِالْبُيُّنَاتِ فَقَالُوا أَبَشَرْ يَهْدُونَا فَكَفَرُوا وَتَوَلُّوا وَأَسْتَغْفِي اللَّهُ وَاللَّهُ عَنِّي حَمِيدٌ

<sup>1</sup> «Muminun» surəsi, aya: 47.

<sup>2</sup> «İbraihm» surəsi, aya: 10.

*«Ey Məkkə müşrikləri! Məgər (sizdən) əvvəl kafir olanların (əzaba düşçər edilməsi) xəbəri sizə gəlib çatmadımı? Onlar öz gördüklori işlərin cəzasını (dünyada) daddılar. Onları (axırətdə) şiddətli bir əzab gözləyir. Çünkü peyğəmbərləri onlara açıq-aşkar möcüzələr gətirir, onlar issə: «Məgər bizi doğru yola (özümüz kimi adı) bir insanmı salacaqdır!» – de-yərək (o peyğəmbərləri) inkar edir və (haqdan) üz döndərirdilər...»<sup>1</sup>*

Bu ayədə açıq-aşkar onların küfr və təkzibləri təkəbbür və qürur-larından qaynaqlanan etirazların nəticəsi kimi qeyd edilmişdir.

Qurani-Kərimin əksər ayələrindən belə məlum olur ki, heç vaxt təkəbbür edən insanlar zahirən özləri kimi bir insanla razılaşmamış və ona iman gətirməmişlər. Bunun səbəbini imam Sadiq (ə) belə bu-yurmuşdur: «Küfrün əsasları üçdür: «Tamah, təkəbbür və həsəd...»<sup>2</sup>

İmam Sadiq (ə) bu hədisin davamında İblisi misal çəkərək onun Adəm peyğəmbərə səcdə etməməsinin və nəticədə kafir olmasının sə-bəbi kimi təkəbbürü qeyd etmişdir.

Allah-təala Qurani-Kərimdə İblisin Adəm peyğəmbərə səcdə et-məyib kafir olmasının səbəbini bəyan edərək buyurur:

وَقُلْنَا يَا آدُمْ اسْكُنْ أَنْتَ وَزَوْجُكَ الْجَنَّةَ وَكُلَا مِنْهَا رَغْدًا حَيْثُ شِئْتُمَا وَلَا تَقْرَبَا هَذِهِ الشَّجَرَةِ فَتَحُوْنَا مِنِ الظَّالِمِينَ

*«Biz mələklərə: «Adəmə səcdə edin!» – dedikdə, İblisdən başqa hamısı səcdə etdi. (Yalnız) o, təkəbbür edərək (səcdə etməkdən) imtiina etdi və kafirlərdən oldu.»<sup>3</sup>*

İmam Sadiq (ə)-dan küfrün və dinsizliyin ən aşağı dərəcəsi barə-sində soruşduqda, o həzrət buyurdu: «Təkəbbür küfr və dinsizliyin ən aşağı həddidir.»<sup>4</sup>

Atalar demişkən: «Xudbin Xudabin olmaz.» (Təkəbbür edən Allahı sevməz.)

<sup>1</sup> «Təğabun» surəsi, aya: 5-6.

<sup>2</sup> «Üsuli-kafi», 3-cü cild, səh. 396.

<sup>3</sup> «Bəqərə» surəsi, aya: 34.

<sup>4</sup> «Üsuli-kafi», 3-cü cild, səh. 421.

## SƏMUD QÖVMÜNÜN AQİBƏTİ

Səmud qövmünün yaşadıqları məntəqə təxminən, Mədinə və Şam şəhərləri arasındaki ərazilərə təsadüf edir. Onlar öz dövranlarında günü-gündən yaşadıqları məntəqələri genişləndirir və abad edir, lakin Allaha və Onun verdiyi nemətlərə şükür etmək əvəzinə saysız-hesabsız bütlər düzəldib, onlara sitayış edirdilər.

Mütəal Allah bu qövmü hidayət etmək üçün onlara Saleh (ə)-i peyğəmbər göndərdi ki, onları bütپərəstlikdən çəkindirib, yeganə Allaha doğru dəvət etsin.

Saleh peyğəmbər uzun müddət təbliğ edərək onları ulu Tanrıının yoluna çağırır, lakin bu təkəbbürlü və tügyançı qövmdən bir neçə nəfərdən başqa, heç kim onun dəvətini qəbul etmir və azğın yollarından əl çəkmirdilər. Allah-təala bu qövmün arasında yaranan iki fikir ayrılığını belə bəyan edir:

قَالَ الْمُلْكُ الَّذِينَ اسْتَكْبَرُوا مِنْ قَوْمِهِ لَذَنِي اسْتَضْعَفُوا لِمَنْ آمَنَ مِنْهُمْ أَشْغَلُونَ أَنَّ صَالِحًا مُرْسَلٌ  
مَنْ رَبَّهُ فَلَأُوا إِنَّا بِمَا أَرْسَلْنَا بِهِ مُؤْمِنُونَ قَالَ الَّذِينَ اسْتَكْبَرُوا إِنَّا بِالَّذِي أَمْنَتْ بِهِ كَافِرُونَ

«Saleh tayfasının (iman gətirməyi) özlərinə siğışdırımayan başçıları içərilərindən iman gətirən yoxsullara üz tutub: «Siz Salehin, doğrudan da, Rəbbi tərəfindən göndərilmiş (bir peyğəmbər) olduğunu bilirsinizmi?» – deyə soruştular. Onlar: «Əli, biz onunla göndərilən hər bir şeyə (bütün dini hökmlərə) inanırıq!» – deyə cavab verdilər. (İman gətirməyi) özlərinə ar bilənlər: «Sizin inandığınızda (Salehin peyğəmbərliyinə) biz inanmırıq!» –dedilər.»<sup>1</sup>

Həzrət Rəsuli-Əkrəm (s)-dən nəql olunmuş rəvayətə əsasən, bir gün Saleh (ə) onlara buyurdu: «Ey camaat! Mən on altı yaşında ikən sizə peyğəmbər göndərildim. Artıq ömrüm dən 120 il keçir (və siz bu müddət ərzində dəvətimi hələ də qəbul etməmisiniz). İndi isə, sizə iki şeyi təklif edirəm: «Əvvəl siz məndən nə istəyirsizsə, mən onu Allahdan diləyib qarşınıza qoyuram, əks təqdirdə, mən sizin tanrıla-

<sup>1</sup> «Əraf» surəsi, aya: 75-76.

rınızdan bir şey istəyəcək və mənim istəyimi versələr, mən sizin aranızdan çıxıb gedəcəyəm. Çünkü bu müddətdə həm mən sizi yormuşam, həm də siz məni!»

Camaat dedi: «Doğrudan da, insafla danışırsan.»

Onlar elə bu məqsədlə bir gün təyin edib, həmin gün hamı bir yerdə bu təklifi həyata keçirməyi qərarlaşdırılar.

Müəyyən olunmuş gün gəlib çatdıqda, camaat öz bütlərini ciyinlərinə qoyub gətirdilər. Yeyib-içdikdən sonra Saleh peyğəmbəri çağırıb dedilər: «İndi bizim bütlərdən öz hacətini istəyə bilərsən!»

Saleh (ə) onların ən böyük bütünü göstərib buyurdu: «Bu bütün adı nədir?» Bütün adını dedilər.

Saleh (ə) bütü adı ilə çağırıldıqda, ondan bir səs eşidilmədi. Buna görə də, Saleh (ə) «Niyə cavab vermirsin?» – deyə buyurduqda, camaat «o biri bütü çağır!» – dedilər.

Saleh (ə) bütün bütləri (yetmiş ədəd) bir-bir çağırırdı, lakin onların heç biri cavab vermədi.

Salehin tayfası hadisəni belə görüb, bütlərə «Nə üçün Salehə cavab vermirsiniz?» – deyə soruşduqda, yenə onlardan bir səs çıxmadı. Bu zaman camaat üzünü Saleh (ə)-a tutub dedilər: «Çəkil kənara və bizi bir neçə saat öz tanrılarımıza tək qoy!»

Saleh (ə) də çıxıb bir tərəfə getdi. Ağilsız camaat bütlərin altına xalçalar sərdilər. Sonra geyimlərini çıxarıb, ovuclarını torpaqla dolduraraq başlarına tökməyə başladılar, ağlayıb-sızlayaraq bütlərə dedilər: «Əgər siz bu gün Salehə cavab verməsəniz, onda biz rüsvay olacaqıq!»

Onlar bu işləri yerinə yetirdikdən sonra, Saleh peyğəmbərə dedilər: «İndi irəli gal və bütləri çağır!»

Saleh (ə) bu dəfə də onları səslədi, lakin cavab eşitmədi. Bu vaxt üzünü camaata tutub dedi: «Ey camaat, artıq, günortadır, sizin tanrılarınız cavab vermir! İndi siz məndən bir şey istəyin və mən də onu Allahdan diləyərək istəyinizi yerinə yetiririm.

## Günahın acısı

Bu zaman onların başçıları və böyüklerindən yetmiş nəfər irəli çıxbədilər: «Ey Saleh! Bizim səndən bir istəyimiz var, o da budur ki, əgər Rəbbin bacarsa, sənə itaət edəcəyik və şəhərin bütün əhalisi də sənə tabe olacaqdır.

Saleh (ə) buyurdu: «Hər nə istəyirsinizsə, deyin!»

Onlar Saleh peyğəmbərdən Allah-təalanın müəyyən xüsusiyyətlərə malik olan bir dəvəni dağdan çıxarmasını istədilər. Salehin (ə) duası ilə Allah bu möcüzəni icad edir, lakin yetmiş nəfərin içərisindən cəmi altı nəfər ona iman gətirir, qalan altmış dörd nəfəri həzrət Saleh (ə)-in bu əməlini sehr-cadu adlandırırlar. İman gətirən altı nəfərdən biri də şəhərə qayıtdıqdan sonra, Salehin dinindən üz döndərib, kafir olur və ona iman gətirən yalnız beş nəfər qalır.<sup>1</sup>

Allah-təala buyurur: «Səmud qövmü azğınlığı üzündən (Saleh peyğəmbəri) təkzib etmişdi.»<sup>2</sup>

Onlar Saleh peyğəmbəri təkzib etdikdən sonra onun (Allahın iznilə) dağdan çıxartdığı dəvənin də həyatına son qoydular. Bundan sonra isə azğınlıqları ucbatından səmadan enən dəhşətli bir bəla ilə həlak oldular. Qurani-Kərim buyurduğu kimi, ruhsuz cəsədlərə çevrildilər.

«Səmud qövmü azğınlığı (tağıyə) üzündən həlak oldu.»<sup>3</sup>

Təfsircilərdən bəziləri «tağıyə» sözünü tügyankarlıqları kimi təfsir edərək, onların azğınlıq və itaətsizliyi üzündən həlak olduqlarını demişlər. Diqqəti cəlb edən məsələ budur ki, Allah-təala bu hadisə ilə bağlı ayələrin hamısında Saleh (ə)-in qövmünün inkar və təkzibi, nəhayət, həlakətə yetmələrinin səbəbini təkəbbür, azğınlıq və itaətsizlikləri ilə əlaqələndirmişdir.

Alimlərdən biri özünü əsassız və yersiz haqq bilən və başqalarının haqq sözünü isə təkəbbür və xudbinlik üzündən dananlar barəsində yazar:

<sup>1</sup> «Rovzeyi-kafi», 1-ci cild, səh. 267.

<sup>2</sup> «Şəms» surəsi, aya: 11.

<sup>3</sup> «Əl-haqq» surəsi, aya: 5.

«Çox vaxt boşboğazlıq – həqiqəti yanlış yerə yozmaq – göstərdiyi təsir əsasında başqa formaya düşərək insanın əxlaq və düşüncəsilə birbaşa sintez yaradır. Bu prosesin nəticəsində insan qürurlu, azgrün və həyasız surətlərə düşərək ətrafindakıları özünə qarşı bədbin bilir və yavaş-yavaş bu düşüncə tərzi onun beynində kök atır...

Belə ruhi xəstələr ilk baxışda dəli görünmürlər; çünkü sübut və fakt gətirmə qüvvəsini hələ itirməmişlər və onlarla söhbət edən şəxs ilk baxışda onları ağılsız hesab etmir və qarşısındaki adamı şüurlu güman edir. Belə halı ilk növbədə «ağillı dəlilik» adlandırmışlar...

Əslində ruhun dərinliyindən baş qaldıran bu meylin ixtiyarı nəfəsanı-əxlaqi xarakterli gərginliyin əlində olub, bir növ qərəzsiz mövqə tutmasının qarşısını alır və azgrün təmayüllərinin əksinə çıxan hər kəsi və hər maneəni özbaşinalıqla suçlandırmağa çalışır.

Xüsusi fəqlənən bu hali biz adı yaşayış tərzində, xüsusilə, gərgin iştaha, kin-küdürü, təhqir meydanı olan siyasi mühitlərdə müşahidə edə bilərik. Belə xəstələrin bəzilərində təkəbbür və qarşı tərəfi əzmə hissi daha şiddetli, daha aşkar formadadır... Onların vicdan əxlaqi özlərinə qarşı bir növ huşuzluq və durğunluq halətini almışdır. Buna görə də, istək, yaxud yerinə yetirmək istədikləri hər şey nəzərlərində kamil görünür, lakin başqalarının sözləri və rəftarlarını bədbinlik və sərtliklə məzəmmət edirlər. Onlarla müxalifət olan hər hanı bir şəxsi qane edə bilmədikdə, dərhal onu düşmən qələmə verir, özlərinin haqsızlığı məruz qaldıqlarını güman edirlər. Həqiqətdə isə özlərinin başqalarına əzab-əziyyət vermələrindən xəbərsizdirlər. Təbii ki, belə xəstəlik ictimaiyyətə daha çox öz əksini tapıb qalmaqlara, dava-dalaşlara, ədavət və kin-küdürütlərə səbəb olur.»<sup>1</sup>

Yuxarıda qeyd olunanlardan belə nəticə alınır ki, təkəbbür, qürur və xudbinlik haqqı qəbul etməyə, Allahın, Onun Rəsulunun və dini əhkamların müqabilində təslim olmağa mane olur. Əlbəttə, nə çox olub ki, xudbin, özünü sevən və təkəbbürlü insan vicdanın səsi qarşı-

<sup>1</sup> «Nə bilirəm? – Ruhi və əsəbi xəstəliklər», səh. 33-34.

sında müqavimət göstərə bilməyib, haqq-həqiqəti qəbul etmiş, çarəsizlikdən dini göstərişlərə boyun əymışlər. Amma çirkin xudbinlik və təkəbbür xüsusiyəti xisləti nəhayət, öz zərbəsini endirmiş, onları azğınlığa və küfrə doğru çəkmışdır.

## TƏKƏBBÜR VƏ XÜDPƏSƏNDLİK-DİNDƏN ÇIXMAĞIN AMİLİ

Şam şəhərində məskunlaşmış «Ali-Cəfnə» sülaləsinin sonuncu padşahı Cəbələ ibn Eyhəm Qəssani ikinci xəlifənin dövründə İslam dinini qəbul edib müsəlman oldu. O, bir məktub yazaraq, Ömərdən Mədinəyə gəlib onu görməyi xahiş etdi. Ömər də cavab yazıb, onu Mədinəyə dəvət etdi.

Cəbələ ibn Eyhəm, Qəssan və Əkk tayfalarından beş yüz nəfər öz yaxın adamları ilə birlikdə Mədinəyə doğru hərəkət etdi. Mədinənin yaxınlığına çatdıqda, Ömər bir məktub yazıb, şəhərə daxil olacağını xəbər verdi.

Ömər onun gəlişindən xoşhal olub, şəhər əhalisinə göstəriş verdi ki, onun pişvazına çıxsınlar. Onların qalmağı üçün bir neçə ev də həzir etdilər.

Cəbələ ibn Eyhəm Mədinəyə daxil olmaq üçün özü ilə birlikdə gələnlərdən iki yüz nəfərə əmr etdi ki, ipək libaslar geyinib, silahlanın və öz atlarının boynuna qızıl-gümüş xaltalar bağlaşınlars. Özü isə başına qiymətli daş-qasıla bəzədilmiş bir tac qoydu və qiymətli libaslarını geyindi. Bir sözlə, son dərəcə cah-calal və əzəmətlə Mədinəyə daxil oldu. Onun yolu üzərində toplaşmış, camaat heyrətlə gözlərini onların əzəmət və şövkətinə zilləmişdilər.

Cəbələnin Mədinəyə daxil olmasından bir neçə gün sonra həcc mövsümü gəlib çatdı. Ömər həcc səfərinə hazırlaşdı və Cəbələni də özü ilə birlikdə Məkkəyə apardı. Məkkəyə daxil olduqdan sonra Cəbələ ibn Eyhəm yanındakılarla birlikdə təvaf etmək məqsədilə Məscidüll-hərama getdi. Təvaf halında Bəni-Fəzarə qəbiləsindən olan bir ərəb kişi bilmədən, ayağını Cəbələnin uzun libasının (ərəb köynəyi)

üstünə basdı. Onun bu hərəkətini özünə təhqir hesab edən Cəbələ bərk qəzəblənərək, vurub burnunu sindirdi.

Ərəb kişi Məscidül-həramdan çıxıb, Ömərin yanına getdi və Cəbələdən şikayət etdi. Ömər, Cəbələni yanına çağırıb, «Bu kişi səndən şikayət edir. Hadisə necə olmuşdur?» – deyə soruşduqda, Cəbələ dedi: «Bəli, ey möminlərin əmiri! Bu kişi mənim köynəyimi tapdaladı və əgər Kəbə evinin ehtiramı vacib olmasaydı, onun başını qılıncla vurardım!»

Ömər dedi: «Sən öz haqsızlıq və zülmünə etiraf etdiyin üçün, bu iki işdən birini görməlisən; ya bu ərəb kişini razı salmalı, ya da onun səndən qisas alması üçün hazırlaşmalısan.»

Deyəsən, qisasın mənasını başa düşməyən Cəbələ «Qisasdan məqsədin nədir, bu kişi nə etməlidir?» – deyə soruşduqda, Ömər dedi: «Sən onun burnunu sindirdiğin kimi, o da sənin burnunu vurub sindirmalıdır.»

Cəbələ böyük təəccüb və narahatlıqla soruşdu: «Ey müsəlmanların xəlifəsi! Mən padşah, o isə adı bir ərəb olduğu halda, bu işi necə görə bilər?»

Ömər cavabında dedi: «İslam qanununa əsasən, səninlə bu kişinin hüququ eynidir. Əlbəttə, pəhərzkarlığı və saleh əməlləri müstəsna etməklə, sənin onun üzərində heç bir fəzilət və üstünlüyü yoxdur.»

Cəbələ dedi: «Mən İslam dinini qəbul etməklə izzət və şövkətimin daha da artacağına təsəvvür edirdim.»

Ömər dedi: «Ey Cəbələ! Bu sözləri boşla, ya bu kişini özündən razı salmalısan, ya da əmr edirəm ki, səndən intiqam alsın.»

Cəbələ, xəlifənin qəti qərarda olduğunu gördükdə, hədə-qorxu gələrək dedi: «Əgər belədirsem, onda mən İslAMDAN üz döndərib, məsihi dininə qayıdırám.»

Ömər dedi: «Əgər İslAM dinindən üz döndərib, məsihi dinini qəbul etsən, boynunu vurduracağam; çünkü İslAMın qanununa əsasən, sən mürtəd sayılrsan və mürtədin qətli isə vacibdir.»

Cəbələ bunu eşitcək, dedi: «Onda mənə bir gecə möhlət ver ki, bu barədə fikirləşim.»

## Günahın acısı

Ömər ona möhlət verdi. Həmin gecə Cəbələ öz adamları ilə birlikdə Məkkədən qaçıb Şama, oradan da Roma imperatoru Heraklin yanına getdi və məsihi dinini qəbul etdi.

Herakl onun gəlişindən çox xoşhal oldu və bunu İslam hökumətinin müqabilində böyük zəfər hesab etdi. Buna görə əmr etdi ki, imperatora layiq saraylardan birini onun ixtiyarına versinlər. Beləliklə, Cəbələ ibn Eyhəm Romada məskunlaşdı.

Bir neçə müddətdən sonra, Ömər, Cüsamə ibn Müsahiq Kənanini Roma imperatorunun yanına qasid göndərdi. O, öz vəzifəsini yerinə yetirdikdən sonra Cəbələnin görüşünə gedib, onun əzəmətli bir sarayda məskunlaşdığını gördü. Cəbələ ondan Ömərin və müsəlmanların vəziyyətini soruşdu.

Cüsamə deyir: «Bu zaman Cəbələnin göstərişi ilə geniş bir süfrə açıdalar və xanəndə qızlar əllərində şərab qədəhlərlə məclisə daxil olular. Onlar şərab içdikdən sonra, oxumağa başladılar. Mənə də şərab təklif edildikdə, mən bu işdən çəkinib ağlamağa başladım. Cəbələ məni belə görüb, xanəndələrə dedi: «Elə mahnilar oxuyun ki, mən də ağlayım.» Bu zaman xanəndələr bu beytləri oxumağa başladılar:

Bir sillənin qorxusundan çəkindi ol hökmdar,  
Məsihililik tacın qoyub, digərini sandı ar.  
«Onu döymək bəlkə də çox asanmış, ay inadkar!  
Sağlam gözü əldən verdim, oldu mənə dünya dar!  
Ey kaş, görüm gəlməyəydim bu dünyaya ay Ömər!  
Qisas çəkib, aparayıdım o dünyaya bir səmər.  
Ey kaş, şahlıq tacın qoyub, dəvə-orman baş qatar,  
«Muzər», «Rəbiə»yə çoban, tövlə-təzək gün batar.  
Ey kaş, Şamda ömür sürüüb, damsız diyar, dörd hasar,  
İçrə yaşar, gün aşırar, bir baş-ayaq, lal-kar-kor!

Çalğıçlar və xanəndələr bu şeri çalib oxuyarkən, Cəbələ hönkür-höñkür ağlayır və göz yaşları saqqalından süzüldürdü. Bu zaman mən ayağa qalxıb, onunla vidalaşdım və saraydan çıxdım.<sup>1</sup>

\* \* \*

Ümumiyyətlə, təkəbbür və xudbinlik təkcə insanın haqqı qəbul etməsinin qarşısını almır, həm də ona qəbul etdiyi həqiqətləri tədricən unutdurur və nəticədə dünya və axırət səadətini çox ucuz əldən verir.

## TƏKƏBBÜR – HAQDAN ÜZ DÖNDƏRMƏK

Qurani-Kərimdə və din rəhbərlərindən nəql olunan rəvayətlərdə «bu çirkin xislətin insanı necə haqdan uzaqlaşdırması, haqq-həqiqəti danması və küfrə yönəltməsi» məsələsi geniş açıqlanmışdır. Belə ki, Allah-təala düşmənlərin İslam Peyğəmbərini (s) inkar və onunla müxalifətləri barəsində buyurur: «Şübhəsiz ki, özlərinə bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edənlərin (və onu qəbul etməkdən boyun qaçıranların) ürəyində ancaq bir təkəbbür vardır. Onlar heç vaxt ona (öz istəklərinə) çatmayacaqlar. Sən Allaha pənah apar. Həqiqətən, O (hər şeyi) eşidən və görəndir!»<sup>2</sup>

Təkəbbür bir xəstəlik, çirkin və bəyənilməyən bir xislətdir ki, insanı inadkarlıqları və nahaq mübahisələrindən əl çəkməyə qoymur, haqq-ədaləti qəbul etməyə mane olur. Halbuki çox vaxt belələri əsasız və dəlilsizdirler.

Din rəhbərləri bir çox rəvayətdə təkəbbür xislətini xəstəlik və bəla kimi tanıtdırmışlar.

İmam Əli (ə) buyurmuşdur: «Təkəbbür eyblərin ən pisidir.»<sup>3</sup>

Başqa bir hədisdə buyurmuşdur: «Təkəbbür əqlin ən pis (qorxulu) bəlasıdır.»<sup>1</sup>

<sup>1</sup> («Həssan ibni Sabitin divanı»nın müqəddiməsi, Misir çapı: 1347-ci h.q il.)

<sup>2</sup> «Qafir» surəsi, ayə: 56.

<sup>3</sup> «Qürətül-hikəm», səh. 22 və 448.

Rəvayətlərdə təkəbbür və xüdpəsəndlik elmin, əqlin, şərəf və heysiyyətin bələsi kimi də qələmə verilmişdir. Həzrət Rəsuli-Əkrəm (s) buyurmuşdur: «Təkəbbür elm və biliyin afətidir (bələsidir).»<sup>2</sup>

İmam Əli (ə) buyurmuşdur: «Xüdpəsəndlik şərəfin düşmənidir.»<sup>3</sup>

Yenə də həzrət Rəsuli-Əkrəm (s) buyurmuşdur: «Özüna öyünmək və xüdpəsəndlik insan heysiyyətinin (şəxsiyyətinin) afətidir.»<sup>4</sup>

Bir sözlə, din rəhbərləri təkəbbür və xüdpəsəndliyi elmin, əqlin, şərəf və şəxsiyyətin düşməni bilmislər. Aydındır ki, insan şüurlu surətdə hansısa bir məsələdə düzgün hökm çıxarıb, haqqı müəyyənləşdirəsə, mütləq xətadan uzaq olacaqdır. Bu afət və bəla sayılan xislət hicab və pərdə kimi əqlin üzərini örtür və onu həqiqəti dərk etməkdən saxlayaraq, tədricən sıradan çıxarır.

İmam Əmirəl-möminin Əli (ə) buyurmuşdur: «Təkəbbür və xüdpəsəndlik əqli aradan aparır.»<sup>5</sup>

İmam Baqir (ə) buyurmuşdur: «Qəlb nə qədər təkəbbürə məruz qalsa, bir o qədər əqlən azalır, istər az olsun, istərsə də çox.»<sup>6</sup>

İmam Əli (ə)-dan nəql olunan bir hədisdə xudbin insan ağılsız tənqidirilmişdir: «Xudbin və təkəbbürlü insanın əqli olmaz.»<sup>7</sup>

### (3) HƏSƏD

Bəyənilməyən və məzəmmət edilən xislətlərdən biri də həsəddir ki, ayrıca saysız-hesabsız zərərlərin mənşəyidir. Onun təhlükəli zərərlərindən biri insanı küfrə və dinsizliyə sövq etməsidir.

Qurani-Kərim və rəvayətlər baxımından həzrət Rəsuli-Əkrəm (s)-in zamanında müşərikələr, yəhudilər və məsihilər kimi İslam düşmən-

<sup>1</sup> Yenə orada.

<sup>2</sup> «Biharul-ənvar», 73-cü cild, səh. 196.

<sup>3</sup> «Qürərül-hikəm», səh. 32.

<sup>4</sup> «Biharul-ənvar», 73-cü cild, səh. 228.

<sup>5</sup> «Qürərül-hikəm», səh. 26.

<sup>6</sup> «Səfinətul-bihar», 2-ci cild, səh. 460.

<sup>7</sup> «Qürərül-hikəm», səh. 34.

lərinin çoxunun müqəddəs İslam dinini qəbul etməmələrinə səbəb İslam Peyğəmbərinə (ə) qarşı həsəd və paxilliqları idi. Halbuki həqiqət onlara bəlli, bəzən onu öz dillərilə də izhar edirdilər.

Qurani-Kərimdə onların bir qismi barəsində belə buyurulur:

**وَأَقِيمُوا الصَّلَاةَ وَأَتُوا الزَّكَاةَ وَمَا تَقْدُمُوا لَأَنفُسِكُمْ مَنْ خَيْرٌ تَجْدُوهُ عِنْدَ اللَّهِ إِنَّ اللَّهَ بِمَا تَعْمَلُونَ بَصِيرٌ**

«Kitab əhlindən bir çoxuna həqiqət bəlli olduqdan sonra belə, təbiətlərindəki həsəd və paxilliq üzündən sizi, iman gətirmiş olduğunuz halda, yenidən küfrə sövq etmək istəyirlər.»<sup>1</sup>

Başqa bir ayədə isə belə buyurulur:

**أَلَمْ تَرَ إِلَى الَّذِينَ أُوتُوا نَصِيبَهُمْ مِنَ الْكِتَابِ يُؤْمِنُونَ بِالْجُبْنِ وَالظَّاغُوتِ وَيَقُولُونَ لِلَّذِينَ كَفَرُوا هُوُلَاءِ أَهْدِي مِنَ الَّذِينَ آمَنُوا سَبِيلًا  
أَوْلَئِكَ الَّذِينَ لَعَنْهُمُ اللَّهُ وَمَنْ يَلْعَنُ فَإِنَّهُمْ تَجْدَلُهُمْ نَصِيرًا  
أَمْ لَهُمْ نَصِيبٌ مِنَ الْمُلْكِ فَإِذَا لَا يُؤْمِنُونَ النَّاسُ نَفِيرًا  
أَمْ يَحْسُدُونَ النَّاسَ عَلَى مَا آتَاهُمُ اللَّهُ مِنْ فَضْلِهِ فَقَدْ أَتَيْنَا آلَ إِبْرَاهِيمَ الْكِتَابَ وَالْحِكْمَةَ وَآتَيْنَاهُمْ مُلْكًا عَظِيمًا**

«(Ya Muhəmməd!) Kitabdan özlərinə az bir şey verilənləri (yəhudiləri) görmürsənmi? Onlar Cibt və Tağuta inanır və kafirlər üçün də: «Bunlar möminlərdən daha doğru yoldadırlar!» – deyirlər. Onlar Allahın lənət etdiyi şəxslərdir... Yoxsa onlar Allahın öz nemətindən bəxş etdiyi şeyə (iman və nübüvvətə) görə insalara (müsəlmanlara və Allahın Rəsuluna) həsəd aparırlar.»<sup>2</sup>

Əlbəttə, bu iki ayədən başqa, bu müddəəni sübut edən digər ayələr də mövcuddur. İslam tarixində bu məsələ ilə əlaqədar çoxlu şahidlər gözə dəyir.

## HƏSƏD BİR YƏHUDİNİN İMAN GƏTİRMƏSİNƏ MANE OLDU

Səlmət ibn Səlamət deyir: «Bizim Bəni Əbdül-Əşhəl qəbiləsi arasında yaşayan bir yəhudü qonşumuzvardı. Bir gün o, qəbilənin camaatına xitab edərək qiyamət haqda söhbətə başladı.

<sup>1</sup> «Bəqərə» surəsi, ayə: 109.

<sup>2</sup> «Nisa» surəsi, ayə: 51-54.

## Günahın acısı

Mən kiçik olduğumdan söhbət zamanı özümü bir parçaya bükküb, divarın kənarında uzandım.

Həmin yəhudи qiyamət və hesab-kitabdan, behişt və cəhənnəmdən qiyamət gününə əsla inanmayan büt pərəst camaata xəbər verirdi.

Qəbilə camaatı isə onun sözlərinə inanmayıb deyirdilər: «Ay kişi, sakit ol! Heç mümkün dürmü ki, adam öləndən sonra dirilib, sorğu-sual olunsun, sonra da behiştə, ya da cəhənnəmə getsin?»

Yəhudи «Bəli, Allaha and olsun ki, cəhənnəmə düşən arzu edər ki, sizin yandırığınız ən isti təndirin oduna atilaraq, cəhənnəm odundan nicat tapsın!» – deyirdi.

Camaat soruşdu: «Qiyamətin əlaməti nədir?»

Deyirdi: «Allah tərəfindən o məntəqədə peyğəmbərin gəlişi!» (Əli ilə Məkkə və Yəmənə işaret etdi.

Ondan: «O peyğəmbər nə vaxt gələcəkdir?» – deyə soruşduqda, yəhudи mənə tərəf baxıb dedi: «Əgər bu uşaq diri qalsa, onu görəcəkdir.»

Səlmət deyir: «Allaha and olsun! Bir müddət keçdikdən sonra, həzrət Muhəmməd (s) Allah tərəfindən peyğəmbəri seçildi və həmin yəhudи kişi hələ sağ idi. Biz o həzrətə iman gətirdik, lakin o kişi Allahın Rəsuluna qarşı kin-küdürü, həsəd və paxilliq üzündən iman gətirmədi. Ona «Vay olsun sənə! İsləm Peyğəmbəri (s) barəsində elə danışan sən deyildinmi?» – dedikdə, cavab verirdi: «Bəli, mən idim, lakin o kişi mən dediyim peyğəmbər deyildir.»<sup>1</sup>

## ƏBU CƏHLİN ALLAHIN RƏSULU İLƏ ƏDAVƏTİNİN SƏBƏBİ

Zöhri deyir: «Rəsuli-Əkrəm (s)-in besətindən sonra, bir gecə Əbu Süfyan, Əbu Cəhl və Əxnəs ibn Şüreyq adlı bir şəxs bir-birlərindən xəbərsiz və gizlincə o həzrətin namaz qılarkən tilavət etdiyi Quran səsinə qulaq asmaq məqsədilə evinin divarının arxasına gəlmişdilər.

---

<sup>1</sup> «Sireyi İbn Hisamın», 1-ci cild, səh. 212.

Bu üç nəfərin hər biri bir yerdə gizlənib, Rəsuli-Əkrəm (s)-in oxuduğu Quran ayələrinə qulaq asırdılar. Onlar yerlərindən durub evlərinə getmək istəyərkən, təsadüfən, yol əsnasında bir-birlərilə rastlaşırlar. Bir-birlərinin haradan gəldiyindən xəbərdar olduqda, özlərini danlamağa başlayıb deyirlər: «Artıq, belə bir iş tutmaq olmaz. Əgər nadan camaat və qəbilənin avamları bizi burada və Muhəmmədin sözlərinə qulaq asmağa gəldiyimizi görsələr, bizə qarşı pis gümana düşərlər.

Onlar bir-birinə söz verib, öz işlərinin ardınca getdilər. Lakin ertəsi gün yenə hər üçü gizlincə həmin yerə gəldilər. (Sanki Peyğəmbər (s)-in Quran tilavəti onları bura çəkib gətirirdi.)

Həmin gecə yenə sübhə kimi evin divarı arxasında əyləşib, Quran ayələrinə qulaq asdırılar. Dan yeri sökülərkən, gizləndikləri yerdən çıxıb, yol əsnasında bir-birlərilə rastlaşır və ötən gün dedikləri sözləri təkrarlayıb əhd-peyman bağlayıraraq bir-birindən ayrırlılar.

Bu minvalla üçüncü gecə də bu iş təkrarlanır, lakin bu gecə bir-birlərinə qəti söz verirlər ki, artıq buna son qoysunlar. Çünkü onların bu əməli nadan camaatin onlar barəsində pis gümanına, eləcə də Rəsuli-Əkrəm (s)-in tərəqqi edib, İslam dininin yayılmasına səbəb ola bilər.

Bu hadisədən sonra Əxnəs ibn Şüreyq əsasını əlinə alıb, öncə Əbu Süfyانın yanına getdi və dedi: «Ey Əbu Süfyān! Düz danış görüm, sənin Muhəmməddən eşitdiklərin barədə nəzərin nədir?»

Əbu Süfyān dedi: «Ey dost! Doğrusu eşitdiklərimin bir qismini başa düşdüm, lakin qalanlarını qavraya bilmədim.»

Əxnəs dedi: «Mən də sənin kimi ayələrin bir qismini başa düşdüm, bir qismini isə başa düşə bilmədim.»

Sonra oradan çıxıb, Əbu Cəhlin yanına getdi və dedi: «Ey Əbu Cəhl! Sənin Muhəmmədin tilavət etdiyi ayələr barəsində nəzərin nədir?»

Əbu Cəhl dedi: «Həqiqət budur ki, biz Əbdü-Mənafın övladları ilə yüksək məqam və şərəfə nail olmaqdə müsabiqəyə çıxmış və yarışa çıxan atlar kimi bir-birimizi ötməyə çalışırıq, onlar camaata yaxşı-

## Günahın acısı

ləq və yardım edirlər, biz də yaxşılıq və yardım edirik. Nəhayət, onlar dedilər: «Bizim içərimizdə səmadan vəhy alan bir peyğəmbər vardır.» Biz isə belə bir fəzilət və məqama necə çata bilərik?

Əbu Cəhl bu sözləri deməklə, öz narahatlığını bildirir və əlavə edərək deyir: «Biz heç vaxt Muhəmmədə iman gətirməyəcək və onu təsdiq etməyəcəyik.»

\* \* \*

Belə tarixi şahidlər göstərir ki, Allahın Rəsulunun düşmənlərinin, yəni Qüreyş tayfasının və yəhudilərin o həzrətə qarşı olan ədavət və kin-küdərətləri o həzrətin ilahi şəxsiyyət və məqamına həsəd və paxılıqdan başqa bir qərəz üzündən deyilmiş. Həmçinin, aydın olur ki, həsədin digər qorxulu təsiri insanı haqqı qəbul etməkdən saxlamağıdır və təkəbbür kimi əqlin düşmənidir. Necə ki, Rəsuli-Əkrəm (s)-dən sonra Əmirəl-möminin Əli (ə)-in vilayət və xilafətinin inkar edilməsinin əsas səbəbi də həsəd olmuş, beləliklə, bunun nəticəsində o həzrətə və onun pak xanədanına qarşı böyük haqsızlıq edilmişdir. Bu çirkin xislət səbəb oldu ki, İslam aləminin yüksək rəhbərlik məqamı layiq olmayan şəxslərin ixtiyarına keçsin, imam Əli (ə) və övladlarını bir guşədə qalaraq, İslam və müsəlmanların adı ilə çoxlu cinayət törədilsin.

Əmirəl-möminin Əli (ə) onların bir qisminin müxalifəti barəsində belə buyurmuşdur: «Onlar mənim xəlifəliyimə razi olmadıqlarından bir yerə toplaşdırılar. Mən siz müsəlmanların parçalanmayacağı vaxta qədər səbir edəcəyəm. Əgər onlar bu yanlış fikri həyata keçirsələr, müsəlmanların əsas sütunu qırılacaqdır. Onlar Allahın (haqq olaraq) xilafəti əta edən şəxsə həsəd və paxılıqdan bu dünyani seçdilər və işləri tərsinə döndərdi.»<sup>1</sup>

Həmçinin, digər zələm hakim və xəlifələrin pak imamlarla, Əli (ə)-in övladları ilə müxalif olmalarının əsas səbəbi məzəmmət olunan həsəd xisləti olmuş və əgər burada onların əməllərindən faktlar, rə-

<sup>1</sup> «Nəhcül-bəlağə», Feyzül-İslam, səh. 540.

vayətlər və tarixi sənədlərə əslənsən, ayrıca bir kitab olar. Lakin qısa qeydlə kifayətlənir ki, tarix boyu Əməvi və Abbasi hökuməti tərəfindən on iki imamla düşmənciliyin, eləcə də onlara rəva görülən əzab-əziyyətlərin və məhdudiyyətlərin çoxunun səbəbi onların yüksək məqam və mənzilətlərinə həsəddən başqa bir şey olmamışdır.

\* \* \*

Bəli, həsəd haqqın qarşısını kəsir və insanı zəlalət və azğınlıq və disinə atır. Eləcə də səadətin əsasını yandırır, insanı din və xoşbəxtlik yolundan azdırır.

İمام Əli (ə) şielərə və ardıcıllarına nəsihət edərkən buyurmuşdur: «Bir-birinizə həsəd etməyin; həqiqətən, atəş odunu yandırıb məhv etdiyi kimi, həsəd də imanı yandırıb aradan aparır.»<sup>1</sup>

İمام Sadiq (ə) həsədi dinin afəti hesab edərək buyurmuşdur: «Dinin afəti həsəd, xudbinlik və özünə öyünməkdir.»<sup>2</sup>

İمام Kazim (ə) babası Rəsuli-Əkrəm (s)-dən nəql etmişdir ki, o həzrət həsədi «haliquid-din» (dini aradan aparan) kimi təbir edərək öz səhabələrinə buyurmuşdur: «Agah olun ki, əvvəlki ümmətlərə üz verən xəstəlik sizə də üz gətirmişdir və o, həsəddir. Həsəd bədənin tükünü yox, əksinə dini aradan aparır.»<sup>3</sup>

Bu çıxın xislətin məzəmməti barəsində məsum imamlardan çoxlu rəvayətlər nəql olunmuşdur. Hətta onların bir qismində İblisin Adəm peyğəmbərə səcdə etməməsinin və Allahın dərgahından qovulmasının səbəbi həsəd göstərilmiş və xatırlanmışdır ki, İblis bəşərin atası Adəm (ə)-a həsəd etdi və bu onun səcdə etməməsinə, nəticədə qovulmasına səbəb oldu.

İمام Əli (ə) buyurmuşdur: «Həsəd İblisin böyük günahıdır.»<sup>4</sup>

<sup>1</sup> «Nəhcl-bəlağə», Feyzül-İslam, səh. 199. Bu məzmunda Rəsuli-Əkrəm (s) və pak imamlardan da çoxlu rəvayət nəql olunmuşdur.

<sup>2</sup> «Üsuli-kafi», 3-cü cild, səh. 418.

<sup>3</sup> «Biharul-ənvar», 73-cü cild, səh. 253.

<sup>4</sup> «Qürətül-hikəm», səh. 38.

İmam Sadiq (ə) bir hədisdə həsədi iki qismə bölmüşdür; biri qəfət, digəri isə fitnə-fəsaddır. Sonra həsədin ikinci qismi barəsində buryurmuşdur: «Bəndəni küfrə və şirkə sövq edən həsədin ikinci qismi Allahın əmrindən çıxıb, Adəm (ə)-a səcdə etməkdən saxlayan İblisin həsədindən ibarətdir.»<sup>1</sup>

İmam Sadiq (ə) İblisin Nuh peygəmbərin gəmisinə daxil olması hekayəsini bəyan etdikdən sonra buyurmuşdur: «Şeytan, Nuh (ə)-a iki nəsihət edərək dedi: «Tamahkarlıqdan çəkin; çünkü bu, sənin atanananı (Adəm və Həvva) behiştən çıxartdı. Heç kimə həsəd etmə; çünkü bununla mən behiştən qovuldum.»<sup>2</sup>

Cünadə ibn Əbi Üməyyənin nəql etdiyi bir hədisdə buyurulur: «İlk günah həsəddir; belə ki, İblis Adəm (ə)-a səcdə etməyə əmr olunduqda, ona həsəd etdi və bu onu günaha çəkdi (və səcdə etməkdən imtina etdi).»<sup>3</sup>

Səadət istəyən şəxs mütləq bu çirkin xüsusiyətdən uzaq olmalı, yoxsa, onu küfrə və dinin müqəddəs qanunlarını inkar etməyə yönəldəcəkdir.

## YUSİFİN QARDAŞLARI

Tarixin məşhur və ibrətli macəralarından biri də Yusif (ə)-in öz qardaşlarının əli ilə quyuya atılmasıdır. Qurani-Kərimdə bu hadisə geniş bəyan olunmuşdur. Doğrudan da, görəsən, adı bir halda insanın öz əziz qardaşını həlak etməsini təsəvvür etmək olarmı? Bəli, həsəd və paxilliq qüvvəsinin təhrikini ilə on qardaş əlbir olaraq öz qardaşı Yusif (ə)-in qətli tədbirini gördülər. Qurani-Kərimdə buyurulur:

إِذْ قَالُوا لِيُوسُفَ وَأَخُوهُ أَحَبُّ إِلَيْنَا مَنًا وَنَحْنُ عُصْبَةٌ إِنَّ أَبَانَا لَفِي ضَلَالٍ مُّبِينٍ  
أَقْتَلُوا يُوسُفَ أَوْ اطْرَحُوهُ أَرْضًا يَخْلُكُمْ وَجْهُ أَبِيكُمْ وَتَكُونُوا مِنْ بَعْدِهِ قَوْمًا صَالِحِينَ

<sup>1</sup> «Tühəfəl-üqul», səh. 371.

<sup>2</sup> «Biharul-ənvar», 11-ci cild, səh. 323.

<sup>3</sup> «Durrul-mənsur», 1-ci cild, səh. 51.

«*Bir zaman (Yusifin qardaşları öz aralarında) belə demişdilər: «Biz (güclü) bir dəstə olduğumuz halda, Yusif və onun qardaşı atamıza daha əzizdirlər. Həqiqətən, atamız açıq-aşkar azğınlıqdadır! (Aralarından biri dedi:) «Yusifi öldürün və ya uzaq bir yerə atın ki, atanız mehr-məhəbbətinizi yalnız sizə salsın. Ondan sonra isə (tövbə edib) əməlisaleh bir camaat olarsınız.»*<sup>1</sup>

Onlar tədbirdən sonra hiylə işlədərək atalarından Yusifi özləri ilə aparmağa icazə aldılar. Onu səhralığa aparıb, öncə günahsız Yusifi döyməyə başladılar, sonra isə bir quyunun başına gətirib, köynəyini əynindən çıxartdılar və nəhayət quyuya atdılar. Bundan sonra atalarına nə cavab verəcəkləri barədə yeni bir tədbirə əl atdılar. Belə ki, bir heyvani öldürüb, Yusifin köynəyini onun qanına bulaşdırıldılar və özləri ilə atalarının yanına apardılar. Yalandan ağlayaraq ona dedilər: «Biz qacıb bir-birimizlə ötüşürdük, Yusifi libaslarımızın yanında qoymuşduq. Bir də xəbər tutduq ki, qurd onu yemişdir.»<sup>2</sup>

Rəvayətlərə və əksər təfsircilərin əqidələrinə əsasən, Yusifin qardaşları ertəsi gün quyunun yanına gedib gördülər ki, bir karvanın adamları Yusifi quydan çəkib çıxartmışlar. Buna görçək, dərhal karvan əhlinə dedilər: «Bu bizim qulumuzdur ki, qacıb bura gəlmış və quyuya düşmüştür.» Nəhayət, yalan danışaraq öz əziz qardaşı Yusifi bir neçə dirhəmə (bəzi rəvayətlərə görə, 18-dirhəmə) satdılar.

Bu, Yəqub (ə)-in oğullarının öz qardaşı ilə etdikləri rəftarın xülasəsi idi. İndi görün, Yusifin qardaşları həsəd və paxilliq üzündən neçə böyük günaha əl atmışlar:

- 1-Peğəmbər oğlu və öz qardaşı əleyhinə plan çizmaq;
- 2-Yusif (ə)-i səbəbsiz yerə döymək, ona işkəncələr vermək və hörmətsizlik etmək;
- 3-Yusif (ə)-i quyuya atmaq;
- 4-Atasına yalan danışmaq;

<sup>1</sup> «Yusif» surəsi, 8-9-cu ayələr.

<sup>2</sup> «Yusif» surəsi, ayə: 17.

5-Yusif (ə)-a böhtan atıb, onun qul olduğunu demək;

6-Yusif (ə)-ı qul kimi satmaq;

7-Ən mühümü isə, Allahın peyğəmbəri həzrət Yəqub (ə)-a azığın yolda olduğunu nisbət vermək; «həqiqətən atamız açıq-aşkar azığınlıqdadır!»

Qeyd olunan günahlar bu bir hadisədə baş verdi və ondan sonra yenə öz cinayətlərinin üstünü örtmək üçün başqa günah və yalanlara da mürtəkib oldular ki, tarixdə bu geniş əks olunmuşdur.

#### (4) ŞƏRAB

Rəvayətlərə əsasən, insandan iman ruhunu alan onu yavaş-yavaş küfrə yönəldən günahlardan biri də şərab içməkdir.

6-cı fəsildə qeyd etdiyimiz kimi, şərabın cisim və ruha bir çox zərərli təsirlərindən əlavə, əql və idrak qüvvəsinin aradan aparması insanın Allahu, məadı və dinin digər zəruri məsələlərini inkarı, habelə dinsizliyə sövqü kimi təhlükələri vardır. Rəvayətlərin təbirilə desək, onu tamamilə şeytana təslim edir.

Seyx Səduq, Məhəmməd ibn Sənanın imam Riza (ə)-dan belə eşitdiyini nəql edir: «Allah-təala ona görə şərabı haram etmişdir ki, fəsad törədir, əqli aradan aparır və Allah-təalanı inkar etmək, Ona və peyğəmbərlərinə iftira demək də insanın məruz qaldığı təsirlərdəndir. Onun digər fitnə-fəsadları da vardır; adam öldürmək, töhmət vurmaq, zina etmək və başqa günahlara düşmək. Bunları nəzərə alaraq hər məstedici içkiləri haram etmişik; çünkü onum da aqibəti şərab kimidir. Buna görə də, Allaha və qiymət gününə iman gətirən, bizi sevən və vilayətimizi qəbul edən hər kəs bütün məstedici içkilərdən çəkinməlidir. Çünkü bizimlə onu içən şəxs arasında heç bir əlaqə yoxdur.»<sup>1</sup>

Bir nəfər imam Sadıq (ə)-dan şərabın haram edilməsinin səbəbini soruşduqda, o həzrət buyurdu: «Allah şərabı haram etmişdir; çünkü şərab bütün şər işlərin və cirkinliklərin mənşəyidir. Şərab içən müəy-

<sup>1</sup> «İlləlüş-şəraye», 2-ci cild, səh. 161.

yən müddətdən sonra şürurunu itirər, Rəbbini tanımaz, günahdan çəkinməz, hörmət saxlamaz, ən yaxın qohumu ilə əlaqəsini kəsər və elə bir çirkin iş tapılmaz ki, onu yerinə yetirməsin. Məst olan şəxsin ixtiyarı şeytanın əlinə düşər; ona bütə səcdə etməsini əmr etdikdə, səcdə edər və istədiyi səmtə çəkib aparar.»<sup>1</sup>

## **İMAM BAQİR (Ə) MƏSCİDÜL-HƏRAMDA VƏ O HƏZRƏTİN ŞƏRAB HAQQINDA SÖHBƏTİ**

Bir gün imam Baqir (ə) Məscidül-həramda olarkən o həzrəti uzaqdan müşahidə edən bir qrup qüreyşli «Bu kimdir?» – deyə bir nəfərdən soruşduqda, dedi: «İraq əhlinin imamı və rəhbəridir!»

Onlardan biri dedi: «Yaxşı olar ki, bir nəfəri onun yanına göndərib, istədiyimiz sualı soruşaq.»

Bu məqsədlə bir cavan Həzrətin yanına gəlib dedi: «Əmi oğlu! Ən böyük günah nədir?»

Həzrət buyurdu: «Ən böyük günah şərab içməkdir.»

O cavan öz dostlarının yanına qayıdır, İmam (ə)-dan soruşduğu sualı və aldığı cavabı açıqladı. Ona dedilər: «Yenidən onun yanına qayıt və bu sualı təkrar olaraq soruş.»

Cavan yenidən o həzrətin yanına gəlib, həmin sualı ikinci dəfə soruşduqda, Həzrət buyurdu: «Qardaş oğlu! Sənə dedim ki, ən böyük günah şərab içməkdir.»

Cavan geri qayıdır, İmam (ə)-in cavabını öz dostlarına dedi. Lakin onlar (bəlkə də məsələni yaxşı dərk etsinlər deyə, yaxud hansısa bir məqsədə görə) o suali yenidən soruşmaq məqsədilə həmin cavani İmam (ə)-in yanına göndərdilər.

Cavan oğlan eyni sualı üçüncü dəfə İmam (ə)-dan soruşmağa xəcalət çəkdiyini deyib, o həzrətə əziyyət verməmək üçün bu işə razılıq vermədi. Lakin Qüreyş tayfasından olan dostları ondan əl çəkmədilər

<sup>1</sup> «Ehticac», Təbərsi, «Səngi» çapı, səh. 190.

Günahın acısı

və israrla onu həmin sualı soruşmaq üçün İmam Baqir (ə)-in yanına göndərdilər.

Cavan oğlan məcbur qalıb, o həzrətin yanına gəldi və həmin sualı yenə soruşdu.

İmam Baqir (ə) buyurdu: «Qardaş oğlu! Sənə demədim ki, ən böyük günah şərab içməkdir?! Çünkü şərab, onu içən şəxsi hər bir zinaya, oğruluğa, adam öldürməyə, Allaha şərik qoşmağa qədər vadar edir və şərabın işləri (sərxoş halda) hər bir günahdan üstündür...»<sup>1</sup>

Çoxlu rəvayətdə şərab içən şəxs bütərəstə bənzədilmişdir. Belə ki, buyurulur: «Şəraba adət edən şəxs bütərəst kimidir.»<sup>2</sup>

Hətta hədislərdə buyurulmuşdur: «Şərab içən şəxs kafirdir.»

Tarixdə qeyd olunan faktlara əsasən, şərab çox insanı İslAMDAN və ilahi maarifdən uzaq etmiş və bəzilərini də dindən çıxarmışdır. Buna olduqca çoxlu misallar vardır:

## ŞƏRAB İSLAMIN DÜŞMƏNİDİR

Tarixçilərin yazdığını əsasən, Əşa ərəblərin cahiliyyət dövründə yaşayın ən məşhur şairlərdən olmuş və onun yazdığı «Lamiyyə» qəsidiəsi ən məşhur qəsidələrdən biri olmuş və ona çoxlu şərh yazılmışdır.

İbn Hişam yazır: O, Rəsuli-Əkrəm (s)-in besətindən (peyğəmbərliyə seçilməsindən) sonra, İslAM dinini qəbul etmək məqsədilə qəbiləsindən ayrılib, Məkkəyə – o həzrətin yanına yol düşdü. O, Həzrətin mədhi və tərifi barədə uzun bir qəsidə də söylədi. Nəhayət, Məkkənin yaxınlığında çatdıqda, Məkkə müşriklərdən biri onunla rastlaştı və ondan «Hara gedirsən?» – deyə soruşduqda, «Muhəmmədə iman gətirmək üçün Məkkəyə gedirəm!» – deyə cavab verdi.

Müşrik şəxs (Əşanın müsəlman olandan sonra gözəl bəyan ilə İslAM dini və İslAM Peyğəmbərinə çoxlu köməyi dəyəcəyini hiss edib) dedi: «Muhəmməd zinanı haram etmişdir.»

<sup>1</sup> «Üsuli-kafi», 6-cı cild, səh. 429.

<sup>2</sup> «Vəsailuş-şıə», 13-cü bölüm, «haram içkilər» bölümü.

Əşa dedi: «Allaha and olsun ki, mənim ona ehtiyacım yoxdur.»

Müşrik dedi: «O, şərabı da haram etmişdir.»

Əşa bir az fikirləşib dedi: «Amma Allaha and olsun ki, mən hələ bu içkidən doyunca istifadə etməmişəm. Qoy, onda bu il qalsın, gələn ilə qədər doyunca ondan bəhrələnib, sonra Muhəmmədin yanına gedər və müsəlman olaram.»

Əşa bu sözləri deyib, geri qayıtdı və təsadüfən, həmin il də, dinsiz dünyadan getdi.<sup>1</sup>

## **ƏMƏVİ XƏLİFƏLƏRİNİN ŞƏRABXORLUĞU**

Əməvi xəlifələrindən olan Vəlid ibn Yezid şərabxorluqda, ehtiras düşkünü olmaqda və digər günahlara qurşanmaqda məşhurdur. Onun tərcüməyi-halında yazırlar ki, o, öz sarayında bir hovuz tikdirib, onu şərabla doldurmuşdu. Bəzən, özünü hovuza atıb, o qədər şərab içirdi ki, hovuzdan şərəbin azaldığı hiss olunur və həmişə də məst halında idi. Aşağıdakı beytlər də ondan nəql olunmuşdur:

«Tələəbə bil-xilafəti Haşimiyyun,	Haşimilər xlafətlə oynadılar,
Bila vəhyin ətahu və la kitabı,	Nə bir kitab, nə də bir vəhy almadılar,
Fə-qul lillahi yəmnəuni təami,	Yalandırısa, Allah alsın azuqəmi,
Və-qul lillahi yəmnəuni şərabi.»	Allah alsın şərab, qədəh, badəmi!

Bu şeir açıq-aydın onun kafir olduğunu bizə göstərir.

<sup>1</sup> «Sireyi İbn Hisəmin», 1-ci cild, səh. 386.

Digər təfsir və tarix kitablarına əsasən, şərəbin haram olmasını bəyan edən hökm və ayə Mədinədə nazil olub, İbn Hisəmin bu hadisəni nəyə istinad edərək nəql etdiyi məlum deyildir. Bəziləri də Əşənnın İslam dinini qəbul etmək istədiyini «Hüdeybiyyə» sülhündə nəql etmişlər. Yaxud ola bilər ki, Qüreyş tayfasından olan o müşrik Əşəni məqsədindən yayındırmaq üçün, həmin sözləri demiş olsun. Hər halda, İbn Hisəmin «Şirəsi» tarixçilərin yanında mötəbər kitab sayıldığından, yuxarıdakı hadisəni burada qeyd etdik.

## Günahın acısı

Bir gün Vəlid ibn Yezid Qurani-Kərimi əlinə götürüb, istixarə etdi və Qurani açdıqda bu aya gəldi: «Vəstəftəhu və xabə kullu cəbbarin ənid.» («Kömək dilədi və hər bir inadkar təkəbbür sahibi (haqdan inadla üz döndərən və Allaha itaət etməyi özlərinə sığışdırmayan kafirlər) isə ziyana uğradı.»)<sup>1</sup>

Vəlid bu ayəni oxuduqda, qəzəblənib, müqəddəs kitabı göydən asdı və oxla hədəf aldı. Qurana o qədər ox atdı ki, axırdı onun vərəqləri deşik-deşik oldu. Sonra (küfrünü bildirən) bu beytləri deməyə başladı:

Tuhəddiduni bicəbbarin ənidin,	Məni zalım, inadkar adlandırırsan?!
Fəha ənə zakə cəbbarun ənidin,	Bəli, mənəm o, bəlkə də qorxudursa?!
İza ma citə Rəbbəkə yəvmə həşrin,	Həşr günü yubanma gəl Rəbbi çağır imdada,
Fə-qul ya Rəbbi məzzəqənil-Vəlidu.»	Danış bilsin, Vəlid o vaxt aldı səni bərbada! <sup>2</sup>

6-cı fəsildə qeyd etdiyimiz kimi, şərab insanın həya və iffət pərədəsini aradan aparır, onu cilovlanması mümkün olmayan bir heyvan surətinə salır, nəticədə ən yaramaz sözləri diliñə gətirir, başqalarına iftira deyir, ümumiyyətlə, çirkin işlərdən əsla çəkinmir.

İmam Sadiq (ə) buyurmuşdur: «Həqiqətən, şərab bütün şər və pisliklərin açarı, hər bir günahın köküdür. Şərabxor büt pərəst kimi-dir. Allahın Kitabını təkzib edir; əgər Allahın Kitabını qəbul etsəydi, onun haram buyurduğunu haram bilərdi.»<sup>3</sup>

Bəli, rəvayətlərə əsasən, bu günahlar insanı küfrə və dinsizliyə sövq edir. Bu fəslin başlangıcında qeyd etdiyimiz kimi, ümumiyyətlə,

<sup>1</sup> «İbrhim» surəsi, aya: 15.

<sup>2</sup> «Tətimmətül-müntəha» («Xəlifalərin tarixi»), səh. 91-92.

<sup>3</sup> «Üsuli-kafi», 6-cı cild, səh. 403.

günah və çirkin işlərin aqibəti acinacaqlı və təhlükəli olub, insani gec-tez küfr və dinsizliyə yönəldir.

## DİNSİZLİK – GÜNAHIN ƏN TƏHLÜKƏLİ TƏSİRİ

«Günahkarın ən acinacaqlı və təhlükəli aqibəti» – dedikdə, günahın ömrün qısalması, ictimai pərdələrin götürülməsi, nemətlərin tükənməsi və s. təsirlərinin maddi yaşayış və cisimlə bağlı olduğu halda, onun bu təsiri ümumiyyətlə, səadətin və insanlığın əsasını, habelə insanla heyvan arasındaki həddi-hüdudu, onları bir-birindən ayıran yönəleri yandırıb məhv edir. İnsanın axırət səadətini aradan aparmaqla, dünya yaşayışını da cəhənnəmə çevirir.

Dinsiz-məzhəbsiz fərdin, yaxud cəmiyyətin yaşayışı hər bir heyvanın yaşayışından daha təhlükəli və acinacaqlıdır. Fransız yazıçısı Volterin dediyi kimi: «Allahı tanımayan insan qorxulu heyvan kimidir.»<sup>1</sup>

Müasir dövrümüzdə cəmiyyəti, hətta ailələri əxlaqsızlıqlara, fitnə-fəsadlara düçar edən əsas amil dini qayda-qanunlardan ayrı düşməkdir. Çünkü insan dindən uzaq düşdükcə, insani keyfiyyətlər və kamal sifətlər də ondan uzaqlaşır, həyatı heyvan həyatına və ya ondan alçaq vəziyyətə çevirilir.

Bələ həyat tərzini yaşayanlar haqq-ədalət, insaf, rəhm, mehribanlıq, səfa-səmimiyyət, doğruluq, şəfqət, etimad və s. kimi yüksək insani keyfiyyətləri və məfhumları dərk edə bilmir; nə ata öz övladı üzərində olan məsuliyyəti düşünür, nə də övlad atanın haqqını yerinə yetirir; nə ər arvadına inanır, nə də arvad ərinə tabe olur; bir-birlərinin hüquqlarını əsla gözləmirlər. İffət, ismət, paklıq, ata, ana, övlad və ailə vəzifələri, ümumiyyətlə, dini ənənələr ailələrin arasından götürülmüş və acinacıqlı bir vəziyyət yaranmışdır.

---

<sup>1</sup> «Kudək», 1-ci cild, səh. 449, «Bəşərin taleyi» kitabından nəqlən.

Qız və oğlanlar günah, axlıqsızlıq, çirkinlik içərisində elə itib batmışlar ki, qanun deyilən şey onlara mənasızdır, günü-gündən rüsvayçıları, çirkin işləri ümumxalq gözü önungdə aşkar edilir və adiləşir.

Ailə mühitindən xaricdə də etimad və inamsızlıq o yerə çatıb ki, ar-tıq heç kimə etibar etmir və yaşayış cəhənnəmə bənzəyir. Aldatmaq, yanlan danışmaq, firildaq o qədər çoxalmışdır ki, iki qardaş belə, bir-birinə inanmır. Bazarlarda kələk və firildaq o qədər artmışdır ki, xalis əmtəə el-çatmaz olub, nə alici aldığıının eybsiz, nöqsansız olduğuna inanır, nə də satıcı müştəriyə satdığıının pulunu alacağına ümid edir.

Sahibkar bədbəxt fəhlədən hansı yolla artıq əmək çəkməsini, onun istismarını fikirləşir, fəhlə də tez bir zamanda gündüzü gecəyə çatdırıb haqqını almağı düşünür; nə sahibkar haqq-ədaləti, insafı, fəhlənin hüququnu gözləyir, nə də fəhlə işinin düzgün yerinə yetirməyində məsuliyyət hissi duyur. Tacir və satıcı daha çox müştəri cəlb etməyə çalışır, müştəri isə onlara qəssab gözü ilə baxıb malı kəsməyə can atır. Məhz bu səbəblərdir ki, bütün ictimaiyyəti əhatə etmiş, nizam-intizam və qayda-qanun pozulmuş, hər tərəfi əxlaqsızlıq, fitnə-fəsad və çirkinlik bürümüşdür.

Belə nəql edirlər ki, bir padşah bir nəfəri bir şəhərə hakim göndərdi. Bir ildən sonra qazı padşahın yanına qayıdıb dedi: «Məni bu işdən azad edib istefamı qəbul et; çünkü gördüğüm iş aldığım hüquq müqabilində çox-çox azdır və bu məbləğə razı deyiləm.»

Padşah qazıdan məqsədini daha da aydınlaşdırmasını istədi. Qazı dedi: «Bu bir il müddətində qəzavətlə əlaqədar bir nəfər belə, mənə müraciət etməyib. Əlbəttə, məsuliyyətimin axır vaxtlarında iki nəfər aralarındaki ixtilafı aradan qaldırmaq üçün yanımı gəlmişdilər. Onlardan ixtilafın səbəbini soruşduqda, biri dedi: «Mən bu şəxsən torpaq almışdım. Bir zaman torpağı qazdıqda, xəzinə tapdım. Ona müraciət edib dedim: «Bu xəzinə sənə çatacaqdır; çünkü mən səndən xəzinəni deyil, yalnız torpağı almışam. Lakin o, xəzinəni qəbul etmir və deyir ki, mən torpağı onun içindəkilərlə birgə satmışam.»

Bu əhvalatın həqiqət olub-olmamasında işim yoxdur, lakin yaşadığımız bu çağdaş dünyada insanların bir-birinin mal-dövlətini oğurlamaq üçün adam öldürdüyüünü, bir-birini aldatdığını, kələk gəldiyini, firildaq işlətdiyini, yalan danışdığını və bu kimi cinayətlər törətdiyini müşahidə etməklə artıq, belə əhvalatlar bizə əfsanə kimi gəlir. Çünkü belə cinayətlərin, fitnə-fəsadların, əxlaqsızlıqların yaranması ilə bu dünyaya ədalətli, insaflı və səfa-səmimiyyətli bir mühitin olub-olacağına artıq inana bilmirik. Görəsən, yer üzünüñ hər hansı bir nöqtəsində belə bir hadisənin baş verməsi mümkünürmü? Doğrudan da, çox qəribədir!

Amma «hər hansı bir yerdə din-iman varsa, həmin diyara fədakarlıq və səfa-səmimiyyət hakimdir!» – ideyasına haqq qazandırmaq üçün aşağıdakı hadisəyə diqqət yetirək:

## DİNİ FƏDAKARLIQ HİSSI

İslam Peyğəmbərinin (s) Mədinəyə hicrət etdiyi birinci il bu şəhərdə gördüyü işlərdən biri ənsar və mühacir qrupları arasında qardaşlıq peymanını bərqərar etməsi idi. Belə ki, o həzrət Məkkədən köç edən müsəlmanları Mədinə müsəlmanları ilə qardaş etdi və onların arasında qardaşlıq peymanı bağladı.

Bu peyman üzrə bir-birilə qardaş olan şəxslərdən biri də Mədinədən gələn Səid ibn Rəbi Ənsari, digəri isə Məkkədən olan Əbdürrəhman ibn Ovf idi.

Onların arasında qardaşlıq peymani bağlandıqdan sonra, Səd ibn Rəbi dedi: «Qardaş! Mənim müəyyən qədər sərvətim vardır ki, səninlə bərabər bölmək istəyirəm.»

Lakin Əbdürrəhman ibn Ovf ona öz minnətdarlığını bildirdi və onu xeyir-dua edərək dedi: «Allah sənin mal-dövlətinə bərəkət versin! Mənim ehtiyacım yoxdur, amma güzəranımı keçirmək və ruzi qazanmaq üçün mənə bir iş tap.»

Səd ibn Rəbi də onun üçün iş və ticarət yeri tapdı, nəhayət, Əbdürrəhman ibn Ovf Mədinənin ən sərvətli şəxslərindən biri oldu.

## Günahın acısı

Bu hadisə əfsanə deyil və bunu İbn Əsir və digər tarixçilər kitablarında nəql etmişlər. Əlbəttə, bizim bu hadisəni qeyd etməkdə məqsədimiz İslamın ilk müsləmanlarının öz məram və hədəfləri uğrundakı güzəştləri və fədakarlıqlarını çatdırmaqdır.

Bundan əlavə, burada on nəfərin dostuluğu ilə bağlı əhvalatını misal göstərmək olar ki, bir qədəh su üstündə hər biri öz canından keçib, onu dostuna göndərdi və hamı susuzluqdan öldü, yaxud yeddi nəfər dostun qoyun sürüsü barəsindəki əhvalatı da bizim müdədəamızı sübuta yertirir, belə ki, onlar bir-birinə qarşı qardaşlıq və dostluq hüququnu gözləyərək qoyun sürüsünü hər biri möhtac olduğu halda, o biri dostuna göndərir və axırda qoyun sürüsü ilk şəxsin özünə qayıdır.<sup>1</sup>

Belə əhvalat və gerçəkliliklər qədim dövrlərdə yaşayan insanların dini tərbiyə və fədakarlıqlarını göstərir. Təəssüflərlə demək olar ki, müasir dövrdə nəinki belə hadisələr baş vermir, hətta belə fədakar bir insanı da tapmaq çox çətindir.

Din və məzhəbdən başqa hansı qanun fərdlər arasında belə qardaşlığı, səfa-səmimiyyəti bərqərar edər, onların qəlbində belə bir imanı hansı qüvvə yarada bilər!?

Ola bilsin, bir vaxtlar bəziləri elm və texnologiyanın inkişafı ilə artıq dinin faydasız olduğunu, bəşəriyyətin elmi, əxlaqi və tərbiyəvi tərəqqi etməsi ilə tamamilə nöqsansız, sağlam mühitin yaranacağını təsəvvür edirdilər. Lakin müasir dünyanın vəziyyəti elm və texnologiyanın yüksək dərəcədə tərəqqisi belə, faktiki olaraq nəinki məzhəbsiz yaşamağın qeyri-mümkün olduğunu, həm də keçmiş zamanlardan daha da çox idinin özündə din və məzhəbə ehtiyac duyulduğunu göstərir.

Digər tərəfdən təlim-tərbiyə din və məzhəbə əsaslanmasa, Allaha olan iman üzərində qurulmasa, müsbət nəticəyə zəmanət verilmir və bunlar ehtirasların, cinsi istək və duyğuların coşduğu bir vaxtda unudulur və cansız qanuna bənzəyirlər.

<sup>1</sup> «Əxlaqi-Möhtəşəmi», (Xacə Nəsrəddin Tusi) 40-cı bölüm.

## İMAN VƏ DİNİN ƏHƏMİYYƏTİ

Qurani-Kərim imanı olmayan, saleh əməllər yerinə yetirməyən, bir-birini haqq-ədalətə, doğruluğa dəvət etməyən insanların zərər və ziyanda olduqlarını bildirir və bu məsələni and və təkidlə belə bəyan edir:

وَالْعَصْرِ إِنَّ الْإِنْسَانَ لَفِي خُسْرٍ إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَتَوَاصَوْا بِالْحَقِّ وَتَوَاصَوْا  
بِالصَّبَرِ

*«And olsun əsrə<sup>1</sup> ki, insan ziyan içindədir! Yalnız iman gətirib yaxşı əməl edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa!»<sup>2</sup>*

İslamin ilk müsəlmanları arasındaki gözəl adət-ənənələrdən biri də bu idi ki, neçə nəfər bir-birindən ayrılmak istədikdə, əllərini bir-birinin əllərinin üstünə qoyub, aralarından bir nəfər qeyd etdiyimiz surəni («Əsr» surəsi) oxuyur, başqları isə qulaq asır, sonra bir-birindən ayrıılırlar. Onlar bu rəftarları ilə həmin surənin möhtəvasına diqqətlə fikir verir, ruhlandırıcı ayələrini zümrümə edərək mənasını qəlblərinə həkk edirdilər. Onlar bilirdilər ki, insanı ziyandan, tənəzzüldən, süqutdan xilas edən yalnız saleh əməl, bir-birinə haqq və səbri tövsiyə etməkdir. Bəzi alimlərin dediyi kimi: «Əgər Quran təkcə bu surədən ibarət olsaydı, sözsüz, bəşəriyyətin islahi üçün kifayət edərdi.»

Allah-təala Quranın başqa bir ayəsində təkidlə və çoxlu and icməklə insanın iman və saleh əməllə nisbətini bəyan edərək buyurur:

وَالَّتِينَ وَالرَّئِيْسُونَ وَطُورُ سَيِّنَيْنَ وَهَذَا الْبَلْدُ الْأَمِينُ لَقَدْ خَلَقْنَا الْإِنْسَانَ فِي أَحْسَنِ تَفْوِيمٍ ثُمَّ رَدَدْنَاهُ  
أَسْفَلَ سَافَلَيْنِ إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فَلَهُمْ أَجْرٌ عَيْنُ مَغْنُونٍ

<sup>1</sup> Təfsircilər arasında ayədə qeyd olunan «əsr»dən məqsədin nə olduğu barədə fikir ayrılığı vardır. Bəziləri onu zaman və axşam çağının təfsir etmişlər. Bəlkə də bu təfsir digər tafsirlərdən qüvvətli olsun.

<sup>2</sup> «Əsr» surəsi.

«*And olsun əncirə və zeytuna! And olsun Tur dağına! And olsun bu təhlükəsiz, qorxusuz-xətərsiz şəhərə (Məkkəyə) ki, biz insanı ən gözəl tərkibdə yaratdıq! Sonra da onu qaytarıb rəzillərin rəzili edərik, yalnız iman gətirib yaxşı əməllər edənlərdən başqa! Onları min-nətsiz, saysız-hesabsız mükafat gözləyir!»<sup>1</sup>*

Məhəmməd Əbdüh «Sümmə rədədnahu əsfələ safilin!» (Sonra da qaytarıb rəzillərin rəzili edərik!) – ayəsinin təfsirində belə deyir: «Yəni biz (Allah) insanı qaytarıb hər bir heyvandan da rəzil və alçaq edərik!» Çünkü heyvanın gördüyü hər bir iş öz təbiəti ilə uyğundur. Məsələn, bir yırtıcı heyvan instinktik olaraq peşəsi öldürmək, parçalamaqdır və yaxud tülküün zati hiyləgərliyi tələb edir. Digər heyvanlar da öz təbiətlərinə uyğun rəftar edirlər. Lakin insanın fitrəti isə səfa-səmimiyyəti, mehribanlığı, türək yandırmağı, doğru yolda olmayı, doğruluğu, bir sözlə dindarlığı tələb edir. Amma hiyləgərlik, yırtıcılıq və s. xislətlər ondakı fitrətin əksinədir.

Bu təfsirə əsasən, insan bu gözəl yaradılışı ilə yanaşı, hər bir heyvandan rəzildir; əlbəttə, Allaha iman gətirib saleh əməllər yerinə yetirən şəxslər müstəsnadır.

Allah-təala bir ayədə kafirləri, Allaha şərik qoşanları, eləcə də möminləri belə tanıtdır:

إِنَّ الَّذِينَ كَفَرُوا مِنْ أَهْلِ الْكِتَابِ وَالْمُشْرِكِينَ فِي نَارِ جَهَنَّمَ خَالِدِينَ فِيهَا أُولَئِكَ هُمْ شَرُّ الْبَرِيَّةِ إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ أُولَئِكَ هُمْ خَيْرُ الْبَرِيَّةِ

«Həqiqətən, kitab əhlindən kafir olanların və müşriklərin yeri cəhənnəm odudur. Onlar orada əbədi qalacaqlar. Onlar yaradılmışlarının ən pisidir. İman gətirib yaxşı əməllər edənlər isə, yaradılmışlarının ən yaxşılardır!»<sup>2</sup>

Bu və bu kimi ayələrlə Allah insanı xəbərdar edir ki, bütün səadət və xoşbəxtliklərin əsası Allaha iman gətirməkdədir. Çünkü heç bir

<sup>1</sup> «Tin» surəsi, 1-6-ci ayələr.

<sup>2</sup> «Bəyyinə» surəsi, 6-7-ci ayələr.

qüvvə Allaha imandan başqa insanı azğınlıqdan, inhirafdan, günahdan və bədbəxtlikdən qoruyub-saxlaya bilməz.

İmam Sadiq (ə) buyurmuşşdur: «Mömin cinsi ehtirasa məğlub olmaz və qarnı onu rüsvay etməz.»<sup>1</sup>

Bu hədisdə imam Sadiq (ə) imanı şiddətli cinsi instinktlərin və qarın düşkünlüğünün müqabilində möhkəm bir sədd hesab edir və bildirir ki, ən güclü olan, hətta bütün təbii qərizələrin əsası sayılan bu iki hissin arşısını alan yeganə qüvvə Allaha imandır.

Başqa bir hədisdə imam Baqır (ə) möminin əlamətlərini bəyan edərkən buyurmuşşdur: «Mömin sevindikdə, sevinci onu günah və batıl işə sövq etməz. Qəzəbləndikdə, qəzəbi onu haqq söz deməkdən çıxarmaz. Qüdrətə çatdıqda, qüdrət və gücü onu başqalarının haqqını mənimsəməyə çəkməz.»<sup>2</sup>

## **ALLAHÀ İMAN GƏTİRMƏK VƏ YAXUD İNSANLIĞIN ƏN UCA ZİRVƏSİ**

Şübhəsiz, insanı haqsızlıqdan, hər bir cinayət törətməkdən saxlayan ən böyük qüvvə Allaha iman və dinə qulluqdur. Bu möhkəm sədd dağıldığda, din və imansız kütlənin heyvani hisləri, istəkləri və instinktlərinin qarşısını ala biləcək bir qüvvə təsəvvür olunmur. Bu zaman fransız yazılıçısı Volterin dediyi kimi, insan təhlükəli və yırtıcı heyvan surətinə düşəcəkdir.

## **MÜASİR ALİMLƏRİN SÖHBƏTLƏRİ**

Viktor Huqo hələ 19-cu əsrдə Fransada yüksək təbəqəli şəxsiyyətlərdən ibarət olan bir məclisdə belə demişdi:

«Mənim nəzərimcə, bu gün dini təlim hər bir şeydən vacibdir. İnsan tərəqqi və inkişaf etdikcə, gərək imanı da bir o qədər kamilləşsin və əqidəsi möhkəmlənsin. Halbuki yaşadığımız dövrdə bizim yalnız

<sup>1</sup> «Biharul-ənvar», 67-ci cild, səh. 310.

<sup>2</sup> «Üsuli-kafi», 3-cü cild, səh. 330.

## Günahın acısı

yeganə bədbəxtçiliyimiz odur ki, insanda yaranan təmayül və isteklər yalnız bu maddi və dünyəvi xarakter daşıyır. Dünya və maddi yaşayış arzulandığı təqdirdə, onun axır-aqibəti də puç və fənadır. Bu zaman çətinliklər, ağrı-acılar artacaq, həyatın bir qismi sayılan möhnət və çətinliyə ümidsizlik də əlavə olacaqdır; yəni, həyat tamamilə cəhənnəmə çevriləcək, xalqın vəziyyəti böhran içində və ağrı-acılarla birgə olacaqdır.

Biz istər məclisin bir üzvü, istər keşiş, istərsə də yazıçı olaq, xalqın çətinliklərini aradan qardırmaq üçün bütün ictimai orqanları bu işə cəlb etməli, insanların diqqətini səmaya doğru yönəltməli, qiyamətə və gələcək həyata ümidi var etməliyik; çünkü ora haqq-ədalət vadisidir, hər kəsin mükafatı verilcəkdir. Uca səslə deməliyik ki, hər kəs təbii olaraq bir çətinliyə məruz qalırsa, bu, bihudə və boş yerə deyil, öz mükafatını alacaq. Ölüm yoxluq mənasını daşımir. Bunu unutmayaq və hamiya deyək ki, insanın axır-aqibəti yoxluq olsaydı, həyatın heç bir dəyəri olmazdı.

Zəhmətin ləzzətli və işin müqqədəs olduğunu, insana qüvvət bağışladığını, onun ağıllı, mehriban, səbirli, xeyirxah və ədalətli, təvazökar olmasını, elm və mərifət kəsb etməsini mənalandıran bir şey varsa, o da budur ki, qaranlıq və möhnətlə birgə olan bu dünyadan köcdükdən sonra səfali və işıqlı bir aləmə qədəm qoyacağına əmin olsun. Mən özüm belə bir səfali, işıqlı aləmə tamamilə inanır, həmişə bu məsələ barəsində düşünür və ona kamil imanım vardır. Çoxlu tədqiqatdan, araşdırılardan və mübahisələrdən sonra ağlım bunu qavramış, ruhum onunla sakitləşmişdir. Buna əsasən, mən dinin təlim və təbliğini səmimi qəlbdən təmənna edirəm.»<sup>1</sup>

Monteskyo «Qanunların həqiqəti» kitabında yazır:

«Məzhəb ölkədə siyasi böhran zamanı siyasi təşkilatlıq qayda-qanunlarına yardım edə bilər. Məsələn, ölkə daxili müharibə və qarşışıqlıqlarda dini qanunlar müharibənin ölkənin digər nöqtələrinə ya-

<sup>1</sup> «Aini-soxənvəri», (Furuğ), 320-325-ci səhifələrin xülasəsi.

yılmasının qarşısını ala bilər və ora tamamilə sülh və təhlükəsizlik hakim kəsilər...»<sup>1</sup>

Deyl Karengi «Həyatın yolu» kitabında yazır:

«...Din mənə iman, ümid və şücaət bağışlayır; məndən həyəcan, iztirab, qorxu və narahatlığı uzaqlaşdırır, mənim həyatıma hədəf müəyyən edir... Bu gün ən müasir elm – psixologiya peygəmbərlərin təlimlərini öyrədir. Nə üçün? Çünkü, artıq psixoloqlar qəti olaraq deyirlər ki, dua, ibadət, möhkəm iman, insanın əksər narahatlılıqlarına səbəb olan qorxu, həyəcan, və qəm-qüssəsini aradan qaldırır. Bu elmin qabaqcıllarından biri deyir: «Dinə həqiqi mənada iman gətirən şəxs əsəbi xəstəliklərə heç vaxt tutulmaz... Dinsiz həyat puç, oyun-oyuncaqdan başqa bir şey deyildir.»<sup>2</sup>

Vilyam Ceymz bu məsələ ilə əlaqədar yazır:

«İman elə bir qüvvədir ki, bəşər onun köməyi ilə yaşayır və onun tamamilə aradan getməsi bəşərin süquta uğraması hökmündədir.»<sup>3</sup>

Eləcə də doktor Aleksis Karl və bir çox digər müasir alımlər Allaha və dinə imanı öz etiraflarında yüksək qiymətləndirmişlər ki, biz bu kitabın fəsillərində yeri gəldikcə, onların kəlamlarından sitatlar gətirmişik.

\* \* \*

Burada neçə il bundan önce qəzetlərdə çap olunan möhtərəm, görkəmli şəxsiyyət və alımlərdən birinin müsahibəsini qeyd etməklə fəslimizi sona çatdırırıq.

Bu alımdən «Sizin nəzərinizə görə dini cəmiyyətdə gücləndirmək üçün nə etmək lazımdır?» – deyə soruşulduqda, demişdir:

«Mənim nəzərimcə, Rəsuli-Əkrəm (s)-in, pak və məsum imamların təlimləri, göstərişləri və yaşayış üsullarını dirçəltmək lazımdır.

<sup>1</sup> «Qanunların həqiqəti», səh. 606.

<sup>2</sup> «Həyatın qanunu», səh. 181-185.

<sup>3</sup> Yenə orada.

## Günahın acısı

Uşağı elə ilk vaxtdan düzgün məntiqlə Allaha doğru yönəltmək, ailə mühitini günah və çirkinlikdən təmizləmək lazımdır ki, uşaqların tərbiyəsinə zəmin yaransın. İctimaiyyətdə günah və fəsadın qarşısı alınmalıdır ki, fəndlərin gözü və qulaqları günah və çirkinliyə öyrən-məsin, yeniyetmə və cavan nəsil böyüklərin, müəllimlərin davranış tərzindən fəzilət və paklıq öyrənərək doğru yola yönəlsinlər.»<sup>1</sup>

### Xülasə və nəticə:

- 1) Günahın ən qorxulu təhlükələrindən biri insanı küfrə və dinsizliyə çəkməsidir.
- 2) Hər bir zamanda insanların ilahi peygəmbərlər və dinləri təkzib etmələrinin, yaxud dindən üz döndərmələrinin əsas səbəbi ehtirasların azadlığı, nəfsani istək və meyllərin sərbəst buraxılması, peygəmbərlərin göstərişlərini istəklərinə qarşı olduğunu təsəvvür etmələri olmuşdur.
- 3) İnsanı küfrə yönəldən günahlardan biri də nəfsani istəklərə uymaqdır. Buna görə də din rəhbərləri ardıcıllarını onlara uymaqdan qəti çəkindirmişdir.
- 4) Çirkin və bəyənilməyən xislətlərdən biri təkəbbür və xudpəsəndlikdir ki, insanı günaha salmaqdan əlavə, yüzlərlə bədbəxtliyə düşçər edir.
- 5) Məzəmmət olunan, haqqın qəbul edilməsinə və ilahi rəhbərlərin göstərişlərinin yerinə yetirilməsinə mane olan günahlardan biri də həsəd və paxılıqdır.
- 6) İffət və həya pərdəsini aradan aparan, insanı birdəfəlik küfrə, dinsizliyə, ağır cinayətlərə doğru çəkən ən böyük günahlardan biri də şərabxorluqdur.
- 7) Ümumiyyətlə, günah insanı dini göstərişlərə qarşı rəğbətsiz edir və cavan nəсли qorumaq üçün onları günah və çirkin mühitlər-dən uzaqlaşdırmaq zəruridir.

---

<sup>1</sup> «İttilaat», № 1368, tarix: 1350/10/7 (1972 miladi).

## MÜNDƏRİCAT

### I FƏSİL GÜNAHIN MƏNASI

Günah nədir? .....	4
Günah haqda fikirləşməyin mənfi təsiri.....	10
Bir neçə əhvalat .....	11
1-Dəmirçinin əhvalatı.....	19
2-Yolkəsənin əhvalatı .....	22
3-Şəvanənin əhvalatı .....	23

### II FƏSİL GÜNAH BİR NÖV XƏSTƏLİKDİRMİ?

Günah, yaxud xəstəlik? .....	28
Günah xəstəliyi və onun müalicəsi .....	31
Günahkarı danlamaq .....	40
Günahkarlarla yoldaşlıq etməyin!.....	42
Günahkarlarla necə rəftar edək? .....	42
İslam Peygəmbərinin (s) müharibədən boyun qaçıranlarla rəftarı ....	45
Rəsuli-Əkrəm (s)-in günahkar bir cavanla rəftarı .....	46
Sual və cavab .....	49
Mərd bir kişi .....	55
Bir az fikirləşdikdən sonra qərara gəldi .....	55
Qadınlar üçün ibrətli dərs .....	58

### III FƏSİL

#### GÜNAH DUANIN QƏBUL OLUNMASINA MANE OLUR

Dua nə deməkdir? .....	62
Dua – möminin silahı .....	63
Dua – hər bir halda .....	66
Yunis peyğəmbər balığın qarnında.....	68
Yəqub (ə) Yusif (ə)-la Binyaminin ayrılığında.....	70
Müsəlman bir qadının başına gələn hadisə .....	73
Günah Allahla bəndə arasındaki əlaqəni kəsir .....	75
Günah duanın qəbul olunmasına mane olur.....	77
Günahkar, Allah dərgahına necə üz tutmalıdır? .....	78
Duanın qəbul olunmasının digər şərtləri .....	81
1-Dua səmimi qəlbdən olmalıdır.....	81
2-Dua iş və hərəkətin yerini əvəz etmir.....	82
3-Dua xalis və pak niyyətlə olmalıdır .....	84
Bir neçə mühüm yaddaş .....	85
İbrahim (ə)-in başına gələn bir hadisə .....	87

### IV FƏSİL

#### GÜNAH – NEMƏTLƏRİ DƏYİŞDİRƏN VƏ MİLLƏTLƏRİ HƏLAKƏTƏ SALAN AMİL

Əməllərin cəzası.....	92
1-Mötəsim və onun günahkar vəziri.....	97
2-Bərsisa adlı abid və şeytan .....	99
1 Zənbil tikən gözəl simalı abid.....	100
2 Yusif və Züleyxa .....	102
Keçmiş ümmətlər .....	105
Səba qövmünün əhvalatı .....	106
Bundan artıq bədbəxtlik?!.....	110
Heyrətləndirici statistik xəbərlər .....	112
Günah millətləri həlak, şəhərləri viran edir.....	113
Günah – İspaniya müsəlmanlarının məğlub olmasının amili.....	116

Günah – Fransanın məğlubiyyətinə səbəb.....	120
Qoca qarının Əmr Leys Səffara cavabı .....	124

## V FƏSİL

**GÜNAH İNSANIN ÖMRÜNÜ QISALDIR**

Ölüm və həyatın sırrı .....	128
1-Bu cavan ölümdən canını necə qurtardı?.....	135
2-Sədəqə bir gəlini ölümdən xilas etdi.....	137
3-İnfaq və yaxşılıq bu ailənin taleyini dəyişdi.....	138
Mərhum Hacı Şeyx Həsənəli İsfahani.....	142
Bir hindli mürtazın (yoqa) hekayəsi .....	143
Ömrün qısalmasına səbəb olan günahlar.....	145
(1) Qohumluq əlaqələrini kəsmək ömrü qısaldır .....	145
İmam Sadiq (ə)-la Mənsur Dəvəniqinin əhvalatı .....	146
Qohumluq əlaqələrini qırmaq şirkə bərabərdir .....	147
«Üsuli kafi» kitabından bir əhvalat .....	148
Zamanın imamı ilə əlaqəni kəsmək .....	150
(2) Yalan danışmaq ömrü qısaldır .....	153
Əhməd İbni Tulun və yalançı kəniz.....	153
Yalandan and içən şəxsin cəzası .....	155
(3) Zina ömrü qısaldır .....	158
Zina çoxlu insanı tələf etdi .....	159
(4) Ata-anaya ağ olmaq ömrü qısaldır .....	160
Bu kişinin ömrünün artmasına nə səbəb oldu?.....	161
Müntəsir abbasının xilafətinin qısa olmasının səbəbi .....	162

## VI FƏSİL

**GÜNAH PƏRDƏLƏRİ ARADAN GÖTÜRÜR**

İnsanlıq pərdələri.....	168
Cisim və ruh .....	168
Pərdələri götürən günahlar .....	172

## Günahın acısı

1-Şərab .....	173
Harunər-Rəşid və Divanə .....	178
2-Qumar .....	179
Harunər-Rəşidin arvadı Zübeydə ilə qumar oynaması .....	183
3-Təlxəklik, yaxud yersiz sözlərlə başqalarını güldürmək .....	184
İمام Səccad (ə) və mədinəli bir təlxək .....	186
Allahın Rəsulu (ə) və Həkəm ibn Əbil-As .....	186
Harunər-Rəşidin vəzirinin Bəhlul Danəndə ilə zarafatı .....	187
Əqil İbn Əbi Talib, Müaviyənin məclisində .....	187
4-Eyib axtarmaq .....	189
İbn Sinanın xəcalət çəkməsi .....	191
Cariyə və Müaviyə .....	192
Müaviyə və Şərikdir ibn Əvar .....	193
Bir nəfərin kor adama eyib tutması .....	193
5-Pis adamlarla oturub-durmaq .....	195

## VII FƏSİL GÜNAH İNSANDAN RAHATLIĞI ALIR

Hamımız səadət istəyirik .....	198
Səadət pul və sərvətlə deyil .....	199
Dörd nəfər üç kisə qızıl üstündə can verdilər .....	200
İngiltərəli milyonçu .....	202
Müasir dövr özü canlı nümunədir .....	204
Sədidən bir hekayə .....	207
Əli və hökumət .....	209
Ölülərlə söhbət .....	209
Xəzinə nə idi? .....	210
İsa (ə) dünya ilə necə rəftar etdi? .....	212
Dünyanın vəfasızlığı barədə başqa bir misal .....	212
Tarixə bir baxış .....	215
Ümidsizlik .....	219

Zöhdün mənası nədir? .....	221
İslam və rahiblik .....	223
Ruh rahatlığı yalnız Allahı yad etməklə təmin olunur .....	225
Quran və İslamin tərkidünyalıqla mübarizəsi .....	227
Əla İbn Ziyad və qardaşı Asim .....	229
İlahi peyğəmbərlərin sığınacaq yeri .....	232
İbrahim (ə) Nəmrud və bütvpərəstlərin müqabilində .....	232
İbrahim peyğəmbər od içində .....	234
«Ləvvamə» nəfsi, yaxud vicdan əxlaqı .....	237
Bir qatilin taleyi .....	239
Qaniçən Həccacın taleyi necə oldu? .....	240
Xirosimanı bombalayan təyyarəçinin aqibəti .....	241
Günahdan peşman olmaq .....	241
Birinci xəlifənin ölüm ayağında peşman olması .....	243
Peşmançılıq gətirən günahlar .....	246

### VIII FƏSİL GÜNAH İNSANI KÜFRƏ YÖNƏLDİR

Günahla küfrün əlaqəsi .....	250
Haram baxış bir kişini küfrə çekdi .....	252
Fürsət qulları .....	257
İnsanı küfrə yönəldən günahlar .....	258
(1) Nəfsani istəklərə uymaq .....	258
Harunə-Rəşid öz oğlu Məmuna nə dedi? .....	262
Sehrkarların Firona cavabı .....	266
Əbu Süfyan İslam Peyğəmbəri (s) barəsində nə dedi? .....	268
(2) Təkəbbür .....	272
Səmud qövmünün aqibəti .....	274
Təkəbbür və xudpəsəndlik-dindən çıxmağın amili .....	278
Təkəbbür – haqdan üz döndərmək .....	281
(3) Həsəd .....	282
Həsəd bir yəhudinin iman gətirməsinə mane oldu .....	283

## Günahın acısı

Əbu Cəhlin Allahın Rəsulu ilə ədavətinin səbəbi .....	284
Yusifin qardaşları.....	288
(4) Şərab.....	290
İmam Baqir (ə) Məscidül-Həramda və o həzrətin şərab haqqında söhbəti .....	291
Şərab İslamın düşmənidir .....	292
Əməvi xəlifələrinin şərabxorluğu.....	293
Dinsizlik – günahın ən təhlükəli təsiri.....	295
Dini fədakarlıq hissi .....	297
İman və dinin əhəmiyyəti.....	299
Allaha iman gətirmək və yaxud insanlığın ən uca zirvəsi.....	301
Müasir alımların söhbətləri .....	301